



BAKİ-2021

Azərbaycanın görkəmli şairi Əli Tudənin çapı latin qrafikası ilə nəzərdə tutulmuş 20 cildliyinin 19-cu cildi olan bu kitabında sənətkarın yaşadığı həyatı, illəri, gördükləri, şahidi olduğu və iştirak etdiyi hadisələr, xatirələri qələmə alınmışdır. 5 hissədən ibarət olan "Həyatım, xatirələrim..." adlı bu toplunun dördüncü hissəsini sizə təqdim edirik.

Əli Tudə

- T05(21) Həyatım, xatirələrim... XIX cild (dördüncü hissə)
– Bakı, "Azərbaycan" nəşriyyatı, 2021. – 320 səh.

T 4804000000-005(2021) Sifarişlə
M 670(07)-2021

ƏLİ TUDƏ

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünəyasını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 sayılı orta məktəbdə oxumuşdur. Bu dövrde Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımcıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıl-yaratmaq həvəsini söndürmür. 50 ildən artıq bir müddət ərzində bircə gün belə olsun qələmini yerə qoymayan Əli Tudə dərəli-təpəli bir həyat

və yaradıcılıq yolu keçmişdir. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetiндə Əli Tədə imzası ilə şeirləri çap olunur. 1944–1946-ci illərdə Ərdəbildə çıxan "Ziddifaşist", "Cövdət" qəzetiндə, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetiндə, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunmuşdur. O, "Hizbitudeyi-İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944–1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdürü (1945–1946) işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdürü olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. Əli Tədə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nai-liyyətlərinin qorunub saxlanması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin "Şairlər məclisi"ndə müdrikələr tərəfindən Tədə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu

ali mükafat "21 Azər" medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi.

Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmani verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-ci il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dö-nən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfin-dən boğulduğdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). 1958-ci ildən Azərbaycan və SSRİ Yaziçılar İttifaqının üzvü. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetiндə (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdürü olur (1952–1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünüyündə,

Tbilisidə SSRİ Yaziçılar İttifaqının plenumunda və s. iştirak etmişdir. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yaziçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-ci ildən). Əmək veterani (1986), Əməkdar incəsənət xadimi (1987). 50 poemanın, 40-a yaxın kitabı müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

PROLOQ

*Hansi damarına neşər vursalar
Havada qanyyla "Vətən" yazar o.
Qanımın yolunu hara bursalar
Yenə də Vətənə doğru sizər o.*

Aylı bir yaz axşamı idi. Mənzilimin dənizə baxan daş evvanında tək əyləşmişdim. Yorğundum. Doğma kəndimizin əfsanələrlə dolu həqiqət nəfəslə həyatından yazdığını poemamı bu axşam tamamlamışdım. Qələmdən yenicə ayrılmış əlimi dünyada bir dəfə də sıgal görməyən ağ saçlarımı çəkdir. Saçlar neçə-neçə suda yuyulur. Ancaq ürəkdən su içir. Mən ana Vətənimin yalnız bir il gördüyü, sonra heç görmədiyi ağ günləri ürəyimdə yaşadıram. Saçlarımsa ürəyimdən su içə-içə ağarır. Yox! Başında dalgalana-dalgalana ağ günlər soraqlayan yenilməz bayrağa dönür...

Mən dənizin ecazkar mənzərəsinə baxa-baxa əlimdə parlaq bir beytə benzəyən kəhrəba təsbehin dənələrini çevirirdim. Şair həyat dənizinin sahilində mətanətlə dayanan möhtəşəm bir qayaya benzəyir. Həyat dənizindən axıb-gələn mövzular dalğa-dalğa sinəsini döyəcləyir. Bəzisi sinəsində əbədi iz qoyub ilhamlı nəğməyə çevrilir, bəzisi necə gəlməsidi, eləcə də qayıdır həyat dənizində öz yerini tapır. İndi də elə... Sanki əlimdəki kəhrəba təsbeh çapqıldaya-çapqıldaya mənə nəsə deyirdi. Mən də təsbehə baxa-baxa deyirdim: bilmirəm səni hansı dənizdən gətiriblər. Ancaq sən mənə nəğməm qədər doğmasan! Axı sən də nəsə piçildayan nəğməsən! Mən nə molla, nə axund, nə seyid, nə dərvish, nə məşədi, nə kərbəlayı, nə də haciyam ki, öz fikrimdə zikr edə-edə səni əlimdə əyləncəyə çevirəm. Yox! Mən nəğməkaram.

Sən isə şehdə yuyulub dənə dolmuş müqəddəs sünbülə bənzəyirsən. Sənə baxanda yadına Savalanın qaqıldışan kəkliklərinin xinalı ayaqları, kəndimizdə yetişən sarı alçaların büllur gilələri, nənəmin bayram axşamları plova qatdığı zəfəranı, Gəlinxanım xalamın toy qabağı fətirlərə vurduğu sarıkökləri düşür. Mən də uşaqlıqda yaz günəşinin kəhrəba şəfəqlərində yuyunardım. Doğma kəndimizin siğallı mehilə qurulanardım. Divar dibində, ağaç altında, bulaq başında ariq, soyuq, yorğun əllərində xırda dənəli qara təsbeh çevirən yaşılı adamlara maraqla baxardım. Sənardım ki, bu dünyagörmiş adamlar nələrisə gündüzlügecəli təsbehdə hesablayırlar. Bəlkə də kimi yaxşı, kimi pis günlərini sayır. Ancaq uzaqbaşı yüz dənəsi olan təsbeh qurtarmır ki, qurtarmır...

Mən indi sənə baxanda Savalanın həsrətdən yanan buludları, doğmaların gözləməkdən saralan gözləri, vüsal arzusuyla yanıqlı-yanıqlı dinən sazin sarı simi düşür... Mən indi sənə baxanda gecələr kəndimizin üstdə sallanan kəhrəba ulduz salxımlarını düşünürəm. Bilirom ki, bir səhər bu kəhrəba ulduzlardan sonra kəndimizə səadətin qızıl günəşi doğacaqdır. Bayaqdan əlimdə qaqıldayan kəhrəba təsbeh birdən elə şaqqıldı ki, elə şölələndi ki, sanki ovcumun içi-nə göydən bir parça şimşek düşdü. Məni silkəldəti. Sinəmdə donub qalan şirinli-acılı xatirələri tərpətdi. Yox! Əməlli-başlı qaynatdı. Hekayətlər dilə gəldi. Bizi yaz dedi. Qoy bilənlər də, bilməyənlər də eşitsin. Hekayətlər yana-yana danişdi, danişa-danişa yandı. Ancaq alovə bürünsələr də gah qızillaşdırılar, gah gümüşləşdirərlər. Axı hekayətlər də yaşa dolur. Onlara da surətlərinin, saçlarının rəngi hopur...

Mən Daş eyvandan otağa qayıtdım. Əlimdəki kəhrəba təsbehi bir yana qoydum. Məhrəm, əlvan, zəngin hekayətləri yazmağa başladım...

HƏMİŞƏLİK İŞ

Bahardı. Hayana baxırdın, göz işlədikcə yaşillıqlar uzanıb gedirdi. Sanki təbiət hər yerdə yaşıl işıq yandırıb bahara yol açıqdır deyirdi. Ancaq qəribə də olsa, hələ o açıq yolla baharin istisi yox, qışın soyuğu addımlayırdı...

Mən ADF MK-nin təbliğat şöbəsinin müdürü, görkəmli ədəbiyyatşunas alim Qafar Kəndlının məsləhəti-lə firqə mətbuatında işə girdim. ADF MK-nin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-bədii şöbəyə başçılıq etdim. Qəzətdə gedən ədəbi-bədii yazıların təsir qüvvəsinin daha da kəsərli olmasına ciddi cəhdələ çalışdım. Axı həyəcanla yazılmayan yazı heç kimi həyəcanlandıra bilməz. Düşünülmədən yazılın yazı heç kimi düşündürə bilməz. Bədiilik naminə yazılın bir söz də quru olmamalıdır. Yox! Hər söz qələm sahibinin çağlayan duyğularında yuyunub sonra vərəq üstə ayaq basmalıdır. Atalar haçansa nahaq deməyib ki, quru palçığı divara vursan yapışmaz. Oxucu isə divar yox, insandır. Yazılan söz insanın ürəyinə işləməlidir. Bəli! Söz fikrin yolu, dilin bələdçisi, ürəyin açarıdır. O ürəyin qapısını açıb içərisinə daxil olmalıdır. Bəzən redaksiyaya o qədər gəlib-gedən olurdu ki, materialların üzərində diqqətlə işləyə bilmirdim. Yazları yiğib evə gətirirdim. Hamısını həm tələbkarlıqla, həm də qayğı ilə oxuyurdum. Sonra özümün söz ehtiyatından istifadə edə-edə üzərlərində ilhamla, təmkinlə, vicdanla işləyirdim. Əlbəttə, öz yaradıcılıq vaxtımıñ hesabına. İçimdə qürur

dolu təsəlli hissləri keçirirdim ki, qəzətin daha da oxunaqlı çıxmasında mənim gərgin əməyimin də məhrəm xidməti vardır. Mən 10 ilə yaxın “Azərbaycan” qəzetində ədəbi-bədii şöbənin müdürü vəzifəsində çalışdım. Ancaq 1959-cu ilin avqust ayında yenidən ADF MK-nın sədri seçilən (daha doğrusu öz qurğusu ilə özünü seçdirən) Qulam Yəhya “Azərbaycan” qəzətində ədəbi-bədii şöbəni ləğv etdi. Bəli! Qulam Yəhya-nın zənninə görə ədəbi-bədii şöbə gərək deyildi. Yazı elə yazıdır da. Nə siyasi, nə bədiisi. Elə hamısına bir şöbədə baxmaq olar. Söz yox ki, ədəbi-bədii şöbə ləğv edildikdən sonra mən daha öz vəzifəmdə qala bilməzdəm. Gərək özümə iş tapaydım. Uşaqlarımın yaşı artdıqca ehtiyacları da artırdı. Mən elə o günlərdə yazı mizimin arxasına keçib hiddətlə “Sözün qiyməti” adlı şeirimi yazdım:

Mən mehrə, hünərə, vicdana, haqqa
Abidə ucaldan söz memariyam.
Havadar olsam da neçə mərd xalqa,
Mübariz xalqımın öz memariyam.

Kim yerindən qopan sınıq qovaq tək
Dura bilməmişə sözünün üstdə,
Demək o nədənsə bütöv bayraq tək
Ucalə bilməmiş özünün üstdə.

Mən oda müqəddəs deyə bilsəm də,
Alovu müqtədir sandım, közü yox.
Mən boyat kömbəni yeyə bilsəm də,
Yaxına qoymadım boyat sözü, yox!

Çalışdım təzə söz söyləyim, düzü
Sənət təzə sözün cəmi kimidir.
Təzə sözdən məhrum şairin özü
Daha vağamlamış zəmi kimidir.

Gərək hər qanmazı el arasında
Öz ürək sözüylə qandırı şair!
Vay ondan fikirlə dil arasında
Sözün körpüsünü sindırı şair!

Yelin sürəti var! Sürətdən düşsə
Bürkülü arandan o bir də kecməz.
Sözün qiyməti var! Qiymətdən düşsə
Qəlp sikkəyə dönər, heç yerdə kecməz.

Sinəmdə ilhamdan yoğrulmuş ürək,
"Sənətdə heç nədə gözü yox alım"!
O böyük dediyin şairin gərək
Sözü böyük ola, özü yox, alım!

Axi asan deyil öz diyarında
Haçansa, hardasa böyük söz demək.
Həqiqətdən doğan söz diyarında
Qəbahət sayılır ona yüz demək.

Tərpənən ədalət öz məkanıyla
Qorxunu cürətə döndərər, inan.
Ürək fərmaniyla, söz təkaniyla
Arzunu qismətə döndərər, inan.

**Sözümü sözümlə calaqladıqca
Gözümü gözümdə itirmişəm mən.
İzimi izimlə calaqladıqca
Özümü özümdə itirmişəm mən.**

**Bir şeir düşünüb əllərimi mən
Haçan başım altda balınc edirəm,
Az şeir yazdığını illərimi mən
Təbimin başına qaxınc edirəm.**

**Ömrüm zirvələrdə iz sala-sala
Daha səcdəyə yox, vüqara dönür.
Özüm bəyaz saçlı qış ola-ola
Sözüm yaşıl donlu bahara dönür.**

Mən iş tapmaq məqsədilə Azərbaycan Respublikasının Radio və Televiziya Verilişləri Komitəsinin sədri Teymur Əliyevin yanına getdim. Biz bir yaşda idik. Onu 1937-ci ildən tanıyırdım. O zaman Bakı pionerlər sarayında ədəbiyyat dərnəyi vardı. Biz o dərnəyin fəal üzvlərindən idik. Dərnəkdə tez-tez görüşərdik. Təzə yazdığınış şeirlərimizi bir-birimizə oxuyardıq... Mən o təydan bu taya keçəndən sonra Teymur Əliyevlə yenidən Bakıda görüşdüm. Ancaq harada işlədiyini bilmədim. 1952-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib təyinatla "Azərnəşr"ə göndərildim. Bədii ədəbiyyat şöbəsində redaktor işlədim. Teymur Əliyev də "Azərnəşr"də siyasi şöbədə işləyirdi. Yenə tez-tez görüşürdük. ADF MK-si məni Partiya Məktəbinə yenidən oxumağa göndərdi.

Sonra öz mətbuatımızda işləyə-isləyə yalnız bədii yarıdcılıqla məşğul oldum. Teymur Əliyev siyasi vəzifələrdə çalışma-çalışa pillə-pillə yüksəldi... Sonralar Teymur Elçin imzasıyla uşaq şeirlərini də yazdı. Teymur Əliyev iş otağında məni köhnə tanış tək qarşıladı. Öz qarşısında əyləşdirdi. Sonra təbəssümlə: – İndi mən sənə Heydər Rzazadə deyim, yoxsa Əli Tudə? – dedi. Mən də təbəssümlə: – Ürəyin hansını istəsə, deyə bilərsən – dedim. Teymur Əliyev məhrəm-məhrəm mənə: – Bu adların ikisi də mənə yaxın, doğma, əzizdir. Biri yeniyetməliyimdən yadigardır, biri də kamala dolmağımdan – dedi. Sonra kövrək qürurla pionerlər sərəyindəki ədəbiyyat dərnəyini xatırladıq. O dərnəyin üzvlərindən kimlərin qaldığını, kimlərin qalmadığından xeyli danışdıq. Mən Teymur Əliyevə yanına nədən ötrü gəldiyimi bildirdim. O təəssüflə mənə: – Bizdə oturaq işçi yeri yoxdur. Bəlkə müxbir olasan? Obyektlərə gedərsən. Materiallar toplayarsan. Həm maaş alarsan, həm də qonorar. Bir sözlə, yaxşı qazanarsan – dedi. Doğrusu, Teymur Əliyevin səmimiyyətlə dediyi sözlərin içindəki "yaxşı qazanarsan" ifadəsi mənə toxundu. Axı mən həmişə öz qürurumu hər hansı yaxşı qazancdan yüksəkdə tutmuşam. İndi də öz qürurumu "yaxşı qazanc" qarşısında alçaltmaq istəmədim. Həm də yazı mizimdən ayrılib dağa-daşa düşməyi insafıma sığışdırmadım. Teymur Əliyevə qəti cavab vermədim. Yalnız – fikirləşərəm – deyib sədrin iş otağından çıxdım. Ancaq pərt çıxdım. Xəyalımda Teymur Əliyevlə danışa-danışa evə yollandım. Məsəl var, deyərlər səni

isteyirəm, ancaq özümü səndən çox isteyirəm. Mən də ailəmi dolandırmaq üçün qazanc isteyirəm. Amma sənətimi qazancımdan daha çox isteyirəm. Günəş yalnız gözünə görünən yerləri, yəni zahirdəkiləri işıqlandırır. Mən isə yazılarımı alov qatıram ki, gözə görünməyən yerləri də, yəni daxildəkiləri də işıqlandırsın. Daxildəkilər nədir? İnsanların içərilərindəki qaranlıqlar! Mən həmən qaranlıqları işıqlandırmağa çalışıram. Evdə Yaziçılar İttifaqının sədri Mehdi Hüseynə zəng vurub dedim ki, neçə vaxtdır işsiz qalmışam. İş tapa bilmirəm. Axı ailəm var. Daha heç nə demədim. Mehdi Hüseyn xətrimi çox isteyirdi. Məni dərhal başa düşdü. Dedi ki, telefonun dəstəyini yerinə qoyma, cavabımı gözlə. AKP MK-nin katibi ilə danışib nəticəsini sənə deyəcəyəm. Mən telefonun dəstəyini qulağında saxladım. Mehdi Hüseyn MK-nin katibinə zəng vurub mənim haqqımda həyəcan dolu hərarətlə danışdı. Onun haqqımda canıyananlıqla katibə dediyi sözləri özüm də telefonda eşitdim. Katib dedi ki, yaxşı, bu barədə düşünərik. Mehdi Hüseyn də mənə dedi ki, bir az gözləmək lazımdır. Mən də, yaxşı dedim. Sağollaşıb dəstəyi yerinə qoydum. Ancaq o bir az, çox oldu. Bəli! Katibin düşünməyi uzun çəkdi. Daha iş üçün heç kimə müraciət etmədim. Yox! Yalnız qələmimə müraciət etdim. İnsan öz içərisində gözə görünməz bir şey saxlayır, bəsləyir, möhkəmlədir. Sanki o, bir şey olmur. İnsanın içərisində ikinci bir insan olur. Ancaq adına iradə deyilir. İçərisində saxlandığı, bəsləndiyi, möhkəmləndiyi insan dara düşəndə həmən o iradə köməyə çatır. Bəli! Sanki

qədirbilən bir insan mərd, təmiz, həssas bir insanı mən-gənə arasında da əyilməyə qoymayır. Mən əyilməyə öyrənməmişdim. Qələmə sarılmaq isə adətim idi. Mən qələmə daha da möhkəm sarılıb gecə-gündüz yazdım. Sanki təzədən dərk etdim ki, yazmaq şairin müvəqqəti yox, həmişəlik işidir...

Mən Bakıda doğulsam da, bu nəhəng şəhərin şiddətli istilərinə dözə bilmirdim. Axı yay dənizin qırağında yerləşən Bakıda sanki dəliyə dönürdü. İstdən təngiyən insanları da dəliyə döndərmək isteyirdi. Ona görə də yayda Bakıdan çıxıldıq. Hər yay bir dağ rayonuna gedib füsunkar təbiətin əlvan qoynunda istirahət edirdik. Bir dəfə yayda Şəfiqənin dayısının Mərdəkan-dakı bağına getmişdik. Dəniz ətirli havadan uda-uda dincəlirdik. Yemək-içməkdən sonra Şəfiqə maraqla bağa baxıb tövsiyə ilə mənə: – Sən də bir bağ götür. İki sahilin şairisən. Bağ idarəsində səni başa düşərlər. Sənə də qayğı göstərməsələr bəs kimə göstərəcəklər? – dedi. Şəfiqənin dayısı səxavətlə ona: – Sizə başqa yerdə bağ götürmək çətin olar. Siz gərək əvvəl yer ala-sınız. Sonra ağaclar əkəsiniz. Bu, uzun çəkər. Mənim bağım həm hazır bağdır, həm də böyükdür. Bağımın yarısını kəsib sizə verərəm – dedi. Biz dayıdan məm-nun qaldıq. Sabahı dayı məni bağ idarəsinə apardı. Bağın yarısını adıma salındı. Necə deyərlər, nə yoğurduq, nə yapdıq, hazırlaca kökə tapdıq. Sonra biz hər yay dayının bağına gedib dincələr, yeyər, içər, üzümdən, əncirdən kiçik səbətlərə yiğib evimizə gətirərdik. Səbətləri eyvana qoyardıq. İstədiyimiz

zaman üzümdən, əncirdən nimçələrə yiğib, ləzzətlə
yeyərdik. Bir axşam yenə dolu səbətlərlə bağdan qa-
yıdırıq. Haçansa bağdan qayıdanda yazdığını “Abşe-
rona axşam düşür” başlıqlı şeirimi xatırladım.

Haçandı Abşerona
Düşmürdü yolum mənim.
Bilmirdim ki, necədir
Od qəlbli ulum mənim.
Abşeronun qızları
Duzludur özü kimi.
Bağbanının üzümü
Şirindir sözü kimi.
Abşerona çökdükcə
Alatoranlı sükut,
Üfüqdə dalğa-dalğa
Alişib yanır bulud...
Zümrüd çəmən uzanır
Yaşıl qanovuz təki,
Şeh əlvan güllər üstə
Parlayır almaz təki...
Şəfəqlər fəvvərəmi
Ucalır, enir, sınır?
Sanki başımız üstdə
Tüstüsüz məşəl yanır...
Günəş al yaylığını
Yellədikcə havada,

Quşlar vida nəğməsi
Oxuduqca yuvada,
Bir gecəlik həsrətdən
Saralıb-solan qürub,
Yanğını təlatümlü
Mavi bir dəniz olub.
Yerdə mavi bir dəniz,
Göydə mavi bir dəniz.
Dənizlər mavilikdə
Əkiz yaranıb, əkiz...
Göy dənizində gözə
Dəymir hələ ulduzlar.
Yer dənizində yanır
Şölə-şölə ulduzlar...
Gözəl olur şölələr
Yola tamam düşəndə,
Günəşli Abşerona
Aylı axşam düşəndə...

Evə çatıb səbətləri eyvana qoyduq. Şəfiqə süfrə aç-
dı. Şam etmək istədik. Birdən eyvandan qəribə səslər
gəldi. Mən maraqla eyvana baxdım. Şəfiqə hərarətlə
mənə: – İlbizlər oxuyur – dedi. Mən heyrətlə Şəfiqə-
yə: – Eyvanda ilbiz nə gəzir? – dedim. Şəfiqə təbəs-
sümlə: – İlbizlər özləri eyvana gəlməyib. Yox! Bu gecə
nəğməkarlarını eyvana biz əncir-üzümlə birlikdə səbət-
lərdə gətirmişik – dedi. İlbizlər oxuyurdu. Özü də
necə? Xorla! Nə orkestr, nə də ansambl vardi. Sanki

ilbizlər özləri çalıb, özləri də oxuyurdular. Biz ilbizlərin həzin xoruna qulaq asa-asə şam etdik. İlbizlər oxuduqca axşamın ulduz-ulduz parlayan gözləri xumarlanırdı. Biz də yorğun idik. Yuxumuz gəlirdi. Yatağımıza girdik. Ancaq ilbizlərin kövrək nəğmələri məni səhərə qədər yatmağa qoymadı. Bəli! Məni zərif qanadlarına alıb Arazın o tayına apardı. Sanki mən babamın Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində almalı, armudlu, narlı, gilaslı, alçalı bağında bir gecə keşik çəkdir. Qədim, zəngin, əlvan təbiətin ecazkar bağındaki nəhəng narı Günəş dan yerində qızara-qızara partlayıb qırmızı şirəsini mavi üfüqlərə səpənə qədər ilbizlərin məhrəm nəğmələrinə qulaq asdım...

Biz Şəfiqənin dayısından aldığımız bağ sahəsində ev tikdirə bilmədik. Sən demə, bu iş çox zəhmət, vaxt, bacarıq tələb edirmiş. Bəli! Pulumuz əlimizdə, arzumuz üzəyimizdə qaldı. Bağ sahəsini bağ idarəsinə qaytardıq. Bağ idarəsi də o bağ sahəsini istədiyi adama istədiyi qiymətə satdı. Şəfiqənin dayısı xeyir vermək istərkən ziyana düşdü. Biz isə Bakının şiddətli istilərinə dözdə-dözdə qaldıq... Yenə yaylarda da həmişəlik işim olan bədii yaradıcılığımı sərin bağ evində deyil, isti şəhər evində davam etdirdim.

CANLI ÜZƏRRİK

Mirəli Mənafı ilə şeir gecəsindən çıxmışdım. Şəhərin ulduz-ulduz yanan küçələrində yanaşı addımlayırdıq. Mirəlini öz evimizə çay içməyə aparırdım. Həm də dostum mənim üç qızımdan sonra dünyaya gələn yega-

nə oğlumu görəcəkdi. Oğlumun artıq bir yaşı tamam olmuşdu. Mirəli isə onu görməmişdi. Şeir gecəsindəki uğurum Mirəlini sevindirirdi. Bu təmiz ürəkli insan uğurumu öz uğuru sanırdı. Məni dənə-dənə alqışlayan salonu unuda bilmirdi. Məndən əvvəl kürsüdə əl-qol ata-ata hay-harayla özünü bəyəndirməyə çalışan şairlər güldürdü. Yolda o məzəli bir əhvalat danışdı. Dedi ki, Xosrovşahidə bir dostum vardi. Çoxdandı görmürdüm. Bir gün yolum qapılarının yanından düşdü. Dedim dostuma bir baş çəkim. Görüm necədir. Nə təhər yaşayır. Qapını döydüm. Bir az sonra bir keçəl uşaq qapını açdı. Kim olduğumu, nə istədiyimi sorusmadan üzümə irişdi. Mən çımcəşə-çımcəşə: – Şükrulla evdədir? – dedim. O irişə-irişə: – Hə! – dedi. Sonra qapıdan çəkildi. Məni arxasınca evə apardı. Şükrulla ilə qucaqlaşib öpüşdük. Sən demə, keçəl uşaq Şükrullanın oğlu imiş. Şükrulla təkidlə oğluna: – Zülfəli, sən də gəl əmicanı maç elə! – dedi. Zülfəli gəlib üzümdən öpdü. Mən üzəyimdəki ikrah hissini azdırmaq üçün Zülfəlinin başına yox, ayaqlarına baxdım. Onun yalnız ayaqları yara içinde itmişdi. Sanki başındakı keçəllik ayaqlarına da düşmüştü. Mən də canımı dışımə tutub Zülfəlinin üzündən öpdüm. Sonra Şükrulla ilə əyləşib doyunca söhbət etdik. Şükrulla məni yola salanda həyətdən tələsik çıxdım ki, öpüşmək mərasimi təzələnməsin. Yoxsa bu dəfə Zülfəlini öpsəydim üzəyim ağzıma gələrdi. Sonralar Şükrulla ilə bir yerdə işləməli olduq. Ona görə yolum o evə tez-tez düşdü. Hər dəfə Şükrullagilə gedəndə o məni yuxarı başda yumşaq döşəkçə üstündə

əyləşdirirdi. Bardaşımı tamam qurmamış Zülfəli qucağıma girib üzünü ağızına tutardı ki, onu atası Şükrulla-nın fərəh dolu baxışları altında öpüm. Mən məcburiyyət qarşısında bir əlimi yastısına Zülfəlinin mənə tərəf olan üzünə qoyub öz əlimi öpərdim. Ancaq Şükrulla bu öpüş əməliyyatının necə aparıldığını bilməzdidi. Məndə günah yox idi. Həm keçəl, həm də sırtıq usağı elə bu sayaq öpərlər. İndiki bəzi gözə soxulan sırtıq şairlər mənə Zülfəlini xatırladır. Ancaq yazılıq Zülfəli bir öpüşlə kifayətlənərdi. İndiki gözə soxulan şairlərin iddiaları isə çox-çox böyükdür. Salondakılar istəsə də, istəməsə də kürsüyə qalxıb cəfəngiyatlarını qulaqlara döşəyirlər. Üstəlik alqış da istəyirlər. Onlar heç alqışla da, dəmətlə də, təşəkkürlə də kifayətlənmirlər. Ev, maşın, fəxri ad, mükafat, orden, nə bilim, daha nələr istəyirlər... Ancaq qardaş, sənin şeirlərinin hərarəti salonu titrətdi. Mən səmimiyyətlə Miraliyə: – Lovğalıq olmasın! Doğrusu, zəif yazan şairlərin yerinə mən xəcalət çəkirəm. Xəcalət insana əzab versə də müsbət emosiyadır. Vicdanın həssas duyğulu etirafıdır. Arzunun əməlin yoluyla yürümək istəməsidir. Kim bilir, bəlkə Günəş gecələr də bütün dünyani işıqlandırıa bilmədiyi üçün səhərlər utandığından qızarır. Kim bilir, bəlkə qızıl gülər ana torpağa istədikləri qədər ətir saçə bilmədiklərinə görə xəcalətdən qızarır. Kim bilir, bəlkə yazda neçə-neçə güllərdən sonra açılan lalələr qızların qara xallarını oğurladıqları üçün utandıqlarından qızarır. Mən həssas insanların bütün nəcib hissli xəcalətlərinə şərik oluram. Ancaq heç kəsi öz böyük xəcalətimə

ortaq etmək istəmirəm. Bu mənim Vətən qarşısındaki azadlıq borcumun xəcalətidir. Mən gərək elə edəm ki, ləyaqətimin dağ qüruru xəcalətimin büllur tərində əriməsin! Ancaq elə şairlər var ki, neçə-neçə dövran görsə də, neçə-neçə mükafat alsa da, neçə-neçə məqama çatsa da xəcalət nə olduğunu bilmir.

Bir gün kitabımın işindən ötrü “Azərnəşr”ə getmişdim. Bədii ədəbiyyat şöbəsi müdirinin yanında əyləşmişdim. Ordan-burdan söhbət edirdik. Birdən Süleyman Rüstəm həyəcanla otağa girdi. Mənimlə salamlaşdı. Şöbə müdirindən nəsə soruştub direktorun yanına getdi. Sonra yenə qayıdır şöbə müdirindən nəsə soruşdu. Doğrusu, Süleyman Rüstəmlə şöbə müdirinin arasındaki söhbətin nədən getdiyini başa düşmədim. Süleyman Rüstəm yenə qayıdır direktorun yanına getdi. Mən də şöbə müdürü ilə xudahafızlaşdırıb otaqdan çıxdım. Dəhlizdə Süleyman Rüstəmlə qarşılaşdım. – Süleyman müəllim, gözümə narahat görünürsünüz. Nə olub? – dedim. Süleyman Rüstəm qolumdan tutub məni qırğa çəkdi. Sonra maraq dolu sualla: – Mən də, Məmməd Rahim də xalq şairliyik, bilirsən? – dedi. Mən etirafla: – Bilirəm – dedim. Süleyman Rüstəm yenə maraq dolu sualla: – Rəsul Rza da xalq şairidir, bilirsən? – dedi. Mən yenə etirafla: – Bilirəm – dedim. Süleyman Rüstəm yanğılı təəssüflə: – Üçümüzün də seçilmiş əsərlərimiz çıxacaq. Ancaq mənimlə Rahimin hər misrasına manat yarımlı, Rəsul Rzanınsa hər misrasına iki manat qonorar yazıblar. Ona görə ki, bunu yuxarıdan tapşırıblar – dedi. O zaman AKP MK-nın ideoloji sahə üzrə katibi

Cəfər Cəfərov idi. Cəfər Rəsulla yaxın dost idi. Mən sanki indi başa düşdüm ki, Şimali Azərbaycanın qələm sahiblərinin arasına ayrı-seçkilik salan elə yuxarının özüdür. Yuxarı qələm sahiblərinə yalnız fəxri ad, orden, mükafat verməklə deyil, həm də yazılarına müxtəlif qiymət qoymaqla ayırır. Bu isə ittifaqda nara-zılığa, şikayətə, intriqaya səbəb olur.

Bizim anamızın bağıri isə daşdanmış. Axı o tayda mən də, başqa qələm yoldaşlarım da yazib mətbuat səhifələrində çap etdirdiyimiz əsərlərə bir şahı da zəhmət haqqı almazdıq. Bunu o tayda olan bu taylı söz ustaları da bilirdi. Süleyman Rüstəmin özü bəlkə də çoxundan yaxşı bilirdi. Nə gizlədim. Mən qələmin təmənnasızlığında, duygunun səmimiyyində, gözün toxluğunda üstünlüyü o taylı sənət dostlarımı verdim. Düşündüm ki, şairi xalq yetişdirib. Əgər o öz yazdıqlarını oxumaq üçün xalqa çatdırmaq istəyirsə, pulun adını çəkməməlidir. Çünkü əsərlərin dəyərləri pulla yox, zövqlə təyin olunur...

Mən ömrümü sənətimə, sənətimi Vətənimə həsr etmişəm. Səhhətimin yanında xəcalətlə qalmışam ki, sənətimin qarşısında utanmayım. Bəli! Səhhətimə xəyanət etmişəm, sənətimə yox! Düşünmüşəm ki, bəzən birinin şöhrəti milyonların sərvəti olur.

Hələ 20 yaşında olarkən məndən yaradıcılıq mülahi-zəsi diləyən qələm yoldaşlarının sözlərini yerə salmamışam. Oxuyub fikir demək üçün mənə verdikləri yazıları diqqətlə nəzərdən keçirib hətta üzərlərində ərklə işləmişəm. Sonra qələm yoldaşlarının təşəkkürünü qazanmı-

şam. Belələrinin arasında məndən böyükələr, həmyaşıdlar, kiçiklər də olmuşlar. Ərdəbildə başlayan bu qayıdılu ünsiyyət sonalar Təbrizdə də, Bakıda da davam etmişdir. Mən gənc şairlərin yaradıcılığına daha məhrəm qayııyla yanaşmışam. Yalnız şeirlərinin üzərlərində diqqətlə işləməklə kifayətlənməyib, öz haqlarında da xeyir-xah məqalələr yazıb çap etdirmişəm. Tez-tez evimə dəvət etmişəm. Yازıcılar İttifaqına üzv olmaları üçün zəmanət vermişəm. Yetim gənc şairlərə isə xüsusi qayıyı bəsləmişəm. Bu da səbəbsiz olmayıb. Mən yetim gənc şairlərlə məşğul olarkən öz yetimliyimi ürək ağrısıyla xatırlamışam. Yaşları 30-u haqlamış bir neçəsindən – Niyə evlənmirsən? – deyə soruşmuşam. Müsahiblərim başlarını aşağı salıb utana-utana: – Necə evlənim? Axı maddi vəziyyətim qoymur – demişlər. Bu səmimiyyət dolu qayılarımı görən bəzi yaşıdım olan özündən razı dikbaş qələm yoldaşlarım məni yetim-yesir atası da adlandırmışlar. Doğrusu, bu sözlərin təqdirdir, yaxud kinyə olduğunu ayırd etmək istəməmişəm. Ancaq zamanın hər kəsin odu öz qabağına eşdiyi bir çağında özümüz təmənnasız qayılarımanın ətrafa da saldıqları təmənnasız səslə fəxr etmişəm... Ancaq o taylı qələm yoldaşlarımı "böyümək" niyyətilə bu taylı "böyük" qələm yoldaşlarımıza oturub-durmuşlar. Mən təəssüflənə-təəssüflənə bu mövzuda "Faydasız təşəbbüsələr" adlı bir şeir yazdım:

**Kiçik böyüsün deyə,
Yanar həsrət içində.
Böyüün ətəyindən
Tutar minnət içində.**

**Ancaq kiçik böyüməz,
 Yenə də kiçik qalar.
 Ürəyində böyükdən
 Məmnun yox, incik qalar.
 Unudar ki, ətək də
 Yüksəkliyə heyrandır.
 Zirvənin ayağına
 Düşüb qalmış haçandır.
 Zirvənin ayağından
 Dördəlli tutur ətək.
 Zirvə olmaq xətrinə
 Hər şeyi udur ətək.
 Yenə də aşağıda
 Ətək olaraq qalır.
 Zirvə təmənnasıyla
 Yaşa dolaraq qalır.**

Yuxarıda yaşlarından asılı olmayaraq qələm yoldaşlarımın şeirləri üzərində işlədiyimdən danışdım. Mən keşməkeşlə dolu sənət yolunda saç-saqqlar ağartsam da öz yazılarımin üzərində indi də dönə-dönə işləyirəm. Bəli! Ağ vərəq üzərində sözlə meydan açırıq. Əlbəyaxa döyüşürük. Sonra əlacsız qalib barişırıq. Beləliklə, gah mən sözün nazını çəkirəm, gah da söz mənim nəzimi çəkir. Mən dönə-dönə üzərində işlədiyim sözləri bu vərəqdən o vərəqə köçürüürəm... Az qalır özümü də bu dünyadan o dünyaya köçürəm – dedim. Mirəli fərəhlə: – Qardaş, sən özün də bilirsən ki, xalq sənin şeirlərini necə qiymətləndirir – dedi. Mən təvazökarlıqla Mirəliyə: – Mən ömrümün münbüt torpağını zəhmət-

keş qələmimlə şumladım. Ona görə də ağ vərəqlər üstdə yazdığını misralar sıralanmış şiriplara bənzədi. Bu şiriplar üstdə şeir də, poemə da, hekayə də, povest də, xatirə də, məqalə də bitməlidir. Uğurlusu da olmalıdır, uğursuz da. Ancaq uğursuzların ucbatından qəm çəkmək nahaqdır. Ən böyük rəssam sayılan təbiətin yaratdığı insanda qüsür olduğu halda insanın yaratdığı əsərdə niyə qüsür olmasın? Bəli! Mən demirəm ki, hər kitabım bir dənizdir. Yox! Ancaq mənim günlərim çeşmələrə, aylarım arxlara, illərim çaylara dönüb kitablarımı axıbdır. Sonra o kitablarda insan nəfəsli, Vətən həsrətli, sabah diləkli misralara çevrilibdir – dedim. Mirəli etirafla: – Qardaş, mən sənin şeirlərindəki yanğıya da, cəsarətə də heyranam – dedi. Mən istehzayla Mirəliyə: – Bəzən adama deyirlər ki, dilini qısa elə ki, ömrün uzun olsun! Əksinə, dili qısa olanın başına dəyən dəyənək uzun olur. Doğrudur, şeirdə yanğı da olmalıdır, cəsarət də. Ancaq yanığının da, cəsarətin də ifadəsi təzə olmalıdır. Atalar nahaq deməyib ki, adamın qulağı hər gün təzə bir söz eşitməsə kar olar. Sən də gərək elə bir söz yazasan ki, təzə bir çeşmənin bülər suyunu andırsın. Çağlaya-çağlaya qulaqlara axınsın. Qulaqları kar olmağa qoymasın – dedim.

Biz danişa-danişa gedirdik. İçərişəhərin boz divarları üstdə sarı işıqlar yanındı. Sanki İçərişəhər köhnə dilik-dilik damağına təzə qızıl dişlər saldırmışdı. Dahi Nizaminin adını daşıyan Ədəbiyyat muzeyinin işıqlı eyvanında sırayla dayanmış sənət ulduzları eyvanı sənət kəhkəşanına çevirmişdilər. Dönüb Nizami bağına

baxdıq. Kaş heç baxmayaydıq. Büyük şairin əzəmətli heykəlinin ətrafindakı qaranlıq guşələrdə hər oğlan bir qızı qucaqlamışdı. Bu “etinasız sevgililər” nə Nizami-nin dühasının ülviyətindən, nə Leyliylə Məcnun sevgisinin qüdsiyyətindən, nə Fərhadla Şirinin sevdasının sədaqətindən, nə yeddi gözəlin hüsnünün təravətindən, nə Nüşabənin İsgəndəri mat qoyan məharətindən, nə qarının hökmdarı sarsıdan cəsarətindən, nə də yoldan keçənlərin məzəmmətindən utanırdılar. Mən düşü-nürdüm ki, həyat doğrudan da qəribədir. Elə gənclər var ki, bu bağa gəlib şairin yaratdığı surətləri öz heykəlinin postamentində görür. Qarşılırında sakit-sakit dayanır. Heyran-heyran baxır. O surətlər haqda oxuduqlarını xatırlayır. Şairə rəhmət deyir. Özünü o surətlərə bənzətməyə çalışır. Elə gənclər də var ki, bu başa gəlir, ancaq nə şairi görür, nə də onun yaratdığı surətləri. Yalnız oğlan qızı, qız da oğlanı görür. Ona görə də bir-birilərini qucaqlayanda elə zənn edirlər ki, ətrafdan onları görən yoxdur.

Biz Qoşa qala qapısına yaxınlaşanda Mirmehdi Çavuşı ilə rastlaştıq. Mən hələ Ərdəbildə Vilayət Partiya Komitəsində işləyəndə Mirmehdinin şeirlərini maraqla oxuyardım. Bu şeirlər Təbrizdə çıxan “Vətən yolunda” qəzetində çap olunardı. Qəzet Ərdəbilə də gələrdi. Mirmehdi Vətənini, xalqını, dilini alovlu məhəbbətlə sevərdi. Təsadüfi deyil ki, Cənubi Azərbaycanda ana dili haqqında yazılan ilk uğurlu şeirlərdən biri Mirmehdinin qələmindən çıxmışdı. 1945-ci ilin yazında “Vətən yolunda” qəzetinin redaksiyası Ərdəbil şairlərini Təbrizə

qonaq çağıranda mən də onların arasında idim. Mirmehdi ilə də ilk dəfə “Şairlər məclisi”ndə tanış oldum. Sonralar bu tanışlıq məslək, döyük, sənət dostluğuna çevrildi. Mirmehdi sözün əsl mənasında bütöv adam idi. O ciddiləşəndə gözlərində qətiyyət yağırdı. Sözünün qabağında söz demək müşküləşərdi. Zarafata keçəndə qalın dodaqlarından şimşək qanadlı qəhqəhələr qopardı. Bu qəhqəhələri uzaqdan eşidən adam qət edərdi ki, gülən Mirmehdidir. Milli hökumətdən əvvəl Mirmehdi-nin Təbrizdə kiçik bir emalatxanası vardı. O burda həm gündəlik ruzusunu qazanar, həm də odlu-əlovlu şeirlər yazardı. Kasıblardan gördüyü iş müqabilində bir şahı da almazdı. Milli hökumət qurulduğdan sonra Mirmehdi “Zəfər” karxanasına* müdir təyin olundu. O daha az-az yazırırdı. Biz yalnız “Şairlər-yazıcılar” cəmiyyətində ic-las olandan-olana görüşürdük. Mirmehdi gözəl yoldaş idi. Mühacirət zamanı “Yaşıl bağ”da otaqlarımız yanaşı idi. Mən yazıçı dostum Fəthi Xoşginabi ilə bir otaqda qalırdım. Mirmehdi isə aşiq Hüseyn Cavanla bir otaqda olurdu. Sonra qocaman inqilabçı Zeynalabdin Qiyami də o otağa gəldi. Mirmehdi bilirdi ki, əyan ailəsindən çıxan Qiyami neçə-neçə azadlıq döyüşündə bərkisə də, yaşı ötdükcə kövrəlmışdır. Ona görə də otaqda Qiyaminin öhdəsinə düşən işləri də Mirmehdi özü görürdü. O həmişə ehtiramla Qiyaminin xidmətin-də dururdu. Sanki özü öz xidmətindən zövq alındı. Qonşu otaqlardakı mühacirlər də yaman gündə yaxşı

yoldaşın qədrini bilməyi Mirmehdidən öyrənirdi. O mühacirətə iş başından – müdürü olduğu “Zəfər” karxanasından yollanmışdı. Özüylə yalnız bir portfel götürmüştü. Bu portfeldə karxananın mühüm sənədləri vardı. Mirmehdi arabir o sənədləri portfeldən çıxarıb şair həssaslığıyla baxa-baxa kövrələrdi. Milli hökumət zamanı karxanada gördüyü işləri xatırlayardı... Elə mühacirətin ilk aylarında o, könüllü olaraq Qubaya getdi. Həm şeir yazdı, həm də çilingərlik etdi. Camaat arasında yaxşı xətir-hörmət qazandı.

Mən şair dostumu qucaqlayıb öpdüm. Sevincdən gözlərim yaşırdı. Axı haçındı görüşmürdük. Mirəli də Mirmehdiylə görüşdü. Mən maraqla: – Qubadan haçan gəlmisən? Yoldaşlar necədir? (Qubada xeyli yoldaşımız vardı) – deyə Mirmehdidən soruşdum. Mirmehdi tanış təbəssümlə: – Dünən gəlmisəm. Yoldaşlar yaxşıdırılar. Vətən havasıyla nəfəs alırlar. Amma yaxşı işləyirlər. Keçmiş fədai şöhrətlərini daha uca zirvələrə qaldırırlar. Məni çağırıblar ki, təqaüdə çıxam. Guya işlədiyim bəsdir. Daha istirahət edə bilərəm – dedi. Mən etirazla: – Doğru deyirlər. Sənin dincəlməyə haqqın var – dedim. Mirmehdi etirazla: – Sən də söz danişdin. Çay çağlaya-çağlaya axıb dənizə tökülməsə dayanar, lillə-nər, quruyar. Daha çay olmaz! Gölməçə olar! Mən də əllərimi qoynuma qoyub işləməsəm, canlı insan yox, hərəkətsiz heykəl olaram. Bəli! Mən işsiz yaşaya bilmərəm. Sanki beşikdə anam mənim qulaqlarına dinclik laylaları deyil, əmək nəgmələri piçildamışdır – dedi. Mən təəccübələ: – Bəs indi fikrin nədir? – deyə so-

ruşdum. Mirmehdi qətiyyətlə: – İsləmək! Qubaya qayıdıb əvvəlkindən də yaxşı işləmək! Axı biz həm şair olmuşuq, həm də fədai! Deməli ikiqat yaxşı işləməliyik – dedi. Mən səmimiyyətlə: – Sənə işlərində uğurlar diləyirəm, qardaş! Qayıdanda məndən Qubadakı yoldaşlara salam yetir! – dedim. Mirmehdi bizimlə xudahafızlışib getdi. Mən dönüb qələm dostumun arxasında baxdım. O inamlı addımlayırırdı. Sonra dönüb qarşıya baxdım. Diş-diş divarları üstündə sarı işıqlar yanmış İçərişəhər qızıl qurşaqlı qədim, nəhəng, nadir cama bənzəyirdi. O on dörd gecəlik bədrənləmiş Ayın gül ətirli şəfəqlərilə dolub boşalırdı. Mirmehdinin gələcək uğurları şərəfinə qaldırılan badəni xatırladırı...

Biz evə çatdıq. Qapını döydüm. Qapını Şəfiqə açdı. Otağa keçdik. Mirəli salamsız-kəlamsız: – Şəfiqə xanım! Əlini təbrik edə bilərsən. Vallahi şeir gecəsində bir tufan qopardı ki... Qorxuram dostuma göz dəyə. Bəlkə öz həyat yoldaşının başına bir çəngə üzərrik çevirəsən, hə? Necə olar? – dedi. Şəfiqə gülə-gülə Mirəliyə: – Çevir deyirsən, çevirim də! – dedi. Mən etirazla: – Yox! Gərək deyil. İndi üzərriyin də həm məzmunu, həm də mənası dəyişmişdir. Məgər şeir gecəsində mənim başıma yağan hərarətli alqışların özləri üzərrik deyildirmi? O alqışlar məni yaman gözlərin bəlasından məmnuniyyətlə qoruyar. Sən isə Şəfiqə, üzərrik əvəzinə yemək gətir – dedim. Şəfiqə qətiyyətlə: – Baş üstə, siz əyləşin. Mən də yemək gətirim – deyib mətbəxə getdi. Biz şam etdik. Sonra mən ərklə üzümü Mirəliyə tutub: – Hə, indi bir yaxşı çay dəmlə, içək! Axı sən çay dəmləməkdə

mahirsen! Elə bil öz mənzilindəsən. Mən də sənə qonaq gəlmışəm – dedim. Mirəli BDU-da oxuyanda İçərişəhərdəki köhnə həyətlərin birində alaqaranlıq bir otaq kirayələmişdi. Mən hələ evlənməmişdim. Tez-tez yaxşı çay içmək üçün Mirəlinin mənzilinə gedərdim. Onun dəmlədiyi çaydan doymazdım. Sanki Mirəlinin dəmlədiyi çayın ətri həyətdəki üfunəti, rəngi isə otaqdakı alaqaranlığı dağıdardı. Mən dostuma baş çəkib günəş rəngli çayından içməyəndə sanki o gün ləzzətli bir nemət itirərdim. Mirəli güldü. Ayağa qalxıb su çaydanını qaynaya-qaynaya ocağın üstündən götürdü. Rəng çaydanını isti su ilə yaxaladı. Sonra çayla dolu qabı açdı. Çayın yarısını çaydana tökdü. Mən heyrətlə Mirəliyə: – Ədə, sən neyləyişsən? Çayqabını boşaltdın ki, – dedim. O gülə-gülə üzümə baxıb: – Bəs nə bilmisdin? Keyfiyyətli nemət dadmaq istəyən adam kəmiyyətə baxmamalıdır. Başqa sözlə desək, nə yeməkdə, nə də içməkdə xəsislik etməməlidir. Dünyada candan qiymətli nemət yoxdur. Ola da bilməz! – dedi. Mən əlimi əlimə vurub qəhqəhə çəkdir. Şəqraq gülüşümü eyvanda eşidən Şəfiqə otağa gəldi. Təəccübələ mənə baxdı: – Belə ucadan nəyə gülürdün? – dedi. Mən susdum. Mirəlinin çay dəmləmək məharətinin sırrını gizlətdim. Yoxsa Şəfiqə çayqabını açıb baxacaqdı. Gülmək əvəzinə hirslenəcəkdir. Axı qadınlar ev qayğısını kişilərdən çox çəkirlər. Atalar nahaq deməyiblər ki, kişi memardır, qadın bənnə...

Mirəli zarafatçı olduğu qədər də inaddır. Mən evlənməmişdən qabaq Mirəliylə bir otaqda yaşayırdım (indiki evdə). Bir dəfə ərklə Mirəliyə: – Bir az şabalıd qovur! Ancaq qıraqlarını kəs ki, tavada partlayıb sovrulmasın – dedim. Mirəli sözlərimə məhəl qoymayıb şabalıdları tavaya bütöv-bütöv tökdü. Qovrulan şabalıdlar bir-bir partlamağa başladı. Yox! Sovrula-sovrula Mirəlinin zənci saçını xatırladan saçına ələndi. Mirəli saçına un ələnmiş dəyirmançıya bənzədi. O qəhqəhə çəkəçəkə şabalıd atəşləri altında nimçə tapdı. Qovrulmuş şabalıdları nimçəyə tökdü. Mən şabalıdlardan birini əlim yana-yana götürüb birtəhər ağızma qoydum. Elə bu zaman şabalıd ağızında partladı. Ağzım peşdəndi. Mən əsəbiləşdim. Mirəli uğunub getdi... Nə isə... Mirəli çayı öz zövqü ilə dəmlədi. İcdik. Dostum oğlum Natiqi yanına çağırıb başını tumarladı. Sonra diqqətlə üzünə baxdı: – Qəşəng oğlansan! Ancaq bir günahın var. O da dünyaya gec gəlməyindir. Məgər sən bilmirdin ki, atan, anan, bacıların sənin yolunu gözləyirlər? – dedi. Natiq qonağın üzünə matdəm-matdəm baxıb dediklərindən bir şey başa düşmürdü. Mirəli ərklə Şəfiqəyə: – Yaxşı, bayaq Əlinin başına üzərrik çevirmədin. Daha doğrusu, Əli özü qoymadı. İndi heç olmasa bu qəşəng oğlunun başına üzərrik çevir ki, göz dəyməsin – dedi. Şəfiqə ayağa qalxıb üzərrik dalınca getmək istədi. Qoymadım. – Lazım deyil! – dedim. Şəfiqə yerində əyləşdi. Mən səmimiyyətlə Mirəliyə: – Natiqi necə istədiyimi sənin təsəvvüründə məhrəm duyğularla canlandırmaq üçün əvvəl bir şeir oxumaq istəyirəm.

Sonra üzərrik haqqında danışacağam. Unutma ki, bu şeiri Moskvada yazmışam. Onda Natiq altıaylıq idi – dedim. Mirəli razılıqla mənə: – Oxu! Dinləyirəm – dedi. Mən şeiri masamın siyirməsindəki yazılar içərisindən götürüb oxumağa başladım:

**Qatar, niyə pəncərəmiz qaranlıqkən
Sən səs-küylü karvanınlə sovuşursan?
Buz nəfəslə hava hələ toranlıqkən
Üfüqlərdən-üfüqlərə qovuşursan,
Sən səs-küylü karvanınlə sovuşursan.**

**Fit verirsən, səsin düşür dağa-daşa,
Boz buludda Ay diksinir, yataqda mən.
Sağ qolumu qaldırıram çəşa-çəşa,
Öz oğlumu axtarıram o çağda mən,
Boz buludda Ay diksinir, yataqda mən.**

**Yox, mənzilə yetişməyə tələs sən də,
Yolda bircə təkərin də dayanmasın.
Dodaqaltı həzin laylay deyim mən də,
Körpə balam yuxusundan oyanmasın,
Yolda bircə təkərin də dayanmasın.**

**Üç yaşında onu kişi biləcəyəm,
Gəzintidə öz yanına salacağam.
Ayaqları yoruldumu, güləcəyəm,
Nə boynuma, nə ciynamə alacağam,
Gəzintidə öz yanına salacağam.**

**Tələs, qatar! Oğlum dözməz hicranıma,
Yollar uzun, yollar uca, yollar dərin.
Məndən salam apar mənim ünvanıma,
Qatarlanmış durnasısan sən də yerin,
Yollar uzun, yollar uca, yollar dərin...**

**O hələlik uzaqsa da məndən, ancaq
Nəfəsində duysun isti nəfəsimi!
Ömrü boyu o görməsin bir də uzaq
Başı üstdən atasının kölgəsini,
Nəfəsində duysun isti nəfəsimi!**

Şeir qurtardı. Mirəli etirafla: – Yaxşı şeirdir. Sanki misralar kövrək ata hissələrilə yoğrulub. Övlad məhəbbətinin bundan da canlı lövhələrlə verə bilməyi xəyalıma gətirə bilmirəm. Sən məsum bir körpə ömrünü necə də əlvan boyalarla naxışlamışan – dedi. Mən mehriban-mehriban: – İndi də üzərrik haqqında danışmaq istəyirəm – dedim. Mirəli məmnuniyyətlə: – Danış! Danış! – dedi. Dedim ki, adətən övladcanlı ailədə sağlam, qəşəng, əzizgirami uşağın başına üzərrik çevirib oda atırlar ki, bəlkə kövrək vücudu nəzərə gəlməsin. Uşağa yaxınlaşmaq istəyən xata-bəla uzaqdan sovuşub keçsin. Nənəmin dediyinə görə mən də uşaqlıqda sağlam, qəşəng, əzizgirami imişəm. Ancaq yaxşı görkəmimi pis nəzərlərdən qorumaq üçün nəinki başına üzərrik səpən, heç bu barədə fikirləşən də olmayıb. Kim idi yetim bir uşağın bələli başına üzərrik çevirib yandıran? Xeyr! Xeyr! Mən elə qoruqsız-qaytaqsız boy atıb ərsəyə çatmışam. Naz-nemətlə böyüyən uşaqların sığallı başlarına üzərrik çevriləndə öz içimdə acı-acı gülmü-

şəm. Demişəm bu uşaq hələ nə edib ki? Axı qönçə açılandan sonra ətir saçır, çıraq yanandan sonra işiq salır, kitab yazılıandan sonra oxunur, güllə atılandan sonra səslənir, uşaq böyüyəndən sonra özünü göstərir. Mənim başıma səpilən “üzərriklər” döyüş meydanlarında təpəmə yağan şimşek salxımı, güllə yağışı, mərmi alaçalpuvu oldu. Bu “üzərriklər” azadlıq bayraqlı başımın üstündə gah ümid ulduzlarına dönüb tək-tək sozardılar, gah da zəfər fişənglərinə çevrilib topa-topa yandılar. Mən özümü canlı üzərriktək Vətənin başına dolandırıb oda atdım... Sonra da Vətəndən ayrı düşdüm. İllər keçdi. Yaş da illərin qanadlarında uçdu. Ailə qurdum. Üç qızdan sonra bir oğlum oldu. Adını Natiq qoyduq. O böyüdü. Ayaq açdı. Yeridi. Arabir büdrəyib yıxıldı. Anası bir dəstə üzərrik gətirdi. Uşağın başına çevirdi. Sonra oda atıb yandırdı. Evi tüstü bürdü. Ancaq biz tüstü arxasında hansı pis gözlərinsə çıxdığını görmədik. Üstəlik, öz gözlərimiz acıdı. Yaxşı ki, bu zaman üzərriyin doğma ətri sinəmizə doldu. Rahat nəfəs aldıq. Natiqi qucağıma götürüb üzündən öpdüm. Qulağına piçıldadım: – Mənim əziz balam! Sən sağlam, qəşəng, məsum doğuldun. Durna qatarına bənzəyən nəğməkar fəsillər başının üstündən keçdikcə, sən də böyüdün. Fəqət, biz sənin nazını deyil, qayğını çəkdik. İndi isə anan sənin yıxıldığını görüb başına üzərrik çevirir. Ananın ürəyi ömrünün antenasıdır. Dünyanın kədəri də, sevinci də, hicranı da, vüsali da bu antenadan keçir. Ona görə də ana ürəyini nə qınamaq, nə də məzəmmət etmək olar. Mən isə nə qədər əzizgirami olsan da sənin özünü bir dəstə canlı üzərriktək Vətənin başına dolan-

dırıram. Qoy bərəkətli diyarımızın şanlı tarixinə, zəngin sərvətinə, möhtəşəm vüqarına, əlvan növraigina, nadir hüsnünə təmənnayla dolu özgə, həris, tamahkar gözlər dəyməsin!

Qonşuluğumuzda o taylı bir tanışım yaşayırıdı. Universitetin hüquq fakültəsini qurtarmışdı. Yaxşı vəzifədə işləyirdi. Aramız açıq idi. Bir-birimizdən sərr gizləməzdik. Şeiri çox sevirdi. Mənim şeirlərimdən özümə əzbər deyirdi. Mən də təbəssümlə minnətdarlığımı bildirirdim. Bir gün harasa gedirdim. Tanışımın qapısında bir “Volqa” maşını gördüm. “Volqa”lar Bakıya təzə gəlmişdi. Bu zaman tanışım blokdan çıxıb “Volqa”ya doğru addımlayanda məni gördü. Dayandı. Görüşdük. Mən sevinclə: – Maşın sənindir? – deyə soruşdum. O qürurla: – Bəli! Dünən almışam – dedi. Mən səmimiyyətlə: – Mübarəkdir – dedim. Tanışım hərarətlə: – Sağ ol – dedi. Bu zaman onun evinin pəncərəsi açıldı. Çəlimsiz bir qız uşağı başını pəncərədən çıxarıb ciddiyətlə ona: – Ata, anam deyir gələndə bazarlıq elə – dedi. O qız qonşumun yeganə övladı idi. Tanışım başını qaldırıb qızına baxdı. Amma bir söz demədi. Mən maraqla ona: – Nə əcəb elə bir övladla kifayətlənmisən? Axı o taylılar övladcanlı olur. Sərvətinin çoxluğu ilə yox, övladının çoxluğu ilə öyünür. Bizim isə əlimiz o taydan üzülüb, bu taydasa heç kimimiz yoxdur – dedim. Tanışım etirafla mənə: – Doğrusu, əzabsız yaşamaq istəyirəm. Az övladın az, çox övladın çox qayğısı var – dedi. Mən daha ona heç nə demədim. Bu ayaqüstü söhbətdən bir il sonra o, dünyasını dəyişdi. Yer üzündə özündən aman-zaman bir nişanə qoyub getdi. Aman-za-

manlar taleyin tufanında elə əyilir ki, sual işarəsinə dönür. Şəfiqə Pedaqoji institutda kimya fakültəsini bitirmişdi. Sonra Mərdəkandakı uşaq evində işləmişdi. Daha sonra Kürdəmirdə məktəb müdirinin müavini vəzifəsində çalışmışdı. Mən evlənəndən sonra Şəfiqəni işləməyə qoymadım. Axı mən həm oxuyurdum, həm də yazırdım. Ömür yoldaşının diqqətinə, qayğısına, nəvazişinə ehtiyacımvardı. İndi isə böyük ailəmizin ehtiyac yükü də böyümüşdü. Şəfiqə kövrək çıyılərini bu yükün altına verib Elmlər Akademiyasının Torpaq-şünaslıq İnstitutunda işləyir, səhərlər işə gedir, işdən gələndə böyük ailə üçün yemək hazırlayır, yeməkdən sonra mənim təzə şeirlərimi makinada yazırırdı. O taylı qələm yoldaşlarının qadınları Şəfiqəyə gah bir evin dirəyi, gah da bir ailənin qəhrəmanı deyirdilər. O isə mənimlə yanaşı dörd övladı ali məktəblərdə oxutmalı, sonra üç qız köçürməli, bir oğul evləndirməlidir...

Mənim hərarətli bir monoloqa bənzəyən danışığıma qulaq asan Mirəli də həyəcanlanmışdı. O qətiyyətlə mənə: – Sənin böyük ürəyin varmış, qardaş! Arzu edirəm ki, Natiq Vətənə səndən də artıq xidmət etsin! Ancaq sənin qədər məşəqqət görməsin – dedi. Gecə keçirdi. Mirəli qalxdı. Bizimlə xudahafizləşib getdi...

MÜDRİKLİYİN SADƏLİYİ

1947-ci ilin gözəl yaz axşamlarından biri idi. Necə deyərlər, ulduz ulduzu çağırırdı. Sanki göy çiçəklənmişdi. Göydən yerə ətir dolu ağ şəfəq yağırdı. Yazarlar İttifaqının Natəvan adına klubunda ədəbi-bədii gecə

keçirilirdi. Salonda bir dənə də olsa boş yer yox idi. Hətta ayaq üstdə duranlar da var idi. Ön cərgədə söz ustaları əyləşmişdilər. Ədəbi-bədii gecəni Səməd Vurğun aparırdı. Şairlər növbəylə kürsüyə qalxıb öz şeirlərini oxuyurdular. Şeirlərinin dəyəri salonda dillənən alqışlarla ölçüldü. Alqışlar ya tez keçib gedən gürşəda bənzəyirdi, ya da salonu təlatümə gətirən tufanı andırırdı. Mən də növbəm çatanda öz şeirimi oxudum. Səsimdə yanğı da var idi, həsrət də, dözüm də var idi, inam da, əzab da var idi, qürur da... Mən şeir oxumağı da şeir yazmaq qədər məsuliyyətli hesab etmişəm. Şeiri yaxşı oxumaq, onu ikinci dəfə ilhamla yaratmaq deməkdir. Şeirimi salona baxa-baxa əzbərdən oxudum. Bu mənim bu tayda ilk çıxışım idi. Şeiri oxuyanda ön cərgədə əyləşən söz ustalarının mənə diqqətlə qulaq asdıqlarını gördüm. Yaziçi Əbülhəsən elə qulaq asırdı ki, barmağını kəssəydirər xəbəri olmazdı. Şeiri oxuyub qurtardıqdan sonra keçib səhnədəki yerimdə əyləşdim. Salonu təlatümə gətirən tufanı andıran alqış uzun zaman susmaq bilmədi. Ədəbi-bədii gecə dağlında Radio komitəsinin işçilərindən biri mənə yanaşdı. Sabah şeirlərimdən bir neçəsini efirdə səsləndirmək üçün məni Radio komitəsinə dəvət etdi.

Sabahı Radio komitəsinə getdim. Orda səmimiyyətlə qarşılandım. Şöbə müdirinin məsləhətilə efirdə oxunmaq üçün şeirlərimin içindən bir neçəsini seçib kənara qoydum. Bu zaman otağın qapısı açıldı. Yaziçi Əbülhəsən Əlekberzadə içəri girib salam verdi. Şöbə müdürü ayağa qalxıb ona yer göstərdi. Əbülhəsən əyləşdi. Sonra səmimiyyətlə şöbə müdirinə: – Əli Tudə yax-

şı şairdir – dedi. Şöbə müdürü gülümsədi. Ancaq bir söz demədi. Axı o da dünənki ədəbi-bədii gecədə məni dinləmişdi. Birdən Əbülhəsən nə düşündüsə maraqla mənə: – Sənin ki, bu qədər gözəl səsin var, heç xanəndəlik etmişənmi? – dedi. Məni gülmək tutdu. Ancaq hörmətli yazıçı pərt olmasın deyə dodaqlarımı bir-birinə sıxıb gülüşümü uddum. Onsuz da Təbrizdən çıxandan sonra gülüşümü udmağa adət etmişdim. Qətiyyətlə müsahibimə: – Xeyr! – dedim. Mən Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasında müdir vəzifəsində işləmişəm. Ancaq səhnəyə çıxıb oxumamışam. Neçə-neçə adlı-sanlı xanəndəni dirləyib necə oxuduğu barədə rəyimi demişəm. Sanki bu dəfə Əbülhəsən mənim pərt olacağımdan ehtiyat edib könlümü almaq istədi. O peşman-peşman: – Bilirsən nəyə görə deyirəm – dedi – sənin gözəl səsin var. Ədəbi-bədii gecədə şeirini elə oxuyurdun ki, adam həm şeirinə, həm də səsinə valeh olurdu.

Daha danışmadım. Otaqda əyləşənlərlə xudahafızlaşışib dəhlizə çıxdım. Yolda düşündüm ki, bəlkə Əbülhəsən demiskən, yaxşı xanəndə də ola bilərdim. Bu qədər siyasi fikirlərlə yüklənməzdəm. Dərdi heç yaxına qoymazdım. Toylarda, bayramlarda, ziyafətlərdə oxuyardım. Qənirsiz gözəllər oğrun-oğrun mənə baxıb məlahətli səsimlə oxuduğum mahniları riqqətlə dirləyərdi. Yeyərdim, içərdim... Bir sözlə, dərd yox, keyf çəkərdim. Birdən qətiyyətlə: – Yox! – dedim. Xanəndə olmazdım. Xanəndə qadir səsilə nə qədər şöhrət zirvəsi fəth etsə də, yenə ifaçıdır. Yəni başqalarının yazdıqlarını oxuyur. Şairin, bəstəkarın yaratdığı sənət abidəsini naxışlamaq istəyir. O da, ya qismət. Bəs

şair necə? O ifaçı deyilmidir? İfaçıdır! Ancaq öz ürəyinin sözlərinin ifaçısıdır. Özgələrinin ürəklərinin sözlərinin yox!

Sabahısı şeirlərim efirdə səsləndi. Diktor şeirləri ürəyimcə oxudu. Sanki özüm oxudum.

Mən “Ədəbiyyat qəzeti” redaksiyasında işləyəndə, bu qəzətin redaksiyası ilə “İnqilab və mədəniyyət” jurnalının redaksiyaları Yazıçılar İttifaqının binasında qonşu otaqlarda yerləşirdi. O zaman “Ədəbiyyat qəzeti”nin redaktoru Məmmədcəfer Cəfərov, “İnqilab və mədəniyyət” jurnalının redaktoru Mehdi Hüseyn idi. O, yaradıcılıqda həm özünə, həm də başqalarına qarşı çox tələbkar idi. Kim olur-olsun, yaradıcılığında bir qüsür oldumu, qətiyyən bağışlamazdı. Mehdi Hüseynin bu xüsusiyyətini bütün ədəbi aləm bilirdi. Əbülhəsən müharibədə əvvəldən axıradək iştirak etmişdi. Öz gözlərilə dəhşətli səhnələr görmüşdü. Neçə dəfə yaralanmışdı. İndi müharibənin canlı hadisələrini əks etdirən sanballı bir roman yazırıdı. Romanın adını elə “Müharibə” qoymuşdu. Yazdığı hadisələri “İnqilab və mədəniyyət” jurnalında çap etdirirdi. Böyük basın böyük də bələsi olar deyiblər. Roman redaksiyada çoxlu mübahisələrə də səbəb olurdu. Hətta redaktorla müəllifin çılgın mübahisəsinin səsi qonşu otağa da gəlirdi. Mübahisə əsasən romanın dilinin ağırlığı haqqında olurdu. Sonra isə romanda alovlu döyüşlərdə hünərlər göstərib qəhrəmanlıq zirvələrinə yüksələnlərin çoxunun azərbaycanlı yox, rus olduğu irad tutulurdu. Axı, əsər milli əsər idi.

Sonra Əbülhəsən özü o jurnalın redaktoru oldu. 50-ci illərin əvvəllərində sülh mövzusunda əsər yazmaq

dəbdə idi. Mən də Cənubi Azərbaycan həyatından “Ananın arzusu” adlı bir poema yazıb jurnalın redaksiyasına təqdim etdim. Bir müddətdən sonra Əbülhəsənin yanına getdim. O redaktor masasının arxasına keçdi. Üzbəüz əyləşdik. Poemamı siyirmədən çıxarıb masanın üstünə qoydu. Sonra məmnun-məmnun mənə: – Poemanı oxumuşam – dedi. – Yaxşıdır! Yaxşıdır! – Redaktor bu “yaxşıdır”ları elə tez-tez dedi ki, sanki kiminsə ona etiraz edəcəyindən qorxdı. Sonra aramaram: – Ancaq poemanın bir neçə misrasının qarşısında sual işarəsi qoymuşam. O misralara baxmaq lazımdır – dedi. Mən arxayıñ-arxayıñ: – Nə olar? Baxaq da – dedim. Baxdıq. Poemada belə bir yer var idi. Ana zindanda oğluyla görüşə gəlir. Uzun zaman yeganə övladını görə bilmədiyinə görə arıq əllərini əziz oğlunun vaxtsız dən düşmüş saçlarında gəzdirir. Sanki ana öz itən gəncliyini oğlunun saçlarının arasında axtarır... Əbülhəsən dedi guya bu səhnədən elə çıxır ki, ana əlləriylə oğlunun başına bit düşüb-düşmədiyini yoxlayır. Nə qədər çalışdım ki, məsələnin belə olmadığını redaktora başa salım, mümkün olmadı. Keçdik ikinci sual işarəsinə. Poemada belə bir ifadə vardi: – Ürəyimi yeyirəm. Bunu oğlundan nigaran qalan ana deyirdi. Redaktor isə qətiyyətlə izah edirdi ki, insan öz ürəyini yeyə bilməz. Mən yenə nə qədər çalışdım müsahibimə aşılıyım ki, bu ifadə mənim deyil, xalqındır, mümkün olmadı. Mübahisə ikimizi də yordu. Əbülhəsən məsləhət gördü ki, “Yaxşıdır!, Yaxşıdır!” dediyi poemanı redaksiya heyətinin üzvü Rəsul Rzaya oxuyum. Sonra Rəsul Rzaya zəng vurub məqsədini bildirdi. Telefon dəstəyini yeri-

nə qoyandan sonra hərarətlə mənə: – Yubanma. Rəsul Rza səni evdə gözləyir – dedi. Mən Rəsul Rzanın kitab pasajının üstündəki evdə yaşadığını bilirdim. Ancaq indiyə qədər qapısını döyməmişdim. Poemanı masanın üstündən götürüb qoltuğuma vurdum. Yazıçılar İttifaqının binasından çıxıb utana-utana kitab pasajına yollandım. Yadıma haçansa yazdığını bir şeirim düşdü:

**Utancaqda cürət olmaz,
Dinər utana-utana.
Səngərə də şöhrət olmaz
Sipər utana-utana.**

**Tamam baxmaz bahara da,
Gül toplayan nigara da,
Yubadılmış qatara da
Minər utana-utana.**

**Bir qız ötsə düz yanından,
Şimşek keçər süst canından.
Sanki çıxar daş qınından
Hünər utana-utana.**

**O gülər... Az qalar amma
Alın təri yerə dama...
O əriyən isti şama
Dönər utana-utana.**

**Sevgisə alışmamış,
Duyğusuna qarışmamış,
Ürəyiylə danışmamış
Sönər utana-utana.**

**Zirvə alar o qoçaq tək,
Dilə bassa kim yaltaq tək,
O zirvədən bir bayraq tək
Enər utana-utana...**

Utana-utana Rəsul Rzanın qapısını döydüm. Qapını Nigar xanım açdı. Salam verdim. O hörmət dolu nəzakətlə məni içəriyə dəvət etdi. İkimiz də yanaşı Rəsul Rzanın yanına getdik. O, əyləşdiyi stuldan qalxıb mənimlə görüşdü. – Xoş gəlibəsən – dedi. – Keç əyləş. İkimiz də yazı mizinin ətrafında əyləşdik. Rəsul Rza maraqla məndən: – Cənubda nə var, nə yox? – deyə soruşdu. Mən də bildiklərimdən danışdım. Nigar xanım çay gətirdi. İçdik. Rəzul Rza təbəssümlə: – Poemanı gətirmisənmi? – dedi. Mən sıxıla-sıxıla: – Bəli, gətirmişəm – dedim. O işgüzərləqlə: – Onda başlayaq – dedi. Poemanı yazı mizinin üstünə qoyub oxumağa başladım. Anayla oğulun zindanda görüş səhnəsinə çatanda dayandıdım. Nəfəsimi dərdim. Sonra ananın arıq əllərini oğlunun vaxtsız dən düşmüş saçlarında gəzdirib sanki öz gəncliyini axtardığından danişan misraları oxuyanda kövrəldim. Səsim titrədi. Bunu Rəsul Rza da hiss etdi. O sənətkar etirafıyla: – Təsirli yazıbsan – dedi – məni də kövrəldin. Birdən gözləri misraların qarşısına qoyulmuş sual işarələrinə sataşdı. Heyrətlə: – Bəs bu sual işarələri nədir? – deyə soruşdu. Mən narazı-narazı: – Bu sual işarələrini Əbülhəsən müəllim qoyub – dedim. Rəsul Rza heyrətlə: – Niyə? – deyə soruşdu. Məsələni gizlətmək istəmədim. Dedim Əbülhəsən müəllimin gəldiyi qənaətə görə oxucu elə bilər ki, ana zindanda arıq əllərini oğlunun saçları arasında gəzdidi-

rəndə başına bit düşüb-düşmədiyini yoxlayır. Bayaqdan mənimlə birlikdə kövrələn Rəsul Rzanın düşüncəli gözlərindən hiddət dolu etiraz dalğaları keçdi. Üzü gah qızardı, gah da bozardı. Sonra təəssüflə: – Zövqlər yaman korlanır – dedi – görəsən axırı necə olacaq? Sual işarələrini isə pozmaq lazımdır. Mən sual işarələrini pozdum. Poemanın gerisini oxumağa başladım. Ürəyimi yeyirəm ifadəsinə çatanda Rəsul Rza onun da qabağında qoyulmuş sual işarəsini gördü. Ancaq niyə qoyulduğunu soruşmadı. Deyəsən özü məsələni başa düşdü. Dedi bu sadə, ancaq mənalı xalq ifadəsidir. Bunun başqa variantı da var. İçimi yeyirəm. Mən dərhal: – Düzdür – dedim – Cənubda da işlədir. Ancaq poemada işlətməkdən çəkindim. Sanki ürəyimə damıbmış ki, bu ifadənin qabağında daha çox sual işarəsi qoyular. Şair acı-acı güldü. Bəli! Yeni ifadələr işlətmək tərəfdarı olan sənətkar qədim xalq ifadələrinin də qədrini biliirdi. Poemanı oxuyub qurtardım. Rəsul Rza da poemanı bəyəndi. Altında müsbət rəy yazış imza qoydu. Mən ev sahiblərilə xudahafizləşib Yaziçilar İttifaqına yollandım. Poemanı Əbülhəsənə verdim. Daha nə mən ona bir söz dedim, nə də o mənə. Poema jurnalın növbəti nömrələrindən birində çap olundu. Oxucuların rəğbəti ni qazandı. Sonra növbəti kitabımda çıxdı.

Günlər keçdi. Afrikada milli azadlıq hərəkatı getdikcə güclənirdi. Qitə təlatümə gəlmış qara ümmanı andırırdı. Müstəmləkəciliyə nifrətlə dolu lənət oxuyan Afrikanın milli qəhrəmanı Patris Lumumba öz məsləki uğrunda həlak olmuşdu. Şimali Azərbaycan şairləri ona yeni-yeni şeirlər həsr edirdi. Mən də Afrikanın şəhid

oğluna bir şeir yazdım. Şeiri Cənubi Azərbaycan Yazıçıları cəmiyyətinin buraxdığı “Azərbaycan” məcəlləsinin arasına qoyub qoltuğuma vurdum. “Azərbaycan” jurnalının redaksiyasına təqdim etmək üçün Yazıçılar İttifaqına getdim. Redaksiyanın dəhlizində şair Əliağa Kürçaylı ilə qarşılaşdım. Salamlaşdıq. O əlilə qoltuğumda üstünə ərəb əlisbası ilə “Azərbaycan” yazılmış məcəlləni göstərib maraqla: – Bu nədir? – deyə məndən soruşdu (Əliağa Kürçaylı “Azərbaycan” jurnalı redaksiyasında katib idi). Mən qürurla: – Məcəllədir – dedim. O məcəlləni alıb vərəqlədi. Məcəllədə mənim Şeyx Məhəmməd Xiyabaniyə həsr etdiyim “Alovlu natıq” adlı bir lirik poemam çap olunmuşdu. Əliağa Kürçaylı etirafla mənə: – Sanballı jurnaldır. Nə qədər qonorarı var? – dedi. Mən təbəssümlə: – Heç nə qədər. Biz pulsuz yazırıq. Bu adətə hələ o tayda alışmışıq – dedim. Bəli! O taydakı azərbaycanlılar azadlıq uğrunda aclişa dözüb, ancaq toxluq xətrinə köləliyi qəbul etməyib. Əliağa Kürçaylı heyrətlə: – Elə şey olar? – dedi – bəs zəhmət haqqı? Mən iftixarla: – Biz zəhmət haqqımızı Vətənə bağışlayırıq – dedim. Sonra yariciddi, yarızafat: – Sizin jurnalın müəllifləri də zəhmət haqlarını Vətənə bağışlaya bilərlərmi? – deyə müsahibimdən soruşdum. O etirafla: – Yox canım, – dedi – bizim jurnalın müəllifləri qonorar almasa aləmi dağıdarlar. Daha danışmadıq. Məcəlləni Əliağa Kürçaylıdan alıb radaktorun otağına getdim. Əbülhəsən nəsə oxuyurdu. Salam verdim. Başıyla salamımı aldı. Səmimiyyətlə: – Əyləş – dedi. Əyləşdim. Başını qaldırıb maraqla: – Jurnal üçün nə gətiribsən? – dedi. Mən yazimdən nigaran-ni-

garan redaktora: – Patris Lumumbaya bir şeir həsr etmişəm – dedim. Əbülhəsən məhrəm-məhrəm: – Ver mənə. Oxumamışdan da bilirəm ki, o taylı şairlər bu mövzuda bu taylı şairlərdən yaxşı şeir yazar – dedi. Mən qürurla: – Axı başına gələn başmaqçı olar deyiblər. Patris Lumumba Afrikada bəlkə də bir dənə imiş. Cənubi Azərbaycanın isə o qədər Patris Lumumbası var ki... – dedim. Sonra şeiri məcəllənin arasından çıxarıb Əbülhəsənə verdim. Bir qədər Cənubi Azərbaycandakı hadisələrdən danişdıq. Qəribədir. O zamanlar Şimali Azərbaycan şairləri xarici ölkələrdə, hətta uzaq xarici ölkələrdə baş verən hadisələr haqqında şeir yazıb çap etdirəndə yuxarı dairələrdə bircə misralarına da etiraz olunmurdu. Ancaq Cənubi Azərbaycanda Şah hakimiyətinin törətdiyi dəhşətli faciələrdən yazmaq, min bəhanəylə bir növ qadağan edilirdi. Acınacaqlı cəhət bu idi ki, Cənubi Azərbaycan şairləri də öz doğma Vətənlərindəki ağır fəlakətlərdən yazanda mətbuatın qapıları üzlərinə bağlanırı. Nəyə görə? Ona görə ki, siyaset belə tələb edirdi. Məsləki uğrunda bütün nəslimi itirdiyim üzvlük biletini illərlə cibimdə gəzdirdiyim, qayğısına varlığımla inandığım Azərbaycan Demokrat Fırqəsinin liderləri isə bu məsələyə qarışmırı. Yaxud, qarışmaq istəmirdi. Biz o taylı şairlər isə gizlicə doğulub yetimxanaya atılmış sahibsiz uşaqlara bənzəyirdik. Sanki, nə sərhəd keçmişdik, nə siyasi mühacir olmuşduq, nə də şeir yazırıq. Redaktor gileyli-gileyli mənə: – Bu yuxarıda əyləşənlər sizin vəziyyətinizi heç nəzərə almır. Sovet dövləti ilə İran dövləti arasındaki münasibətlər yaxşılaşanda, ədəbiyyatda cənub mövzularını

məhdudlaşdırırlar. Pisləşəndə, rəvaclaşdırırlar. Sizin də işiniz gah çətinləşir, gah da asanlaşır. Vallah, siyasetdən heç baş açmaq olmur. Axı siyaset siyasətdir, ədəbiyyat da ədəbiyyat! Bunlar niyə bir-birindən asılı olsun? Neçə dəfə yuxarı dairələrdə siyasetlə bağlı sizin çap məsələsindən söhbət düşəndə demişəm ki, ay balam, axı bu Cənubi Azərbaycandan gələn şairlər neynəsinlər? Təzədən gedib başqa sənət öyrənsinlər? Bu daha mümkün olan şey deyil – dedi. Əbülhəsənin yanayana dediyi bu qayğı dolu sözlər doğrusu vüqarımı toxundu. Mənə elə gəldi ki, Cənubi Azərbaycandan gələn şairlər sənəti çörək ağacı ediblər. Bəli! Yalnız sənətlə dolanırlar. Özü də söz sənətilə. Mən qəti etirazla redaktora: – Biz hələ o tayda ədəbiyyata gələndə sənəti çörək ağacına döndərməyi qarşımıza məqsəd qoymamışiq. Yox! Bizim ayrı çörək ağacımız olub. Sənəti isə həqiqət, ədalət, səadət uğrunda gedən həyat döyüşünün silahına çevirmişik. Hətta arzularla dolu ürəyimizdə ideallaşdırılmışiq. Siyaset küləyə bənzəyir. Gah şimaldan əsir, gah cənubdan... Biz isə o küləyə həmişə sinə gərib dözməyə öyrənmişik. Özü də təmənnasız. Ona görə də bizə fədai şairlər deyirlər – dedim. Sonra Əbülhəsənlə xudahafızlaşmış redaksiyadan çıxdım. Patris Lumumbaya həsr etdiyim şeir “Azərbaycan” jurnalının növbəti nömrəsində çıxdı. Redaktor şeirin bir vergülüñə də dəyməmişdi.

Sonralar Əbülhəsənlə Yaziçılar binasında qonşu olduq. Daha o təqaüdə çıxmışdı. Tez-tez görüşüb söhbət edirdik. Bir gün evdən çıxıb harasa gedirdim. Birdən qabaqda Əbülhəsəni gördüm. Addımlarımı

yezinlədib qonşuma çatdım. Salamlasdıq. Mən təbəssümlə: – Yeqin hava almağa çıxıbsınız? – dedim. Qonşum fərəhlə: – Yox! Toxuculuq fabrikinə gedirəm. Zəhmət adamları haqqında roman yazıram. Özü də romanı həyat yoldaşımı ithaf edəcəyəm. Sən necə? Heç həyat yoldaşına şeir həsr etmisən? – dedi. Mən hərarətlə Əbülhəsənə: – Çox! – dedim. Qonşum tələsik: – Necə olub? Xoşuna gəlib? – deyə soruşdu. Mən təəssüflə: – Yox! – dedim. Əbülhəsən heyrətlə: – Niyə? – dedi. Dedim ona görə ki, həyat yoldaşımı yazdığını şeirlərin bəziləri onun ürəyincə deyil. Qonşum təkidlə: – Məsələn? – dedi. Mən peşimanlıqla ona: – Məsələn, yazdığını şeirlərin birində həyat yoldaşının əllərindəki nazik damarları zəhmət nəğməsinin misralarına bənzətmışdım – dedim. Qonşum heyrətlə: – Bu fikrin nəyi pisdir? – deyə soruşdu. Mən Əbülhəsənə: – Həyat yoldaşım deyir ki, siz qələm sahibləri nə yapışmısınız zəhmətin ətəyindən? Qopmaq istəmirsiniz? Qadının hüsnündən, mehrindən, zövqündən yazarlar. İncəliyini, həssaslığını, kövrəkliyini təsvir edərlər. Axı, qadın həyatın nadir məxluquqdur. Siz isə qadından kişidən də artıq hünər gözləyirsiniz. Sizdə günah yoxdur. Sizə də bu üsulu dövran təlqin edir – dedim. Qonşum mövzunu dəyişdi: – Əşİ, kişilər də indi başqalaşıb. Bir şair var. Sən də tanıyırsan. Hara gəldi başını soxur. Özü də istəyir ki, hamı elə onun haqqında danışsın. Mən görmüşdüm dostu dillə tutarlar. Amma bu pulla tutur. Fəxri adları da, ordenləri də, mükafatları da var. Yenə də gözləri doymur. Gənc şairlərin əlləri aşağı olanda o şairin zəif şeirlərini tərifləyirlər ki, təki ondan bir neçə manat pul

qopara bilsinlər. Deyilənlərə görə o şairin şeir dəftərin-dən başqa bir dəftəri də var. O dəftərə qələm sahiblə-rinə verdiyi pulların hesabını yazır. Axı ondan yalnız gənc şairlər borc almır. Yox! Yaşlılar da alır – dedi. Əbülhəsən doğru deyirdi. O şairi mən də tanıyırdım. Harada görüşürdüksə, o uzun-uzadı danışındı. Özü ne-çə-neçə titula malik olsa da başqalarının məqamından, münasibətindən, mərifətindən şikayət edirdi. Amma he-sab dəftərindən xəbərsiz idim. İndi Əbülhəsən bu haq-da danışdıqca, o şairin yerinə utanırdım. Mən Cənubi Azərbaycanda hesab yazılın dəftərləri ancaq tacirlərdə görmüşdüm, şairlərdə yox! Tacirlər nisə mal verdiklə-ri adamların adlarını unutmamaq üçün dəftər tuturdular. Şairlərin dəftərlərində isə yalnız şeir görmüşdüm. İndi gənc şairlər dədə deyib borc aldıqları o şairin haqqında lətifələr də yaradırdılar. Ancaq unudurdular ki, atalar “bəy dediyin nədir, bəyənmədiyin nədir” deyib. Yol ayrıcında Əbülhəsəndən ayrıldım. Yazıçılar binasında isə birlikdə yaşadıq...

GÖZƏLLƏR NƏĞMƏKARI

Mən Təbrizdə qəzəlxan dostum Məmmədəli Məhzunun Səttarxan xiyabanındaki züruf dükanına tez-tez gedərdim. Qələm yoldaşımın qarşısında Məhəmməd Füzulinin divanı ilə yanaşı Əliağa Vahidin kitabını da görərdim. Əliağa Vahidin kitabını yalnız Məmmədəli Məhzun oxumazdı. Yox! Qəzəl yazan-yazmayan şairlərin hamısı oxuyardı. Həm də lezzətlə oxuyardı. Qəzəlxanlar xoşuna gələn qəzələ nəzirə də yazardılar. Mə-

nim müdər olduğum Təbriz Dövlət Filarmoniyasının konsertlərində xanəndələr Əliağa Vahidin qəzəllərini hərarət dolu şövqlə oxuyardılar. Doğrusu, həm Təbrizin özündə, həm də Cənubi Azərbaycanın başqa şəhərlə-rində qəzəl yazan şairlər az deyildi. Ancaq bu qəzəllər xalqın söz sərvətinə çevrilə bilmirdi. Ya zəif olurdu, ya da qəлиз fars-ərəb sözlərilə o qədər yüksəknirdi ki, ağırlığının ucbatından dillərdə dolaşa bilmirdi. Şimali Azərbaycanda isə yaradıcılığının əksəriyyətini qəzəl janrına həsr edən yeganə şair Əliağa Vahid idi. Ədəbi ictimaiyyətə qürurla dolu nəzakətlə “Böyük Füzulimizin yadi-garı mən özüməm” deyən şair, həqiqətən qəzəl janrı-nın gözəl nümunələrini yaradırdı. O qəzəllərinin beytlərini bal şanını andıran dilimizin büllür şəftindən yoğurardı. Ona görə şairin qəzəllərində dilə gələn mət-ləblərin hamısını Cənubi Azərbaycanda savadsız adam-lar da tez başa düşərdi. Yalnız başa düşməklə kifayət-lənərdimi? Yox! Həm də əzbərləyərdi. Sanki, Əliağa Vahid hər qəzəlində sözlə bir Azərbaycan gözəlinin şəklini çəkmiş, sonra öz yaradıcılığında bu gözəllərin şəkillərindən ibarət bir zəngin qalereya yaratmışdı. Bu qalereyada hansı şəklin daha cazibədar olduğunu demək çətindi. Çünkü həssas şair o surətləri elə diqqətlə, ilhamla, qayğıyla çəkmişdir ki, ayrılıqda hər birinə heyran olmamaq mümkün deyildi. Bəli! Müdrik qəzəlxan onları yaradarkən əlindən gələni əsirgəməmişdi. Çalışmışdı ki, Azərbaycan gözəlləri yaraşıq sarıdan bir-birinin yanında xəcalət çəkməsinlər...

Əliağa Vahidlə 1947-ci ilin əvvəllərində Bakıda tanış olmuşam. Onda mən Təbrizdən təzəcə gəlmışdım.

Qəribədir. Tanış olduğumuz gündən ömrünün son günlərinə qədər məni harada görsəydi, təntənəylə mənə: – Yaxşı qoyun əti tapıb sənə bir Təbriz pitisi verəcəyəm – deyərdi. Mən də gülərdim. Ancaq bilməzdəm ki, ustad şair yaxşı qoyun əti tapa bilmir, yoxsa vədi unudur?

Bir dəfə restoranda əyləşib nahar edirdim. Restoran müştərilərlə dolu idi. Adamlar həm nahar edir, həm də musiqiyə qulaq asırı. Xanəndə Əliağa Vahidin bir qəzəlini məharətlə oxuyurdu. Birdən şair özü restorana girdi. Müştərilər hamısı ayağa qalxdı. Sanki onu gözləyirmişlər. – Şair! Bura buyurun! – deyə hərə Əliağa Vahidi öz masasına dəvət etdi. O, tərəddüd içində donub qaldı. Axı hamının dəvətini qəbul etmək mümkün deyildi. Birinin dəvətini qəbul edib, digərinkini qəbul etməmək neçə-neçə ürəyi restoran qabı tək sindirmaq demək idi. Müştərilər isə hələ də – Şair! Bura buyurun – deyə sanki xorda oxuyurdular. Mən şəstlə pərvazlanan səslər içində qürurla ayağa qalxdım. Əliağa Vahid məni görüb güldü. İti addimlarla mənə sarı gəldi. Görüşdük. Şair sağ əlini sol ciyinimə qoyub ətrafdakı adamlara nəzakətlə: – Sizin hamınıza təşəkkür edirəm. Ancaq icazə versəyiniz, bu Təbrizli şair dostumun yanında əyləşərdim – dedi. Araya Təbriz sözü gəlcək hamı diqqətlə mənə baxdı. Sanki, riqqətə gələn ürəklərin hərarəti dodaqlardakı təbəssümü əritdi. İçkidən bir az dumanlanan gözlərə bir az da həsrət kölgəsi düşdü. Heç kəs ustad şairin sözlərinə etiraz edə bilmədi. Hərə öz yerində əyləşib yemək-içməklə məşğul oldu. Əliağa Vahid isə Təbriz xətrinə gərgin tərəddüd içindən çıxdı-

ğı üçün dönüb mənə məmnun-məmnun baxdı. Mən ondan nə yeyəcəyini soruşub xidmətçini çağırıdım. Sifariş verdim. Xidmətçi sıfariş verdiyim xörəyi gətirdi. Yeyib-içməyə başladıq. Bu zaman xidmətçi içi dolu siniylə bizə yaxınlaşdı. Gətirdiyi xörəkləri, içkiləri, meyvələri masamızın üstündə yan-yana düzdü. Mən maraqla xidmətçidən bu şeyləri kim göndərib? – deyə soruştum. Sonra Əliağa Vahidin üzünə baxdım. O güldü. Ancaq danışmadı. Xidmətçi hərarətlə mənə: – Bu şeyləri ustad şairi öz masalarına dəvət edən adamlar göndərib – dedi. Ancaq göndərilmə məsələsi yalnız bu şeylərin masamız üstünə düzülməsi ilə qurtarmadı. Yox! Biz ayağa durana qədər xidmətçi masamıza elə yeməli-içməli şeylər daşıdı. Biz isə cəmi iki nəfər idik. Masanın üstü dolu qaldı. Ayağa qalxdıq. Xidmətçini çağırıb yemək-içməyimizin haqqını ödəmək istədim. O gülə-gülə: – Haqqı çoxdan çatıb – dedi. Sonra gözlərinin ucuya kənardə yeyib-içən adamları göstərdi. İndi başa düşdüm ki, bayaq hörmətli sənətkar nəyə gülürmüş. Sən demə, o hansı restoranda yeyib-içirmişsə, ətrafindakılar onu əlini cibinə salmağa qoymayırmışlar. Xalq ümmandır. O ümmana qarışan şairin şöhrəti şahə qalxan dalğını xatırladır. Bəli! Şairi nə təbliqlə, nə təzyiqlə, nə təhdidlə sevdirib məşhurlaşdırmaq olmaz. Yox! Şairi xalqın zövqünü cilalayan parlaq əsərlərilə sevdirib məşhurlaşdırmaq olar. Biz restorandakı adamlarla səmimiyyətlə xudahafizləşib küçəyə çıxdıq. Bir qədər söhbət edə-edə getdikdən sonra ayrıldıq.

Mən BDU-nu bitirəndən sonra “Azərnəşr”də redaktor işlədiyim dövrdə Əliağa Vahid tez-tez nəşriy-

yata gəlirdi. İki olsa da, olmasa da gəlirdi. Nəşriyyat işçiləri ilə görüşürdü. Söhbət edirdi. Tərcümə olunası əsərlərdən alıb aparırdı. Fars dilində yazmış klassiklərimizin əsərlərini öz dilimizə məharətlə tərcümə edirdi. Həm də əsərin öz vəznini saxlayırdı...

Bir gün qələm dostum Mirəli Mənafı nəşriyyata gəlmışdı. Yanaşı əyləşib söhbət edirdik. Birdən qapı açıldı. Əliağa Vahid otağa girdi. Mənə yaxınlaşanda əlimi ona uzatdım. Görüşdük. Qələm dostumu ustad şairlə tanış etmək məqsədilə: – Əliağa müəllim, tanış olun, – dedim – qələm dostum Mənafı! Əliağa Vahid üzünü otaqda əyləşənlərə, əlini isə Mənafiyə tutub: – Yoxdur onun xilafi! – dedi. Hamımız gülüşdük. Sonra o mənə dedi ki, kitabını çap olunmaq üçün nəşriyyatın planına salıblar. Gəlib bilsin ki, əl yazmalarını haçan təqdim etsin. Otaqdakılarla xudahafızlışib nəşriyyatın müdürünin yanına getdi. Əliağa Vahidin kitabları gec-gec, amma çox sayla çap olunurdu. Buraxılandan bir az sonra kitab mağazalarında satılıb qurtarırdı. Biri də qalmırıldı. Mənə danışındı ki, kitabı çıxanda özü o kitabdan istədiyi qədər alır. Sonra maddi ehtiyacı ucbatından beş qat artığına satır. Belə müştərilərin arasında xanəndələr daha çox olur.

Əliağa Vahid qəzəllərinin hamısını iş otağında yazmamışdır. Haçansa, hardasa, kimlərsə bu gözəllər nəğməkarıyla rastlaşmış, öz sevgilisinin soyuqluğundan, biganəliyindən, vəfəsizliyindən, şikayətlənmışdır. Sonra da ustad şairdən bu nisgilli əhvalat haqqında bir qəzəl yazmasını dönə-dönə xahiş etmişdir.

Axı:

Hansı şair istəsə,
Gözələ qəzəl yazar.
Gözəllər nəğməkarı
Daha da gözəl yazar.

Sevgilisindən şikayətlənən aşiqə acıyan Əliağa Vahid səxavətlə elə oradaca bir neçə dəqiqənin içində sənət əsəri səviyyəsinə yüksələ bilən gözəl bir qəzəl yazüb müsahibinə bağışlamışdır. Müsahibi isə böyük qəzəlxanın ağır güzəranını ana-ana bir qəzəlin dəyərini müəllifin mətbuatdan alacağı yüz qəzəlin qonorarı həcmində ödəmişdir.

Bir gün “Baki” qəzetində bir silsilə şeirim çıxmışdı. Qonorarımı^{*} almağa getmişdim. Qonorarı dəniz kənarında əzəmətli bir imarətdə yerləşən “Kommunist” nəşriyyatının kassasında^{**} verirdilər. Kassaya yaxınlaşanda iyirmiyə yaxın adamın növbədə dayandığını gördüm. Mən də növbəyə dayandım. Ancaq qonorar almağa gələnlərin arası kəsilmirdi. Axı həmən gün qonorar günü idi. Gecikənlər bir də o günün gəlməsini gözləməliyidilər. Təzə gələnlər arxada növbəyə dayanırdılar. Mən kassaya çatmışdım. Qabağında cəmi iki adam vardı. Sənədlərimi cibimdən çıxarıb əlimdə tutmuşdum. Birdən arxaya baxanda Əliağa Vahidin asta-asta geldiyini gördüm. Növbədən çıxıb ona yaxınlaşdım. – Siz də qonorar almağa gəlibsiniz? – dedim. O təbəssümlə mənə: – Hə – dedi, – “Kirpi” jurnalında bir

^{*}yazının zəhmət haqqı
^{**}xəzinəsində

satirik şeirim çıktı. Onun qonorarını almağa gəlmışəm. Mən Əliağa Vahidin qoluna girib kassanın yaxınlığına gətirdim. Sonra növbədə öz qabağıma keçirtdim. Bu zaman sanki uğultulu dənizdə birdən-birə tufan qopdu. Növbədə dayananlar bir haray saldı ki... Məni heyrət bürdü. Axı Əliağa Vahidi bütün Azərbaycan tanır! Bəs bu haray nədir? Budurmu ustad şairə hörmət, məhəbbət, himmət? Məgər növbədə dayananlar bu adamın məşhur sənətkar olduğunu bilmir? Ömrünün ahıl çağında yaşadığını görmürlər? Yox! Bilirlər də, görürlər də. Sadəcə olaraq ləyaqəti də, nəzakəti də, dəyanəti də unudurlar. Mən bu “doğma” haraya baxmadım. Əvvəl onun sənədlərini alıb kassirə* göstərdim. Qonorarını aldı. Sonra da öz sənədlərimi kassirə göstərib qonorarımı aldım. Əliağa Vahidin qoluna girib o harayın dalğalarından qoparmaq istədim. Növbəyə dayananlar mənə elə hiddətlə baxdılar ki, sanki, böyük bir cinayət törətmışdım. Biz o harayın müşayiətilə pillələrdən enib küçəyə çıxdıq. Bir taksi maşını saxladırdım. Əvvəl onu maşına mindirdim, sonra özüm mindim. Arxa oturacaqda yanaşı əyləşdik. Əliağa yaman əsəbiləşmişdi. Mən onun qolunu sığallaya-sığallaya: – Əsəbiləşməyin – dedim, – həyat elə belə olub. Biri həyatdan razı qalanda beşi narazı qalıb. Sanki, Əliağa Vahidin dərdi açıldı. – Yox! – dedi, – həyat belə olmayıb. Həyatda böyük-kiçik, ahıl-cahil, xətir-hörəmət olub. Bəli! İnsanlar arasında müdrik ülfət həssas körpüyə dönüb. İndi hanı o müdrik ülfət? Bir-birimizi

*xəzinədar

dərindən duya bilirikmi? Elə bilirsən məni əsəbiləşdirən qonorar növbəsində dayananların harayıdır? Belə olsayı nə vardı ki... Adam qulaqardına vurardı. Bəli! Heç əhəmiyyət verməzdi. Dərd burasındadır ki, yuxarıdakıların da sənətkarlara münasibəti düz deyil. Açığını desək, yaxşı ilə pisisi ayıra bilmirlər. Həmişə keçilər, xüsusilə də dəcəl keçilər suyu bulağın gözündən içər. Axı bulağın gözündə su duru olar. Elə duru olar ki, içənin surətini özündə əks etdirər. Təşnə adam da yanğını söndürsün deyə, bulağa su içməyə gedər. Axarın aşağısını bulanıq görüb yuxarısına doğru addımlayır ki, bəlkə suyu bulağın gözündən içə. Vay ondan ki, bulağın gözü də bulanıq ola. Onda axarın yuxarısına addımladığına peşiman olan təşnə adam öz suyu süzülə-süzülə geri qayıdır. Ancaq məharətdə dəcəl keçilərə bənzəyən bəzi adamlar bulağın gözünün duru vaxtını bilir. Gedib nəinki su içir, hətta əl-üzünü də yuyur. Yuxarılarda bir neçə şairə “Xalq şairi” adı veriblər. Guya qalanları xalq üçün yox, özləri üçün yazırlar. Ay başına dönüm, bəlkə sənin biliyin məndən çoxdur. Axı, sən ali təhsillisən. Bir mənə de görüm, tarixin harasında yazılıb ki, filan şairə qərarla “Xalq şairi” adı veriblər. Məgər Füzulinin, Vaqifin, Sabirin Xalq şairi olduqlarını qərarla təsdiqləyiblər?

Mən dinmədim. Sürücü dindi: – Haraya gedəcəyik? Bayaqdan yol gəlirik. Ancaq ünvan məlum deyil – dedi. Üzümü müsahibimə çevirib hörmətlə: – Əliağa müəllim, mən “Azərnəşr”ə gedəcəyəm. Siz hara gedəcəksiniz? – dedim. O qəmli-qəmli: – Evə gedəcəyəm – dedi. Mən “Azərnəşr”in qabağında maşından düşdüm. Sürücünün haqqını verib: – Əliağa müəllimi öz evinə aparın – dedim. Sonra gözəllər nəgməkarına əl elədim. O da mənə əl elədi. Maşın

yola düşdü. Maşının arxasında baxa-baxa düşündüm ki, Əliağa Vahid böyük şairdir. Hərçəndi ki, o özünü təvazökarlıqla Füzulinin yadigarı adlandırır, mən ona məm-nuniyyətlə zəmanəmizin Füzulisi deyərdim. Sonra “Azərnəşr”ə getdim. Nəşriyyatın dəhlizində Süleyman Rüstəmlə rastlaşdım. Qonorar növbəsində dayanan qələm sahiblərinin Əliağa Vahidi necə qarşılıdığını ona danışdım. Təəssüflə dedim ki, müdrik şərqiñ dərin hörmət bəslədiyi məşhur bir şairi qonorar növbəsində dayanan öz yerliləri tanımadı. Yaxud da tanımaq istəmədi. Deyirlər bir damla özündə bir ümmanı, bir zərrə özündə bir günəsi əks etdirir. Ancaq qonorar növbəsin-də dayanan bir izdiham bir xalqın mədəniyyətini özündə əks etdirə bilmədi. Süleyman Rüstəm dərin fikrə getdi. Gözləri yol çəkdi. Mən də susdum. O haçandan-haçana gileylə mənə: – Yəqin sən də bilirsən ki, bəzi duyğusuz, düşüncəsiz, dəyanətsiz adamlar o boyda şairə içməyi nöqsan sayırlar. Hansı şair, haçan içməyib? Keçmişdə də içib, indi də içir, gələcəkdə də içəcək. Məgər biz özümüz içməmişik. Hətta çox içməkdə yarışmışıq da. Ancaq söz eləyən olmayıb. İndi nə olub? Həmən şairdi, həmən iックidi də. Bir də axı kimə nə gərək hansı şair nə qədər içir. Görək hansı şair nə qədər yazır? Necə yazır? Sonra sənətdə tutduğu mövqeyinin meyariyla dəyərləndirək – dedi. Mən Süleyman Rüstəmlə xudahafızlışib kitabı-min redaktorunun yanına getdim. Redaktor kitabı-min redaktəsinin başa çatdığını dedi. Mən “Azərnəşr”dən çıxanda qarşımıdan yaraşıqlı bir maşın keçdi. Maşını o qədər də məşhur olmayan bir xanəndə sürürdü. Deməli,

maşın xanəndənin özünkü idi. Mən sükan arxasındaki xanəndəyə baxa-baxa dodaqaltı piçıldadım:

Sənət nədir? Bir məbəd!
Sinəsi yanır şam-şam...
Qapısına zəvvvarlar
Axışır səhər-axşam.
Səs nədir? Yaradanın
Bir əvəzsiz vergisi.
Xanəndə taleyinin
Notlar dolu sərgisi.
Hayif, dövran səsləri
Nə seçir, nə ələyir.
Səsi olan, olmayan
Xanəndəlik eləyir...

Nə gizlədək, belə xanəndələr xalq üçün yox, özü üçün oxusa daha yaxşı olar. Axı, heç olmasa ayıbını özü bilər, daha xalq yox. Ancaq tək bu xanəndə maşınlı deyildi. Yox! Əliağa Vahidin məna dolu qəzəllərini nişanlarda, toylarda, ziyafətlərdə oxuyan xanəndələr istədikləri şəxsi maşınlarında gəzirdilər. Amma Əliağa Vahidin özü şəhər içində ahil yaşında sadə camaatın ifadəsi ilə desək, 11 sayılı tramvayla dolaşırıdı. Yəni, öz ayaqları ilə piyada gəzirdi. Doğrusu, ustad şairin bu vəziyyəti mənə nəinki acınacaqlı görünürdü, hətta məni sarsıdırdı. Sanki, içərimdə uyuyan qeyrət başını qaldırib heyrətlə mənə: – Niyə söz sənətinin təəssübünü çəkmirsən. Təzadlı güzərana ədalətli münasibətini bildirmirsən – deyirdi. Nəhayət, mən Əliağa Vahidin maddi vəziyyəti haqqında çox düşünüb-daşındıqdan

sonra “Sənətkarın taleyi” adlı bir şeir yazıb əvvəl mətbuatda, sonra kitabımıda çap etdirdim.

Ustad şair dünyadan köcdü. Ancaq gözəllər nəğməkarı nakam getdi. Nakam tək o deyil ki, yalnız sevdiyi yarına qovuşa bilməsin. Yox! Bir arzusuna qovuşa bilməyən də nakamdır. Əliağa Vahid isə neçə-neçə arzusuna qovuşa bilmədi... Amma gec də olsa, qədri bilindi. Axı, biz itirdiyimizin necə dəyərli olduğunu sonra bilirik. Azərbaycan xalqı Əliağa Vahidin sənət bayraqını hörmətlə qaldırıb qədim, zəngin, əlvan Azərbaycan ədəbiyyatının möhtəşəm zirvələrindən birinə taxdı. İndi ustad şairin sənət bayraqı o əzəmətli zirvələrdən birində qürurla dalgalanır...

Həmişəyaşar qəzəlləri mahir xanəndələrin gözəl səslərilə nəinki yalnız şərqdə, hətta qərbdə də hərərətlə danışır...

SƏNƏTİN DƏYƏRİ

O, müharibə illərində Təbrizdə olanda, mən Savalan ətəyindəki Çanaxbulaq kəndimizdə yaşayırdım. Onun cənub mövzusunda müntəzəm yazıb “Vətən yolunda” qəzetində nəşr etdirdiyi süjetli şeirlərdən də xəbərsiz idim. Sən demə, bu şeirlərin hər birində hikmət dolu bir poemanın məzmunu varmış! Onunla ilk dəfə o taydan bu taya gəldikdən sonra, Yaziçilar İttifaqında görüşdüm. Qəribə təzadla qarşılaşdım. O, nadir şeirlərin müəllifi sadə bir adam idi. Gözlərimin qarşısında qüdrət dolu şeiriyyətlə ülfət dolu şəxsiyyət dayanmışdı. Mən bu məhrəm tanışlıqdan sonra ustad

şairin bir kitabını tapdım. Bəli! Tapdım. Özündən istəməyə utandım. Axı, o mənim indiyə qədər elə şeirləri oxumamağıma yalnız təəssüf edə bilərdi. Özü də ürəyində. O elə adam deyildi ki, belə şeyləri üzə deyəydi. İçərişəhərdəki mənzilimdə o kitabdakı cənub şeirlərini dönə-dönə oxudum. Əzbərlədim. Ancaq yenə oxudum. Əvvəl bədii zövq almaq üçün oxudum, sonra sənətkarlıq xüsusiyyətlərindən öyrənmək üçün. Onunla harda görüşdüksə, aramızdakı yaşı fərqi itdi. Ancaq hörmət duyğusuitmədi. Mən ona yalnız sənət hörməti yox, həm də ata məhəbbəti bəslədim. İstədiyimiz mövzuda söhbət etdik...

Bakinin gözəl bahar gecələrinin birində Yaziçilar İttifaqının Natəvan adına klubunda iclas keçirilirdi. Söz müasirlərimizdən düşəndə, Rəyasət Heyətində əyləşən görkəmli nasirlərimizdən biri onu Azərbaycan sovet ədəbiyyatında indiki günlərin nəğmələrini yanan şair adlandırdı. Ustad şair gənc yaşlarında bahar nəfəslə ilhamıyla şeir gülüstanımıza bənövşə ətri gətirmişdi. İndi o, Azərbaycan sovet ədəbiyyatını yarananlardan biri sayılırdı...

BDU-da oxuyurdum. Sevgi macərasına düşmüşdüm. Yox! Məni sevən qız özü məni sevgi burulğanına salmışdı. Qızın atası yox idi. Atalığı isə Dövlət Təhlükəsizliyi Nazirliyində istintaq şöbəsinin rəisi idi. Öz vəzifəsindən çıxarılmışından dəhşətə gələn polkovnik qızlığını mənə vermək istəmirdi. Axı mən siyasi mühcəcir idim. O mənimlə bir kursda oxuyan qızlığını dərsdən ayırib rayonda yaşayan qohumlarığıldə ev düşətgə etdirmişdi. Elə o günlərdə “Azərnəşr”də mənim

Şeirlər kitabım çapa hazırlanırdı. Nəşriyyata getmişdim. Kitabımın redaktoru ilə söhbət edirdim. Otağın qapısı açıldı. Ustad şair içəri daxil oldu. Mənə bir xeyli məhrəm-məhrəm baxdı. Sən demə, başıma gələn hadisəni eşidibmiş. O məni otağın küçəyə baxan pəncərəsinin qabağına çəkib piçiltiyə dedi: – Müharibə illərində bizimlə Təbrizə Dövlət Təhlükəsizliyi Nazirliyinin bir generalı da getmişdi. İndi nazir müavinidir. Get onun yanına. Məsələni danış. Polkovnik qızını səndən yaxşı oğlana verəcək? Qız özü səni istəyəndən sonra polkovnik nəcidir? Məgər dünyanın azadlıq bayrağı saydığımız Sovet ölkəsində yaşamırıq? – dedi. Mən onun təbiətinin sadəliyinə, ürəyinin təmizliyinə bir daha vuruldum. O ehtirasla danışındı. Axı şair idi. Özü də əlasından. Ancaq siyasəti unudurdu. Bəli! Ataya, anaya, qardaşa, bacıya, oğula, qızı baxmayan siyasəti görmürdü. Mən ona deyə bilmədim ki, polkovnik də, general da, nazir də elə bir bezin qıraqıdır. İxtiyar da, o bezdədir. Ancaq sözünü yerə salacağımı duymasın deyə, hörmətlə qoluna girdim. Minnətdarlıqla yola saldım...

Nəşriyyatlardan birində kitabım çıxacaqdı. Redaktorluğunu ustad şairə tapşırılmışdır. Görüşdük. Kitabı qarşımıza qoyub birlikdə işləməyə başladık. Redaktə etdiyi kitabda düzəlişlər aparmağa hər redaktorun səlahiyyəti vardır. Ancaq o, heç bir qələm yoldaşının xətrinə dəymək istəməzdı. Müəllif də redaktədən razı qalsın deyə, birlikdə işləməyi məsləhət görərdi. Biz kitabda bir neçə yerdə birhecalı sözləri dəyişməli olduğum. Ancaq əvəzinə bir neçə birhecalı söz tapmaqda çətinlik çəkdik. Ustad şair dilimizdə birhecalı sözlərin az olma-

sından gileyləndi. Mən isə indiyə qədər bu qılığığı duymamışdım. Nəhayət, kitabı birlikdə redaktə etdik. Kitab çıxdı. Sonra neçə-neçə kitabım çap olundu. İllər keçdi. Gecələr miz arxasında əyləşib sarı çiraq işığında işlədikcə qara saçım da başımda ağ işığa dönüb qarşım-dakı qara xətlər üstə düşdü...

Hər dəfə küçədə rastlaşanda mehriban-mehriban əl verib görüşərdik. Sonra o, əlini əlimdən çəkib məndən bir qədər aralanardı. Kənardan heyrətlə vaxtsız ağarmış saçımı baxardı. Sanki saçımın ağarmasını indi görərdi. Təəssüflə dolu bir ah çəkib: – Sənin saçını ağardan dövranın üzü qara olsun! – deyərdi. Onun yanıqlı ahı odlu nəfəsimə qarışardı. Qəribəydi, atam yaşında olan bu adamın öz saçları qara qalmışdı. Bəli! Dalğalı saçında bir dənə də olsun ağ tük yox idi. Dünyaya necə gəlmışdisə, indi də elədir. Qapqara! Mənə elə gəlirdi ki, qara saçlı ustad şair mənim ağ saçımı baxanda utanır. Ancaq nahaq yerə. O özü də bilirdi ki, mənim saçımı ağardan Vətən həsrətinin qarlı nəfəsidir. Deyə bilərlər ki, nəfəs qarlı yox, odlu olur. Qarlı olsa, donar. Yox! Vətən həsrəti odlu olmur. Qarlı olur. Özü də donmaq bilmir. Çovguna, borana, tufana dönür. Elə qar püskürür. Adamın saçına da, qaşına da, kirpiyinə də, biğinə da, saqqalına da...

Bir gün eşitdim ki, sənətkarın ömür yoldaşı həyatdan vaxtsız gedib. O bu boyda dünyada yalqız qalıb. Axı adamın nə qədər doğma övladı olsa da, o ömür yoldaşını itirəndə yalqızlaşır. Yadına şairin bir şeiri düşdü. O həmən şeiri gəncliyində yay istirahəti zamanı Şuşada yazmışdı. Gecə yaridan keçib. Ay dağların

arxasına keçməyə tələsmir. Tər-təmiz mavi aynaya bənzəyən göyün ortasında dayanıb pəncərədən şairin yazı masasına işq salır, şair isə Ayn bu səxavətini dəyərləndirə bilmir. Başı yaman qarışqdır. Heç üzünə tökülən qara tellərini əliylə geriyə daramağa da macal yoxdur. Axı, o təzə yazdığını şeiri tamamlamaq istəyir. Bəli! Gözləri şeirindən başqa heç nəyi görmür. Elə bu zaman ciyininə bir əl dəyir. Əl sanki yarpaqdır. Otağın içindəki sakit havada şairin ciyinində xəfif-xəfif titrəyir. Şair başını şeirin üstündən qaldırıb ciyininin üstə baxır. Yarpağa bənzəyən əli tanır. Bu, ömür yoldaşının məhrəm əlidir. Qəribə təzad yaranır. Şair öz şeirinin taleyini, qadın isə öz ərinin həyatını düşünür...

Doğrusu, bu şeir xoşuma gəlmışdı. Şairin qələmin-dən çıxan hər yazını oxusam da, onunla görüşəndə yalnız bu şeirdən söhbət salardım. O isə bu şeirini xatır-laya bilməzdi. Ancaq təvazökarlıqla gülümsəyərdi. İndi şairin o həkim qadını həyatda yox idi.

Cümə axşamı evdən çıxıb ustاد şairgilə yollandım. Tufan iri, ağır, ağ damlları adamın düz gözlərinin içi-nə çırpıldı. Fədakar kirpiklər gözlərin qarşısına qara çəpər çəkməsəydi, bəlkə də o iri, ağır, ağ damllar gözləri yerindən çıxara bilərdi. Yollar boyu cərgələnmiş nəhəng qartalları andıran ağaclar yaşıl qanadlarını aramsız çala-çala sanki tufanın cəngindən qurtarmaq üçün harasa uçub getmək istəyirdi.

Deyirlər yolda bir uşaq ağlayırmış. Uşağın yanından keçən bir qara qul onu ovundursun deyə qucağına götürür. Uşaq daha da bərkdən ağlayır. Bağırtı səsinə dönüb heyrətlə bu mənzərəyə baxan başqa bir yolcu

qara qula yaxınlaşıb istehzayla deyir: – Ay bədbəxt, bu uşaq elə sənin özündən qorxub bağırır. Tez ol, onu yerə qoy! Qara qul uşağı yerə qoyur. Uşaq doğrudan da tamam susur. Ömrünün müdrik çağında yaşayan ustad şairin də ürəyində bağırın nə tufan, nə də qocalıq idi. Yox! Etibarsız dövran idi...

İti quyuğundan bağlasayıdlar, belə havada küçədə qalmazdı. Yox! Quyuğunu qırıb qaçardı. Ulaya-ulaya qaçardı. İsti bir bucaq tapınca qaçardı. Təki amansız tufandan qoruna bilsin...

Məclisdə adam çox idi. Ustad şairin o qədər pərəstişkarı vardı ki... Keçib tanış adamlardan birinin yanında əyləşdim. Sonra məclisə göz gəzdirdim. Şairi görmədim. Yanımdakı tanış adamdan onu soruşdum. Dedi ki, harasa gedib, indi gələr. Doğrusu, heyrətləndim. Məclis sahibi bu qədər adamı evdə qoyub hara gedə bilər? Axı bu adamlar onun əziz xətrinə görə bu tufanda başsağlığı verməyə gəliblər. O isə... Nə gizlədim. Nəzakətinə səcdə etdiyim bir adamın bu hərəkətini evinə gələnlərə qarşı hörmətsizlik sandım. Ancaq sən demə, belə deyilmiş. Axı kim belə iş tutar? Onda qalmış ustad şair ola! Ağır sükütu aradan qaldırmaq üçün məclisdəkilər ordan-burdan danışındı. Birdən o, məclisə daxil oldu. Özü də necə? Çumçuluq! Kişinin bütün palaları əyninə yapışmışdı. Məclisdəkilərlə salamlaşıb palalarını dəyişmək üçün yan otağa keçdi. Ancaq tez qayıtdı. Yaş nimdaş paları quru nimdaş palarla dəyişmişdi. Ustad şair sanki xəcalət çekirdi. O yaşıda kişinin yanaqları soyuqdan yox, xəcalətdən qızarmışdı. Narahat-narahat: – Bağışlayın, siz Allah, mənə iyirmi manat qonorarın kağızını yol-

lamışdılar. Pulu almaq üçün mərkəzi poçta getmişdim. Ona görə ləngimişəm – dedi. Sonra keçib məclisdəki adamların arasında əyləşdi... Deyə bilərlər nə olsun pul azdır. Bəy verən atın dişinə baxmazlar. Ancaq bəy verən at da gərək at ola ha!

Deyirlər bir kənddə bir molla yaşayırımsı. Molla şəhərə atla gedərmiş. Yolda qarşısına tanış adam çıxdıqda cilovu geriyə dartıb atı saxlarmış. Sonra tanış adama salam verərmiş. Axırda at bu vərdişə öyrənir. Qarşısına çıxan adam tanış oldu-olmadı dayanır ki, sahibi növbəti salamını versin. Ustad şairin də qələmi tərif yazmağa öyrənmişdi. O yaxşı keçən gününü də tərifləyirdi, pis keçən gününü də. Yaxşı keçən günü isə pis keçən gündündən barmaqla sayılıacaq qədər az idi.

Ustad daha yaşa dolmuşdu. Az yazırdı. Axı əslində sənət əsərləri elə az-az yaranır. Bu zaman sənətkara hörmət, diqqət, şəfqət birə on artmalıdır. Əks halda qocalıq dərdi çəkən sənətkara ehtiyac da bir dərd olar. Yadıma Səməd Vurğunun bir zaman qürurla dediyi bu misralar düşdü:

**Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır...**

Hüzr yerində olsam da acı-acı qımışdım. Düşündüm ki, bu misralar Səməd Vurğunun ürəyindən axıb-gəlməyib. Yox! Bu misraları siyasetlə dolu təbliğatın dili qələmə diqtə edib. Axı mənim elə bu hüzr yerində öz gözlərimlə gördüyüm həqiqətlə Səməd Vurğunun qələmindən doğan qətiyyət arasında böyük ziddiyət var. Eşitdiyimə görə Səməd Vurğun sonralar deyib ki, kiçik

xalqın istedadlı şairi olmaqdansa, böyük xalqın istedadlış şairi olmaq yaxşıdır. O böyük xalq deyərkən rus xalqını nəzərdə tuturmuş. Ruslar istedadsız şairlərinə də qayğı göstərir. Bəli! Onun arzusunu dinləyir, ehtiyacını ödəyir, adını məşhurlaşdırır. Mən belə münasibəti heç xəyalıma da gətirmərəm. Əvvəla, mənim xalqım o qədər də kiçik xalq deyil, sonra isə mənim xalqım şeir sərrafıdır. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, heç bir xalq şeirə qiyət verməkdə mənim xalqıma çata bilməz. Mən xalqımın bu keyfiyyətləri ilə fəxr edirəm. Ancaq təəssüf ki, xalqımın Şimali Azərbaycanda yaşayan hissəsi rus şəhəri Moskvadan, Cənubi Azərbaycanda yaşayan hissəsi isə fars şəhəri Tehrandan asılıdır.

Səksəni haqlamış ustad şair yas yerinə gələn qonaqlarını evdə qoyub qəpik-quruş üçün mərkəzi poçta getmişdi. Özü də necə havada? Adamı hara gəldi çırpan tufanda! Bəli! Öz yüksək sənətkarlıq səviyyəsilə dünyanın hər hansı dahi şairilə müqayisə edilə bilən bir şəxsiyyət tufana məhəl qoymayıb ehtiyacla döyüşə çıxmışdı. Səməd Vurğun bu misraları yazmış olsa da çox yaxşı bilirdi ki, qələm dostları ehtiyac içində yaşıyır. Qələm dostlarına əl tutmaq gərəkdir. Tuturdu da! Deyilənlərə görə elə ustad şairin özünə əl tutmaq naminə aldığı qonorarlardan dəfələrlə ona da pay ayırmışdı...

Öz zamanının həm gənc, həm də müdrik hökməri olan Şah İsmayııl Xətai sarayda görkəmli şair də, rəssam da, aşiq da saxlayardı. Bütün sənətkarlara həvəsle işləmək üçün gözəl şərait yaradardı. Qəribədir. İstedadlı sənətkarları hərarətlə sevən hökmədar onları özülə

döyüslərə aparmazdı ki, başlarına bir iş gələr. Qoca sənətkarlara isə qayğını qat-qat artırardı ki, xiffət çəkməsinlər.

Hüsr məclisinə gələnlərə otaqda yer olmadığına görə adamlar bir-bir ayağa qalxırdılar. Ev sahibinə təsəlliylə dolu başsağlığı verib gedirdilər. Mən də ayağa qalxdım. Bu həssas insan öz dərdini unudub yenə də qayğılı-qayğılı ağ saçımı baxdı. Mən ustad şairin ağ saçımı çox baxıb, çox da kədərlənməyinə razı olmadım. Onu oğul məhəbbətilə bağrıma basıb öpdüm. Sonra evdən çıxdım. Tufan yenə də yerə-göyə meydan oxuyurdu. Dumanın qara bayraqlarını soyuq əllərilə parçalayıb şəhərin başına səpələyirdi. Sanki dumanı zorla özünə təslim edirdi. Yolda özüm də hiss etmədən yanıqlı bir ah çəkdim. Sinəm ləngərlə qalxıb-endi. Bu nisgilli bir təəssüf idi. Bəli! O boyda sənətkarın belə tufanda qəpik-quruş dalınca getməyi məni yandırırdı. Düşünürdüm ki, bəlkə də başqa mühitdə yaşasayıdı, qəpik-quruş dalınca getməzdi, yox, əksinə, yüzlər, minlər, milyonlar özləri axıb ustad şairin ünvanına gələrdi. Axı o sadəlik aşiqinin həyatda insanlığının, sənətdə isə sənətkarlığının dəyərinin tayı yox idi.

QONŞU SƏXAVƏTİ

Bir axşam yazı mizimin üstündəki telefon səsləndi. Dəstəyi qaldırdım. Zəng vuran qələm yoldaşım Seyfəddin Dağlı idi. O məni Şəfiqə ilə öz qızının toy məclisinə dəvət edirdi. Səmimiyyətlə dolu sevinclə: – Çox mübarəkdir! Mütləq gələrik – dedim.

Seyfəddin Dağlıyla 1945-ci ilin yazında Təbrizdə, “Vətən yolunda” qəzeti redaksiyasında tanış olmuşdum. O zaman “Vətən yolunda” qəzeti redaksiyasının nəzdində “Şairlər məclisi” səmərəli ədəbi fəaliyyət göstərirdi. “Vətən yolunda” qəzeti redaksiyası Ərdəbildəki “Şairlər məclisi”nin üzvlərini Təbrizdəki “Şairlər məclisi”nin üzvləri ilə tanış etmək üçün Təbrizə dəvət etmişdi. Mən də dəvət olunanlar arasında idim. “Vətən yolunda” qəzeti əməkdaşları içərisində ən gənci, ən şüxu Seyfəddin Abbasov idi. Hələ Dağlı təxəllüsünü götürməmişdi. O gənc olsa da, ətrafindakılارın nəzərini ilk baxışda cəlb edəcək qədər yaraşıqlı bir kişi idi. Bəli! Hələ evlənməsə də, Seyfəddin Abbasovda əsl kişinin bütün əlamətləri vardı. Qəribədir. Keçmişdə çəkməyən, içməyən kişi kişi deyil deyirdilər. İndi isə çəkməyən, içməyən kişi kişidir deyirlər. Ancaq kişilik nə çəkməklədi, nə də içməklə. Kişilik yalnız evlənməklə də ölçülümr. Yox! Kişiliyin simasında neçəneçə gözəl insan ləyaqəti birləşir. Seyfəddin Abbasov özündəki zəngin ləyaqətlərlə nəinki yalnız redaksiya əməkdaşlarının, həm də redaksiyaya gələn yerli qələm sahiblərinin dərin hörmətini qazanmışdı. Sanki, “Vətən yolunda”nın əməkdaşları öz yazılarıyla o tayda yaşayan azərbaycanlıların yadlarına salmışdı ki, sizin özünüzün tarixi qədim, məzmunu zəngin diliniz də, ədəbiyyatınız da var. Başqa millətlərin nə dilinə, nə də ədəbiyyatına möhtac olmayıñ!

Deyilənə görə o, Təbrizə gələndə ərəb əlifbasını bilmirmiş. Ancaq az bir müddət içərisində ərəb əlifbası ilə oxumağı da, yazmayı da öyrənib. Sonra da necə

deyərlər, “böyüklə böyük, kiçiklə kiçik” olub. Seyfəddin Abbasov Ərdəbildən gələn qələm sahibləriylə də tez qaynayıb-qarışdı. Bizə Bakıdan da, Təbrizdən də ağızdolusu hərarətlə danışdı. Təbrizin görməli yerlərinə apardı. O elə mehriban, elə məhrəm idi ki, sənki Bakıdan gəlmış doğma qardaşımız idi...

Sonra biz Ərdəbile qayıtdıq. “21 Azər” Nezhəti başlandı. Cənubi Azərbaycanda Milli hökumət quruldu. Milli hökumət məni işləmək üçün Təbrizə çağırıldı. Təbrizdə Seyfəddin Abbasovla daha tez-tez görüşdüm. Bəzən “Vətən yolunda” qəzetinin redaksiyasına gedəndə mənim şeirimin qəzətdə çıxdığını o mənə deyirdi. Sonra birlikdə redaksiyanın sakinləşdiyi binanın alt mərtəbəsində yerləşən mətbəəyə enirdik. O təzə çıxmış qəzətlərdən birini götürüb açırdı. Şəhadət barmağıyla şeirimi mənə göstərirdi. Sonra bir qəzet də götürüb əlindəki qəzətə əlavə edirdi. Daha sonra hər iki qəzeti təbəssümlə mənə verirdi...

Sovet orduyu Təbrizdən çıxanda “Vətən yolunda” qəzetinin redaksiyası axşam bir ayrılıq məclisi təşkil etmişdi. Axı, qəzet ordu qəzeti, redaksiyanın əməkdaşları da zabitlər idi. Deməli, yazılı zabitlər də Təbrizdən getməliyidilər. Mən də o “Ayrılıq məclisi”ndə iştirak edirdim. Rza Quliyev, Cəfər Xəndan, Qulam Məmmədli, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qılman Musayev, Seyfəddin Abbasov yanaşı əyləşmişdilər. Doğrusu, mən o mehriban qələm qardaşlarımıza minnətdarlıqla baxırdım. Axı, o xeyirxah insanlar Cənubi Azərbaycanda ana dilli ədəbiyyatımızın çapında, təbliğində, inkişafında böyük işlər görmüşdül-

lər. Özü də təmənnasız. İndisə, isnişdikləri insanlardan nisgillə ayrıılırdılar. Yaşlı əməkdaşlar öz kədərlərini gülüşlərinin hərarətində əritmək üçün danışib gülürdü-lər. Həmişə şux görünən Seyfəddin Abbasov isə nə danışır, nə də gülürdü. Yox! Sükut içində düşünə-düşünə “Ayrılıq məclisi”nə baxırdı. O, Təbrizdə yaşadığı müddətdə o taydakı həyatdan elə bir bədii əsər yazıb çap etdirməmişdi. Sən demə, bu mövzuda yazmasa da, bu barədə uzun zaman düşünürmüş. Bəlkə elə o “Ayrılıq məclisi”ndə də bu barədə düşünürdü. Bu, mənim Təbrizdə Seyfəddin Abbasovla son görüşüm oldu. Çünkü səhər “Vətən yolunda” qəzetinin əməkdaşları Bakıya yola düşəcəkdi.

Milli hökumətin süqutundan sonra mən də Bakıya mühacirət etdim. Bir gün təzə şeirlərimi götürüb Azərbaycan Dövlət Televiziya və Radiosu komitəsinə getmişdim. Radionun ədəbi-dram şöbəsində əyləşib orda işləyən qələm yoldaşlarımla söhbət edirdim. Necə oldusa, söz Cənubi Azərbaycanda qurulmuş Milli hökumətdən düşdü. Mən qələm yoldaşlarımı Təbrizdə müdürü olduğum Azərbaycan Dövlət Filarmoniyasının yaranma tarixindən bir neçə epizod danışdım. Qələm yoldaşlarım əllərini qələm-kağızdan çəkib üzlərinə dayadılar. Sonra maraqla mənə qulaq asdırılar. Hətta yan otaqlardan bu otağa gələnlər də daha geriyə qayıtmırlılar. Qalib mənə qulaq asırdılar. Bu zaman qapı açıldı. Teleradio komitəsinin sədr müavini içəri girdi. Heyrətlə şöbə müdürüne: – Materialı haçandır gözləyirəm. Niyə gətirmirsiniz? – dedi. Şöbə müdürü ərklə sədr müavininə: – Əgər siz də Əli müəllimin maraqlı Təbriz

Əhvalatlarını dinləsəydiniz, nəyisə unudardınız – dedi. Sanki sədr müavini məni indi gördü. Əlini uzadıb mənimlə görüşdü. Sonra şöbə müdirdən oxuyacağı materialı alıb getdi. Mən də qələm yoldaşlarımın işinə mane olmayım deyə, ayağa qalxdım. Otaqdakı “dinləyicilər”im gedəcəyimi bilib qətiyyətlə: – Əli müəllim! Siz gördünüz, yaşadığınız, bildiyiniz hadisələri yazın. Özü də nəsrlə yazın. Elə indi bizə danışdığınız epizodların hərəsi maraqlı bir hekayədir – dedilər. Mən “məsləhətçi dinləyicilər”imə: – Sizin arzunuzu yerinə yetirməyə çalışaram – dedim – və otaqdan çıxdım. Evə gələndə binamızın qarşısında qonşumuz Nəriman Həsənzadəylə rastlaşdım. Ayaqüstü söhbət etdik. Əhvalatı Nərimana danışdım. O dedi ki, gərək sizin danışqlarınızı maqnitofona yazaydilar...

Bir gün yenə evdən çıxıb harasa gedirdim. Elə bu zaman Seyfəddin Dağının da evdən çıxdığını gördüm. O da məni gördü. Dayandı. Addımlarımı yeyinlədib ona yaxınlaşdım. Görüşdük. Bir-birimizdən hal-əhval tutduq. O təbəssümlə mənə: – Sən gözəl şairliyindən əlavə mahir nasırsənmiş ki, – dedi. Mən maraqla ona: – Necə məgər, Seyfəddin müəllim? – dedim. Seyfəddin Dağlı qürurla: – “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyin nəşr əsərlərini məmnuniyyətlə oxuyuram. Sənin qələmindən su içən nəşr əsərlərində də şeiriyyət dolu bir axılıq var. Azərbaycan dilini elə bühlurlaşdırırsan ki, hadisələri səhnə-səhnə özündə eks etdirə bilir. Adam doğma dili ilə fəxr edir – dedi. Mən təvazökarlıqla: – Yəqin siz mənim nəşr əsərlərimi dost gözüylə oxuyubsunuz. Ona görə belə tərifləyirsiniz –

dedim. Seyfəddin Dağlı etirazla: – Qətiyyən yox, tələbkar oxucu gözüylə oxumuşam. Bir də sənin nəşr əsərlərini tərifləyən tək mən deyiləm. Başqa qələm yoldaşlarım da tərifləyir – dedi. Utandım. Deyə bilmədim ki, başqa qələm yoldaşlarımız mənim nəşr əsərlərimi elə özümə də tərifləyiblər. Biz yanaşı addımlaya-addımlaya Bakı Sovetinə doğru getdik... Qələm yoldaşima söz verdim ki, cənubda gördüğüm hadisələri nəşr ilə yazam...

Seyfəddin Dağlı “Kirpi” jurnalının baş redaktoru idi. “Kirpi” yalnız doğrunu yazırırdı. Atalar demişkən, doğruya isə zaval yoxdur. Bəzən “Kirpi”nin çıxdığı ədalətli hökmü heç “aslanlar” da dəyişə bilmirdi. Özünün qadir qələminə arxalanan Seyfəddin Dağının heç kimdən, heç nədən umacağı yox idi. Ona görə də xalqın yanında üzüağ, alnıaçıq idi. Biz Yaziçılar İttifaqının keçmiş Vaqif (indiki H.Seyidbəyli) küçəsindəki bina-sında qonşu idik. Bir dəfə yenə mən də, o da evdən çıxıb harasa gedirdik. Dayanıb görüşdük. Yenə bir-birimizdən hal-əhval tutduq. Sonra o ərklə mənə: – Niyə bizə şeir vermirsin? – dedi. Mən etirafla: – Satirik şeir yaza bilmirəm – dedim. O təbəssümlə: – Sırf satirik şeir olmasa da olar. Şeirin içində iki misralıq humorlu ifadə olsa, bəsdir. Mən istəyirəm ki, lirik şairlərimizi də jurnalala cəlb edim – dedi. Mən qətiyyətlə: – Yaxşı. Sənin istəyini qələmimin sınağından keçirərəm – dedim. Sonra xudahafızlışib ayrıldıq. Mən sınağa başladım. “Kirpi” jurnalına uyğun şeirlər də yazdım. Seyfəddin Dağlı şeirləri bəyənib “Kirpi” jurnalının

səhifələrində səxavətlə buraxdı. Sonralar belə şeirlər mənim yaradıcılığında böyük bir silsilə təşkil etdi. Bir axşam nədənsə zəif yazan, qapılar döyən, mükafatlar uman şairlər haqqında bir şeir yazdım. Səhər şeiri götürüb “Kirpi” jurnalının redaksiyasına getdim. Katibə dedi ki, baş redaktorun yanında adam var. Bir az gözlədim. Doğrusu, darıxdım. Qapını yavaşça aralayıb içəriyə baxdım ki, görün Seyfəddin Dağlinın yanındakı adam kimdir? Sən demə, o, qapının arasından məni görübmiş. Bir də gördüm qapı üzümə açıldı. Seyfəddin Dağlı qolumdan yapışb məni içəriyə çəkdi. Yer göstərdi. Keçib əyləşdim. Bir daha köhnə qələm yoldaşının nəzakətinə heyran qaldım. Sən demə, içəridəki adam Moskvadan gəlibmiş. Seyfəddin Dağlı məni o adamla tanış etdi. Sonra müsahibinə səlis rus dilində kim olduğumdan, haradan gəldiyimdən hərarətlə danışdı. Moskvadan gələn adam bir az əyləşdikdən sonra getdi. Mən axşam yazdığını şeiri Seyfəddin Dağlıya uzatdım. O şeiri oxudu. Sonra səmimiyyətlə mənə: – Şeir yaxşı şeirdir. Amma... – dedi. Mən danışmadım. Maraqla ona baxdım. O gileyə: – Şairlər az qalib mənim tüklərimi də yolalar – dedi. Mən heyrətlə: – Niyə? – deyə soruştum. O təəssüflə: – Ona görə ki, biz şairlərin yaramaz işlərini tənqid edirik. Sənin şeirində isə tünd boyalar daha çoxdur. Ancaq zərər yoxdur. Şeiri sənin xətrinə buraxacağam. İslanmışın yağışdan nə qorxusu? Nə olar, olar – dedi. Seyfəddin Dağlı bu şeiri də “Kirpi” jurnalında çap etdi. Şeirdə yalnız mən yox, həm də həqiqət dil açıb danışlığı üçün kimsə əleyhinə çıxa

bilmədi. Ancaq qələm yoldaşımı yuxarılardan sıxışdırırlar. İşdən götürməyə bəhanə axtarırlar. Zirvənin ağ qarında qara ləkə gəzirdilər...

Seyfəddin Dağlinın müavini şair idi. Mənimlə də tanış idи. Bir gün Yaziçılar İttifaqına gedəndə yolda o şairlə rastlaşdım. Salamlaşdıq. Mən maraqla: – Redaksiyada nə var, nə yox? Seyfəddin müəllim necədir? – deyə soruştum. O şair şikayətlə mənə: – Əş, Seyfəddin müəllim yaman korlanıb. İşçilərə qarşı münasibəti dəyişib. Sərt olub. Özü də son vaxtlar deyəsən içir – dedi. Mən ciddiyətlə: – Mən ki, Seyfəddin müəllimi hələ Təbrizdən tanıyıram, belə olmamalıdır – dedim. Daha heç nə demədim. O şairlə xudahafızlaşışb yola düzəldim. Yaziçılar İttifaqının girəcəyində şair Sərdar Əsədlə qarşılaşdım. Görüşdük. Sərdar Əsəd məni başdan-ayağa qayğılı baxışlarla süzdü. Sonra məhrəm-məhrəm: – Mən sizinlə Seyfəddin Dağlini görəndə həm məğrurlaşıram, həm də məyuslaşıram. Məğrurlaşıram ki, siz neçə-neçə ayaq üstdə durmaq istəyənə dayaq ola-ola başı qarlı zirvələrə dönübsünüz. Məyuslaşıram ki, saç-saqqalınızı çox tez ağartmışınız. Elə bil saç-saqqalınızda ağaran tüklər yox, dərdlərdir – dedi. Sanki, Sərdar Əsədin ürəyinə dammışdı ki, taleyini acı bir aqibət gözləyir. Mən Sərdar Əsədlə xudahafızlaşışb pillələrlə yuxarıya qalxdım. Gördüm Əliağa Vahid asta addımlarla aşağı enir. Addımlarımı cəndləşdirib pillələri birnəfəsə çıxdım. Ona salam verdim. Görüşdük. Vahid qəzəl ustası idи. Ancaq satirik yazılarında da ustalığını göstərirdi. “Kirpi” jurnalında satirik şeirləri tez-tez çıxırı. Mən səmimiyyətlə Əliağa Vahidə: – “Kirpi” jurnalında satirik şeirlərinizi tez-tez oxuyuram. Xoşuma gəlir – de-

dim. O yolu kəsməmək üçün məni divarın dibinə çəkdi. Sonra məhrəm-məhrəm: – Təbrizli qardaş, şeirlərim mənə ancaq şöhrət gətirir. Şöhrəti isə nə yemək, nə də içmək olur. Sağ olsun Seyfəddin Dağlı. Maddi vəziyyətimin ağırlığını bilib şeirlərimə elə qonorar yazır ki, yemək-içmək sarıdan çox korluq çəkməyim – dedi. Mən Əliağa Vahidlə xudahafizləşib yuxariya qalxdım. Yaziçılar İttifaqında işimi qurtarıb evə gəldim. Ancaq nə Seyfəddin Dağlıya zəng etdim, nə də müavini şairin onun haqqında danışlığı sözləri ona dedim.

Aradan iki gün keçdi. Bacanağım məni qonaq çağırdı. Haçandı ki, baldızımgılə getməmişdim. Şəfiqəni də götürüb onlara getdim. Elə təzə əyləşmişdik ki, Seyfəddin Dağlinin müavini o şair də gəlib çıxdı. Sən demə, o, bacanağımgillə qonşu imiş. Bacanağım bilirdi ki, o məni, mən də onu tanıyıram. Ona görə də bizi tanış etməyə ehtiyac yox idi. Biz ancaq əl verib görüşməklə kifayətləndik. Baldızım geniş süfrə açdı. Süfrəyə ləziz xörəklər qoydu. Bacanağım qalxıb iki şüşə araq, üç kiçik büllür qədəh gətirdi. Sonra əyləşdi. Bu zaman o şair piçiltiyə bacanağıma nəsə dedi. Bacanağım o şairin qabağındakı kiçik büllür qədəhi götürüb apardı. İri bir çay stəkanı gətirib onun qabağına qoydu. Sağlıqlar başlandı. Mən hər sağlığa kiçik büllür qədəhdəki araqdan bir neçə qurtum içdim. Bacanağım hər sağlığa araq dolu kiçik büllür qədəhi boşaltdı. O şair isə hər sağlığa araq dolu iri çay stəkanını başına çəkdi. Məni heyrət bürüdü. Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü. Bir gün qonşu öz oğlunu Molla Nəsrəddingilə göndərir ki, ulaqlarını alsın. Bəlkə dənlərini ulaqla dəyirməna aparıb

üyüsünlər. Qonşunun oğlu Molla Nəsrəddingilin qapısını döyü. Qapını Molla Nəsrəddinin oğlu açır. Qonşunun oğlu ulaq üçün gəldiyini deyir. Molla Nəsrəddinin oğlu qayıdır məsələni atasına danışır. Atası deyir, get de ki, ulaq tövlədə yoxdur. Harasa aparıblar. Mollanın oğlu qapiya gəlib qonşunun oğluna deyir ki, ulaq tövlədə yoxdur, harasa aparıblar. Elə bu anda ulaq tövlədə anqırır... Qonşunun oğlu mat qalır. Bilmir Molla Nəsrəddinin oğlunun sözünə inansın, yoxsa tövlədə ulağın anqırmasına. Mən də bilmədim o şairin Seyfəddin Dağlı haqqında dediyi sözlərə inanım, yoxsa özünün araqla dolu iri çay stəkanını dalbadal başına çəkməyinə...

O şair qarnını araqla doldura-doldura axırda lül-qəmbər oldu. Süfrə yiğilandan sonra bacanağım onun qoluna girib evlərinə apardı. Sonra qayıdır bizdən üzr istədi. Biz bir az da əyləşib evimizə qayıtdıq. Yolda düşündüm ki, görəsən niyə o şair Seyfəddin Dağlinin gözündə tükü görür, amma öz gözündə tiri görmür? Yox! Nə tük, nə tir? Bu mənim millətimin içərisinə düşmüş həm köhnə, həm də sağalmaz paxılıq azarıdır. Sanki millətimin övladları dünyaya bir-birinin kölgəsini qılınclamaq üçün gəlirlər. Başqa millətlərin övladları bir-birinin əlindən tutur. Mənim millətimin övladları isə bir-birinin ayağından çəkir. Başqa millətlərin övladları bir-birini irəli çəkib ona yer verir. Mənim millətimin övladları bir-birini itələyib onun yerini tutur. Cox təəssüf...

Seyfəddin Dağlı “Məşəl”, “Kəcil qapısı”, “Bir kolleksiyanın tarixi” əsərləri ilə ədəbiyyatımızda özünəməxsus yer tutmuşdur. O yeri inkar etmək mümkün deyil.

Adətən toyłara gedənlər yeməyə, içməyə, şənlənməyə gedirlər. Mən isə toyłarda həyəcan keçirərdim. Bilərdim ki, məni ya danışmaq üçün, ya da şeir oxumaq üçün mütləq mikrofona dəvət edəcəklər. Ona görə də nə danışacağımı, hansı şeiri oxuyacağımı xəyalımda götürür-qoy edərdim. Yaxşı yeyib-içə bilməzdim. Şəfiqə həssas qadın baxışlarıyla halımı duyardı. Hər toyda məni uşaq tək yedirtməyə çalışardı. Şəfiqədən xəbərsiz bu mövzuda bir şeir də yazmışdım. Seyfəddin Dağının qızının toyunda Şəfiqə yenə məni qayğıyla yedirdirdi. Mən də o şeiri ürəyimdə piçildayırdım:

**Yaslarda tutulurlar
Qadınlar gecə kimi.
Toylarda açılırlar
Qadınlar qönçə kimi.**

**Elə pardaxlanırlar
Çilçırğa dönürlər.
Nəgməsiz də nəgməli
Təmtarağa dönürlər.**

**Qadınların yolları
Alın yazılarıdır.
Yaslar təəssüfləri,
Toylar arzularıdır.**

**Daşdan-qaşdan nə varsa,
Tökürlər üstlərinə.
Dönürlər miz dalında
Xəzinə büstlərinə.**

**Nə gizlədək, çox zaman
Daş-qaşdan da kar aşmir.
Xəzinə büstə, büst də
Xəzinəyə yaraşmir.**

**Daş-qaşda axtarsa da
Qadınlar səadəti,
Üzlərində duyulur
Bütün məlahətləri.**

**Sənin üzün yaşlaşış
İlk şeirimin sözü tək.
Ancaq məlahətlidir
Yenə də qız üzü tək.**

**Toylarda hamı toya
Baxır maraq içində.
Sənsə mənə baxırsan
Nəhəng otaq içində.**

**Sanki yorulmayıbsan
Evdə mənə baxmaqdan.
Qayğı dolu diqqətlə
Yenə, yenə baxmaqdan.**

**Nə zaman tox iştaham
Başını dik saxlayır,
Nəfsim də nəzakətlə
Qollarımı bağlayır.**

**İsti xörək yanında
Mən donanda qış kimi,
Sən məni əllərinlə
Yedirirsən quş kimi.**

**Nə olsun sənətimin
Zirvəsində bayraqam.
Həyatın ətəyində
Hələ naşı uşağım.**

**Kişi nədir? Qadının
Taleyi, iqtidarı,
Namusu, ehtişamı,
Qüruru, iftixarı!**

**Xətrimi sənin qədər
Dünyada yox istəyən.
Sənsən məni şəfqətlə
Hamidan çox istəyən.**

**Sanki anam tapşırıb
Məni sənə dünyada.
Allahım çox görməsin
Səni mənə dünyada.**

**Əgər mən bir dağamsa,
Sən də bir dağ-arxamsan.
Mən dənizəmsə, sən də
Neçə-neçə dalğamsan.**

Təbrizdə mənim şeirlərim başqa mətbuat orqanları ilə yanaşı “Şairlər məclisi”nin buraxdığı “Şairlər məclisi” toplusunda da çıxardı. Bu toplunun axırıncı sayında səksənə qədər şairin həm şəkli, həm də şeirləri çap edilmişdi. Həmən topluda mənim də şəklimlə birlikdə bir silsilə şeirim var idi. Ancaq mən Təbrizdən elə başı-lovlu çıxmışdım ki, evdən heç nə götürə bilməmişdim...

Sonralar Bakıda bəzi yazılarımı qələmə alanda o toplu mənə gərək olurdu. Ancaq tapa bilmirdim. Deyirdilər ki, o topludan yalnız bir neçə yazıçıda var. O da vaxtı ilə “Vətən yolunda” qəzeti redaksiyasında işləmiş Şimali Azərbaycan yazıçılarında... Mənim isə tanış olşaq da o yazıçılardan “Şairlər məclisi” toplusunu yalnız alıb baxmağa da üzüm gəlmirdi. Bir axşam hansı iş üçünsə Seyfəddin Dağlıya zəng vurdum. Bu taydan, o taydan danışdıq. Təbrizdə keçirdiyimiz günləri acı yox, şirin nisgillə xatırladıq. Mən “Şairlər məclisi” toplusunun axırıncı sayından da söz açdım. Sonra təəssüflə Təbrizdən özümlə heç nə gətirə bilmədiyimi, o toplunu da evdə qoyduğumu dedim. Qəribədir. Seyfəddin Dağlı toplu haqqında mənə heç nə demədi. Telefonda xudahafızlışdik. Dəstəyi yerinə qoydum. Bir az sonra qapımız döyüldü. Qapını özüm açdım. Qapıda çıraq işığının altında Seyfəddin Dağlının oğlu Altay dayanmışdı. Əlində “Şairlər məclisi” toplusunun sayının əlvən cildi par-par parıldayırdı. Nə gizlədim, toplunu görəndə sanki Təbrizə qayıtdım. Altayı da, özümü də unutdum. Altayı içəriyə dəvət etmək də yadimdən çıxdı. Mənim heyrət içində olduğumu görən Altay nəzakətlə: – Bu toplunu atam sizə bağışlayır – dedi. Sanki gözlərimdə

parlayan təbəssümün istisi vücudumun donunu açdı. Toplunu iki əlli Altaydan aldım. Sonra sevinclə: – Seyfəddin müəllimə təşəkkür edirəm. Elə bil məni təzədən Təbrizə qaytardı. Keç içəri – dedim. Altay hörmətlə: – Sağ olun. İnşaallah Natiqin toyunda gələrəm – dedi. Sonra cəld addımlarla pillələrdən düşüb evlərinə getdi. Mən topluyla otağa keçdim. Aradan qırx il keçəndən sonra “Şairlər məclisi”ni təzə maraqla vərəqlədim. Burda şəklimlə bərabər böyük bir silsilə şeirlərim çıxmışdı. Özü də “Şairlər məclisi”nin ən cavan üzvü mən idim. Toplunun üz cildinin arxasında Seyfəddin Dağlı səmimiyyətlə dolu bir avtoqraf yazmışdı. Mən də məmnun-məmnun oxudum. Sonra toplunu riqqətlə titrəyən barmaqlarımla aram-aram vərəqlədim. Qələm dostlarımıla görüşə-görüşə Təbrizli günlərimi təzədən yaşadım...

VƏTƏNDAS TƏƏSSÜBÜ

Azadlıq neçə-neçə mübariz insanın şirin, əziz, nəcib həyatı bahasına alınsa da parıltılı kağıza bənzəyir. Ovucun içində də sürüşər. Gərək o gözəl neməti öz çırpinan əllərində möhkəm saxlayasan. Hünərlə qazandığın yeni-yeni uğurları qələmlə sinəsinə yazasan. Yoxsa o çırpinan əllərindən sürüşüb düşə bilər. Onda azadlıqdan nə vəfa, nə də səfa gözlə. İran inqilabçıları da yaratdıqları azadlıq hökumətini öz əllərində möhkəm saxlaya bilmədilər. Xəyanət oduyla qəfil alovlanan döyüşdə İran inqilabçılarının ləyaqətli rəhbərlərindən biri Heydərxan qəhrəmanlıqla həlak oldu. Bu dəhşətli

hادisə bütün İran xalqlarının müsibətlərlə dolu ürəklərini zaman-zaman göynətdi. Lakin Heydərxanın nadir şücaətlərlə dolu ölüm yolu Vətən tarixini səhifə-səhifə bəzədi...

Heydərxan! Bu ad necə də əzəmətlə səslənir! Bəlkə bu adı böyüdən yüksək məqam mənasında sonuna əlavə olunan xan sözüdür? Yox! Heydərxanın öz şanlı həyatıdır. O mübariz insan tufanlarla da çarşılaşmış, uğurlarla da qovuşmuşdur. Həm də öz arzusu namə yox, xalqın arzusu naminə! Odur ki, xalq da öz cəsur övladını daha da məhrəmləşdirmək məqsədilə onu – Heydərəmoğlu! – deyə çağırılmışdır. Yadıma dahi şairimiz Əfzələddin Xaqani düşür. Min nemətlə dolu zəngin sarayların ziddiyətlə dolu həyatını atıb gedən məğrur sənətkar: – Mən Xaqani çağrılsam da, Xəlqani-yəm – demişdir. Yəni xalqın şairi!

Cəsarət konkret məfhumdur. Ancaq iki cürdür. Bir var, adamın öz içindən doğan cəsarət, bir də var, adama özgəsindən keçən cəsarət. Adamın öz içindən doğan cəsarət orijinaldır. Məsələn, təhlükəyə qarşı təkbəşinə gedən bir adamın cəsarəti orijinaldır. Sonradan o adamin arxasınca gedən adamların cəsarəti orijinal deyil, təkrardır. Doğrudur, dünya gör-götür dünyasıdır, deyiblər. Ancaq cəsarətdə gör-götür olmamalıdır. Yoxsa adam öz müstəqilliyini tərəddüd yolunda itirə bilər. Keşməkeşlərlə dolu həyatda hünər də, alqış da, şöhrət də ilk cəsarətə gəlib təhlükəyə qarşı gedən, sonra döyüşdən qalib çıxan adama nəsib olur. Heydərxan da belə şəxsiyyətlərdən idi. O cəsarətdə Səttarxanı, müdriklikdə Xiyabanını xatırladırdı...

Mən həmişə doğma xalqımın mehriban qayğıyla yetirdiyi milli qəhrəmanlarla öyünmişəm. Axı, kim öyünməz? Milli qəhrəmanlar öz şöhrətlərilə qədirbilən xalqların mənəvi sərvətləridirlər. Sənətkarların ilham mənbəyi idirlər. Nəsillərin tərbiyə məktəbləridirlər. Hünərlərin yol yoldaşındırlar. Mən də milli qəhrəmanlarımızın xatirələri qarşısında hörmətlə baş əymışəm. Varını verən utanmaz deyiblər. Mən öz istedadımın imkanı daxilində milli qəhrəmanlarımıza neçə-neçə irili-xirdalı əsər həsr etmişəm. Heydərxanın başı buxara papaqlı, əyni frincli, biği eşməli əksini görəndə qürurlanmışam. Şərəfinə bir şeir ithaf etmək istəmişəm. Ancaq nədənsə tutarlı ifadələr tapa bilməmişəm. Əbüll-qasım Lahutinin Heydərxana həsr etdiyi şeiri farscadan azərbaycancaya çevirib “Azərbaycan” qəzetində buraxdırmışam. Ancaq özüm də Heydərxan haqqında bir şey yazmaq üçün düşünmüşəm. Ürəyimdə çəşmə-çəşmə qaynayan vətəndaşlıq təəssübü məni gündüz də, gecə də rahat qoymayıb.

Heydərxanın yubileyi yaxınlaşırıldı. Təntənəli yubiley gecəsi keçiriləcəkdi. Üstündə Heydərxanın yaraşıqlı əksi olan dəvətnamələr paylanmışdı. Birini də mən alıb yazı mizimin üstünə qoymuşdum. Heydərxanın mərdliklə dolu tanış sifətinə baxanda utanırdım. Ona görə utanırdım ki, söz sənətimdə ucaltdığım milli qəhrəmanlarımızın abidələri arasında hələ də Heydərxanın abidəsi yox idi.

Bir axşam yazı mizimin arxasında əyləşib qartal qanadlı ilhamı köməyə çağırıldım. O gəldi. Var olsun qartal qanadlı ilham! Yazı mizimin üstdə səxavətlə

qanad açdı. Ona baxan qələm də kağız üstdən qanad açdı. Yazdım. Heydərxanın ləyaqətlə keçdiyi həyat yolunu təsəvvürümdə canlandırma-canlandırma, qiymətləndirə-qiyətləndirə yazdım. Dan ulduzu doğana qədər yazdım. Şeirin son nöqtəsini qoymudum. Yox! Sanki dan ulduzu özü nöqtəyə çevrilib şeirin sonuna qondu. Bəlkə də elə ona görə şeirin adını “Dan ulduzu” qoymudum.

Yubiley gecəsinə “Dan ulduzu” şeirlə getdim. Ancaq şeiri orda oxumaq fikrində deyildim. Doğrusu, nigarandım. Təzə yazdığını şeirin yubiley gecəsinin iştirakçıları tərəfindən necə qarşılanacağını bilmirdim. Yoxsa qabaqca gecəni aparın yoldaşa Heydərxan haqqında təzə şeir yazdığını deyərdim. Keçib salondakı orta sıralardan birində əyləşdim. Rəyasət Heyətində qocaman inqilabçılar əyləşmişdilər. Heydərxanın qardaşı Mustafa, oğlu Çingiz də Rəyasət Heyətində əyləşmişdilər. Mustafa Moskvadan gəlmışdı. Məruzəçi yubilyarın həyat yolu haqqında ətraflı danişdı. Sonra Heydərxanın oğlu Çingiz kürsüyə qalxdı. Danişdı. Bu zaman sanki mən də həvəsə düşdüm. Qarşımıda əyləşən yazıçı dostum Məmmədrza Afiyətin qulağına piçıldadım ki, Heydərxana təzə bir şeir həsr etmişəm. O maraqla mənə: – Şeir yanındadır? – dedi. Mən təbəssümlə: – Hə! – dedim. O təəccübə mənə: – Bəs niyə qalxıb gecəni aparana demirsən? – dedi. Mən təvazökarlıqla: – Nə bilim? – dedim. Çingiz çıxışını qurtarıb kürsüdən Rəyasət Heyətindəki yerinə qayıdanda Məmmədrza Afiyətayağa qalxdı. Üzünü gecəni aparana tutub: – Əli Tudə Heydərxan haqqında təzə şeir yazib. Yaxşı olar ki, bu təntənəli gecədə oxusun! – dedi. Salonda alqış gurladı.

Bu, Məmmədrza Afiyətin təklifinin bir səslə qəbul olunması demək idi. Gecəni aparan məni kürsüyə dəvət etdi. Vətəndaşlıq təəssübü sənətkar qeyrətinin döyüşlərdən, sınaqlardan, zirvələrdən keçən milli bayraqıdır. Ancaq o uğursuz yox, uğurla keçməlidir. Mənim vətəndaşlıq təəssübümə yazdığını bu şeir də salondakıların ürəklərinin süzgəclərindən keçməli idi. Yaxşılığı da, pisliyi də sonra bilinməli idi. Mən yubiley kürsüsünə qalxıb hərarətlə oxudum:

**Mən Vətən deyəndə mənim yadıma
Ulduzlarla dolu kəhkəşan gəlir.
Zülmətə düşəndə mənim dadıma
Mənim dan ulduzum Heydərxan gəlir.**

**Harada doğmuşdu o dan ulduzu?
Qədim Urmiyənin üfüqlərində!
Günəş olacaqdı böyük arzusu
Vətən səhərinin şəfəqlərində!**

**O keçdi Vətənin ər oğlu kimi
Zamanın şimşekli yağışlarından.
O keçdi... Babası Koroğlu kimi
Mərd kişilik yağıdı baxışlarından.**

**Döyüş yaratса да уlu həyatı
Özü nə bayramdır, nə təntənədir.
O mərdin möcüzə dolu həyatı
Həqiqətdən doğmuş bir əfsanədir!**

**Elə əfsanə ki, sətirlərində
Açı tale də var, şirin nağıl da!
Elə əfsanə ki, sətirlərində
Uca vüqar da var, dərin ağıl da!**

**Elə əfsanə ki, sətirlərində
Böyük arzu da var, təşnə ürək də!
Elə əfsanə ki, sətirlərində
Açan qönçə də var, solan çiçək də!**

**Tarix də bilir ki, o xan deyildi,
Özü dövranının rəiyyətiydi.
Məqsədi nə şöhrət, nə şan deyildi,
Zəhmətkeş insanın səadətiydi.**

**Elə ona görə sadə Heydərə
Fəhlə də, kəndlə də “Əmoğlu” dedi.
Günəş sorağıyla çıxıb səfərə,
Heydərin yoluna öz yolu dedi.**

**O ləqəb, o məqam, o şan, o şöhrət
Xalqın hörmətindən bir yadigardı.
İnqilab oğlunun öz ömrü fəqət
Elə ləqəbsiz də bir iftixardı...**

**Ata dərmanıyla tək-tək insanların
Xəstə canındakı dərdə yaradı.
Oğul məsləkilə bütün İranın
Ağır mərəzinə çarə aradı...**

Ana xatırlatdı dağ başlarını,
Ucaldı bir dostluq qalası təki.
Oğulun əqidə qardaşlarını
Öz bağırna basdı balası təki.

Heydər bir sevinci, bir işığı yox,
Doğma ellərinin mühəndisiydi.
Fəqət elektrik tellərindən çox
Ürək tellərinin mühəndisiydi.

Adı mühəndislər zülmətlə dolu
Evlərə adı nur payladıancaq.
Heydər ağ günlərə həsrətlə dolu
İnsan ürəyində yandırıldı çıraq.

Adı mühəndislər qaranlıqlarda
Nurla yolçulara adı yol açdı.
Heydər qatlaşmış dumanlıqlarda
İnqilab yoluna şəfəqlər saçdı...

Yolu qasırğalı nur tellərilə
Qəsrədə ağ şamlar alışdı gecə.
Pəncərədən dolan dağ yellərilə
Ağ gülər otaqda qarışdı gecə.

Sanma çilçiraqlar şölələndikcə
Parıltılı hüsnü yaraşdı qəsrə.
Yox! Büllur salxımlar halələndikcə
Sanki ildirimlər daraşdı qəsrə.

Divarlar yıxıldı təməllərindən,
Yanan ildirimlər tacda dolaşdı.
Heydərin od saçan əməllərindən
Şahın buz baxışlı gözü qamaşdı!

Heydər natiq oldu, Bakı da kürsü,
Dedi qardaşına həsrətlərini.
Xəzərin səsinə qarışan səsi
Aşdı qoca Şərqiñ sərhədlərini...

Heydər azadlığın dəyanətini
Gördü qardaşının əməllərində.
Qardaş əllərinin hərarətini
Vətənə apardı öz əllərində.

Heydərin alovlu çıkışlarında
Zərdüşt torpağının mayası vardi!
Ümidlərlə dolu baxışlarında
Müdrik siyasetçi ziyyası vardi!

O saysız-hesabsız mərd qəhrəmanın
Döyüsdə sinanmış xələfi oldu!
Səttarxan şöhrətli Azərbaycanın
Vicdanı, qüruru, şərəfi oldu!

Heydər hünər dolu dastan olsa da,
Hayif ki, sonadək varaqlanmadı.
Heydər dünya görmüş bağban olsa da,
Bağında açan gül pardaxlanmadı.

**Kim deyir qaranlıq cəngəlliklərin
Sinəsində batdı o dan ulduzu?
Ömrünü əbədi gözəlliklərin
Tarixinə qatdı o dan ulduzu!**

**Gilanda ucalan yaşıl palıdlar
Heydərin möhtəşəm heykəlləridir.
Başları üstündə dolan buludlar
Gilanın yaylıqlı gözəlləridir!**

**Fəqət, yenə doğur o dan ulduzu
Qədim Urmiyənin üfüqlərində.
Günəşə döñəcək böyük arzusu
Vətən sabahının şəfəqlərində...**

Sən demə, mən kürsüdə Heydərxan haqqında odlu odlu danışanda yaman həyəcanlı imişəm. Özümdə deyilmişəm. Rəyasət Heyətində əyləşənlər isə narahat imişlər. Mənim siyaset çərçivəsindən kənara çıxa biləcək bir söz deyəcəyimdən ehtiyat edirmişlər. Ancaq mən həm danışandan, həm də şeiri oxuyandan sonra Rəyasət Heyətində əyləşənlər böyük razılıq hissilə dərindən nəfəs alıb rahatlanıbmışlar. Bunu mənə sonra dedilər. O zaman dedilər ki, artıq yubiley gecəsi qurtarmışdı. Salondakı adamlar məni araya alıb təbrik etmişdi. Yaxın qələm dostlarım qucaqlayıb öpmüşdü... Rəyasət Heyətində əyləşənlər salona enib əlimi sixmişdi...

Mən evə yollandım. Şəfiqə maraqla: – Hə, yubiley gecəsi necə keçdi? – dedi. Dinmədim. Güldüm. O qətiyyətlə mənə: – Gülməyindən məlum olur ki, yaxşı keçib. Bəs çıxışın necə? Yaxşı oldumu? – dedi. Mən

səmimiyyətlə: – Doğrusu, çıxış etmək fikrində deyildim. Sonra fikrimi dəyişdim. Məmmədrza Afiyət biləndə ki, Heydərxan haqqında təzə şeir yazmışam, əl çəkmədi. Ayağa qalxıb yubiley gecəsini aparana təklif etdi ki, mən də çıxış edim. Mən həm də şeirimi oxudum. Şəfiqə nigaran-nigaran: – Necə qarşılandı? – deyə soruşdu. Yenə dinmədim. Güldüm. Şəfiqə məhrəm-məhrəm: – Deyəsən yaxşı qarşılanıbsan. Yoxsa gül-məzдин – dedi. Mən qürurla: – Bəli! Deyəsən xalq arasında az-çox hörmətim var. Özü də bu hörmət süni deyil, əsl hörmətdir. Mənim həm sənətim, həm də şəxsiyyətimə bəslənən hörmətdir. Nə yaxşı ki, neçə-neçə mükafatlar içində mən bu hörməti təmənnasız qazana bilmisəm. Həyatda ən böyük qazancım elə bu həqiqət nəfəsli hörmət olub. Ona görə bu dəfə də xalqın bir salonluq nümayəndələri mənim çıxışımı da, şeirimi də hərarətlə qarşıladı – dedim. Sonra soyunub əyləşdim. Şəfiqə təzədəm çay gətirdi. Əlimi stəkana uzadanda başımda bir mehriban təmas duydum. Dönüb baxdım. Kiçik qızım Pərvanə idi. Başına duz çevirirdi. Bəli! Mənə göz dəyməsin deyə qızım insanların şirin həyatı uğrunda düşünən başıma şor duz çevirirdi. Yox! Duz əvəzsiz nemətdir! İnsan da, məhəbbət də, sənət də duzlu olmalıdır. Şitlikdə nə dad olar, nə ləzzət, nə məna olar, nə tutar, nə yanğı olar, nə həsrət... Qızımı da qınamaq olmazdı. O nənələrinin yolu ilə gedirdi. Deyirlər nəzər elə şeydir ki, heç Allahın da ondan xəbəri yoxdur. Mən qızımı duz qarşıq bağırma basıb öpdüm. O qucağımdan zorla qopub getdi ki, əlindəki duzu ocağa atsın...

Gecə keçirdi. Şam etdikdən sonra yatağıma girdim. Ancaq yata bilmədim. Xəyal məni yerimdən qoparıb apardı. Adətən sənətkarları xəyal aparır. Buna sənət dilində romantika deyilir. Ancaq xəyalım məni yenə də geriyə apardı. Bəli! Keçmişə qayıtdım. Şah hökuməti beş Təbriz inqilabçısını ölümə məhkum etmişdi. Doğma Vətəninin, mübariz xalqının səadəti uğrunda odlu-əlovlu döyüslərə atılan beş qəhrəman azərbaycanlısı güllələtdirmişdi. Bu dəhşətli xəbər bu tayda yaşayan azərbaycanlıları da sarsılmışdı. Hər yerdə söhbət bu müqəddəs şəhidlərdən gedirdi. Belə günlərin birində gənc bir şair redaksiyada işləyən şair Nəriman Həsənzadənin yanına gəlir. Ona nakam bir sevgi haqqında bir şeir oxuyur. Nəriman gənc şairə bir söz demir. Yox! Deyir. Ancaq qəzətdə çap etdirdiyi “Gənc şair dostumu dinlərkən” şeirində! O gənc şairə deyir ki, sən belə zamanda nakam sevgi haqqında yana-yana yazırsan. Bəs dünyadan vaxtsız gedən beş azadlıq nakamı Təbrizli qardaşlarımızın faciəli həyatından kim əlovlanı-əlovla-na yazacaq? Mən bu şeiri həyəcanla oxudum. Vətən təəssübü məni yenə də təlatümə getirdi. Bu mərd oğullar haqqında kiçik bir şeir yox, böyük bir poema yazımaq qərarına gəldim. Gündüzləri gecələrə, gecələri gündüzlərə qata-qata yazdım da! Şair qardaşım demis-kən, elə əlovlanı-əlovlanı yazdım. Təpəmdən qalxan qara tüstülər qarşımızdakı ağ vərəqlər üstə enib qara misralara döndü. Mən yaza-yaza gözlərimdən axan yaşlar arabır ağ vərəq üstəki qara sözləri elə pozurdu ki, təzədən yazmali olurdum. Yaxşı ki, otaqda tək idim. Yoxsa ailə üzvlərim məni bu vəziyyətdə qələm çalma-

ğa qoymazdı. Poema birnəfəsə yazılıdığı üçün gərgin hadisələr də tez-tez dəyişirdi. Ancaq mən yaza-yaza sərətlərin dolğun, lövhələrin canlı, dialoqların təsirli olmasına çalışırdım. Sanki qədim, zəngin, əvan sənət tariximizin bir səhifəsini yazırdım. Ona görə də poemanın adını “Tarixin bir səhifəsi” qoydum. “Azərbaycan” qəzeti əsərin bir fəslinə bütöv bir səhifə ayırdı... Buraxılan hissə oxucular tərəfindən həyəcanla qarşılandı. Bu həyəcanda hüznlü bir minnətdarlıq da duyuldu. Poemanı “Azərbaycan” jurnalının redaksiyasına təqdim etdim. Nədənsə, bu poemanı yazandan sonra səhhətim pisləşdi. Moskvaya müalicəyə getməli oldum. Evə məktub yazıb poemanın taleyi ilə maraqlandım. Şəfiqə yazdı ki, əsəri rəy vermək üçün tənqidçi Məsud Əlioğluna veriblər. Mən Məsuda da məktub yazıb beş şəhid azərbaycanlı haqqında bəzi məlumatlar verdim. Ancaq mənə elə gəlirdi ki, Məsud özü bu ölməz igidlərin faciəli talelərindən xəbərsiz deyil. Ancaq yenə yazdım da. Poemanın taleyi redaksiyada həll olunmamış qalırıdı. Ancaq mən əsəri “Azərnəşr”də çıxacaq “Şairin kitabxanası” seriyasından olan kitabımı daxil etmişdim. Bakıya qayıdanda kitabım çıxmışdı. “Tarixin bir səhifəsi” poeması da içində!

Bir gün küçədə Məsudla qarşılaşdım. Poemanın kitabımda çıxdığını, daha jurnalda çap olunmaq üçün rəyə ehtiyac qalmadığını dedim. Sonra bu cəsur inqilabçıların daha sanballı əsərlərə layiq olduğunu da əlavə etdim. Unudulmaz fəaliyyətlərindən bir neçə epizod danışdım. Məsud təəssüfləndi. Dedi ki, bəs niyə sən bu mübarizlərin fəaliyyətini eks etdirən o nadir epizodlar

haqqında mənə danışmayıbsan? Mən Məsudun gözlərində səmimiyyət duymadım. Əgər o ya poemanın özünü, ya da mənim poema haqqında Moskvadan ona yazdığını məktubu oxumuşdusa, onda bu suala ehtiyac qalmazdı. Məsudla aramda xətir-hörmət vardı. Hətta bir süfrədə dəfələrlə duz-çörək də kəsmişdik. O hərdən səmimiyyətlə mənə: – Sən təpədən-dırnağa qədər şair-sən! – demişdi. İlk iri həcmli məqaləsini mənim yaradıcılığıma həsr edib “Mən nə gətirdim” şeirinin təhlili-nə geniş yer vermişdi. “Tarixin bir səhifəsi”nə rəy verməkdə isə “yubanmışdı”. Həm də “çox yubanmışdı”. Ona görə də poemanı redaksiyadan geri götürməli oldum...

Bir axşam yeməkdən sonra Şəfiqə dedi ki, gəlsənə bir dəniz sahilinə çıxaq. Bir az təmiz hava udaq. Gör haçandır dəniz sahilinə getmirik. Mən razılıqla: – Yaxşı! – dedim. Gedək. O geyinmək üçün yan otağa keçdi. Elə bu zaman telefon səsləndi. Dəstəyi qaldırdım. Zəng vuran, partiya xadimlərindən biri idi. Salamlasdıq. O hüznlü səslə mənə: – Tehranda Şah hökuməti Pərviz Hikmətcunu edam etdirib. Sabah günorta böyük mitinq keçiriləcək. Yaxşı olar ki, sən də bu şəhid yoldaşımızın xatirəsinə hərarətli bir şeir yazıb o mitinqdə oxuyaşan! – dedi. Mən qətiyyətlə: – Yaxşı! Fikirləşərəm – dedim. Xudahafızlaşdırık. Dəstəyi yerinə qoydum. Əgər Şəfiqəyə dəniz sahilinə getmək üçün söz verməsəydim, yazı mizimin arxasına keçib ürəyimdə doğulmağa başlayan misraları kağıza köçürərdim. Ancaq söz vermişdim. Yazacağım şeiri düşünə-düşünə geyindim. Şəfiqəyə isə bir söz demədim. Evdən çıxdıq. Dəniz

sahilinə getdik. Sahildə dayanıb dənizə baxdıq. Şəfiqə mənə yanaşı çağlayan dalğaları göstərib dedi: – Sən bir təbiətin qanununa bax, dilsiz dalğalar da yalqız çağlamaq istəmir. Mən etirafla: – Elədir ki, var – dedim. – Məncə təbiətdə heç bir şey yalqız deyil. Ya öz şəklində, ya da özgə şəkildə tayı var. Ancaq Şəfiqə bilmirdi ki, indi mənim ürəyim də bu dənizə bənzəyir. Bu dənizdə dalğalar yox, misralar çağlayır. Ancaq bu misraları kağıza köçürmək lazımdır. Yoxsa taleləri dalğaların talelərinə bənzəyər. Bir-birinin içində əriyib yox olarlar. Yanımda isə nə qələmim vardı, nə də kağızım. Evə qayıtmaga tələsirdim. Ürəyimdə yaranan misraları xəyalımda möhkəm saxlamaq xətrinə Şəfiqənin suallarına da başdan-sovdı cavablar verirdim. Bu isə nəzakətsizlik idi. Ancaq Şəfiqə üzümə vurmadı. Deyəsən duymuşdu ki, özümdə deyiləm. Şair özündə olmayanda şeirin ünvanında dolanır. Bunu bütün şairlərin həyat yoldaşları bilir. Şəfiqə də mənim evimə ayaq basandan taleyimin aynasına çevrilmişdi. Bir az sahildə gəzəndən sonra mən qətiyyətlə Şəfiqəyə: – Gedək evə – dedim. O etiraz etmədi: – Gedək deyirsən, gedək də – dedi. Qəzəb dolu misralarla yüklənmiş ürəyim kövrəldi. Həyat yoldaşımıza yazığım gəldi. Axı o mənim ucbatımdan dəniz sahilində təmiz hava udmaq imkanından məhrum olacaqdı. Biz evə yollandıq. Yolda küsülü adamları andırırdıq. Nə dinirdik, nə danışırıdq. Daha doğrusu, mən dinib-danışmirdim. Xəyalımdakı misraları unutmaqdan qorxub tez-tez təkrarlayırdım. Evə çatdıq. Soyunmadan yazı mizimin arxasına keçdim. Xəyalımdakı misraları kağıza köçürtdüm. Dərindən bir nəfəs

aldım. Sonra geyimimi dəyişdim. Təzədən yazı mizi-min arxasına keçdim. Yazdım. Ailə üzvləri yatdı, mən yazdım. Ay batdı, mən yazdım. Saat altında şeiri qurtardım. Adını “Dönməz mübariz” qoymadım. Gedib yatağıma girdim. Bir az huşa getdim. Telefonun səsinə oyan-dım. Saata baxdım. Saat səkkiz idi. Zəng çalan həmin partiya xadimi idi. Salamlaşdıq. Şeiri soruşdu. Dedim yazmışam. Deyəsən məmənun qaldı. Dedi ki, şeiri gərək bizə tez çatdırasan. Çünkü bir üzünü qəzetdə çıxməq üçün mətbəəyə, bir üzünü də radioda səsləndirmək üçün xaricə göndərməliyik. Bir üzü də sənin özünə lazımdır ki, günorta mitinqdə oxuyasan – dedi. Mən razılıqla: – Yaxşı – dedim. – Şeiri üç nüsxədə yazdırıb gətirərəm. Xudahafızlışdik. Dəstəyi yerinə qoymadım. Gedib əl-üzümü yudum. Çay-çörəyimi yeyəndən sonra geyindim. Şəfiqə şeiri üç nüsxədə makinada yazdı. Gö-türüb mitinqə getdim. Salon adamlı dolu idi. Səhnənin qarşısında Pərviz Hikmətcunun qara haşiyəli iri şəkli qoyulmuşdu. Mitinq başladı. Natiqlər bir-bir kürsүyə qalxıb şəhid inqilabçının keşməkeşlərlə dolu həyat yolundan danışdı. Mən də kürsүyə qalxıb qəzəblə yaz-dığım şeiri qəzəblə də oxumağa başladım. Şeir salondakıları sanki silkələdi. Mitinq təlatümə gəldi. Sanki salondakı adamlar indicə Tehrana yürüş edib qəddar şahın taxt-tacını parçalayıb başına sovuracaqdı... Şeiri oxuya-oxuya arabır salondakı adamlara baxırdım. Sanki dodaqlarımdakı qəzəb qıgilcım-qıgilcım sıçrayıb salondakı adamların buludlu gözlərinə qonurdu. Sonra şim-səkləşib sıxlasan buludları alovlandırdı... Şeirimi oxu-yub qurtardım. Başqa mitinq olsaydı, salondakı adamlar

məni alqışlayardı. Öz məhəbbət duyğularını səmimi al-qışlarla isidə-isidə şeimin tufanlı misralarının üstünə səpələyərdilər... Bu isə matəm mitinqi idi. Əl çalmaq olmazdı. Salondakı adamlar isə məni alqışlamaq isteyirdi. Bəs necə alqışlaşın? Onlar iki bir, üç bir yaxınlaşıb öz razılıqlarını dillərilə bildirdilər. Mən də başımı xə-fifcə əyməklə dinləyicilərimə təşəkkür etdim. Sonra həmin partiya xadimi şeirin iki nüsxəsini məndən aldı. Birini qəzetdə çıxməq üçün mətbəəyə göndərdi. Birini də xaricdəki radioda səsləndirmək üçün kiməsə verdi. Bir gün sonra axşam isə xaricdəki radioda səsləndi...

...Gecə gec yatsam da səhər yuxudan tez oyandım. Əl-üzümü yuyub çay süfrəsinin qıraqında əyləşdim. Birdən telefon cingildədi. Qalxıb dəstəyi götürdüm. Da-nışan qələm dostum Cəfər Müciri idi. Salamlaşdıq. O üzrxahlıqla mənə: – Bağışla, səhər-səhər səni narahat edirəm – dedi. Mən səmimiyyətlə: – Bu nə sözdür? Mənə çox xoşdur ki, dostum mənə zəng vurub. Buyur! Səni dinləyirəm – dedim. Cəfər müəllim qürurla: – Sə-nin Heydərxana həsr etdiyin şeir qardaşı Mustafanın ya-man xoşuna gəlib. O bu gün axşam Moskvaya yola düşəcək. Axı Mustafa Moskvada yaşayır. Şeirin bir üzünü özüylə aparıb orda rus dilinə tərcümə etdirmək istəyir – dedi. Mən razılıqla: – Yaxşı – dedim. – Şeirin bir üzünü bir saatdan sonra sənə çatdıraram. Xudahafızlış-dik. Dəstəyi yerinə qoymadım. Çay-çörəyimi yedim. Sonra şeiri Şəfiqəyə verdim ki, yazı makinasında üzü-nü çıxartsın. O da çıxartdı. Düz bir saatdan sonra oğlum şeiri aparıb Cəfər müəllimə verdi... O da Mustafaya çatdırıldı.

Aradan on gün keçdi. Yaşadığım evin qabağında qonşum, tanınmış teatrşunas Cabir Səfərovla qarşılaşdım. Salamlaşdıq. Dedi ki, qatarla Moskvaya gedirdim. Kupedə bir yaşılı kişilə tanış oldum. Adı Mustafadır. Dedi ki, Heydərxanın qardaşıyam. Moskvada yaşayıram. Bakıya Heydərxanın yubiley gecəsində iştirak etmək üçün gəlmışdım. İndi Moskvaya qayıdırıam. O, təntənəli yubiley gecəsindən dərin təəssüratla getdiyini dedi. Sonra cibindən bir şeir çıxartdı. Qəribə ləhcə ilə oxudu. Oxuduqca qürurlanırdı. Şeiri oxuyub qurtardı. Sonra maraqla: – Şeir necədir? – deyə məndən soruştı. Dedin ki, yaxşıdır. Heydərxana layiqdir. Dedi heç bilirsən bu şeiri kim yazıb? Dedin ki, yox! Bilmirəm. Dedin ki, bu şeiri Əli Tudə yazıb. Mən təbəssümələ: – Əli Tudə bizim qonşumuzdur – dedim. Dedin ki, siz xoşbəxt adamsınız ki, elə bir qonşunuz var. Mən teatrşunas qonşumun mehribanlıqla dolu qürurunu qiymətləndirmək məqsədilə dedim ki, mən də xoşbəxt adamam ki, sənin tək xoş xəbərli qonşum var. Qaldı şeir, mən onu vətəndaşlıq təəssübülə yazmışam.

ÜÇÜNCÜ FİLM

1966-cı ilin isti yay günlərindən birində qələm yoldaşım Sabir Əmirov (Nəbioğlu) mənə zəng vurub dedi ki, "Azərbaycanfilm" kinostudiyası Cənubi azərbaycanlılar haqqında "Hani mənim övladlarım?" adlı sənədli film çəkir. Filmin ssenarisini üç nəfər yazıb. Qulamrza Cəmşidi, Məmmədrza Afiyət, bir də mən. Sən də Qubada həm uşaqlarla, həm də böyüklərlə görüş zamanı

filmə çəkilməlisən. Sonra telefonda xudahafızlaşış dəstəyi yerinə qoyduq.

"Hani mənim övladlarım?" Cənubi azərbaycanlılar haqqında çəkilən üçüncü film idi. Birinci film "Arazın o tayında" adlanır. Özü də 1946-cı ildə Milli hökumət zamanı Təbrizdə çəkilib. (Kaş o günlər olaydı). Filmin yaradıcıları Təbrizin söz ustalarını da unutmamışdır. Onları elə "Şairlər və yazıçılar" cəmiyyətinin füsunkar imarətində yığıncaq zamanı çəkmişdilər. Mən də qələm yoldaşlarım arasında idim. Onda cəmi iyirmi iki yاشım vardi. Ancaq Təbriz Dövlət Filarmoniyasının müdürü idim... İkinci film 1954-cü ildə Arazın bu tayında çəkilib. Adı yadımda deyil. Deyirdilər ki, filmin ssenarisini Mirzə İbrahimov yazıb. 1950-ci illərin əvvəllərində sanki o taydan bu taya insan axını başladı. 1946-cı ilin dekabrındakı insan axından sonra bu axın ikinci heyrət doğuran böyük axın idi. Bəli! Məhəmmədrza şahın sonsuz zülmündən cana doyan insanlar özünü nicat ümidiylə o taydan bu taya atırdı. Qəribədir ki, Məhəmmədrza şahın sərbazları* da bu axının qarşısını almırıdı. O taydan bu taya keçən ağ saçlı, ağ saqqallı qoca kişilər o taydan bu taya baxan sərbazların gözləri qarşısında diz çöküb dilsiz torpağı öpürdülər... Bu filmdə o kadrlar da nümayiş etdiriləcəkdi. Məni də ekranda iri planda göstərmək üçün ayrıca çəkdilər. Ancaq sonra xəstələndiyim üçün o filmi görə bilmədim. Görənlər mənə dedilər ki, yaxşı çıxmışam. İndi üçüncü dəfə filmə çəkilməliydim. Özü də Qubada. Qu-

*əsgərləri

bada görüşlərdə çox olmuşdum. 1946-cı ilin dekabr hadisələrində o taydan bu taya keçən demokratların bir hissəsi də Qubada sakinləşmişdi. 1954-cü ildə ailəmlə birlikdə Qusara istirahətə gedəndə də Qubadan getmişdim. Quba nəinki yalnız qədim şəhərdir, həm də gözəl diyardır. Bəli! Doğma Azərbaycanın füsunkar bir guşəsidir. Mən Savalanda ərsəyə çatmışam. Savalan da dağdır, Şah dağı da dağdır. Özü də qardaş dağlardır. Ancaq aralarında fərq var. Savalanda gümüş çaylar, bülür bulaqlar, əlvan çəmənlər o qədərdir ki... Gecələr evlərin pəncərələrindən əlvan çəmənlərdə sayışan rəngbərəng çiçəklərə baxanda adama elə gəlir ki, sayışanlar çiçək deyil, gündüz yandırılmış ocaqların közləridir. Adam o közlərə əl vursa, əli nəinki yanar, hətta üşüyər. Bəli! Közlərin üstə qonmuş şəhər damlları öz soyuqluğunu dərhal bildirər. Ancaq ətrafa nə qədər göz gəzdirsən də bir ağac görməzsən. Axı Savalanın həm özündə, həm də ətəyində kiçik olsa da bir meşəlik yoxdur. Amma Şah dağının ətəyində yerləşən Qurbanın qayaları, təpələri, yoxuşları bərəkətli meşələrlə örtülmüşdür. Mərtəbə-mərtəbə qalxan yoxuşların üstündə məskən salan Xinalıq kəndi özü boyda tarix muzeyi olsa da daşdan tikilmiş qədim amfiteatra bənzəyir. O amfiteatrın dünəyyaya baxanlar dünyanın enini də, uzununu da, dərinliyini də, yüksəkliyini də açıq-aşkar görübdür. Bəli! Dünyanın bilesiz tamaşalarının hamısına maraqla baxıbdır. Bəzən təəssüflə, bəzən də istehza ilə həm faciəli, həm məzəli əhvalatların şahidi olubdur...

Səhər qapının zəngi çalındı. Qızım qapını açdı. Gələn "Azərbaycanfilm" kinostudiyasının inzibat işçisi Tələt Rəhmanov idi. O mənə dedi ki, hazırlaşın. Sizi filmə çəkmək üçün Qubaya getməliyik. Maşın aşağıda gözləyir. Mən geyinə-geyinə düşündüm, indi ki, Quba-yaya gedirəm, onda uşaqların kiçiklərini də aparırm. Havalarını dəyişsinlər. Fikrimi Tələtə dedim. O məmnuniyyətlə fikrimi bəyəndi. Sonra mən Şəfiqəyə: – Sən də geyin, Pərvanə ilə Natiqi də geyindir – dedim. Şəfiqə əvvəl uşaqları geyindirdi, sonra özü geyindi. Evi iki böyük qızlarımıza tapşırıb aşağı düşdü. Küçə qapımızın ağızında bir mikroavtobus dayanmışdı. Maşına mindik. Maşında sürücüdən başqa iki nəfər də vardı. Sən demə, onlardan biri sənədlə filmlər rejissoru Niyazi Bədəlov, biri də operator İ.Konyagin imiş. Tələt məni öz yoldaşları ilə tanış etdi. Maşın yola düşdü. Yolda Tələt dedi ki, Qubadakı rəhbərliklə danışmışıq. Orda "Şah dağı" mehmanxanasına düşəcəyik. Mehmanxananın restoranında nahar etdikdən sonra öz otaqlarımızda dincələcəyik. Axşam Mədəniyyət evində ədəbi-bədii gecə keçiriləcək. Siz orda çıxış edəcək, şeirlərinizi oxuyacaqsınız. Biz də lentə alacaqıq. Sabahı mehmanxananın restoranında səhər yeməyindən sonra qalxıb məktəbə gedəcəyik. Şagirdləri maşına mindirib meşəli təpələrə qalxacaqıq. Bəli! Birbaş ana təbiətin füsunkar qoynuna gedəcəyik. Siz gülər arasında gül balalara şeirlər oxuyaçaqsınız, biz də çəkilişin ardını davam etdirəcəyik. Sonra da sizi tək, özünüz istədiyiniz şeirlərini oxuduğunuz zaman lentə alacaqıq. Mən maraqla Tələtdən soruş-

dum ki, filmə Cənubi Azərbaycan şairlərindən daha kimişləri çəkəcəksiniz? O dedi ki, yalnız ikinizi! Bir sizi, bir də Balaş Azəroğlunu. Balaş xəstə olduğu üçün onu Bakıda öz iş otağında, sizi isə Qubada çəkmək qərarına gəldik.

Biz Qubaya nahar zamanı çatdıq. “Şah dağı” mehmanxanasının restoranında nahar etdikdən sonra bizim üçün ayrılmış otaqlarda dincəldik. Axşam saat 7-də Mədəniyyət evinə getdik. Mədəniyyət evinin yaraşıqlı salonu fəhlələrlə, kəndlilərlə, ziyalılarla dolmuşdu. Burda siyasi mühacirlərlə yerli sakinləri bir-birindən ayırd etmək çətindi. Sanki Quba boyda qazanda qaynayıb bir-birlərinə qarışmışdılar. Ədəbi-bədii gecəni Quba rayon Mədəniyyət şöbəsinin müdürü açdı. Məni yaxşı tanıyan o taylı məslək yoldaşlarından biri kürsüyə qalxıb haqqında səmimiyyətlə dolu ürək sözlərini söylədi. Sonra salonda bir orta yaşılı müəllim əl qaldırib gecəni aparandan söz istədi. Müəllim kürsüyə qalxıb qürurla: – Mən sizə universitetdə tələbə olarkən şairin maraqla oxuduğum “Məhbusların son sözü” poemasının proloqunu əzbərdən deyəcəyəm – söylədi. Salonda əyləşənlər nəfəslərini içlərinə çəkib, gözlərini kürsüyə dikdilər. Mən də diqqətlə müəllimə baxdım. Zarafat deyildi. O poema çap olunandan bu yana nə az, nə çox, düz on altı il keçmişdi. Müəllim poemanın proloqunu hərarətlə dedi. İnsanlıq, birlik, azadlıq, qəhrəmanlıq, müdriklik, qurbanlıq haqqında himnə bənzəyən proloq sanki məni təzədən silkələdi.

Yadıma bir əhvalat düşdü. 1950-ci ilin payızı idi.* Təzə evlənmişdim. Bilmirəm nə münasibətləsə Montin qəsəbəsində yaşayan qələm yoldaşım Abbas Pənahi (Makulu) məni həyat yoldaşımıla qonaq çağırılmışdı. Şəfiqəni də götürüb Montinə yola düşdüm. Birdən elektrik qatarında şair-tərcüməçi-ədəbiyyatşunas Məmmədağa Sultanovla rastlaşdım. Mən onu Şəfiqəylə, o da məni öz qadınıyla tanış etdi. Yanaşı əyləşdik. Sən demə, Abbas Pənahi (Makulu) Məmmədağa Sultanovu da qonaq çağırıbmış. Məmmədağa Sultanovun da əslə o taydan idi. Abbas Pənahi (Makulu) Məmmədağa Sultanovun müdürü olduğu Əl Yazmaları fondunda işləyirdi. Biz bir qədər ordan-burdan danışandan sonra söhbəti müasir Azərbaycan şeirindən saldıq. Məmmədağa Sultanov açıq ürkələ mənə: – Sənin keçən həftə “Azərbaycan” qəzetiinin iki səhifəsində çıxan “Məhbusların son sözü” adlı poemanı məni valeh etdi – dedi. Mən minnət-darlıqla: – Sən poemanı dost gözü ilə oxuyubsan. Ona görə də sənə daha xoş gəlib – dedim. O etirazla mənə: – Yox! Sən həddindən artıq təvazökarlıq edirsən. “Məhbusların son sözü” həqiqətən ustalıqla yazılmış gözəl poemadır. İstər siyasi, istər bədii səviyyədə bu诗ema müasir Azərbaycan şairlərinin bayraqdarı adlanan Səməd Vurğunun hər hansı məşhur poemasıyla yarışa bilər – dedi. Mən heyrətlə Məmmədağa Sultanova: – Sən nə danışırsan? Səməd Vurğun mənim nəslimdən olan şairlərin ustadıdır – dedim. Məmmədağa

*indiki Nərimanov rayonu

Sultanov təbəssümlə: – Səməd Vurğun da Nizamini özünə ustad sanır. Ancaq o Nizaminin “Leyli və Məcnun” poemasını fars dilindən öz dilimizə çevirəndə təhriflərə yol verirdi. Tez-tez mübahisəmiz düşürdü. Mən deyirdim Nizami bunu belə deməyib, elə deyib. O isə təhrifi düzəltmək istəmirdi. Mən məgər Nizamidən kiçik şairəm? – deyirdi. Mən maraqla Məmmədağa Sultanova: – Bəlkə Səməd Vurğun səninlə zarafat edirmiş? – dedim. Məmmədağa Sultanov ciddiyətlə: – Sözün düzünü elə zarafatda deyərlər – dedi.

İçimdə təlatümə gələn tanış duyğular məni oxuya-cağım şeirlərlə müəllimin hərarətli səsini davam etdir-məyə çağırıdı. Müəllimin hafızəsinə qıbtə edə-edə Rə-yasət Heyətində ayağa qalxdım. Şair təbiətli müəllimi qardaş məhəbbətiylə qucaqlayıb öpdüm. O, məmnun-məmnun keçib yerində əyləşdi. Növbə mənə çatdı. Mən də bir dəst şeirlə kürsüyə qalxdım. Yalnız indi gördüm ki, gələn kino işçiləri filmi çəkməklə məşğuldurlar. Hələ şeir oxumağa başlamamış salondan doğma səslər eşitdim. Bu insanlar məndən cənub həsrətindən danışan şeirlər oxumağımı xahiş edirdilər. Sən demə, yayın istisinə baxmayaraq, ürəklərdəki cənub həsrətinin yanğısı daha da gur alovlanırmış. Mən cənub həsrətinin yanğısıyla yoğrulmuş bir neçə şeir oxudum. Özü də al-qış leysanına düşə-düşə, al-qış leysanından çıxa-çıxa... Qəribədir. Oxuduğum şeirlərdəki həsrət yanğısı kürsü-nü də, özümü də yandırırdı. Dinləyənlər yandığımı sə-simin hərarətindən duyurdular, bəlkə də duymurdular. Ancaq mənə elə gəlirdi ki, bu dəqiqlirdə salonda əy-ləşənlərin gözləri qarşısında elə kürsüdə canlı məşələ

dönəcəyəm. Məni heç alqış leysanları da söndürə bilməyəcək. Salonda isə tez-tez alqış leysanları gurlayırdı. Sanki cənub həsrətinin yanğıından yoğrulmuş şeirlərin hərarəti əvvəl salonda əyləşənlərin ürəklərinə hopmuşdu, sonra ürəklərindən əllərinə axmışdı... Şeirlərimi oxuyub qurtardım. Məni diqqətlə dinlədiklərinə görə öz təşəkkürümüz bildirim deyə kürsüdən salonda əyləşənlərə baş əydim. Sonra keçib Rəyasət Heyətindəki yərimdə əyləşdim. Bu zaman susmaq bilməyən sürəkli al-qışlar cənub həsrətinin yanğıından yoğrulmuş alovlu simfoniyaya döndü...

Ədəbi-bədii gecə qurtarandan sonra kino işçilərilə mehmanxanaya qayıtdıq. Kimsə, haradasa oxuyurdu:

**Qubanın ağ alması,
Yeməyə bağ alması.
Yarım gələnə qaldı
Yaramın sağalması.**

Biz öz otağımızda təzəcə rahatlanmışdıq ki, dəhliz-dən almanın sözləri eşitdim. Dəhlizə çıxdım. Yanılmamışdım. Dəhlizdə turist almanlar bir-birilə danışındı. Yanlarında tərcüməçi qız da vardı. O azərbaycanlı idi. Mən almanların gözlərindəki təbəssümlərdən duyдум ki, qonaqlar səmimi danışırlar. Ona görə də danışıqlarıyla maraqlandım. Tərcüməçi qızdan turistlərin belə mehribanlıqla nədən danışdıqlarını soruştum. Müsahibim qürurla dedi ki, Quba qonaqların yaman xoşuna gəlib. Burada gördükəri meşələri ağızdolusu tərifləyirlər. Yenə yadına bir əhvalat düşdü. Deyirdilər ki, akademik Həsən Əliyev Almaniyada elmi konfrans gedəndə gö-

rür ki, almanlar münbit torpaqlarda meşə salırlar. H.Əliyev öz heyrətini alman alımlarından gizlətmir. Deyir ki, siz bu münbit torpaqlarda bol taxıl yetişdirə bilərsiniz. Nə üçün belə yerlərdə meşə salırsınız? Alman alımları deyirlər ki, biz taxılı xaricdən də ala bilərik. Ancaq insana hər nemətdən daha çox lazımlı olan oksigeni xaricdən ala bilmərik. Ona görə münbit torpaqlarda meşələr salırıq ki, həm tez, həm də sıx bitsin...

Azərbaycanın meşələrini isə Allah özü salıb ki, sakinlər də bol oksigen udsun, qonaqlar da... Mən otağımiza qayıdırıb alman turistlərin Qubanın meşələrinə heyran olduğunu Şəfiqəyə danışdım. O, pəncərəyə doğru getdi. Pəncərədən Quba meşələrinə diqqətlə baxdı. Sanki Quba meşələrini ilk dəfə gördüdü. Yox! İnsan üstündə yaşadığı torpağın özgələr tərəfindən necə yüksək qiymətləndirildiyini biləndən sonra ona daha çox bağlanır. O, pəncərə qabağından qayıdırıb uşaqları soyundurdu. Sonra yataqlarına saldı. Uşaqlar yorğun olduqlarına görə tez yuxuya getdilər. Biz isə mehmanxanadan çıxdıq. Mehmanxananın qabağındakı yaşıl ağaclar arasında gəzməyə başladıq. Sanki, alman turistləri oksigenin insan üçün hər nemətdən qiymətli olduğunu yadımıza salmışdı. İndi hər dəfə nəfəs aldıqca doğma oksigen udurduq. On dörd gecəlik Ay isə zümrüd yarpaqlar arasından bizə çəhrayı təbəssümlə baxırdı. Gecəyarısı biz oksigen yükümüzü tutduqdan sonra otağımiza qayıdırıb yatdıq.

Səhər tezdən oyanıb pəncərəni açdım. Dərindən nəfəs aldım. Təmiz hava necə də yüngül idi! Gecə aralarında gəzdiyimiz ağaclarla baxdım. Günəş üfüqdən

təbəssümlə qalxdıqca ağacların yaşıl yarpaqlarına qonmuş şəh damları par-par parlayırdı. Sanki zümrüdlərin üstünə səpələnmiş almas dənələri bərq vururdu. Bəli! Hələ Günəş öz parlaqlığının zirvəsinə çatmamış zümrüdlərin üstünə səpələnmiş almas dənələri gözlərimi qamaşdırırdı. Mən o ecəzkar mənzərəyə baxa-baxa piçıldadım:

**Neçə-neçə ölkəyə
Neçə pay verən qismət,
Azərbaycandan heç nə
Əsirgəməmiş fəqət.**

**Ona görə də yadın
Gözü bu yerdə olub.
Dostluğunu məqsədinin
Üstündə pərdə olub.**

**Azərbaycan hər fəslin
Yaşılıdır, alıdır.
Şərqiñ yolu üstündə
Özü boyda xalıdır.**

**Qaranlıq içində də
O neçə rəngə çalar.
Hələ Günəş doğmamış
O özü Günəş olar.**

**Bəli! Azərbaycanla
Növraqlaşar dünyamız.
Azərbaycan olmasa
Çilpaqlaşar dünyamız.**

Şəfiqə də, uşaqlar da oyandı. Əl-üzümüzü yuyub geyindik. Sonra restorana getdik. Səhər yeməyi gətirdik. Bu zaman kino işçiləri də restorana gəldilər. Salamlaşdıq. Onlar da yanımızdakı mizin ətrafında əyləşdilər və səhər yeməyi gətirdilər. Yedik. İcdik. Sonra hamımız restorandan çıxıb mehmanxananın qabağında dayanmış maşına doğru getdik. Maşına mindik. Maşımız Qubadan çıxıb meşəli təpələrə qalxdı. Biz bir talaya çatanda bir kişinin bir dəstə uşaqla nə haqda-sa mehriban-mehriban danışdığını gördük. Talanın kənarındasə bir avtobus dayanmışdı. Sən demə, o kişi müəllim, uşaqlar isə məktəb şagirdləri imiş. Bizi gözləyirmişlər. Tələt mənə dedi ki, müəllim Rayon Maarif şöbəsinin tapşırığı ilə uşaqları sizinlə görüşə gətirib. Sağ olsun, tətil günlərində uşaqları bir yerə yiğmaq zəhmətdən başqa səbr də istəyir. Deyəsən müəllim tapşırığı ləyaqətlə yerinə yetirib. Gərək kişiyə təşəkkür edək. Biz maşından düşüb müəllimlə görüşdük. Əvvəl Tələt, sonra mən kişiyə öz təşəkkürümüzü bildirdik. Müəllimin gətirdiyi oğlanlar-qızlar bizi mühasirəyə aldı. Yox! Sanki çəməndəki güllər birdən-birə sürətlə boy atıb bizi araya aldı. Sanki mənim də uşaqlanlı olduğum indi yadına düşdü. Uşaqları bir-bir bağrıma basıb öpdüm. Sən demə, biz talaya gələnə qədər onlar çəməndəki əlvan güllərdən dəstələr bağlayıbmışlar. Uşaqlar bir anlığa bizdən aralandılar. Ancaq qucaqlarına sığışmayan gül dəstələrilə yenidən yanımıza qayıdlılar. Az qaldıq gül dəstələrinin içində itək. Bəli! Zurnaçı ola, öz toyu ola məsəlini nahaq deməyiblər. Uşaqlar bizi öz şəhli çəmənlərinin ətirli güllərilə sirab etdilər.

Mən dönüb onların gül dəstələri verdikləri yoldaşlarıma baxdım. Sanki hərə öz qucağında bir gül qundağı tutmuşdu. Ancaq operatoru görmədim. Maraqla dolu gözlərimlə onu axtarmağa başladım. Gördüm operator kənarda öz işindədir. Sən demə, biz talaya çatandan o hər şeyi lentə alırmış...

Mən kiçik yaşlı oxucularıma da məktəblilər haqqında yazdığım bir neçə şeir oxudum. Özü də şeiriyyətlə dolu təbiətin əlvan qucağında. Meşəli təpədə şeir məclisi qurtardı. Operator da öz lentini təzə kadrlarla zənginləşdirdi. Biz maşınlara mindik. Sən demə, uşaqların mindiyi avtobusu müəllim özü sürürmüş. Maşınlarım ətirli gül dəstələri ilə dolmuşdu. Sanki meşəli təpədən özüylə təzətər gül yükü aparırdı. Biz nahar etmək üçün Qəçrəş bulağına gəldik. Qəçrəş, nə qəçrəş! Büllur suyu o qədər soyuqdur ki, sanki indicə donub buza dönəcək. Bəli! Bir stəkan suyunu birnəfəsə içmək olmur. Gərək qurtum-qurtum içəsən. Sanki su özü də öz soyuqluğun-dan xəcalət çəkib stəkanda tərləyir... Mən Savalanda çox soyuq bulağın suyundan içmişəm. Özü də birnəfəsə yox, qurtum-qurtum... O məşhur bulaqların adlarıindi də yadimdadır. "Gözə", "Qəcəl", "Büllur", "Şəfa", "İnci"... Ancaq sən demə, o məşhur bulaqların arasında Qəçrəşin öz yeri varmış. Axı nənə təbiətin səxavətin-dən yoğrulan gözəl Azərbaycan bütün övladlarına yalnız bir gözlə baxan mehriban ananı xatırladır. O gümanı gəldiyi nemətlərin hamısını öz övladlarının arasında insafla bölmüşdür. O övladlardan biri Savalan, biri də Şah dağıdır. Biz Qəçrəşdə nahar edib Qubaya qayıdlıq. Qubada həm köhnə, həm təzə tanışlarla görüşüb Bakı-

ya yola düdüük. Mən elə maşında ecazlarla dolu Quba haqqında bir silsilə şeir yazmağı qərara aldım. Hətta nədən, necə yazacağımı da xəyalımda müəyyənləşdirdim. Bakıya çatıb o gecə dincəldik. Səhər telefonumuz səsləndi. Dəstəyi qaldırdım. Məni yenə filmə çəkmək üçün Kinostudiyyaya çağırırdılar. Getdim. Dünənki yol yoldaşlarım mənə dedilər ki, sənin indi oxuyacağın şeir həmişə filmdə səslənəcək. Ona görə də öz istədiyin şəiri oxu, biz də çəkək. Mən zamanla, həyatla, intizarla uyğunlaşan “Dilim yorulmadı” şeirimi oxudum:

**Dilim yorulmadı Vətən deməkdən,
Yox! Yalnız əridi bədənim mənim.
Uçan qaranquşdan, əsən küləkdən
Soruşdum, necədir Vətənim mənim?**

**Fəqət usanmadım mən bircə yol da,
İnsan axtarmazmı deyin itəni?
İstədim ötəni saxlayıb yolda
Vətəni soruşam yenə, Vətəni...**

**Vətən! Bir dəfə də görsəydim səni,
Dünyanın hüsnünü səndə duyardım.
Qınamasayıdlar dostlarım məni,
Adımı dəyişib Vətən qoyardım.**

Rejissorun göstərişləri ilə operator da məni lento aldı... Mən başımda hələ yazılmayan Quba şeirlərimi dolandırı-dolandırı evə qayıtdım. Sonra günlərlə yazı mizimdən ayrılmadım. Əyləşib Quba haqqındaki silsilə şeirləri tamamladım. Bir neçəsini “Bakı” qəzetində, bir neçəsini də “Sovet kəndi” qəzetində çap etdirdim...

Günlər keçdi... Bir gün yenə telefonumuz səsləndi. Dəstəyi qaldırdım. Tələt Rəhmanov idi. Məni ailə üzvlərimlə birlikdə Kinostudiyyaya, “Hanı mənim övladlarım?” filminin ilk baxışına çağırırdı. Biz də getdik. Sonra filmdə çəkilən başqa adamlar da ailə üzvləri ilə gəldilər. Film başlandı... Balaş Azəroğlunu öz iş otağında çəkmişdilər. Məni isə əvvəl Qubada mədəniyyət evində, sonra meşəli təpədə məktəbli uşaqlar arasında, daha sonra “Azərbaycanfilm” kinostudiyyasında şeir oxuduğum zaman səsimlə çəkmişdilər. Filmə heyran-heyran baxan tamaşaçılar yaradıcı heyəti dönə-dönə alışlaşdı. Biz məmnun-məmnun evə qayıtdıq.

Yenə günlər keçdi. Bir gün “21 Azər”in iyirmi birinci ildönümü münasibətilə siyasi mühacirlərin Bakıdakı klubuna yığışdıq. “21 Azər”in haqqındaki məruzədən sonra “Hanı mənim övladlarım?” filmi göstərildi. Salonda əyləşən siyasi mühacirlər filmə maraqla, qururla, nisgillə baxdılar. Mən də ikinci dəfə özümü o tarixə döñəcək filmin unudulmaz kadrlarında gördüm. Nə gizlədim, ürəyim iftixarla döyündü...

VƏTƏN ƏTİRLİ

İsti yay axşamlarının birində qapı qonşumuz, yazıçı Qılman İlkin bizə gəldi. Masa ətrafında əyləşdik. Çay içə-içə ordan-burdan söhbət etdik. Yadımıza Təbriz düşdü. “Şairlər məclisi”ni xatırladıq. Birdən Qılman maraqla: – Səhəndi görmək istəyirsənmi? – deyə məndən soruşdu. Mən məmnuniyyətlə: – Əlbəttə! Kim is-

təməz ki, uzun zaman ayrıldığı Vətənindən gələn şair qardaşını görsün? – dedim. Mən o taydan bu taya gələn adamların əksəriyyətilə görüşmüştüm. Ancaq aralarında şair olmamışdı. Qılman şəstlə mənə: – Onda sabah saat 12-də “Azərnəşr”ə gəl! – dedi. Mən qətiyyətlə: – Mütləq gələrəm! – dedim. Qılman xudahafizləşib getdi. Şəfiqə bizim söhbətimizi eşitmışdı. Ona görə də mənə məsləhət gördü ki, bir kiçik şeir yazım. Özünü də Səhəndə həsr edim. Görüş zamanı ona verim. Axşam kiçik, lakin təsirli bir şeir yazdım. Sabahı saat 12-də şəiri də özümlə götürüb “Azərnəşr”ə getdim. Hava da qəribədir. Gah yağışın qüssəli gözlərilə ağlayır, gah da günəşin təbəssümlü gözlərilə gülür. Bu gün isə hava adamı həm yandırır, həm də tərlədirdi. Sanki adamın bədənidə odla su bir-birinə qarışırı. Ancaq su odu söndürə bilmirdi. Adam istidən az qala bişəcəkdi. Direktorun kabinetinə girmək istədim. (Direktor Qılman İlkin idi). Ancaq qapısı bağlı idi. Katibə dedi ki, direktor hələ gəlməyib. Mən asta addımlarla dəhlizin başına qədər getdim. Şüsəbəndin arxasında dayanıb Nizami bağına tamaşa etdim. Ancaq arabir gözlərimi çevirib sol yanından aşağı enən daş pillələrə baxdım. Birdən Qılman İlkinin bir adamlı yuxarı qalxdığını gördüm. Bu adam görkəmcə Səməd Vurguna da bənzeyirdi, İsmayıllı Cəfərpura da. Qılman İlkin məni görəndə yanında kı adama nəsə dedi. O Qılman İlkindən aralanıb daş pillələri birnəfəsə qalxdı. Yalnız bu zaman bildim ki, gələn Səhənddir. Mən də tez Səhəndə doğru addımladım. Bir-birimizi bağımıza basdıq. Bəli! Elə bərk-bərk qucaqlaşdıq ki, kənardan baxanlar bizi iki yox, bir adam

zənn edərdi. Sanki uzun müddət ayrıldığım Vətənimi həsrətlə dolu köksümə sıxmışdım. Bir də ondan ayrıla-cağımdan qorxurdum. Mən Səhəndin ciyni üstdən uzun dəhlizə baxanda daha da kövrəldim. Uzun dəhliz nəşriyyat işçilərilə dolu idi. Sevincdən gülənlər də vardi, ağlayanlar da. Ancaq ağlayanlar üstünlük təşkil edirdi. Elə bil bu uzun dəhliz Araz çayı idi. Biz Araz çayının sinəsində görüşürdük. Bizim həsrət yanğılı məhəbbətlə görüşdürüümüzü görən təlatümlü dalğalar yatmışdı. Yox! Bilə-bilə imkan yaratmışdı ki, arxayın görüşək. Sanki uzun dəhlizin hər iki divarı qarşısında heykəlləşib dayanan adamlar bu görüşə dərin həyəcanla baxan o taylı, bu taylı tamaşaçılar idi... Nəhayət, aralandıq. İlkimizin də gözlərimiz yaşarmışdı. Səhəndin ağarmış saçlarına baxdım. Saçların da qəribə təbiəti var. Saçlar qara günlərin yelləri dəyəndə də ağarır, ağ günlərin yelləri dəyəndə də... Doğrudur, ağarmaq saçların adətidir. Ancaq saçlar qara yellərdən ağaranda qarlaşıb ürəyi üşüdü. Ağ yellərdən ağaranda isə nurlanıb ürəyi işiqlandıır. Səhəndin ağarmış saçları mənim odlu ürəyimi üşüdü. Ancaq gözlərində donmuş yaşların üstündə qabara-qabara parlayan Vətən ulduzları məni isitdi. Sanki Səhənd döyüslərdə başına ağ çalma əvəzinə ağ bulud qoymuşdu. O taydan bu taya keçəndə də başında ağ çalmanın andıran ağ buludla gəlmışdı. Sən demə, Səhəndin öz adı elə Bulud imiş. Milli hökumət zamanı ailəsilə birlikdə Marağada yaşayırırmış. Mübariz ruhlu şeirlər yazırırmış. Təbrizdə çıxan “Şairlər məclisi”nin son toplusunda Buludun da həm şəkli, həm də şeirləri çap edilmişdir.

Səhənd Moskvadan keçib gəlmişdi. Yanında bir sovet vətəndaşı da vardı. Milliyətcə rus idi. Qonağı müşayiət edirdi. O da mənim Səhəndlə qeyri-adi görüşümə heyrətlə baxırdı. Sən demə, həsrətin danışan dili olmasa da, aşılanan duyğusu varmış. O tərcüməsiz də, izahsız da bilinirmiş! Nəyilə? Öz canlı təsvirilə! Bizim bu görüş səhnəmiz də dahi bir rəssamın həsrətdən yoğrulmuş nadir bir tablosuna bənzəyirdi. Bu tabloya kövrələ-kövrələ baxan müşayiətçinin də mavi gözlərində iki büllur parlayırdı...

Mən Səhəndlə qol-boyun nəşriyyatın otaqlarından birinə daxil oldum. Arxamızca da dəhlizə toplaşan adamlar gəldi. Bu otağı görüş üçün boşaltmışdılar. Ortada iki uzun miz qoymuşdular. Mizlərin üstündə mineral sular, əlvan meyvələr, təzə şirniyyatlar sırayla düzülmüşdü. Hələ də ürəklərində həyəcanları sakitləşməyən adamlar bizi keçirib yuxarı başda əyləşdirildilər. Qılman İlkin də gəlib Səhəndin o biri yanında oturdu. Məclisdə cavan, şux, gözəl qızlar da vardı. Ancaq Səhənd sanki o qızlara baxmağa utanırdı. Mənə danışmışdlar ki, Səhənd Moskvada olanda bakılı bir professorla görüşüb. Professor gənc olsa da tibb sahəsində görkəmli bir mütəxəssisdir. Yanında gözəl bir qadın da varmış. Professor yanındakı qadını Səhəndlə tanış edib. Səhənd qadının üzünə baxmadan əlini hörmətlə sıxıb. Sonra professor Səhəndi restorana dəvət edib. Səhənd razılıq verib. Restorana gedib yeyib-içiblər. Ancaq uzun, kövrək, şirin söhbət zamanı Səhənd bir dəfə də olsun başını qaldırıb restoran-dakıların məftunluqla baxdıqları qadının üzünə nəzər salmayıb. Təzə tanışlardan ayrılanla da başısağlı xuda-

hafızləşib gedib. Bəli! Yenə də qadının üzünə baxmayıb. Lakin professor da, qadın da Səhəndin mədəniyyətindən yoğrulmuş ünsiyyətinə heyran qalıb. Professor Bakıya qayıdır. Bir Cənubi azərbaycanlı dostu ilə görüşəndə deyib ki, Səhəndin nəzakətinə valeh oldum. O bircə dəfə də olsun başını qaldırıb yanındaki qadına baxmadı. Halbuki, qadın həddindən artıq yaraşıqlı idi. Dostu professora deyib ki, biz Cənubi azərbaycanlılar beləyik! Dünyada neçə-neçə nemətdən məhrum olsaq da, nəzakətdən kasib deyilik. Ancaq nəzakət də müxtəlifdir. Nəzakət var qeyrətdən, nəzakət də var, qılıqdan doğur. Bizim nəzakətimiz birincidən doğur.

Məclisdə Səhəndə sual verənlər çox idi. O hər suali əvvəl susa-susa xəyalının süzgəcindən keçirirdi. Mən isə yerimdə ağır-agır düşünürüm. Öz ürəyimdə şeir oxuyurdum:

**Ömrü bəzəsə də hər gözəl kəlam,
Deyirlər susmaq da bir yaxşı haldır.
Yox! Elə sussun ki, o susan adam,
Sonra deməsinlər zavallı laldır.**

**Axi dolmuş bulud özü sussa da
İçindəki şimşek çaxdıqca çaxır.
Söz də bir şimşəkdir! Alov qussa da
Yeri də, göyü də yandırıb-yaxır.**

**Haçan-Vüsəl! – dedi mavi üfüqlər,
Min nəgmə ucaldı bir sazin üstdən.
Qızara-qızara odlu şəfəqlər
İcazəsiz keçdi Arazın üstdən.**

Nə zaman doğduğu bilinməsə də,
Hər səhər təzədən odlanır Günəş.
Hüsnündən ləkələr silinməsə də,
Dünyanın vicdanı adlanır Günəş.

Mən ki, deməyirəm öz alovumla
Elə özüm boyda Günəş olaydım.
Yox! Sərhəddi aşib söz alovumla
Bir ocaq yandıran atəş olaydım.

Bəli! Araz üstdən izinsiz keçib
Yanaydım Vətənin bir ocağında.
Bu sədaqət olar, sən də and içib
Oda çevriləsən od torpağında.

Haçansa bir qızın qılığında mən
Sanardım yolumu aza bilərəm.
İndi ağ saçımın işığında mən
Əyləşib şeir də yaza bilərəm.

Sanma boyatlaşsa köhnə niyyətlər,
Nisgillə ağlamaq gözə qalacaq.
Yox! Boyatlaşsa da bütün nemətlər,
Mənim arzularım təzə qalacaq.

Dolmuş gözlərimdən bir damla axsa,
Fəryada çevrilər Vətən, fəryada.
Şöhrətim zirvədən-zirvəyə qalxsa,
Qanada çevrilər Vətən, qanada...

Yalnız insan deyil, bulud içindən
Zirvə də keçmişə qürurla baxır.
Büllur çay dərədə sükut içindən
Gələcəyə doğru inamla axır.

Qatara düzülüb məğrur dənizdə
Sahillərə gəlir ağ dalğalar da.
Tərtəmiz yuyunub büllur dənizdə
Torpaq üstə ölür dağ dalğalar da.

Tarixi yaradan insan oğlunun
Yazda da, qışda da donu Vətəndir.
Keşməkeşlə dolu ömür yolunun
Əvvəli Vətəndir, sonu Vətəndir.

Səhənd suallara imkani daxilində cavab verirdi.
Otaqdakılar onun danışığına maraqla qulaq asırı.
Ancaq mənə elə gəlirdi ki, o ehtiyatla danışır. Siyaset-
də çox da dərinə getmir. Yalnız sənət haqqında öz
mülahizələrini deyir.

Yaman dərddir. Ömrün boyu arzuladığın adamların
arasına düşəsən,ancaq ürəyində zaman-zaman yiğilib
qalan sözləri o adamlara deyə bilməyəsən. Heç olmasa,
bir neçə söz demək istəyəndə də ürəklə yox, ağızcu
deyəsən. İçində sırrə dönən sözləri özünlə gətirib,
özünlə aparasan. Düyüünü gündən-günə böyüyən sırrı nə
bu tayda aça biləsən, nə də o tayda...

Səhənd Sovet İttifaqına kitab ticarəti yolu ilə
gəlmişdi. Bəli! O bu yolda kitab karvanına sarban
olmaq arzusundaydı. Ürəyindəki sırları də bu karvanda
gətirmək isteyirdi...

**Ürəyə düşdümü, sərr öz oxuya
Gündüz də, gecə də dələr ürəyi.
Dolanar kölgəylə, yatar yuxuya,
İnsanın bir sirdəş dilər ürəyi.**

**O kəs ki, keçmişdə sərr saxlayardı,
Köksündə narahat yer saxlayardı,
Sanki bir yırtıcı şir saxlayardı,
Nələr gözləməzdi, nələr ürəyi?**

**İndi yüksəldibdir söz mənasını,
Ocaq hikmətini, köz mənasını...
Sərr də dəyişibdir öz mənasını,
O, dostluq qalası bilər ürəyi!**

**Ürəyə dolanda dərd, nisgil, həycan,
İstədiyi qədər dost tapar insan...
Ünsiyyət, etibar, cəsarət, imkan
Təmiz duyğularla silər ürəyi...**

**Sərr daha müqəddəs diləyə dönər,
Dilək pardaxlanan çıçəyə dönər,
Bir ürək min yaxın ürəyə dönər,
Sirlinin ilhamı gələr ürəyi.**

**Yükü yüngülləşər, yolu azalar,
Ömür dəftərində kədər pozular,
Yerində umduğu sevinc yazilar,
Səadət eşqiyılə gülər ürəyi...**

Başqa çarə yox idi. Səhənd ancaq bu niyyətlə İran dövlətindən icazə ala bilmışdı ki, Sovet İttifaqına gələ

bilsin. O həm də aparacağı kitabları oxuyan İran vətəndaşlarının yalnız ürəyinə öz əməlilə Sovet xalqının dostluq məhəbbətini aşılamaq istəyirdi. Axı Səhənd özü də sənətkar idi. Kitab yazırıdı. Gözə işiq salmaqla göz işiqli olmaz. Gərək işiq gözün özündə olsun! İstedad da belədir. Hər şeyi başqalarından borc almaq olsa da, istedadı borc almaq olmaz. O, sənətkarın özündə olmalıdır. Səhənd istedadlı sənətkar idi. Bəzən sənətkarı nədə təqsirləndirirlər? Yaratdığı əsərlərin bir-birinə bənzəməsində! Nə olsun? Bir adamın övladları, bir dənizin dalğaları, bir dağın qayaları, bir ağacın meyvələri, bir baxçanın gülləri bir-birinə bənzəyə bilər. Ancaq yenə də hardasa, nədəsə bir-birindən fərqlənir. Səhəndin şeirləri də Vətənin azadlığından danışırıdı. Ancaq təzətəzə notlarla danışırıdı...

Mən Səhəndə dedim ki, Balaş Bakıda deyil, Moskvadadır. İstəyirsənsə, Mədinəni çağırtdırım sənillə görüşsün. Səhənd: – Yaxşı olar – dedi. Nəşriyyat direktorunun müavinindən xahiş etdim ki, Mədinəni getirmək üçün adam göndərsin. Mədinə gəldi. Tez yerimdən qalxıb qapıya sarı getdim. Mədinənin qolundan bərk-bərk yapışış qulağına piçildədim ki, özünü ələ al. Məclisdəkilər sənə baxır. O sakitləşdi. Sonra Səhəndlə görüşüb əyləşdi. Suallar, cavablar davam etdi. Məclis dağılanda biz bir yerdə şəkillər çəkdirdik. Səhənd, Mədinə, mən. Səhənd otaqdakı adamlarla xudahafızlaşış yanındakı adamlı getdi. Mən də Mədinə ilə birgə Səhəndin dalınca küçəyə çıxdım. “Azərnəş”in qabağında ayrılkən Səhəndə yazdığını şeiri cibimdən çıxarıb ona verdim. Sonra əziz qonaqla bir də,

məhrəm bir yerdə görüşmək istədiyimi bildirdim. Deyəsən belə bir görüş Səhəndin də ürəyindən idi. Doğrusu istəyirdim ki, bu görüş bizdə olsun. Ancaq Mədinənin niyyətindən keçə bilmədim. Düşündüm ki, nə fərqi? Ya bizdə, ya da onlarda. Məgər biz yaxın dostlar deyilik? Təki belə görüşlər tez-tez olsun! Bəli! Razılaşdıq ki, Mədinəgildə görüşək. Özü də saat 3-də. Mən evə gəldim. Səhəndlə necə görüşdüyümü Şəfiqə-yə danışdım. O həm sevindi, həm də kövrəldi...

Saat 3-də Mədinə zəng vurub dedi ki, Səhənd bizdədir. Sən də gel! Mədinəgilə getdim. Səhənddən başqa Bəxtiyar Vahabzadə, Məsud Əlioğlu, Xudu Məmmədov, Azad Cavid Mədinəgildə idi. Görüşdük. Keçib əyləşdim. Masanın üstündə iki şüşə konyak, bir neçə qutu şokolad, üç qab da meyvə vardı. Bu kiçik məclisi Məsud Əlioğlu aparırdı. O məclisdəkilər haqqında növbəylə xoş sözlər deyir, sonra sağlığına badə qaldırırırdı. Məclisdəkilər də o sağlığa içirdi. Birdən qapı döyüldü. Mədinə qapını açdı. Gələn Mədinəgilin qonşusu, məşhur müğənni Sara Qədimova idi. O nəzakətlə məclisdəkilərə salam verdi. Sonra keçib kənarda əyləşdi. Kiçik məclis davam etdi. Söz alan ayrılıqdan danışındı. Özü də yana-yana... Bu zaman hamı intizar dolu baxışlarını Sara xanıma dikdi. Yox! Heç kim bu gözəl sənətkara bəlkə bir ağız oxuyasınız demədi. O özü gözlərdəki qətiyyətli xahişi həssaslıqla duydu. İri qara gözləri riqqətdən yaşarmış Sara xanım üzünü mənə tutub etirafla: – Əli qardaş, inanın ki, mən indiyə qədər çalğısız oxumamışam – dedi – ancaq sizin xətrinizə bir ağız oxuyaram! Sonra Sara xanım sıkəstə üstündə kövrələ-kövrələ oxudu:

**Yaman şeydir ayrılıq,
Yerlə göydür ayrılıq...
Həzin-həzin inləyən
Sarı neydir ayrılıq.**

**Vətən bir məbəd olar,
Sevgisi sənəd olar,
Sərhəd olmayan yerdə
Ayrılıq sərhəd olar.**

**Ayrılıq yüyrək atdı,
Gör hardan hara çatdı.
Qələmdə günah yoxdur,
Yazan günaha batdı.**

**Gözlər cimər yaşlarda,
Qəmlər donar qaşlarda.
Ayrılıq uzananda
Qan ağlayar daşlar da.**

**Kimlər solar dünyada?
Kimlər qalar dünyada?
Ayrılığın dərmanı
Görüş olar dünyada.**

**O gün haçan doğacaq?
Ev-ev nəzir yiğacaq...
O günü görənlərin
Başına gül yağacaq...**

Bu bayatılar mənim “Vətən bayatıları”mdan idi. Sara xanım bu bayatıları təzə kitabımdan oxuyub sanki bu kiçik məclis üçün əzbərləmişdi. İndi çalğısız-filansız məharətlə oxuyurdu. Mənimsə qartal xəyalım Arazi keçib doğma Vətən torpağını qarış-qarış dolaşırdı... Sara xanım şikəstənin son xallarını vurub qurtaranda xəyalım yenə də bu kiçik məclisə qayıtdı. Məclisdəkilər Sara xanımı hörmətlə alqışladılar. Ancaq alqışların səmimiyyətlə dolu hərarəti Sara xanımın iri qara gözlərində parlayan büllur damcıları quruda bilmədi. Sanki bu büllur damcıların arxasında Araz çağlayırdı. Damcıları sıçrayıb məclisdəkilərin gözlərinə düşürdü. Axı bizim də gözlərimiz yaşarmışdı... Bu kiçik məclis də dağıldı. Səhənd harasa getməliydi. O məclisdəkilərlə xudahafızləşdi. Mən özümlə gətirdiyim iki kitabımları Səhəndə verdim. Səhənd əl çantasını açdı. Kitabları oraya qoydu. Sonra əl çantasından bir yaraşlıqlı qalstukla bir qəşəng qələm çıxarıb mənə verdi. Ayrıldık...

Aradan günlər keçdi. Bir gün yazı masamın üstündəki telefon zəng vurdu. Dəstəyi qaldırdım. Danışan Mədinə idi: – Balaş evdə yoxdur. Darıxıram. Sizə gəlmək istəyirəm – dedi. Mən səmimiyyətlə: – Həmişə gəldiyin evə buyur, yenə gəl! – dedim. O sevinclə: – Gəlirəm! – dedi. Dəstəyi yerinə qoydum. Sonra Mədinənin surətini xəyalımda canlandırmğa çalışdım. Mədinə təzadla dolu bir surət idi. O səni görəndə əldən-ayaqdan gedirdi. Səninlə bir məclisə düşəndə isə səni yalqız qoyub başqasıyla yeni ülfət yaradırdı. Bir az sonra səni tamam unudurdu. O özü hələ zirvə yolunda

addımlasa da zirvənin başındakı adamlara qovuşmağa çalışırdı. Elə bilirdi ki, “böyük” adamlarla oturub-duran kiçik adamlar özləri də “böyüyə” bilər. Onda xudpəsəndlik duyğuları da vardı. Bəli! Yalnız özü ilə ərinin hamidan baş olmağını istəyirdi. Bu yolda az qala dəri-dən-qabıqdan çıxırdı. Daha başa düşmək istəmirdi ki, zirvələr arasında hər zirvənin öz ülviyəti var. Sənətdə də belədir. Sənətkara hörmət xətir naminə yox, sənətinin dəyərinə görə yaranır...

Mədinə gəldi. Görüşdük. Çay içə-içə ordan-burdan söhbət etdik. Birdən Mədinə təntənə ilə mənə: – Bilirsən, Səhənd yenə gəlmışdı – dedi. Mən təəssüf dolu etirafla Mədinəyə: – Xeyr! Xəbərim yoxdur. Bəs mənə niyə deməyibsiniz? – dedim. Deyəsən Mədinə haqlı gileyimdən tutuldu. Axı, düz sözə nə deyəsən? Handan-hana: – Bilirsən, görüş tələsik oldu. Mən tez bir qədər düyü isladıb plov asdım. Sonra əyləşdik. Yerli şairlərdən də bir neçəsi gəlmişdi. O taydan, bu taydan danışdıq. Səndən də danışdıq. Səhənd dedi ki, o tayda biz Balaşla Əlini özümüzə sənət müəllimi hesab edirik. Ancaq əvvəl Balaş, sonra Əli – dedi. Mən düşündüm ki, bəlkə də Səhənd belə deməyib. Mədinə belə deyir. Hər yerdə ərini birinci görmək istəyən Mədinə Səhəndin gözlərində də ərini birinci görmək istəyir. Ancaq kim nə deyir, qoy desin. Kimin öz sənətilə hansı məqamda durduğunu gələcək göstərəcək! Yox! Gələcək niyə? Elə indinin özü də göstərir.

Yadına bir əhvalat düşdü. 1947-ci ilin payızı idi. Mədinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəz-

dindəki hazırlıq kursunda oxuyurdu. Mən isə Azərbaycan Dövlət Universitetində (BDU) oxuyurdum. Bir gün Mədinə ilə görüşəndə dedi ki, sənin “Taniyıram onu mən” adlı şeirin bizim tarix müəlliminin yaman xoşuna gəlib. Gərək ki, sən onu Təbrizdə yazıbsan. Mən etirafla: – Hə – dedim – Təbrizdə yazmışam. Mədinə hərarətlə: – Bilirsən necə oldu? – dedi – müəllim məndən dərsimizi soruşdu. Mən də danışdım. Müəllim gözlərini pəncərədən harasa zilləyərək səmimiyyət dolu səslə: – Sizin şairlərdən birinin “Taniyıram onu mən” adlı bir şeirini oxudum. Yaman xoşuma gəldi, – dedi – hayif ki, şairin adı yadımda qalmayıb. Mən tələsik: – Bəlkə Balaş Azəroğlunun şeiridir? – deyə müəllimdən soruşdum. Müəllim bir az fikrə gedib: – Yox! – dedi – sabah o şairin adını sənə deyərəm. Sabahı müəllim sinifə daxil olanda gözləri məni axtardı. Mən isə öz yerimdə eyləşmişdim. Müəllim asta addımlarla yanına gəldi. Əlini çıynımə qoyub nəzakətlə: – O şairin adı Əli Tudədir – dedi. Hiss etdim ki, müəllim bu sözləri qürurla dedi. Axı müəllimin də əсли o tayandır.

Mən Səhəndlə görüşəndə elə bilmədim ki, o taydan bu taya Vətən ətirli əziz qardaşım gəlib. Səhəndlə danışanda sanırdım ki, şairin şeiriyyətlə dolu nəfəsində doğma Vətənin hərarətini duyuram. Bəli! Səhəndlə görüşmək mənə səadət idi. Ancaq öz dostlarım biganəliklə məni bu səadətdən məhrum etmişdi. Səbəbi isə mənə məlum deyildi. Yox! Yaxşı məlum idи. Özlərini gözə soxmaq istəyənlər nəinki dostlarını, heç qardaşlarını da yada salmırlar. Sinəmdə ürəyimin xəfifcə sizil-

dadiğını duydum. Yox! Bu sizilti deyildi. Dilə gəlmış giley idi. Ürəyim gileyəndi ki, ey müdrikləşə-müdrilikləşə sadələşən insan! Bir gözlərini geniş aç, ətrafına yaxşı bax! Gör dünyada necə mahirləşə-mahirləşə rəqib olan dostlar var. Nə dost, nə hörmət, nə əvəz bilir. Yox! Öz xeyrindən başqa heç nə haqqında düşünmür. Sən Səhəndlə görüşəndə öz dostunu da məclisə çağırtdırdın. Dedin o gəlməsə, sonra bu görüşdən xəbər tutsa, məndən inciyər. O gəldi. Vətən ətirli sənətkarla görüşdü. Sonra Səhənd ikinci dəfə o taydan bu taya gələndə isə öz dostun səni Vətən ətirli sənətkarın görüşünə çağırmadı. Bu, dostluqda bəlkə də biganəlik deyil, xəyanətdir. Bəs sən nə vaxta qədər sadəliyində qalacaqsan? Əsl dostunla əsl rəqibini tanımayacaqsan? Mən əlimlə ürəyimi sığalladım. Həyəcanını yatırdım. Sonra itaətkarlıqla: – Mən sənin həqiqətlə dolu səsinə qulaq asdım, – dedim – ancaq keçənə güzəşt deyərlər. Bundan sonra mənim iradəm yalnız sənin ixtiyarında olacaq. Bu sözləri giley dolu ürəyimə elə dedim ki, Mədinə eşitmədi. Lakin o mənim tutulduğumu duydı. Bir az sonra xudahafızlaşdırıb getdi...

RÜBABƏLİ GÜNLƏR

“21 Azər” Nezhətinin (inqilabının) yubiley gecəsini keçirmək üçün Qubaya getmişdik. Üç nəfər idik. Yoldaşlarımdan biri “21 Azər” Nezhəti haqqında məruzə etdi. Biri də öz xatirələrini danışdı. Növbə mənə çatdı. Kürsüyə qalxıb bir neçə şeir oxudum. Salondakı-

lar bizi hərarətlə qarşılıdı. Rəsmi hissə qurtardı. Səhnədən düşüb salonda birinci sırada əyləşdik. Konsert başlandı. Müğənnilər növbə ilə oxuyurdular. Yaxşı da oxuyurdular. Ancaq hamı Rübəbə xanımı gözləyirdi. Rübəbə xanım səhnədə görünəndə hərarətli alqışlar salonun daş-divarlarını titrətdi. Onun çatma qaşları sanki baş-başa vermiş iki misra idi. Biri hicrandan danışındı, biri vüsaldan... Özü də Rübəbə yanğısıyla, Rübəbə nisgiliylə, Rübəbə həsrətiylə danışındı.

Rübəbə xanım "Segah" oxuyurdu. O oxuduqca mənə elə gəlirdi ki, nadir sənətkarın alovlu nəfəsinin hərarəti məni qarsır. İndi o, yana-yana səhnədə oxuduqca canlı vulkana dönəcək. Bütün salona od saçacaq. Ona görə də mən gah yanmaq təhlükəsindən qurtarmaq üçün əyləşdiyim stuldan geri çəkilirdim, gah da Rübəbə xanımın oxuduğu "Segah"ı itirəcəyimdən qorxub səhnəyə boylanırdım. Yox! Həm də keçmişə baxırdım.

Xəstəxanada yatırdım. Otaqda tək idim. Yaman dərixdim. Günorta konsertinin vaxtı idi. Radionu açdım. Yaxşı ki, açdım. Diktor elan etdi: "Günorta konsertimi-zə başlayırıq! "Segah". Oxuyur Rübəbə Muradova!". Rübəbə xanım oxudu. Ancaq necə oxudu! Səsində gah kaman inlədi, gah tar alışdı, gah şimşək çaxdı, gah leysan yağdı, gah şəlalə çağladı... Ürəyim təlatümə gəldi. Bəli! İndi o kaman mənim içimdə inləyirdi, o tar mənim içimdə alışırı, o şimşək mənim içimdə çaxırdı, o leysan mənim içimdə yağırı, o şəlalə mənim içimdə çağlayırdı... Qəribədir, həyəcandan təpədən-dırnağa qədər titrəsem də, qələm-dəftərimi götürdüm. Bu

sevimli nəgməkar haqqında ilk poemanı yazmağa başladım. Adını da "Doğma səs" qoydum.

Mən yazdıqca misralar bir-birinin dalınca düzülməyə tələsirdi. Vərəqlər üstə yaman basabas salırdı. Poemanı qurtardım. Xəstəxanadan çıxdım. Poemanın bir üzünü Rübəbə xanıma verdim. Oxudu. Bəyəndi. Mən ona təşəkkür etdim, o da mənə. Mən Rübəbə xanıma təşəkkür etdim ki, bu poemanı o yazdırmışdı. Rübəbə xanım da mənə təşəkkür etdi ki, bu poemanı mən ona həsr etmişdim. Poema kitabımda çıxdı. İndi o, səhnədə "Segah"ı oxuduqca mən də ona həsr etdiyim poemadan dodaqaltı misralar piçıldayırdım.

Konsertdən sonra qonaq evində ziyafət verildi. Mən masa arxasında Rübəbə xanımla qabaq-qənşər əyləşmişdim. Yubiley gecəsinin iştirakçıları sağlamı deyir, yeyir, içirdi. Mən də: - İcazənlə, - deyib Rübəbə xanımın qədəhinə konyak süzdüm. O, etiraz etmədi. Mənə demişdilər ki, Rübəbə xanım arabir içir. Sənətkar adamdır. Bəlkə ilhamə gəlmək üçün içir. Nə olsun qadındır? İndi qadınlar da içir. Bəlkə Rübəbə xanım dərddən içir. Özü də Vətən dərdindən! Vətən dərdindən də böyük dərd olarmı? Bir dəfə şəhər içində Sahib Şükürova rast gəldim. Mən Təbriz Dövlət Filarmoniyasında müdir olanda, o da solist idi. O məni "İnturist" də şama qonaq etmək istədiyini dedi. Etiraz etmədim. Biz "İnturist" in yemək salonuna daxil olanda Süleyman Rüstəmin, Ənvər Məmmədxanlıının, Mikayıl Rəfilinin bir masa ətrafında əyləşib şam etdiklərini gördük. Mən bu söz ustalarına salam verib yanlarından keçəndə üçü

də qalxıb bizi başqa masa arxasında əyləşməyə qoymadılar. Öz yanlarında əyləşdirdilər. Biz də yeyib-içməyə başladıq. Arada dayanıb Süleyman Rüstəmin duzlu zarafatlarına qulaq asmaq istədik. Bu zaman M.Rəfili dedi ki, siz bizə baxmayın. Yeyin, içün! Biz dörddən içirik. S.Şükürov nisgillə dedi ki, Vallah, elə biz də dərddən içirik. S.Rüstəm uğundu: – Ədə, dedi, – dərddən yox ey, saat dörddən içirik. Bu dəfə hamımız uğunduq...

Növbəti sağlıq deyiləndə dolu qədəhimi qaldırıb Rübəbə xanıma sarı uzatdım. Baxışımıla dolu qədəhini göstərdim. O, qədəhini qaldırıb qədəhimə vurdu. Sonra masanın üstünə qoydu. Güldü: – Mən içmirəm, – dedi. Birdən rəqs musiqisi çalındı. Otaqdakılar ayağa qalxıb qabaq-qənşər oynamağa başladılar. Mən də ayağa durdum. Qollarımı açıb Rübəbə xanımın qarşısında dayandım. Bu vəziyyətdə ucuşa hazır qartalı xatırladırdım. Rübəbə xanım sanki məni uçuşdan saxlamaq istəmədi. Elə qarşımızdaca yerindən qalxa-qalxa qollarını qaldırdı. Oynamağa başladıq. Doğrusu, mən heç yerdə, heç zaman belə oynamamışdım. Biz elə oynayırdıq ki, sanki hicranın ciyinlərimizdə qalanın ağır yüklerini ayaqlarımız altına salıb tapdalamaq istəyirdik. Rübəbə xanım oynaya-oynaya mənə: – Gün o gün olaydı ki, Təbrizdə belə oynayaydıq, – dedi. Ətrafımızda oynamayanlar – Amin! – deyə böyük müğənninin böyük arzusunu hərarətlə alqışladılar.

Ziyafətdən sonra biz qonaq evindəki otaqlarımıza çəkildik. Gecə yarıdan keçirdi. Yorğun idim. Soyunub

çarpayıda uzanmaq istəyirdim. Birdən otağın qapısı döyüldü. Qapını açdım. Gələn Rübəbə xanım idi. Dərhal stul çəkib: – Əyləşin! – dedim. Əyləşmədi. – Yox! – dedi. – Gedək mənim otağıma. Mən səmimiyyətlə: – Gedək! – dedim. Getdik. Bu dəfə Rübəbə xanım stul çəkdi. Mən əyləşdim. O əyləşmədi. Sual dolu maraqla: – Siz “Mən nə götürdim” şeirini əzbərdən bilirsiz? – deyə məndən soruşdu. Mən etirafla: – Bəli! – dedim. Rübəbə xanım əl çantasını götürüb açdı. İçindən qələm-dəftər çıxartdı. Deyəsən şeiri yazmaq istəyirdi. Mən maraqla: – Siz o şeiri yazmaq istəyirsiniz? – deyə müsahibimdən soruşdum. Rübəbə xanım qətiyyətlə: – Bəli – dedi. Mən təəccübələ: – Axı, eşitmışəm ki, siz haçansa, hardasa bu şeiri “Segah” üstündə oxuyubsunuz. Deməli, əzbər bilirsiniz – dedim. Müsahibim etirafla: – Doğrudur! – dedi. Bu şeiri musiqi məktəbinə qəbul olunanda oxumuşam. Özü də “Segah” üstündə! Bunu da məndən imtahan götürən musiqi müəllimi özü xahiş etmişdi. Ancaq o gündən sonra gör nə qədər vaxt keçib. Bəlkə bu şeiri indi oxuyanda bir sözünü dəyişik saldım, ya da unutdum. Bəs sonra? Onda bu, müəllifə hörmətsizlik olar. Yox! Mən dəqiq adamam. Başqalarının da dəqiq olmalarını istəyirəm. Sabah Bakıda keçirləcək yubiley gecəsində bu şeiri oxumaq istəyirəm. Özü də “Segah” üstündə! Ona görə də sizdən xahiş edirəm, şeiri oxuyasınız, mən də yazım – dedi. Mən şeiri hərarətlə oxudum. Bəli! Elə hərarətlə oxudum ki, sanki, indicə yazmışdım. Rübəbə xanım yazdı. Ancaq mənim səsim, onun əli titrəyirdi... O, şeiri

yazıb qurtardı. Qələm-dəftərini əl çantasına qoydu. Səhər yola düşəcəkdir. Mən Rübəbə xanımla xudahafızlaşış otağıma qayıtdım. Soyunub yatağıma girdim. Ancaq yata bilmədim. Rübəbə xanım öz otağında “Humayun” üstündə həzin-həzin oxuyurdu. Yadıma Bakıda sevimli bəstəkarımız Cahangir Cahangirovla bir telefon səhbətimiz düşdü. O dedi ki, mən müharibə illərində Təbrizdə olanda böyük sənətkar Əbülhəsənxan İqbalın Təbrizdə yaşıdığını bilirdim. O ustad xanəndə ilə görüşmək arzusu məni rahat qoymayırdı. Ancaq bu arzumu öz yoldaşlarımı deməyə utanırdım. Bir gün cürrətlənib öz arzumu unudulmaz yazıçıımız Əvəz Sadığa bildirdim. O zaman Əvəz Sadığ Təbrizdə incəsənət məsələlərilə məşğul olurdu. O, təkidlə mənə: – Utanmaq gərək deyil! Gedək! – dedi. Biz Əbülhəsənxanın evinə yollandıq. O bizi azərbaycanlılara məxsus qonaqpərvərliklə qarşılıdı. Otağın döşəməsi boyda yerə sərilmış xalça üstündə əyləşdi. Bir az sonra qarşımızda xudmani süfrə açıldı. Çay, şirniyyat, meyvə gəldi. Yedik, içdik. Sonra o taydan-bu taydan səhbət etdik. Söz Şimali Azərbaycanın musiqi xadimlərindən düşəndə Əbülhəsənxan dedi ki, sizdə Seyid Şuşinski yaxşı oxuyur. (Rübəbə xanımın sənət müəllimi də Seyid Şuşinski olub). Xoşuma gelir. Minnətdarlıqla Əbülhəsənxana dedim ki, o da sizi iftixarla ustad adlandırır. Əbülhəsənxan fərəhlə gülümşədi. Biz bilirdik ki, ustad nadir hallarda oxuyur. Mən Əvəz Sadığın qulağına piçildədım ki, görəsən ustad bizə bir şey oxuyarmı? Axı, onun ecəzkar səsinin vurğunu olsam da, səsini canlı eşitmə-

mişəm. Ustad həssaslıqla: – Cavan oğlan nə buyurur? – deyə Əvəz Sadığdan soruşdu. Əvəz Sadığ səmimiyyətlə arzumu ona bildirdi. Ustadın rəngi bozardı, sonra tutuldu. Daha sonra açıldı. Dediyimə peşman oldum. Ancaq sən demə, mən düşünən tək deyilmiş. Ustadın üzü tufan qabağı tutulub-açılan havanı andırırmış. O, bizə böyük hörmət əlaməti olaraq bir “Humayun” başladı. Özü də çalğısız-filansız. “Humayun” dindi, nə dindi! Mən Əbülhəsənxanın evində olduğumu tamam unutdum. Sandım ki, bir dağın güllərlə naxışlanmış ətəyindəyəm. Dağın zirvəsindəsə bir büllur şəlalə çağlaya çağlaya axıb töküür. Doğmalıq, mərdlik, xeyirxahlıq nəğməsi oxuyur... Birdən yanında bir piçilti eşitdim: – Sənə nə oldu? Rəngin niyə avazıyıb? Piçıldayan Əvəz Sadığ idi. Bu sözləri də mənə o deyirdi. Sən demə, ustadın oxuduğu “Humayun”un yanğılı xalları iliyimə qədər hopub ruhumu bədənimdən ayırbmış...

Mən Rübəbə xanımın həzin-həzin oxuduğu “Humayun”un məhrəm qanadları altında yuxuya getdim. Sonra yuxuda da Rübəbə xanımı gördüm. O yenə də səhnədə vüqarla dayanıb oxuyurdu. Səsində məyusluq da vardi, məğrurluq da, kövrəklik də vardi, mətinlik də, intizar da vardi, qətiyyət də...

Səhər qonaq evinin qabağında dayanıb maşın gözləyirdik. Səhər yeli Rübəbə xanımın yanaqlarını sığalayındı. Sanki gözəl nəğməkarı oxşaya-oxşaya nəğmə istəyirdi. Rübəbə xanım isə ürəyindəki rübəbə çələngini yellərin dağıdacağından qorxaraq əlini sinəsinə qoydu. Sən demə, görkəmli müğənninin rübəbə dolu ürəyində

dərd də özünə yer tapa bilibmiş. Ancaq o bu dərdə məhəl qoymadan ürəyindəki rübab çələngini Bakının daha geniş salonlarından birində insanlara təqdim etmək üçün tələsirmiş.

Maşında yol boyu o, danışındı. Mən qulaq asırdım. Bəli! O, sənətin qüdretindən, sənətkarın şöhrətindən hərarətlə danışındı... Birdən hiddətlə mənə: – Sən niyə indiyə qədər layiq olduğun qiyməti ala bilməyibsən? Hansı şöhrətli şairdən əskiksən? – dedi. O, şöhrətli şair dedikdə hansı vasitələrləsə təltif olunan, ad alan, müka-fata iyiyələnən şairləri nəzərdə tuturdu. Mən istehzayla güldüm. Amma özümə yox, hansı yollarla şöhrət zirvəsinə çıxanlara istehzayla güldüm. Yaxşı ki, Rübəbə xanım mənim nəyə istehzayla güldüyümü bildi. Yoxsa daha da hiddətlənərdi. Müsahibim həssaslıqla: – Bili-rəm niyə istehzayla gülürsən! Mənim hiddətlənməyim-dən asılı olmayaraq sənətkarın taleyini zaman özü həll edir. Gec-tez, ancaq həll edir. Pisə pis, yaxşıya yaxşı qiymət verir – dedi. Qəribədir, o gileyə dolu uzun söhbətində özü haqda bir kəlmə də danışmirdi. Halbuki, mənə verdiyi sual özünə də aid idi. Doğrudur, Rübəbə xanım respublikanın xalq artisti idi. Ancaq daha sanballı şöhrətə layiq idi.

Sanki mən daha sanballı şöhrətin yol yoldaşımı yarışb-yaraşmadığını yoxlamaq üçün dönüb ona baxdım. Başdan-ayağa qədər emosiyadan yoğrulmuş Rübəbə xanım dərin xəyalə dalmışdı. Mən görkəmli sənətkarı şirin xəyalдан ayırmağa qiymətdim. Bəli! Dalğın baxışları canlı suallarla dolu məşhur müğənnini danışdırma-dım. Susdum. Kim bilir, o öz xəyalında nələri ayırdı-

edirdi. Ancaq görünən kəndə nə bələdçi? Xəyalda canlananların altdakı altda idi, üstdəki üstdə... Birdən həyəcan dolu hərarətlə: – Sənin “Mənim qiymətim” adlı bir şeirin var – dedi – yaman xoşuma gəlir. Əgər əzbərdən bilirsənsə, oxu! Onsuz da yolumuz uzaqdır. Adam darıxır. Mən Vətəninin şeirini də Vətəni qədər sevən bir nəğməkarın sözünü yerə sala bilməzdəm. Bir-iki dəqiqənin içində yaddaş ağacının bütün budaqlarını silkələdim. Sonra “Mənim qiymətim”i qürurla oxudum:

Dedilər ki, o tay da,
Bu tay da Vətənindir.
Səni məşhurlaşdırın
Bu boyda Vətənindir.
Adım iki Vətənli
Oldusa da ey həyat,
Özüm bir Vətənli də
Ola bilmədim, heyhat!
Bir Vətən ki, bölündü
Uğursuz qismətimdə,
Vətən tək parçalandı
Sənətdə qiymətim də.
Yox! Nə yanın şimşəkdən,
Nə çağlayan leysandan,
Nə qopan zəlzələdən,
Nə bağiran tufandan
Qranit Savalanın
Tərpənməz bir daşı da.
Vüqar büstünə dönər
Qarla dolu başı da!

Bilsin neçə nəzər də,
 Bilsin neçə təskin də,
 Mənim məğrur səsimdə
 Hiddət də var, təmkin də!
 Hər zirvənin yeri var
 Qarlı dağlar içində.
 Hər ağacın yeri var
 Barlı bağlar içində.
 Mənim adımin üstdən
 Kimsə qələm çəksə də,
 Ya narazı, ya laqeyd,
 Ya da ötkəm çəksə də,
 Qiymətim parçalanmaz
 Vahid söz dünyamızda.
 Savalan şairiyəm
 Mən də öz dünyamızda!
 Təki mərd istedadım
 Çağlamaqdan doymasın!
 Sənətin meydanında
 Məni yalqız qoymasın!
 İstedad bir gözələ
 Bənzəyər bu cahanda.
 Heyran pərəstişkarı
 Tapılar hər zamanda...
 Şair var, itib-batib
 Özü ad-san içində.
 Bir sözü də parlamır
 Neçə dastan içində.
 Ancaq belə şairə
 Qıbtə eləmirəm mən!

Şeirimə istiqbalsız
 Tale diləmirəm mən!
 Axı bilirəm sabah
 Yanğılı misralarım,
 İslıqlı misralarım,
 Qayğılı misralarım
 Vətənin özü boyda
 Odlu dastan olacaq!
 Milyon-milyon insana
 Məhrəm ünvan olacaq!

Rübəbə xanım bacı məhəbbətilə mənə: – Sağ ol, qardaş! Sanki ürəyimdən tikan çıxarddın. Şeirində həm mübariz, həm də müdrik bir şairin alovlu nəfəsi var. Elə nəfəs ki, hələ çox-çox soyuq ürəkləri isidə biləcək – dedi. Bayaq dedim ki, hər şeyi zaman həll edir. Ancaq o məqam gəlib çıxana qədər adamın gözlərinin kökləri saralır. O məqama gedən yolda isə sənətkar nə qədər zəhmət çəkirsə, ömür qoyursa, qiymətini vaxtında ala bilmir. Könlü toyda da açılmır, yasda da. Atalar deyib ki, toy da oldu toyuğun yasıdır, yas da oldu toyuğun yasıdır. Ancaq atalar bu məsəli toyuq haqqında deyib. Toyuq bulanıq su içəndə də, duru su içəndə də başını göyə qaldırıb sanki Allaha şükür edir. Sənətkar isə insandır. O bulanığı durudan, bişmişİ çiydən, şirini acıdan seçir. Mehribanlıq çələnginə bürünmüş ünsiyyətə, məhəbbətə, qüdsiyyətə sağ ol deyir. Paxilliq köynəyi geymiş rəqabətə, küdurətə, rəzalətə lənət oxuyur...

İnsan yaşa dolanda nəinki yalnız müdrikləşir! Yox! O, həm də cürətlənir. Deyir daha yedyimi yemişəm,

icdiyimi içmişəm, gəzdiyimi gəzmişəm. Bundan sonra həqiqəti əzəmətilə, ülviyətilə, qüdsiyyətilə deməliyəm. Bəli! Məni top ağızına qoysalar da həqiqəti elə o sayaq deməliyəm. Rübəbə xanım da həqiqəti necə var, elə deyirdi.

Rübəbə həm özünə, həm də başqalarına qarşı tələbkar idi. Bir gün radioda tanınmış xanəndə Ağaxan Abdullayevin çıxışına qulaq asırdı. Deyirdi ki, musiqi məktəbində oxuyurdum. Məşhur xanəndə Hacıbaba Hüseynovun şagirdi idim. Ustadıma elə aludə olmuşdum ki, özümü tamam unutmuşdum. O necə oxuyurdu, mən də elə oxumaq istəyirdim. Məni arabir Abşeron kəndlərindəki toylarda oxumağa dəvət edirdilər. Bir dəfə Şuvəlanda toy məclisində “Rast” oxuyurdum. Müğəm oxuyub başa çatdırıldı. Nəfəsimi dərəndə Rübəbə xanım məclisə daxil oldu. Məni gördü. Sonra eyhamla mənə: – Oxulan sənsən? Mən elə bildim ki, Hacıbaba oxuyur. Unutma ki, xanəndənin oxuduğu müğəmdə o özü duyulmalıdır, başqası yox! Bəli! Xanəndənin öz səsi, öz nəfəsi, öz üslubu olmalıdır – dedi.

Bakıda ayrıldıq. Yenə yubiley gecəsində görüşəcəkdik. Dekabrın 12-ci gecəsi idi (bizim həm o tayda Milli hökumət qurduğumuz gecə, həm də düz bir il sonra bu taya keçdiyimiz gecə). Salonda boş yer yox idi. İynə atsaydın yerə düşməzdi. Məruzədən sonra konsert başladı. Konsertin son akcordlarını Rübəbə xanım vuracaqdı. O, hərarətli nəfəsiylə səhnədə ulduz yox, günəş yandıracaqdı. Rübəbə xanım oxuyurdu. “Mən nə gətirdim”i “Segah” üstündə oxuyurdu. Mən

qadir nəgməkarın yanılı “Segah”ının müşayıtilə neçə-neçə qara köynəkli gecənin içindən keçə-keçə Arazın ağ dalğaları üstə qara qanadlarını gərmiş buz nəfəsli narahat bir gecəyə düşürdüm. Bu gecənin içi elə dərin, elə qaranlıq idi ki, səhərin haçan açılacağı məlum deyildi. Bəli! Bu gecə də qeyri-adi gecəydi, o səhər də qeyri-adi səhər idi. Mən isə belə bir zamanda bu şeiri Naxçıvanda yazdım. Bu şeir yalnız mənim sənətimin məhsulu deyildi. Həm də ürəyimin harayı idi. Səsi çox uzaqlara getməli idi. Rübəbə xanım mənə baxa-baxa oxuyurdu. Gözləri yaşarmışdı. Sanki bu fəryadla dolu şeirin hər misrasını tamaşaçılara daha aydın göstərsin deyə, göz yaşlarında yuyub parlatmaq istəyirdi. Mən isə yenə birinci sırada tərəddüd içində əyləşmişdim. Doğrusu, şeirimin hər misrasının parlamasına sevinsəm də, sevimli müğənninin gözlərinin yaşarmasını istəmirdim. Bir də gördüm ki, öz gözlərimdən də yanaqlarına yaş axır. Konsert qurtardı. Mən geyim otığının qapısını döydüm. İçəridən Rübəbə xanımın: – Buryun! – deyən məlahətli səsi gəldi. İçəri keçdim. O, paltarını dəyişmişdi. Görüşdük. Mən qardaş məhəbbətiylə Rübəbə xanımı qucaqlayıb yaş üzündən öpdüm. Bu, istedadlı müğənniyə təşəkkürüm idi. O sevindi. Həsrətlə mənə: – Bir arzum var – dedi. Mən maraqla: – Nədir o arzu? – deyə soruşdum. Rübəbə xanım nisgillə: – “Mən nə gətirdim”i Təbriz səhnəsində oxuyam – dedi. Mən inamla: – İnsaallah, oxuyarsınız – dedim. Sonra yenə ayrıldıq. Evə yollandım. Yolda başımı qaldırıb göyə baxdım. Payızın sonu olsa da göydəki

ulduzlar sarı yarpaqlara bənzəmirdi. Yox! Büllurlaşa-büllurlaşa parlayırdı. Bu ulduzlar salonda Rübəbə xanımı dinləyən adamların yanaqlarında gilələnən göz yaşlarını andırırdı. Ancaq bu göz yaşlarından kədər ulduzları yox, sevinc ulduzları doğmaliydi.

Təəssüf ki, Rübəbə xanım "Mən nə getirdim"i Təbriz səhnəsində oxuya bilmədi. Bir gün məşhur müğənnini yana-yana son mənzilə yola saldıq. Səsindəki Vətən yanğını, nəfəsindəki vüsəl həsrətini, sənətindəki rübəb hikmətini yadigar saxladıq. Tale nə deyir-deśin, nə yazır-yazsın, inanıram ki, gün gələcək, Rübəbə xanımın məlahətlə oxuduğu təravətli mahnılar, əzəmətli muğamlar yazılmış lentlər onun doğulduğu qədim Ərdəbildə də, Təbrizdə də, Urmiyədə də, Mərənddə də, Zəncanda da, Xoyda da, Salmasda da... məhrəm-məhrəm səslənəcəkdir. Rübəbə xanımın şeiriyyət dolu nəfəsindən həmişə Savalan gülərinin ətri gələcəkdir. O ülviiyyət abidəsi olan dağın xatırələrlə naxışlanmış əlvan sinəsində dincələnlər Vətənin nəgməkar qızını günəşli gündüzlərdə də, aylı gecələrdə də minnətdarlıqla anacaqlar...

MƏĞRUR ÖMÜR

Bir yay axşamı idi. Balaş ilə Mədinə bize gəlməşdi. Şəfiqə evin dənizə baxan eyvanında xudmani bir çay süfrəsi açmışdı. Qonaqlarla çay içə-içə söhbət edirdim. Birdən qonşu eyvanda şair Nəriman Həsənzadə göründü. Mən hörmətlə onu çay süfrəsinə dəvət etdim. O da dəvətimi məmnuniyyətlə qəbul edib gəldi. Söh-

bət ədəbiyyatdan düşdü. Nəriman səmimiyyətlə mənə dedi ki, sizin demokratik ədəbiyyatınız indi elə bir səviyyəyə yüksəlmüşdir ki, dünyanın ən mötəbər kürsülərində öz gözəl nümunələrini iftixarla nümayiş etdirə bilər. Bəs niyə sizin firqənin lideri bu zəngin ədəbiyyatı dünya miqyasında tanıtdırmağa səy etmir? Mən Nərimanın heyrətlə dolu bu sualını bu taylı qələm dostlarımdan çıxdan gözləyirdim. Bu sualda həm təəssüf vardi, həm də tənqid... Tənqid yaxşı şeydir. Hətta dostlar arasından keçən tənqidin də yolunda yaşıl işıq yandırılmalıdır. Yoxsa o dostluğun taleyi uçurumla qarşılaşa bilər. Sonra isə uçuruma nə zaman yuvarlandığından xəbəri olmaz. Bəli! İnsanın gözlərindən pərdə asan təkəbbür uçurumu görməyə qoymaz. Mən dostlar arasındakı tənqid haqda düşünəndə gözlərimin qarşısında bir lövhə canlanır. Sanki yaraşıqlı bir qız sakit dənizdə çımir. Günəş dənizin mavi yaxasını qızıl şəfəqlərlə naxışlayır. Birdən firtına qopur. Gümüş yallı dalğalar şahə qalxır. Qız dalğalarla çarpışa-çarpışa sahilə çıxməq istəsə də amansız firtinayla bacara bilmir. Bu zaman sahildən o dəhşətli mənzərəni görən bir adam özünü qaya boyda dalğaların qoynuna atır. O düşünür ki, boğulan qızı dalğaların ağ pəncələrindən saldırmaq üçün mütləq saçlamalıdır. Qız isə dözülməz ağrıya tablamalıdır. Saçının yarısı yerindən qopsa da davam gətirməlidir. Yoxsa firtinanın açdığı dərin məzara düşüb diri-diri suyla basdırıla bilər. Bəli! Dostun nöqsanını demək bədxahlıq deyildir, xeyirxahlıqdır! Tənqid dili məzəmmətli xilaskardır! Təəssüf ki, bəziləri belə xilas-

karın nə özünü, nə də sözünü sevir... Mən həmişə şeiriyyətlə, cəsarətlə, təravətlə dolu olan bu zəngin ədəbiyyatdan ağızdolusu danışirdım. İndi də qonşum Nərimana eyhamla: – Bunu Balaşdan soruş! – dedim – Yəziçilər cəmiyyətinin sədri odur!

Nəriman bu dəfə üzünü Balaşa tutub ciddi maraqla: – Doğrudan, Balaş müəllim, niyə sizin ədəbiyyat dünyanın sənət meydanlarında öz sözünü deyə bilmir? – deyə soruşdu. Balaş dilucu: – Nə bilim? – dedi. Ancaq bilirdi. Bilirdi ki, demokratik ədəbiyyatın taleyi firqə liderini qətiyyən maraqlandırmır. O heç bu böyük ədəbiyyatın gözəl nümunələri olan kitabları da oxumur. Vaxtının çatmadığına görəmi? Xeyr! Laqeydliyinin ucbatından! Bəlkə də savadsızlığından! Ona görə də firqə lideri nəinki bu kitabların məzmununu, hətta adalarını da bilmirdi. Balaşınsa işləri rəvan gedirdi. Həm özünün, həm də arvadının müntəzəm olaraq qalın-qalın kitablari çap olunurdu. Ər-arvad oxoculara çoxdan məlum olan şeirlərini kitabdan-kitaba köçürürdü. Bu şeirlər sanki köhnəlmək bilmirdi. Tənqidçilər isə köhnə şeirləri yalan ifadələrlə tərifləməkdən yorulmurdu... Daha Balaş başqa qələm yoldaşlarının dərdini niyə ürəyinə salıb əziyyət çəkəydi? Nəriman daha danışmadı. Təəssüflə başını buladı. Yenidən mənə baxdı. Mən istehzayla güldüm. Sonra dönüb Mədinəyə baxdım. O özünü tox tutmuşdu. Deyəsən ərinin cavabından razı qalmışdı. Axı başqalarından onlara nə? Başqalarının taleyinin də parlamağa ehtiyacı varsa, bunlar neyləsin? Cox da Balaş Yəziçilər cəmiyyətinin sədridir.

Yadıma bir əhvalat düşdü. Hansı bayramdasa Mərkəzi Komitənin klubunda iclas keçiriləcəkdi. Şairlər də şeir oxuyacaqdı. Mədinə mənə zəng etdi. Dedi ki, Balaş burda yoxdur. Xahiş edirəm, gəl bizə, iclasa bir yerdə gedək. Geyinib Balaşgilə getdim. Mədinə mənə iclasdan deyil, Qulam Yəhyadan danışmağa başladı. – Zalim oğlu iflicdir, – dedi – yenə də qaxılıb xarabasında qalmır. İş vaxtından da qabaq gəlib stulunda əyləşir. Sonra telefonun dəstəyini götürüb ona-buna zəng edir. Bilirsən kimlərə? Əlbəttə, böyük adamlara! Şirin dillə yuxarıdakıların kefini soruşur. Yəni bilsinlər ki, bu hələ iş qabiliyyətini itirməyib. Nə olur, olsun, təki bu cənabin vəzifə mizinə bir xətər toxunmasın. Mədinə hiddətlə Qulam Yəhyanın ünvanına bir neçə “qanadlı” söyüş də uçurdu. Sonra ikimiz də Mərkəzi Komitəyə getdik. Qulam Yəhyanın otağına daxil olanda gözlərim kəlləmə çıxdı. Mədinə iti addımlarla firqə liderinin əyləşdiyi mizə sarı getdi. Qulam Yəhyani öpdü. Ayaqlarım yerə yapışdı. Mədinənin bayaq dedikləri nə idi, bü hərəkəti nədir? Məəttəl qaldım. Ürəyimdə oyanan ikrah hissi təlatümlü qəzəb duyğusuna çevrildi. Özümü zorla ələ ala bildim. Firqə liderinə salam verib qarşısındakı uzun mizin kənarında əyləşdim.

Nəriman söhbəti dəyişmək xətrinə dənizdən, sahil-dən, qumdan, bağdan, havadan söz saldı. Söhbət uzandı. Şəfiqə gəlib süfrəyə təzədəm çay gətirmək istədiyi尼 deyəndə qonaqlar təşəkkür edib ayağa qalxdılar. Bizimlə xudahafizləşib getdilər...

Sabahı nahardan sonra geyinib Qulam Yəhyanın yanına getdim. Axı Qulam Yəhya məni harda görseydi yarızarafat, yariciddi: – Niyə görünmürsən, Qaçaq Nəbi? – deyirdi. İndi qızım Pərvanə Tibb İnstitutunu uğurla qurtarmışdı. Sumqayıtdakı xəstəxanaların birində təcrübə keçmişdi. Təcrübə rəhbəri tibb elmləri namizədi məşhur kardioloqlardan biri idi. O qızımın işindən razı qalmışdı. Məni Sumqayıta çağırtdırıb demişdi: – Sizin qızınız gənc olsa da, bacarıqlı həkimdir. Bundan başqa qayğıkeş insandır! Xəstələrlə elə mehriban, elə səmimi davranır ki, sanki bu çarpayıda yatanlar öz doğma adamlarıdır. Onun bu isti ülfəti gecə növbələrində daha çox nəzərə çarpır. Demək olar ki, o səhərə qədər postda duran sədaqətli əsgər tək xəstələrin keşiyində dayanır. Qızınızın təyinatını rayona veriblər. Biz isə ondan ayrılməq istəmirik. Buranın özündə sizin qızınıza ehtiyac vardır! Bəlkə siz bu barədə lazımı yerlərdə danışasınız? Qızımın haqqında xoş sözlər dediyi üçün mən təcrübə rəhbəri olan həkimə təşəkkür etdim. Sonra bu barədə təşəbbüs göstərəcəyimi bildirdim. Atalar deyib ki, həm ziyarət, həm ticarət. Ancaq mən həm ziyarət, həm ləyaqət! – deyə firqə liderinin yanına getdim. Mərkəzi Komitənin həyətinə daxil oldum. Həyətin ortasındaki hovuzda yenə fəvvarələr vururdu, balıqlar üzürdü, ətrafında qızılıgullər ətir saçırdı... Hovuzun yanından keçəndə yenə yadına bir əhvalat düşdü. Deyərlər söz vaxtına çəkər. Keçən il elə bu vaxt Mərkəzi Komitəyə gəlmışdım. Hovuzun yanında Qu-

lam Yəhya ilə qarşılaşdım. O qıcıını çəkə-çəkə yeriyirdi. Deyirlər hansı xəlifəsə “Məzə” xəstəliyinə tutulubmuş. Gil yeyirmiş. Bundan xəbər tutan saray əyanları xəlifəni müalicə etdirmək qərarına gəlirlər. Əhvalatı saray həkiminə demək isteyirlər. Bunu eşidən xəlifə qətiyyətlə saray əyanlarına: – Yox! Yox! Həkim gərek deyil. Mən daha müalicə olundum – deyir. Bəli! Öz qəddar hökməriylə dünyani qorxuya salan xəlifə də rüsvay olmaqdan qorxur. Ancaq indi elə xadimlər var ki, vəzifələrinin xətrinə hər şeyi qəbul edir. Təki arxasında əyləşdiyi mizə dəyməsinlər. Qulam Yəhya da belələrindən idi.

Salamlaşdıq. Görüşdük. Nədənsə mən kövrəldim. Qulam Yəhyaya dedim ki, hər dəfə bura gələndə yadıma Mərkəzi Komitənin Təbrizdəki əzəmətli binası düşür. O gülə-gülə mənə: – Ancaq orda belə gullər, fəvvarələr, balıqlar yox idi – dedi. Mən heyrətlə Qulam Yəhyanın üzünə baxdım. Sonra dönüb hovuza baxdım. Hovuzda irili-xirdalı əlvan balıqlar üzürdü. Sanki o boyda günəşi doğrayıb bu hovuza tökmüşdülər. Düşündüm ki, görəsən bu balıqlar üzdükləri hovuzun eniyələzunun iki addımdan artıq olmadığını bilirlərmi? Yox! Bilmirlər. Bilsəydilər, nə edərdilər? Heç nə! Balıqlar harda, necə olursa-olsun üzəməlidirlər. Yoxsa üzəməyi yadırğaya bilərlər. Gullərə baxdım. Gullər təzə suvarılsalar da şax dayanmamışdilar. Yox! Boyunlarını bükmüşdülər. Gullər mənə o tayda hələ də atalarının yolunu intizarla gözləyən boynubükük qızları xatırladır-

di. Bu qızların gözlerində donmuş yaşlar ürəklərinin həsrətlə dolu yanğını söndürə bilmirdi. Mən təzəcə nisgillə yazdığını “Keçmiş unutmayaq” adlı şeirimi xatırladım:

Mən bilirəm, yer üzü
Başdan-başa döyüşdür.
Fərqi yoxdur, istər Öl,
İstər yaşa, döyüşdür.
Mən qılincam, qınımdan
Sıyrılmaq istəmirəm.
Orda batıb qalsam da,
Ayrılmaq istəmirəm.
Dövran mənə rişxəndlə
Baxsa da, istəmirəm.
Qılıqla ürəyimdən
Axsa da, istəmirəm.
Mən dik başımı yalnız
Haqqə əymışəm, haqqə!
Alqı-satqı döyüşü
Heç nə verməyib xalqa.
Mən qın deyəndə ancaq
Keçmişimi deyirəm.
Donunu ləyaqətdən
Biçmişimi deyirəm.
Keçmişimdən ayrılsam
Paklığımı itirrəm.
Sənət gülüstanında
Gül yox, tikan bitirrəm.

Sonrasa o tikan da
Pula dönər gözümdə.
Naşı müştəriləri
Aldadaram özüm də.
Nə deyərəm? Sən məni
Ya saxla, ya da öldür.
Bu tikan elə sənin
İstədiyin o güldür.
Nə etmək? Dövran özü
Əynində qara geyim,
Məni məcbur edər ki,
Ağa da qara deyim.
Bəli! Keçmişdə göydən
Yağırdı bərəkət də.
İndi göyə çəkilir
O küskün qüdsiyyət də.
Yox! İnsafımız varsa,
Keçmiş unutmayaq!
Qurumuş hissimizi
Bir daha qurutmayaq!

İstədim deyəm ki, axı yoldaş Qulam, mən MK-nin Təbrizdəki binasını sizə xatırlatmaqla Vətəndə yaratdığımız neçə-neçə təzə növrağın yalnız birindən danışdım. Bizim nəyimiz yox idi? Öz torpağımız, öz dövlətimiz, öz bayrağımız, öz qoşunumuz, öz istiqlaliyyətimiz... Bəli! Hər şeyimiz vardı! Ancaq bir şeyimiz yox idi. O nəydi? Möhkəm arxamız. Daha doğrusu, sadıq havadarımız. Amma demədim. Öz dərdimi də, Qulam Yəhyanın xəcalətini də ürəyimdə tək-tənha çəkdirdim.

Bəli! Qulam Yəhya düşünülməmiş sözləri deyəndə xəcalət çəkməliydi. Ancaq nədənsə xəcalət çəkməmişdi. İndi onun da yerinə mən xəcalət çəkməliydim. Sən demə, Qulam Yəhya qonaq qaldığı diyarda işlədiyi ictimai binanın həyətində də yaraşiq axtarırımsı. Mən altı baş ailəyə iki otaq aldığım günü xatırladım. Biz İçərişəhərdə bir otaqda yaşayırdıq. Bizə təzə mənzil verməliyilər. Dəfələrlə komissiya gəlib yaşadığımız otağa baxmışdı. Qərar çıxarmışdı. Ancaq bir gün qəfildən mənə dedilər ki, sizə təzə mənzil veririk. Gedin, baxın! Mən də Şəfiqə ilə gedib baxdım. Əlbəttə, mənzil yaxşı idi. Ancaq iki otaqdan ibarət idi. Qanuna görə bizə üçotaqlı mənzil düşürdü. Dedilər bu iki otağa köçməsəniz mənzil ala bilməyəcəksiniz. Əsəbiləşdim. Mərkəzi Komitəyə getdim. Ancaq nə sədr Qulam Yəhyani, nə də onun müavini Rəhim Qazini tapa bildim ki, sözümü deyim. İki otağa da köçmək istəmədim. Axı altı baş ailə haçanacan hava görməyən bir otağa pərçimlənib qalacaq? – deyə Şəfiqə məni iki otağa köçməyə məcbur etdi. Köcdük. Amma sonra gördüm ki, ailəsi dörd nəfərdən ibarət olan elə adamlar üç otaq alıb ki, ictimai xidmətini tərəzinin gözünə qoysaq mənim ictimai xidmətimin heç pərsəngi də ola bilməz...

Deyəsən Qulam Yəhya tutulduğumu hiss etdi. Güllə-gülə qoluma girib yavaş-yavaş məni öz otağına apardı. Keçib mizinin dalında əyləşdi. Mən də onun qarşısında oturdum. Fırqə lideri kefimi soruşdu. Sanki heç həyətdə görüşməmişdik. Sonra mizinin siyirməsini çək-

di. Ordan bir neçə medal çıxarıb qarşıma qoydu. Sonra maraqla məndən: – Sən bunları görübən? – deyə soruşdu. Mən etirafla: – Xeyr! Görməmişəm. Baxmaq olar? – dedim. Qulam Yəhya medalları öz qabağından götürüb qabağıma qoydu. Diqqətlə medallara baxdım. Medalların üstündə Xosrov Ruzbehin əksi həkk olunmuşdu... Qulam Yəhya qürurla mənə: – Əgər bu medalların alıcısı çox olsa biz də istehsalını artıracaqıq. Puluunu təşkilatın ehtiyaclarına sərf edəcəyik – dedi. Məni heyvət bürüdü. Düşündüm ki, gör fırqə lideri nəylə məşğuldur? Məgər fırqənin pulu yoxdur? Bəs bu qədər üzvlük haqları hara gedir? Dostlardan gələn maddi yardımalar necə olur? Bunun tayları Vətəndə azadlıq uğrunda gedən döyüslərdə inqilab əsgərlərinə başçılıq edir. Bu isə şəhid yoldaşımızın şəklindən qazanc umur. Mənim titrəyən dodaqlarında bir istehza qığılçımı yanıb söndü. Qulam Yəhya bu qığılçımı görmədi. Ancaq bu qığılçım gözlərimdə alovə döndü. Bu alovun işığında bir mənzərə parladı.

Bir dəfə Söhrab Tahir mənə səmimiyyətlə: – Sənin seçilmiş əsərlərin niyə çıxmır? Çıksa, uzaqvuran toplardan da bərk səslənər – dedi. Mən təvazökarlıqla: – Eh, nə bilim? – dedim. Söhrab canıyananlıqla: – Yox, belə olmaz! Elə indi sənin seçilmiş əsərlərinin çıxmasının zəruriliyi haqqında özüm bir ərizə yazıb aparacağam Qulam Yəhyanın hüzuruna! – dedi. Doğrudan da Söhrab elə o dəqiqə miz arxasına keçib bu barədə bir ərizə yazdı. Sonra aparıb Qulam Yəhyaya verib gəldi.

Aylar keçdi. Mənim seçilmiş əsərlərimdən bir xəbər çıxmadı. Məcbur olub firqə liderinin yanına getdim. Dədim ki, axı biz gecələr yuxusuz qalıb əsərlər yazırıq. Niyə bu əsərlər sanballı kitab halında çap olunmasın? Qulam Yəhya laqeyd-laqeyd mənə: – Nə olsun əsərlər yazanda yuxusuz gecələr keçirirsiz, əvəzində ki, çoxlu pul alırsınız – dedi. Mən Söhrabın yazdığı ərizəni Qulam Yəhyadan alıb gözlərinin qabağında cırıb zibil qutusuna atdım. Sonra: – Sağ olun! – deyib otağından çıxdım. İndi qabağimdakı medallara təəssüflə baxanda mənə elə gəldi ki, firqə lideri hər şeyi pulla ölçür. Bir-dən qapı açıldı. Aparatın əməkdaşlarından biri hansı iş üçünsə otağa girdi. Mən tez ayağa qalxdım: – Sonra gələrəm – deyib otaqdan çıxdım.

Dəhlizdə “Azərbaycan” qəzetiñin redaktoru Məmmədrza Afiyətlə rastlaşdım. O hiddətli olduğumu baxışlarımdan duyub səbəbini soruşdu. Mən Qulam Yəhya ilə görüşüm haqqında ona danışdım. Sonra Qulam Yəhyanın həyətdə hovuz, qızılıgullar, əlvan balıqlar, şəkilli medallar haqqında dediklərini də müsahibimə bildirdim. Məmmədrza özünəməxsus adətilə şirin-şirin güldü. Neyləyəydi? Gülməli işə gülərlər də! Ancaq mən o qədər hiddətliydim ki, heç dodaqlarıñ da qaçmadı. Məmmədrzaya qızımın Sumqayıt xəstəxanasında təcrübə keçdiyini, iş rəhbərinin onu istedadlı olduğuna görə öz yanında saxlamaq istədiyini də dedim. Məmmədrza maraqla: – Qulam Yəhyaya dedin? – deyə soruşdu. Mən: – Hə! – dedim. O yenə maraqla: – Bəs o nə de-

di? – deyə soruşdu. Mən narazılıqla: – Heç nə – dedim. Məmmədrza canıyananlıqla: – Sən bilirsənmi Zəkiyyə Sumqayıtda raykomda şöbə müdürü işləyir. O sənə kömək edə bilər. Bəlkə gedib onunla görüşəsən? – dedi. Mən maraqla: – Zəkiyyə kimdir? – deyə soruşdum. O sol qaşını yana əyərək yenə özünəməxsus gülüslə: – O də, Zəkiyyə – dedi. Yalnız indi başa düşdüm ki, müsahibim hansı Zəkiyyəni deyir. Zarafat deyil. Axı aradan neçə uğurlu-uğursuz illər keçmişdi. İstər-istəməz mənim də dodaqlarıñ qaçıdı. Ancaq Məmmədrzaya bir söz demədim. Müsahibimlə yalnız başımla xuda-hafizləşib küçəyə çıxdım. Mən universitetdə təhsili mi başa vurandan sonra Zəkiyyəylə rastlaşmamışdım. Ancaq başqa qızları görmüşdüm. Bir az kənardan da olsa yaraşığını hələ tamam itirməyən çöhrələrindəki nazik qırışlara, şəvəsi yenə də göz qamaşdırın saçların-dakı seyrək qrova təəssüflə baxmışdım. Sonra dünyada heç nəyə məhəl qoymayıb yalnız öz hökmünü icra etməklə məşğul olan zamana etirazla bu mövzuda “Şirin yuxu” adlı bir şeir də yazmışdım.

**Bağda qönçələrə yellər dəyəndə,
Açıb, pardaxlanıb, gözəlləşirlər.
Ancaq şüx hüsnünə əllər dəyəndə,
Pardaxlar əpriyib xəzəlləşirlər.**

**Əlvan gülüstana dönən dünyada
Qadınlar güldürsə, qızlar qönçədir.
Hər notun üstündə dinən dünyada
Qızlar qadılardan daha incədir.**

Alqış o qızlara necəliyini
Ərin evində də yoxlaya bilir.
Qönçəlikdən qalan incəliyini
Yaşa dola-dola saxlaya bilir.

Qəribə olsa da, dərindən duyur,
Gündüz ümidsizdir, gecə ümidli.
Ağ saçlı şairin şeirindən duyur,
Pardax ümidsizdir, qönçə ümidli.

Şəhərdə nə qədər istəsən çoxdur
Əksini gözümdə hördüyüm qızlar.
Hayif ya qocalıb, ya da heç yoxdur
Mənim gəncliyimdə gördüyüm qızlar.

Sanki gül çöhrəli qızların toyu
Həqiqət deyilmiş, dərin yuxuymuş.
Dadı bir müddət yox, həyatım boyu
Damağında qalan şirin yuxuymuş.

Evə gəldim. Qətiyyətlə dolu səslə qızıma: – Hazırlaş! Rayona gedəcəksən! – dedim. Qızımın gözləri heyrətdən böyüdü. Ancaq hörmət xətrinə bir söz demədi. Şəfiqə isə incik-incik mənə: – Bəs, Qulam Yəhya ilə danışmadın? – dedi. Mən hiddətlə Şəfiqəyə: – Danışdım. Bir şey çıxmadi. Qızın şeylərini yiğisidir! Sabah onu rayona aparıb işləyəcəyi xəstəxananın baş həkiminə tapşıracağam – dedim. Sonra soyunub yazı mizimin arxasına keçərək “Zirvədən baxan şöhrət” şeirini yazdım:

– Mən bülluram! – deyə hər səhər-axşam
Zirvədən ətəyə baxır şöhrət də.
Büllurdan gözləri qamaşan adam
Qiymayırlı həyatı keçə həsrətdə.

Özünü büllurla öyən zirvəyə
O gözü qamaşa-qamaşa qalxır.
Bulud karvanına dəyən zirvəyə
O göyə dırmaşa-dırmaşa qalxır.

Sonra o nə görür maraq içində?
Büllur yox, buz imiş şöhrət zirvədə.
Sonra o nə duyur sazaq içində?
Əsl yox, süniymiş zinət zirvədə.

Sabahı səhərin gözləri açılar-açılmaz qızımı maşına mindirib rayona apardım. Rayon xəstəxanasının baş həkimi məni dərin hörmətlə qarşılıdı. Sən demə, baş həkim özümlə tanış olmasa da yazılarımla tanış imiş. Yaxşı ki, yazılarımda indiyə qədər məğrur yaşadığımı, ömrümün qalanını da məğrur başa vurmaq istədiyimi dönə-dönə demişdim. Qızımdan arxayın olub Bakıya qayıtdım... Yadıma bir dəfə Mədinə Gülgünün etirafla dediyi sözlər düşdü. O mənə: – Sən də bir sıgal görmədin – demişdi. Mədinə sən də deyəndə sözündən belə çıxdı ki, o da sıgal görməyi. Ancaq mənim o taylı yoldaşlarımın içərisində bu tayda sıgal görənləri az deyildi. Mədinə Gülgünün özü də, əri Balaş Azəroğlu da belə xoşbaxtlardan idilər. Mən yazı mizimin arxasına keçib “Güzəran nəgməsi” adlı şeirimi yazdım:

**Ariyam! Heç nə anmam
Öz diləyimdən başqa.
Ayrı pətəyə qonmam
Öz pətəyimdən başqa.**

**Arx çəkdir, su dolmadı,
Bağ saldım, bar qalmadı,
Bir köməyim olmadı
Öz köməyimdən başqa.**

**Kim deyir dərd udmadım,
Ağrı-acı dadmadım?
Bir ətəkdən tutmadım
Öz ətəyimdən başqa.**

**Kimsəyə baş əymədim,
Bir qapı da döymədim,
Özgə köynək geymədim
Öz köynəyimdən başqa.**

**Günlərim mey içmədi,
Nəşədən don biçmədi,
Bir ələkdən keçmədi
Öz ələyimdən başqa.**

**Sanma kötük yemədim,
Ancaq kələk yemədim,
Özgə çörək yemədim
Öz çörəyimdən başqa.**

**Bağban bağın özəyi,
Təravətdir əməyi...
Sevmədim bir çicəyi,
Öz çicəyimdən başqa.**

**Dünyada gözəl çoxdur,
Mənim gözlərim toxdur.
Fikrimdə kimsə yoxdur
Öz mələyimdən başqa.**

**Günəş mələk yandırmaz,
Məşəl dilək yandırmaz,
Məni şimşək yandırmaz
Öz şimşəyimdən başqa.**

**Ürək nədir? Canlı ney!
İçində dinir yer-göy...
Məndə dəyişdi hər şey,
Tək ürəyimdən başqa.**

**Kim fəqli fəslə qatdı,
Hər şey rəngini atdı,
Təzə bir rəngə batdı,
Göz bəbəyimdən başqa.**

**Haçan su səpdim çölə,
Gül açdı daş da belə...
Öz qismətim yox hələ
Buz küləyimdən başqa.**

Axşam telefonumuz şaqraq notlarla səsləndi. Dəstəyi qaldırdım: – Alo, kimdir? – soruşdum. Xəttin o başındakı adam təntənəylə: – Əli! Salam. Danışan Əlfi-dir! – dedi. (O həmişə özünü gümrah göstərərdi. Təntənəylə danışardı). Mən: – Salam, Əlfi, buyur – dedim. Əlfi bu dəfə sevinc dolu təntənəylə: – Sabah İlqarın toyudur. Xahiş edirəm Şəfiqə xanımı da götürüb gələssən! – dedi. O bilirdi ki, mən toylara həmişə həyat yoldaşımıla gedirəm. Mən də sevinc dolu təntənəylə: – Allah mübarək eləsin, ay Əlfi! Sabah inşaallah mütləq gələrik – dedim.

Mən BDU-da Əlfi Qasımov ilə bir fakültədə oxuyurdum. O məndən bir kurs yuxarıda idi. Universiteti qurtarandan sonra da Yaziçilar İttifaqında, nəşriyyatlarında, redaksiyalarda tez-tez görüşürdü. Mən dalğın olanda o məni zarafatlarıyla güldürürdü. Əlfi təbiətən nikbin adam idi. Harda işləyirssə işləsin, əlindən gələn yardımı dostlarından, tanışlarından, qonşularından əsirgəməzdi. Hətta tanımadığı adamin da yardıma ehtiyacı olduğunu biləndə qabağına düşərdi. Hara lazımsa, ora aparardı. İndi Əlfi ilə qonşu olmuşduq. Səhərlər nəhəng binalar arasında sıxılan küçəmizdən hələ bir maşın da keçməmiş biz yataqdan qalxıb eyvanımıza çıxardıq. Qonşular səhərin şirin yuxusundan oyanmasın deyə, bəşimizla salamlaşardıq... İndi isə Əlfi məni həyat yoldaşımıla birlikdə ilk övladının toyuna çağırırdı...

Şəfiqəni də götürüb toya yollandım. Toyda o qədər adam vardı ki... Hamısı da Əlfinin xətrini istəyən qo-

humlar, dostlar, tanışlar, qonşular idi... Nəhəng salonda səhərlilərlə kəndlilər bir-birinə qarışmışdı. Sən demə, Əlfi bizim üçün ayrıca yer saxlatdırıbmış. Keçib əyləşdik. Birdən qarşıma baxdım. Kimi görsəm yaxşıdır? Əntiqəni. Haçandır onu görməmişdim. Bir qədər düşmüştü. Ancaq ədasından qalmamışdı. O, yanında əyləşən ərilə də ədayla davranırdı. Başımla Əntiqəyə xəfifcə salam verdim. Ancaq nə o ərini mənimlə tanış etdi, nə də mən qadınımı onunla... Axı, o indi nisbətən özünü ağır aparırdı. Axı, respublika qadınlarının başçısı idi. Məclisdəkilər yeyib-içirdi. Musiqi isə öz işində idi. Arabir salon uğuldayırdı. Sanki firtinalı ümman idi. Birdən çalğıçılar oyun havası calmağa başladılar. Dönüb oynayanlara baxanda Mədinə Gülgünün oynaya-oynaya mənə sarı gəldiyini gördüm. Oynamaga həvəsim yox idi. Doğrusu, yaxşı oynaya də bilmirəm. Mədinə qarşısında oynaya-oynaya məni zorla yerimdən qaldırdı. Biz qabaq-qənşər oynamaga başladıq. Mən Şəfiqəni də oynamaga çağırırdım. İnsafən, o yaxşı oynayır. İndi üçümüz oynayırdıq. Birdən Mədinə ilə Şəfiqənin arasından bir qadının sürətlə keçib qarşısında oynadığını gördüm. Bu, Əntiqə idi. Qollarımı yanına salmayıb, yalnız etika xatırınə Əntiqə ilə oynamalı oldum. Mədinə ilə Şəfiqə sanki məndən küsüb getdilər. Əntiqə isə gülürdü. Sanki öz qələbəsinə sevinirdi. Əntiqə ilə çox oynamadı. Qorxdum ki, bu qadının hələ də xəyalımda sakinləşən ədalarının yatmış dalğaları şahə qalxa, sonra da üzümdəki təbəssümü yuyub apara. Ona görə də tələsik ad-

dımlarla gəlib yerimdə əyləşdim. Ehtiyatla Şəfiqəyə baxdım. O da gülürdü. Deyəsən Şəfiqə mənim nəzakətlə dolu nifrətimə gülürdü. O Əntiqənin hansı yuvanın quşu olduğunu bilirdi. Daha doğrusu, ona bu haqda mən danışmışdım. Şəfiqənin gözəl xasiyyəti vardi. Hansı məclisdə olsaydıq, qarşımızdakı adamlarla (çox zaman ər-arvadla) tez ülfət yaradardı. Tanış olardıq. Bir-birimizə hörmət edərdik. Hətta xidmət də göstərərdik. İndi isə nə biz qarşımızdakı adamlara baxırdıq, nə də qarşımızdakı adamlar bizə baxırdılar. Sanki heç mənimlə oynayan da Əntiqə deyildi. Yox! Yox! Əntiqə idi. Ancaq bu münasibət də Əntiqənin növbəti ədalarından biri idi. Sanki o mənimlə oynayanda bu yaşında da öz qurdunu öldürüb rahatlanmaq istəmişdi. Mən toylarda masabəyinin dediyi sağlığa içmək istəyəndə qədəhimi qaldırıb qarşısında əyləşən adamin qədəhinə vurub sonra dodaqlarına aparardım. Elə adət də belədir. Sanki səmimiyyətlə toqquşan qədəhlər bir süfrədə yeyib-içənlər arasında lovğalıq uçurumunu doldursun deyə mehribanlıq körpüsü salır. Öz məhrəm cingiltisiylə ürəklərdə yatmış ülfət duyğularını oyadır. İndi isə masabəyi sağlıq deyəndə dolu qədəhimi qaldırıb qarşısında əyləşən Əntiqənin ərinin üzünə baxmadan bir neçə qurtum şərab içirdim. Sonra qədəhimi qaytarıb yenə süfrəyə qoyurdum. Məclis gecəyarısı dağıldı. Biz də evə yollandıq. Daha Əntiqənin son ədası haqqında bir kəlmə də danışmadıq. Nə danışmalıyıq? Atalar deyib ki, görünən kəndə nə bələdçi?

YANILMIŞ GÜMAN

Şəfiqə səhər süfrəsini təzəcə yiğisədirmişdi ki, qapı döyüldü. Qapını qızım Təranə açdı. Gələn aşiq Hüseyin Cavanın bacısı oğlu İman idı. Salam verib içəri keçdi. Görüşdük. Nədənsə İmanın gözlərində bir yiğin kədər vardi. Qonağa yer göstərdim. Keçib əyləşdi. Mən mehribanlıqla İmana: – Niyə kədərlisən? – dedim. O giley-lə mənə: – Balaşgildən gəlirəm. Dayım göndərmişdi – dedi. Mən maraqla: – Nəyə görə? Aşiq Hüseyin Cavanın sözü olanda mənə deyərdi. Bəs indi nə olub? – dedim. İman hiddətlə: – Axı Balaş həm Yazıçılar Cəmiyyətinin sədri, həm də firqənin Mərkəzi Komitəsinin sədr müavinidir. Haçandır ki, dayımın kitabı çıxmır. O da məni göndərdi Balaşdan xahiş edim ki, dayımın kitabı çıxmasına kömək etsin – dedi. Mən yenə maraqla: – Bəs necə oldu? – dedim. İman istehzayla: – Necə olacaq? Qapılarının zəngini basdım. Qapını Mədinə açdı. Nə üçün gəldiyimi soruşdu. Mən də dedim. Dedi ki, Balaş gecə işləyib. Hələ yatır. Oyada bilmərəm. Kitab məsələsinə gəldikdə isə, o kömək edə bilməz. Biz heç öz kitablarımızı çıxartdırı bilmirik. Doğrusu, həya elədim. Yoxsa Mədinəyə deyəcəkdir ki, yalan danışırsan. Balaş öz vəzifələrindən istifadə edə-edə həm özünü, həm də sənin qalın-qalın kitablarını çıxartdırır. Həm də dəfələrlə kitablarda çap olunmuş şeirləri yenidən kitablara sala-sala çıxartdırır – dedi.

Məni xəyal apardı... Moskvada xəstəxanada yatıldım. Bir qohumumdan məktub aldım. Qohumum o tayda fədai başçısı olmuşdu. Vətənin azadlığı naminə

odlu-alovlu döyük yolu keçmişdi. O gileyli-gileyli yazırdı: – Bilirsən ki, qolumun biri mühacirətdə şikəst olduğuna görə mənə təqaüd düşür. Mən də fırqənin Mərkəzi Komitəsinə getdim ki, bu məsələ barəsində Balaşla danışam. Axı o indi sədr müavinidir. Həm də sənin dostundur. Dedilər ki, Balaş bu gün işə gəlməyib, evindədir. Mən də evinə getdim. Qapını Mədinə açdı. Salam verdim. Sonra xahiş etdim ki, Balaşı çağırınsın. Nə üçün gəldiyimi elə ayaq üstündə ona dedim ki, daha evə keçib ailəni narahat etməyim. Ancaq mən deyən olmadı. Mədinə təkəbbürlə: – Dağdan ağır kişi necə sənin ayağına gəlsin? – dedi. Mən də qapıdan qayıtdım. Məni heyrət götürdü. Düşündüm ki, Mədinə Balaşını yə çağırmasın? Qohumum qapıdan niyə qayıtsın? Ax! Bu niyələr olmasaydı! Vəzifə nərdivana bənzəyir. Üstündə addımlayan adamı gah yuxarı qaldırır, gah da aşağı endirir... Ancaq bəzən yuxariya qalxan adam aşağıda dayanan adamı görmür. Ya da görmək istəmir. Sonra qalxdığı yerdən enəndə özü də aşağıdakıların yanında durur. Mən inana bilmirdim ki, dost bu qədər dəyişə bilər. Axı Balaş dəfələrlə mənim mənzilimdə qonaq olanda qohumum özü onlara canla-başla xidmət etmişdi. Bəli! Onda mən subay olduğuma görə qonaqlara nəvazış göstərmək onun üzərinə düşürdü. Biz bir süfrədə yeyib-içmişdik. İndi isə Mədinə kişinin işıqlı təbəssümünün əvəzinə boz üz göstərmişdi. Bəs hanı yoldaşlıq, mehribanlıq, alicənablıq?

Məni xəyal çəkə-çəkə Təbrizə apardı. Mən Milli hökumət zamanı Maarif Vəzirliyində tədris şöbəsinin

müdiri vəzifəsində işləyəndə iş otağım Təbriz mətbəələrinin birində yerləşirdi. Yanıma tez-tez təbrizli qələm dostlarım gəlirdi. Mədinə də hardan gəlsə yolunu iş otağımdan salırdı. Yeni yazdığını şeirləri mənə oxuyurdu. Mən də arabir öz işimdən ayrılib Mədinənin şeirlərini qardaş qayğısıyla redaktə edirdim. O da mənim bu səmimiyyət dolu qayğımdan razı qalırdı. Aşıq Hüseyn Cavan isə məni işin axırında otaqdan çıxarıb Ərkin bağına aparardı. Bir miz arxasında qabaq-qənşər əyləşərdik. Armudu stekanlarda ətirli çay içə-icə şirin söhbət edərdik. Sonra aşiq Hüseyn Cavan əlini qoltuq cibinə salıb bir dəstə yazılı vərəq çıxarardı. Yeni şeirlərini bir-bir mənə oxuyardı. Mən də bu mahir söz ustasını diqqətlə dinləyərdim. Şeirlərini alıb gözdən keçirərdim. Xoşuma gəlməyən misraları dəyişərdim. Sonra aşiq Hüseyn Cavana oxuyardım. O da məmnun-məmnun gülümsəyordı...

Sonra xəyal məni Təbrizdən Bakıya qaytardı. Soyuq bir payız gecəsi idi. Akademianın geniş salonnunda Cənubi Azərbaycan poeziyası gecəsi keçirilirdi. Gecəyə Səməd Vurğun sədrlik edirdi. Balaş da, Hökümmə də, Mədinə də, mən də Rəyasət Heyətində əyləşmişdik. Şeir oxumaq növbəm çatanda kürsüyə qalxdım. Yeni yazdığım “İndi söz sənindir” şeirimi oxudum:

**Vətən! Şah dağının qaşı üstəki
Günəşi qızaran bahar sənindir!
Bir də Savalanın başı üstəki
O duman, o boran, o qar sənindir!**

**Bu qoca dünyaya çox gəldi aşiq,
Biri gözəl sevdi, biri yaraşıq...
Mən sənin hüsnünə olmuşam aşiq,
Hər doğma şeirimdə nə var, sənindir!**

**Gözəl yaranıbsan doğrudan da sən,
Gözlərim doymayırla gözəlliyindən...
Fəqət sənə layiq nə yazmışam mən
Deyəm ki, bu ölməz əşar sənindir!**

**Sən Odlar yurdusən, bu ad əyandır,
Tarixin ulduzlu bir asimandır.
Sənə sərhəd çekən naşını qandır,
Təbriz, o möhtəşəm diyar sənindir!**

**Uzaq üfüqlərdə qaralanda qaş,
Araz qıraqına yollanıb bir baş,
Ürəyində həsrət, yanağında yaş,
Şimala göz dikən dildər sənindir!**

**O çox məşəqqətli dövrana dözdü,
Qamçıya, zəncirə, zindana dözdü.
Möhnətə, təhqirə, hicrana dözdü,
İndi söz sənindir, qərar sənindir!**

Sonra gəlib öz yerimdə, Səməd Vurğunun sağ yanında əyləşdim. O əyilib qulağıma: – Qardaş, deyəsən axı dabanımızı basırsan – deyə piçıldadı. Mən güldüm. Salondakılar isə məni hərarətlə alqışladılar. Ancaq əllərin hərarəti gözlərdə parlayan yaş damalarını quruda bilmədi. Bu yaş damalarını yalnız günəşli vüsəlin gül

ətirli nəsimi quruda bilərdi. Salonda qürurla səslənən mübariz nəgmələrin son xallarını Səməd Vurğun vurmalı idi. O özünə xas olan bir təmkinlə ayağa durdu. Nisgil dolu gecənin möhtəşəm kürsüsünə qalxdı. Bütün baxışlar intizarla Səməd Vurguna dikildi. O mənim o taydan bu taya keçərkən Naxçıvanda yazdığını “Mən nə gətirdim” şeirindən son üç bəndi oxudu. Sonra dedi: – Mən də öz kiçik qardaşım Əli Tudənin səsinə səs verərək şeir oxumaq istəyirəm. Vətənpərvər nəgməkar “Yandırılan kitablar” şeirini ürək yanğısıyla, qardaş ehtirasıyla, şair ehtişamıyla oxudu... Poeziya gecəsi qurtardı. Mən qələm yoldaşlarımdan ayrılib mənzilimə getdim. Gecənin əzəmətli təntənəylə keçməsindən məmənun qala-qala soyunub yatağıma girdim. Vətənin düyüne düşmüş taleyini düşünə-düşünə yuxuya getdim. Hələ gecənin qara saçı pəncərə arxasında ağarmamış qapı döyüldü. Yuxudan hərasan oyanıb gözlərimi ova-ova qapıya sarı getdim. – Kimsən? – deyə soruşdum. Qapı döyən: – Dariyş Şəkibadır! – Gecə Balaş xəstələnib. Onu xəstəxanaya aparıblar. Mədinə məni sənin dalınca göndərdi – dedi. Qapını açdım. Dariyuşa görüşdüm. O da Balaşın, Mədinənin qaldığı yataqxanada olurdu. Mən narahatlıqla Dariyuşa: – Sən get! Bəlkə xəstəxanada gərək oldun. Mən də geyinib gəlirəm – dedim – Balaş hansı xəstəxanadadır? Dariyş gedə-gedə: – “Semaşko”da – dedi. Mən tələm-tələsik geyinib xəstəxanaya yollandım. Yolda dostluq haqqında yazdığım bir şeirimi xatırladım.

**Sanma dalınca düşüb
 İzləyərlər dostluğu.
 Yox! İntizar içində
 Gözləyərlər dostluğu.
 Mən haraya düşdüməsə,
 İzləmədim dostumu.
 Darda çapaladımsa,
 Gözləmədim dostumu.
 Əksinə, dost səsimi
 Dost səsinə qatdım mən.
 Məni gözləyən dostun
 Harayına çatdım mən!
 Bu boyda dünyamızda
 Səksəkəylə yaşadım.
 Yaxşı ki, nə töhmətlə,
 Nə ləkəylə yaşadım.
 Demirəm təmizlikdə
 Mən də bir dəniz oldum,
 Deyirəm, ömrüm boyu
 Təmizdən təmiz oldum.
 Könlümdə məhəbbətim
 Sədaqətdən yoğruldu.
 Yollarda ünsiyətim
 Dəyanətdən yoğruldu...**

Mən xəstəxanaya daxil olanda Mədinə dəhlizdə gəzişirdi. Görüşdük. Dedi ki, Balaş poeziya gecəsindən qayıdanan sonra yataqxanada qan quşdu. Qorxdu. Elə mən özüm də qorxdum. Balaşın xəstələnməsini yataqxanadakı yoldaşlarımıza dedim. Təcili yardım çağırıldı-

lar. Həkim Balaşa baxdı. Xəstəxanaya aparılmasını məsləhət gördü. Mən də maşına minibura gəldim. Onu tək qoymaq olmazdı.

Mən Balaşın qəfildən xəstələnməsindən kədərləndim. Bir az sonra Balaş xərəkdə gətirib bir otaqda yerləşdirildilər. Mən də Mədinə ilə axşama qədər Balaşın yanında qaldım. Gecə döşəməyə bir mələfə salib üstündə yatdım. Mədinə də bir az aralıda döşəməyə bir odyal salıb üstündə yatdı. Ancaq ikimiz də yuxu ilə ayıqlıq arasında narahat idik. Axı Balaş bizim hansımızı çağırıa bilərdi. Beləliklə, mən bir həftə gündüzlü-gecəli Mədinə ilə Balaşın yanında qaldım. Döşəmənin üstünə saldığım odyalın üstündə yatdım. Mənzilimə yalnız Balaşın halı yaxşılaşdırıqdan sonra gedə bildim. Balaş xəstəxanadan çıxandan sonra Mərdəkandakı sanatoriyaya getdi. Mən hər istirahət günü sanatoriyaya gedib Balaşa baş çəkirdim. O sonra Krim sanatoriyalarından birinə gedəcəkdi. Mən Mədinə ilə birləşdə Balaş yola saldım. Balaşdan mən də məktub alırdım, Mədinə də. Onun mənə yazdığını məktubu Mədinə məndən alıb oxuyurdu. Ancaq özü aldığı məktubu mənə oxumurdu. Sən demə, Balaşla Mədinə ailə qurmağa hazırlaşmışlar. Balaş məktublarında Mədinəyə bir ev kirayə etməsini yazmış. Axı evlənəndən sonra daha yataqxanada yaşamaq olmazdı. Mədinə mənə bir ev kirayə etmək istədiyini bildirdi. Düşündüm ki, bəlkə yataqxanada qalmaq istəmir. Daha xəyalıma gətirmədim ki, Mədinə Balaşla ailə qura bilər. Axı Balaşın o tayda arvadı da vardı, usağı da. Az müddət idi ki, ailəsindən ayrı düşmüştü. Mən

elə Mədinənin özüylə ev axtarmağa başladım. Ev tapmaq çətin idi. Ancaq İçərişəhərin köhnə binalarının birində bir alaqqaranlıq otaq tapdıq. Özü də birinci mərtəbədə. Mədinə həm özünün, həm də Balaşın şeylərini daşıyıb o otağa yiğdi. Balaş sanatoriyadan qayıtdı. Aradan bir neçə gün keçdi. Bir gün Balaş məni İçərişəhərdəki o otağa dəvət etdi. O alaqqaranlıq otaq elə səliqəsahmana salınmışdı ki, elə gəlin otağına bənzəyirdi. Mən miz kənarındaki stulların birində əyləşib Balaşla səhbət edirdim. Mədinə süfrə bəzəyirdi. Mirəli də ona kömək edirdi. Bir az sonra Badikan, Qulam Yəhya, Kambəxş, Cahansahlu gəldi. Görüşdük. Yemək-içmək başlandı. Sağlıqlar deyildi. Balaş Mədinə ilə ailə qurmasını elan etdi. Biz də təbrik sözləri dedik...

Mən BDU-nu bitirdikdən sonra “Azərnəşr”də redaktor işləyirdim. Planda Balaşın da kitabı vardi. Kitabın redaktorluğu mənə tapşırılmışdı. Şöbə müdürü kitabdakı şeirlərin bəzi misralarının qarşısında sual işarəsi qoymuşdu. Bu sualları müəllifin özüylə həll etmək lazımdı. O isə xəstə idi. Evdə yatırdı. Şöbə müdürüne dedim ki, zərər yoxdur, şeirləri aparıb Balaşla evdə danışaram. Sualları da birlikdə həll edərik. Mən bilirdim ki, hər hansı müəllifin kitabını düzəliş üçün qoltuğaya vurub evinə aparmaq redaktorun borcu deyil. Ancaq Balaş hər hansı müəllif idimi? Yox! O mənim məslək, qələm, döyük dostum idi. Mən ola-ola Balaşın kitabı niyə çapa gecikəydi? Əlyazmaları yüksəlmış qovluğu qoltuğuma vurub Balaşgilə getdim. Qapını Mədinə açdı. Məni görəndə kövrəldi. Salam verib içəriyə keçdim.

Qovluğu mizin üstünə qoyub çarpayıda uzanan Balaşla görüşdüm. Sonra səhhətini soruştum. Nə üçün gəldiyimi dedim. Balaş şöbə müdürünin suallarına baxdı. Razılaşdı. Qarşısına sual qoymuş misraları birlikdə düzəltdi. Qovluğu yenidən qoltuğuma vurub nəşriyyata getmək istəyəndə Mədinə məni işarə ilə yan otağa çağırdı. Balaşın ağ ciyərinin rentgendə çəkilmiş şəklini göstərdi. Ağ ciyərdəki yara açıq-aşkar görünürdü. Yenə Mədinə kövrəldi. Mən bu dəfə onun ağlayacağından çəkinib, hələlik, sağ ol, işə getməliyəm, yenə gələrəm – dedim. Sonra Balaşla xudahafızləşib qapıya doğru addımladım. Bəli! İstəmirdim ki, dostum arvadının hönkürtüsünü eşidib öz xəstəliyi haqqında fikirləşə-fikirləşə əzab çəksin. Küçəyə çıxdım. Gözlərim yaşıla dolmuşdu. Yenə xəyal məni bu taydan o taya apardı. Onda Balaş nərmə-nazik bir oğlan idi. İkimiz də Ərdəbil Vilayət Partiya Komitəsində işləyirdik. Necə də sadə, mehriban, xeyirxah idik. 1945-ci ilin yazında Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetiňin redaksiyası Ərdəbil şairlərini Təbrizə redaksiyaya dəvət etmişdi. Mindiyimiz maşının sürücüsü hörmət əlaməti olaraq Balaşla məni öz yanında əyləşdirmişdi. Qalan şairlər maşının kuzasında gedirdi. Gecə keçirdi. Maşın isə yaz gecəsində pardaxlanmış ulduzlar altında yol gedirdi. Mən ulduzlara baxırdım. Sanki yuxusuzluqdan ulduzların da gözləri axırdı. Birdən ciynamə nəsə dəydi. Dönüb baxdım. Balaşın başı idi. O, mürgüləyirdi. Əlimlə Balaşın başını ciynamə daha da yaxınlaşdırıldım ki, rahat yata bilsin. Doğrudan da, o başını ciynamə qoypub şirin-şirin ya-

tirdi. Mən isə oyaq qaldım. Sanki Balaşın şirin yuxusu-nun keşiyində dayandım. Dan yerindən baxan Günəşin gözlərinin işığı Balaşın yumulu gözlərinə düşəndə, o, gözlərini açdı. Başını çıynimdə görüb qaldırdı. Sonra mənə baxıb güldü.

Yenə də xəyal məni o taydan bu taya gətirdi. Balaş təzə ev alanda səmimiyyət dolu ürəklə dostumu təbrik etdim. Balaş isə səmimiyyəti unuda-unuda mənə: – Biz təzə ev almağımız münasibətilə bir xudmani yiğincaq keçirmək istəyirik. Sən də gəl, ancaq Şəfiqəni gətirmə. Çünkü o yiğincaqda yalnız müəyyən adamlar olacaq – dedi. Sanki dünya başına firlandı. Özü də həm yaxşı, həm də pis adamlarıyla... Ürəyimdə: – Necə yəni Şəfiqəni gətirmə. Şəfiqə mənim həyat yoldaşımıdır. Özü də ali təhsilli kimyaçıdır. Ədəbiyyatı da sevir. Oxuduğu əsərləri bizdən yaxşı təhlil edir. Nə olsun özü yazmir? – dedim. Dilimdə isə nəzakəti unudan dostuma nəzakətlə: – Yaxşı, gələrəm! – dedim. Ancaq getmədim. İstəmədim ki, Şəfiqə məndən incisin. Balaşa isə acığlı tutsun. Axı həmişə Balaş Mədinə ilə bizə gələndə Şəfiqə əldən-ayaqdan gedirdi. İndi isə...

Balaş Firqənin Mərkəzi Komitəsinin sədr müavini se-ciləndən sonra hər ikimizin kitabını nəşr üçün səkkiz çap vərəqi həcmində “Azərnəşr”in planına salmışdılar. Mən Balaşla nəşriyyatın direktorunun yanına getdim. Direktor bizi dedi ki, sizin kitabların həcmini yuxarıda səkkiz çap vərəqindən beş çap vərəqinə endiriblər. Biz pərt olduq. Balaş direktora dedi ki, mən razı deyiləm. Biz nəşriyyatdan çıx-dıq. Ayrılib evə getdik. Ancaq bir qədər sonra bildim ki,

Balaş öz vəzifəsindən istifadə edərək kitabının həcmini yenidən səkkiz çap vərəqi həcmində qaldırmağa nail olub. Bəli! O özü bu barədə yuxarıyla danışmışdı. Mən isə heç bir təşəbbüs göstərmədim. Daha doğrusu, özümü sindirmaq istəmədim.

Balaş “Cənubi Azərbaycan Yazıçıları Cəmiyyəti”nin sədri olsa da qələm yoldaşımız idı. Naşı adamlar elə bilirdi ki, Balaş da həm maddi, həm də mənəvi cəhətdən bizim vəziyyətimizdədir. Deyirlər haçansa, hardasa kimsə birisinə təkəbbürlə deyib ki, sənin qulağından tutub bu dağları dolandıraram. Bu sözləri laqeyd dinləyən həmən birisi gülüb. Sonra özündən müştəbeh kimsəyə istahzayla: – Sən məni bu dağlarda dolandıranda özün də mənimlə birgə dolanacaqsan, ya yox? – deyir. Balaş da bizi dağlarda dolandırırdı. Ancaq qəribə də olsa yuxarıdan o dağlara baxanlar Balaşın dolandığıni gördü, bizim dolandığımızı isə yox! Balaş “Cənubi Azərbaycan Yazıçıları Cəmiyyəti”nin hörməti naminə istədiyi imtiyazlara nail ola bilirdi. Daha başqasının haqqında düşünmək istəmirdi...

Yadına bir əhvalat düşdü. ADF MK-nın təşəbbüsüylə biz “Cənubi Azərbaycan şairləri” adlı ərəb əlif-bası ilə sanballı bir almanax buraxmışdıq. Almanax harasa, kiməsə aparılası layiqli bir hədiyyə idi. Ona görə də o almanaxdan Bakıdakı nəşriyyatların başçılarına da göndərilirdi. Bir dəfə ADF MK-nın aparatında qələm yoldaşımız Sabir Əmirovla (sonradan o Nəbioglu oldu) görüşdüm. Sabiri ilk dəfə Təbrizdə görmüşdüm. 1946-cı ilin yazında Milli hökumət 18 yaşı təzəcə tamam olmuş bir dəstə yeniyetməni hərbi təhsil

almaq üçün Bakıya göndərəndə mən yolasalanların arasında idim. Sabir də yoladüşənlərin arasında. Təbriz dəmir yol vağzalında böyük bir izdiham vardi. Ancaq yoladüşən cavanların hamısı ilə görüşüb tanış ola bilmədim. Məlum səbəblərə görə Sabir Əmirov hərbi təhsilini başa vurub qayda bilmədi. Mən də Təbrizdən çıxməli oldum. Biz Bakıda tanış olduq. Sonra da dostlaşdıq. Həmişə mehriban gözləri təbəssümlə parlayan yaraşlıqlı bir gənc idi. Arabir yeri düşəndə yiğinçada, məclisdə, ziyafətdə dostları üçün yaxşı tar da çalardı... Sabir mənə dedi ki, "Azərnəşr"in direktoruna almanax aparmışdım. Direktorla bizim poeziyamız haqqında səmimiyyətlə dolu açıq söhbət etdik. O təbəssümlə mənə: – Sizdə yalnız bir şair var – dedi. Mən maraqla direktordan: – O kimdir? – deyə soruşdum. Direktor qətiyyətlə sənin adını çəkdi. Dedi ki, Əli Tudə.

Aradan günlər keçdi. Nədən ötrüsə yolum "Azərnəşr"in direktorunun iş otağına düşdü. Görüşdük. O taydan da, bu taydan da məhrəm-məhrəm söhbət etdik. Şeirdən söz düşəndə o qalxıb kitab rəfindən "Cənubi Azərbaycan şairləri" almanaxını götürüb gətirdi. Sonra yerində əyləşib qarşısında açdı. Mənim şeirlərimi tapdı. Daha sonra etirafla mənə: – Yaxşı eləyibsiniz belə sanballı, yaraşlıq, ləyaqətli almanax çıxarmışınız. Ancaq nə gizlədim, almanaxdakı şeirlər içərisində daha çox xoşuma gələn sənin şeirlərindir – dedi. Mən yalnız indi Sabir Əmirovun "Azərnəşr"in direktoru haqqında dediyi sözlərə inandım.

Mən hələ uşaqqən nənəmdən "əvvəl başını yarib, sonra ətəyinə qoz tökürlər" məsəlini eşitmışdım. Am-

ma sən demə, "əvvəl ətəyinə qoz tökülb, sonra başı yarılan" da olurmuş. Bu, ömrünü əridib söz sənətinə qatan, mən idim. Əvvəl böyük salonlarda özümü alqışlayırdılar. Sonra kiçik otaqlarda adımı siyahılardan çıxarırdılar. Bəli! Qəribə də olsa, böyük salonları dolduran səsim kiçik otaqları doldura bilmirdi...

İman heyrətlə mənə: – Nə yaman fikrə gedibsən? – deməsəydi, hələ xəyal ümmanın daş üzəcəkdir. Sanki mən, üstümə gələn dağ boyda dalğaların arasından silkinib sahilə çıxdım. Üzümü İmana tutub qətiyyətlə: – Dur gedək Balaşın yanına. Dayının xahişini ona deyək. Görək o özü bu barədə nə deyir? – dedim. Biz komitəyə yollandıq. Komitənin həyatındə bir tanışla rastlaşdım. Bu adam Ərdəbil kəndlərindən birinin sakinidir. Bir qədər torpağı, malı, qoyunu vardi. Ancaq hər şeyi atıb fədailərə qoşulmuşdu. Mülkədarlara qarşı vuруşurdu. Özü də firqə üzvü idi. Milli hökumət zamanı Ərdəbildə məsul vəzifədə çalışırdı. İndi işsiz qalmışdı. Özünə münasib bir iş axtarırdı. Mən bu keçmiş fədai-nin əlini sıxdım. Sonra keyfini soruşdum. O mənə gileyli-gileyli: – İş məsələmdən ötrü Balaşın yanına gəlmişdim. Məni dirlədi. Sonra gözlədim ki, fikrini desin. Ancaq heç nə demədi. Əlini uzadıb telefonun dəstəyini götürdü. Harasa zəng etdi. Elə bildim ki, mənim məsələm üçün zəng edir. Ancaq sevincim göz-lərimdə işarmamış söndü. Balaş nigaranlıqla telefon xəttinin o başındakı adama: – Mənim kitabım nə vəziyyətdədir? – deyə soruşdu. Sonra: – Cox sağ olun! – deyib dəstəyi yerinə qoydu. Üzünü mənə tutub: – Sən

hələ bir qədər gözlə! – dedi. Mən də suyum süzülə-süzülə sədr müavininin otağından çıxdım – dedi. Mən yoxlayıcı nəzərlərlə İmanın üzünə baxdım. Dodaqları titrəyirdi. Deyəsən əsəbiləşmişdi. Mən qətiyyətlə İmanı: – Qardaş, daha Balaşın yanına gedəsi olmadım – dedim. İman da qətiyyətlə: – Mən də – dedi. Mən bir qolumu İmanın qoluna, bir qolumu da fədailin qoluna keçirib həyətdən çıxdım. Sən demə, güman da yanılarmış. Özü də ögey güman yox, doğma güman!

TELLƏRDƏ QOVUŞANLAR

Novruz bayramının axşamı idi. Rayonda yaşayan bir qohumum mənə zəng edib: – “Novruz bayramın mübarək!” – dedi. Sevindim. Necə sevinməyəydim? Doğma adamımın səsini eşidirdim. Yadıma uğurlu-uğursuz xatirələr düşdü. O da mənimlə birlikdə o tayda azadlıq fədaisi olmuşdu. Öz başibəlalı xalqının yolunda can qoymuşdu. Telefonda mənə söylədi ki, o taydakı qohumlarımı zəng vurub səni Novruz bayramı münasibətilə təbrik etdirər. Onlar sənin səsini eşitmək isteyirdilər. Deyirdilər şairin səsini otuz altı ildir ki, eşitmırıq. Görəsən necədir? Yenə də mübarizdir, gurdur, inamlıdır, yoxsa yorgundur, həzindir, titrəkdir...

**Nədənsə, tək bircə kəlməni düzü
İllərlə saxlayır insan içində.
Ürək demədiyi bir dünya sözü
Dilsiz tellər deyir bir an içində.**

Bəli! İndi dünyanın bu başından o başına telefonla danışmaq mümkündür. Bəs biz niyə bir-birimizlə burdan-bura danışa bilməyək? Dedim özüm ömrün payız çağında yaşasam da, bahar havasına bənzəyən səsim bulud da gətirir, gurşad da tökür, şəfəq də saçır. Mənim səsim bir zaman döyüş meydanlarında axdı, qəzəbli inqilab dalğalarına qarışdı, ətaləti yuyub apardı. O sakit yerlərdə həyat qaynadı. Sonra o, uca, möhtəşəm, məğrur kürsülərdə nəğmələrə döndü. Günəşli asimanda qanad çala-çala uçdu. Lakin birdən qəfil güllələrlə yaralandı. Qanlı lələkləri Vətənin yaralı sinəsinə səpələndi. Düşmən sandı ki, o qeyb oldu. Ancaq əziz qohumlarım, siz elə zənn etməyin ki, səsim batib. O, Səhəndin leysanında, Savalanın tufanında, El gölünün ləngərində, Neşterinin təlatümündə gurlayır. İstədiyiniz qədər dinləyin, mənim doğmalarım! Mən də sizin səsini eşitmək istəyirəm. Bəlkə sinəmdə qövr eləyən həsrəti bir azca soyuda biləm. Ancaq telefon danışığın-dan imtina edirəm! Bəli! Kövrəlmış ürəyin daha da kövrəlməsini istəmirəm. Daha doğrusu, çəkinirəm. Qorxuram ki, uzun illərin ağır nisgili ilə yüklenmiş zərif, həssas, isti bir ürəyin gərilmiş telləri bu həyəcanlı, şikayətli, yanğılı həsb-hala dözə bilməyib qırıla. Bir də axı cansız telefon telləri sirlər xəzinəsinə bənzəyən bir ürəyin bütün şirinli-acılı duyğularının mahir tərcümanı ola bilməz! Mən sizinlə telefon tellərində danışmaq deyil, vüsəl təntənələrində görüşmək istəyirəm... Ancaq, sən demə, o taydan mənimlə telefonla danışmaq

arzusunda olan qohumlarından başqa hələ tanımadığım adamlar da varmış!

Bir payız gecesi idi. Otağın pəncərəsindən dənizin üfüqlə birləşdiyi yerə baxırdım. Üfüqdə təzəcə doğmuş Ay elə bil dəmirçi kürəsindən indicə çıxmışdı. Sanki göyə səpələnmiş ulduzlar bu kürədən sıçramış qığılçımlar idi! Yox! Kürə adı dəmirçi kürəsi deyildi. Azadlıq carçası dəmirçi Gavənin kürəsi idi. Mən Aya baxdıqca o taydakı doğma Vətənimdə yanın inqilab ocaqlarının alovlarını gördüm, döyüşən xalqımın keşməkeşli taleyini düşünürdüm. Axı ömrümdə doğma Vətənim, döyüşən xalqımı düşünmədiyim bir günüm də olmayıb! İndi də qartal qanadlı xəyalım dənizin soyuq dalğaları üstündən şığıyb o taya keçmiş, yana-yana Səməndər quşuna dönmüşdü. O da azadlıq əsgərləri ilə bir meydanda döyüşür, yanında alovlanır, sonra dünyaya təzədən gəlirdi... Məğrur xəyalımın döyüşlərdəki vüsətli uçusunu diqqətlə izləyən narahat ürəyim isə təlatümlü sinəmdə intizarla çırpınırdı.

Birdən yazı masamın üstündəki telefonun zəngi uzun-uzadı səsləndi. Dəstəyi oğlum götürdü. Sevinə-sevinə: – Ata, Təbrizdəndir, – deyə məni çağırırdı. Mən həyəcan içərisində cəld dəstəyi oğlumdan alıb ikiəlli qulağıma dayadım. Özüm isə fikirlər dünyasında arxamı Savalan dağına söykədim. Dəstəkdən tanış ləhcəli zərif səslər gəlirdi: “Şairin evidir”, “İndi özü danışacaq”... Bu sözləri deyənlər Təbrizin poçt idarəsində xidmət edən gənc azerbaycanlı qızlar idi. Sanki gözlərimdə otaqla poçt idarəsi bir-birinə qarışdı. Bilmədim

Təbrizin poçt idarəsindəyəm, yoxsa o qızlar bizim evimizdədi? Sanki telefon telləri adilikdən çıxmışdı. Bəli! Tamam başqalaşmışdı. İndi bu tellər göz işlədikcə uza-nan hicran yollarına, yanıqlı intizar nəğməsi çalan tar simlərinə, gecikmiş vüsalın həsrətilə döyünen ürək damarlarına oxşayırdı. Dəstəkdən gənc, titrək, mehriban bir qadın səsi gəldi:

– Möhtərəm şairimizə salam!

– Əleykəssalam!

Məlahətlə dolu utancaq səs bir də dindi:

– Axşamınız xeyir!

– Aqibətiniz xeyir, xanım! – deyə mən gümrəh səslə çəkinə-çəkinə danışan qadını cəsarətə gətirməyə çalışdım. Bu dəfə qısılan səs açılışdı. Həzin səs şaqraqlaşdı:

– Ağsaqqal şairimizdən bir xahişim var! – dedi.

– Buyurun, can-başla qəbul etməyə hazırlam! – dedim.

Üzünü də, baxışını da, hərəkətini də yalnız səsin-dən görməyə çalışdığını Vətən qızı yanıqlı-yarınlı danışmağa başladı:

– Mənim atam sizin yaşadığınız şəhərin yaxınlığın-dakı bir rayonda yaşayır. Adı Saleh, famili də Salehza-dədir. Mən iki yaşında ikən inqilabçı atam qəddar şahın amansız hökmünün ucbatından Vətəni tərk etməyə məcbur olub. Məndən kiçik bir qardaşım da var. Adı Əlayidir. Mümkünsə, atamızdan bir soraq tutub bizi şad xəbərlə sevindirin. İtkin atamızı tapıb bizə qaytarın. Bilək ki, bizim də atamız var! Özü də sağ-salamatdır, – dedi.

Mən aramsız çalxanan həyat dənizində bir insan ömrü qədər öz didərgin atasından nigaran yaşayan övladın təlatümə gəlmış həyəcanlarını yatırmaq üçün təmkinlə dedim: – Baş üstə!

Lakin gəlinin nə adını, nə də telefon nömrəmi həradan, kimdən aldığını soruştum. Bilirdim ki, belə sorğu-suallar Şərqiñ hicaba bürünmüş etikasına müqabil deyil. Bircə bunu dedim ki, işdir, əgər atanızı tapa bilsəm, onda haraya, kimə, necə xəbər verim? O, Təbrizdəki evlərinin telefon nömrəsini dedi, mən də oğluma diktə etdim. Oğlum tələsik həmin nömrəni kiçik telefon dəftərcəmdə iri rəqəmlərlə yazdı. Danışiq qurtardı. Lakin mənim payızlı dünyamdan yazılı dünyama xatirələr ciğiri başladı...

Mən Təbrizdə olanda, yaşca o cavan gəlindən çox-çox kiçik idim. Ancaq necə deyərlər, “ana uşağı” olsam da, bir incəsənət ocağının böyüyü idim. İndi o ismətli gəlin məni hörmətlə ağsaqqal sayırırdı. Axı ataların ağ saqqalından, anaların ağ birçeyindən həyata saçılan ağ nurdan işıqlanan günlər daha təmiz, daha aydın, daha uğurlu olur! Ağsaqqal olmaq isə həm şərəfli, həm də məsuliyyətlidir. Etibarlı ağsaqqal olmaq üçün keşmə-keşlərlə dolu uzun həyat yolu keçmək gərəkdir! Bir zaman mənim adım Məhəmmədrza şahın qara kitabına düşmüdü. İnqilabçı idim. Buna görə də qiyabi ölüm cəzasına məhkum olunmuşdum. Şahın adamları məni harada tapsayırdı, məhkəməsiz öldürə bilərdilər. Ancaq iş elə getirdi ki, zülmkarlığının ucbatından şahın öz kitabı bağlandı. Fəqət o faciələrlə dolu kitab özbaşına

bağlanmadı. O nəhəng kitabı cana doymuş xalqın qüdrətli əlləri bağladı. İstiqlal bayrağının dəstəyində möhkəm birləşmiş əllər təkcə şahın kitabını deyil, amerikalıların İranda açdığı “müsəir” zindanı da dağıtdı. O sırlı zindanın qaranlıq zirzəmilərində kəsilən başların sorğu-sualı yox idi. Vətənin qanı qurumamış yaralarına sıgal çökən əllər ana torpağın müqəddəs qoynunda xalqın taleyiini hərraca qoyan özgə bazarı da əcnəbilərdən təmizləyib, doğmalaşdırıldı. Axı o bazarın ərazisi də Vətən torpağının ayrılmaz bir parçası idi. Ancaq o ərazini yankılər özüküləşdirmişdi. Vətənpərvər inqilab döyüşçüləri okeanın o tayından ölkəyə gəmi-gəmi axıb gələn əsarət yazılı kitabları, tamah niyyətli jurnalları, şəhvət ehtiraslı şəkilləri tonqallara atıb yandırdı. Azadlığa çıxmış xalq qadir əllərilə mənim şəhidlərin qanına boyanmış kitabımı açıb oxudu...

Mən sinəmi qabardan tanış duyğularla otağın dəni-zə baxan geniş pəncərələrini taybatay açdım. Yol çəkən gözlərimi Bakının qara saçlı, ülkər baxışlı, ecazkar gecəsinin dərinliklərinə zillədim. Qeyri-ixtiyari Təbrizin qara saçlı, mavi gözlü, füsunkar gecəsini aramağa başladım...

Elə şəhərlər var ki, fəsillərin sərgi açdığı sinəsində yalnız bahar fəsli gözəl olur. Təbrizdə isə bütün fəsillər gözəldir. Hər ilin yaxasını başdan-ayağa naxışlaya-na-xışlaya keçən “Çahar fəslin” dördü də yerli-yerində olur. Hər fəsil təntənəli gəlişini də, vidalı gedisi də öz fərdi çalarlarıyla açıq-aşkar elan edir. Təbrizlilər gecələr gəzintiyə çıxmağı çox sevirlər. Mehriban, söhbətcil,

ürəyəyatan sakinləri qınayan olmasa hətta qışın “püf-püf”ündə də şəhərdə gəzərlər. Buna görə də Təbrizdə payız gecələri də bahar gecələri qədər izdihamlı olur. Uzun, geniş, qəşəng xiyabanlar adamla dolur. Adamların hərarəti xiyabarı elə isidir ki, ətrafdakı dağlardan axıb şəhərə dolan sazağın soyuqluğunu kimsə hiss etmir. Göydə ulduzlar az olanda yerdə yolları ulduz-ulduz parlayan təbəssümlü gözlər işıqlandırır. Belə gecələrdə Yanıq dağ elə közərir ki, nağıllardaki misdən tökülmüş qalalara bənzəyir. Ağ ulduzlar elə aydın parlayır ki, baharda küləklərin badam ağaclarının budaqlarından qoparıb havaya sovurduğu çiçəkləri xatırladır. Ərk qalasının zirvəsinə qalxan adam şəhərə baxanda heyrətə düşməyə bilmir. Sanki Təbriz əlləri üstə içində şamlar yanmış hamar, nəhəng, əlvan bir məcməyi qaldırır. Qalanın başında duran adama elə gəlir ki, əgər bir az aşağı əyilsə o şamlardan neçəsini istəsə əlinə götürə bilər. Şəhər əl içi qədər düz olduğundan ən ucqar evin də işığı açıq-aşkar görünür. Tamaşaşa durana uzaqdan göz vurub gülümşəyir. Bu şamlar alovlanan məşəllərə bənzəyir. Məşəllər Təbrizin üstə çökmək istəyən qaranlığı gümüş qayçıya oxşayan işıq zolaqları ilə doğrayıb xiyaban boyu uzanan arxlara tökür. Gecə qara lentləri andıran arxlarda sanki büllur su deyil, qətran axır... Şəhərin üstüsə həmişə açıq olur. Ulduz-ulduzu çağırır. Bilinmir ki, göydəki ulduzların əksimi yerə düşüb, yoxsa yerdəki məşəllərin şöləsimi göydə yanır? Ərkin zirvəsindəki adam yer ulduzları ilə göy ulduzları arasında dayanan məğrur heykələ bənzəyir. Heyran-heyran

baxır, baxır. Yer də çıraqban, göy də! Təbrizin zəngin lövhələrlə dolu gecələrini xatırlayanda qulaqlarında tanış bir bayatı səsləndi:

**“Təbrizin küçələri,
Banlamaz beçələri.
Girəydim yar qoynuna
Payızın gecələri...”**

Mən bu bayatını payız gecələrindən birində Təbrizdə ucqar bir dərbənddən keçəndə eşitmışdım. Ürəyində tügyana gələn məhəbbət alovunu bayırdan içəriyə dolan sərin payız havasıyla səngitmək istəyən aşiq ehtiyatsızlıq edib otağın dərbəndə baxan pəncərəsini açıq qoymuşdu. Gəncin sevgilisinə qovuşmaq həsrətilə həzin-həzin oxuduğu yanıqlı bayatı yoldan keçənlərin ürəyinə od salırdı. Qocaların kövrək xatırsındə artıq sönməkdə olan ilk məhəbbət ocağı təzədən közərməyə başlayırdı. Gənclərin sevgi dolu sinəsində qarşidakı ilk görüşün ümidi çıraqı şölələnirdi. Mən sonralar da o dərbənddən dəfələrlə keçdim, lakin o həsrət dolu bayatını oxuyan gəncin öz sevgilisinə qovuşub-qovuşmadığını bilmədim.

Gecənin düşdüyünenə baxmayaraq yatmaq istəmirdim. Narahatdım. Axı söz vermişdim, yerinə yetirməliydim. Telefonun dəstəyini götürüb bir neçə dostuma, tanışımı zəng vurdum. Əhvalatı danışdım. Belə bir adamı tanıyan olmadı. Mən dost-tanışı qınamadım. Düşündüm ki, bu ata ilə qızın özləri də indi bir-birinə həm

yaxın, həm də yaddır. Ona görə yaxındır ki, ata həmişə övlad həsrətilə çırpanan narahat ürəyində qızının məhəbbətini yaşadıb. Qız da ağlı söz kəsəndən səyyar xəyalında atasıyla görüş səhnəsini danışıb. Ona görə yaddır ki, ata öz qızının nə üzünü görüb, nə də səsini eşidib. Doğma balası gündə neçə dəfə rastına çıxsa da tanıya bilməz. Qız atasının nə təbəssüm dolu gözlərinə baxıb sevinib, nə də çinar boyunun tamaşasından vəcdə gəlib. Kimsə nişan verməsə, qız o mehriban adamın öz doğma atası olduğunu təsəvvürünə də gətirməz. Deyirlər ki, qadın kişidən zəif olur. Məncə, bu fikir o qədər də doğru deyil. Qadın zəif yox, zərif olur. Belə deyilsə, bəs niyə həyatın bütün keşməkeşlərində o, kişidən də möhkəm olduğunu sübut edir? Çünkü qadın zərifliyinə bu möhkəmliyi dözüm, vüqar, iradə verir! Qadın şərəfi həyatdakı bütün müşküllərə qalib gəlməyi bacarırr!

Səhər dənizin üstündə parlayan Günəş şara bənzəyirdi. Sanki ipi qırılmış çəhrayı şar mavi köynəkli məsum uşağa oxşayan sakit dənizin əlindən qopub göyə uçmuşdu. Dəniz isə mavi gözünü şarın ardınca zilləyərək göyə həsrətlə baxırdı...

Geyinib şəhərə çıxdım. Lakin fikir-xəyal içində həra gedəcəyimi, nə edəcəyimi bilmirdim. Sən demə, iş rast gətirəndə şübhələr gerçəkləşirmiş, tərəddüdlər qətiləşirmiş, fərziyələr reallaşmış. Geniş xiyabanların birində şair dostum Qalibə rast gəldim. O mənim niyə belə pərişan olduğumun səbəbini soruşdu. Əhvalatı ona danışdım. Birdən yadına düşdü ki, axı dostum özü hə-

min rayondandır. Belə xeyrxah işdə mənə də, övlad həsrətlisi ataya da, təbrizli gəlinin özünə də, kiçik qardaşına da kömək edə bilər! Ayrı düşmüş doğmalar ya telefon, ya da məktub vasitəsilə bir-birilə görüşməyə imkan taparlar. Məgər indi humanist ədəbiyyatımız da nəcibliyi, mehribanlığı, qayğıkeşliyi tərənnüm etmirmi? Haqq üçün şair dostum bu xeyrxah işi məmnuniyyətlə öz boynuna götürdü. O rayonda yaşayan qohumuyla telefonda danışıb Saleh Salehzadəni axtarıb tapmasını xahiş edəcəkdi. Sonra üstəlik telefonumun nömrəsini də qohumuna verəcəkdi ki, hər şeydən xəbərsiz olan dün-yagörmüş bir fədai mənə zəng vursun. Mən də əhvalatı ürəyində illərin yana-yana cığırlar saldığı intizar bir ataya danışım...

İki gün keçdi. Yenə də aylı bir gecə idi. Goy üzü sarı ulduzlarla dolmuşdu. Sanki mavi göy ucsuz-bucaqsız ulduz zəmisi idi. Üfüqdə parlayan hilal isə zəminin qıraqına sancılmış gümüş orağa bənzəyirdi. Dünyada baş vermiş hadisələrin bu ən qoca, ən mötəbər şahidlərinə baxdıqca ürəyimdəki xatirələr ulduz-ulduz sayışırıldı. Xəyalımın dəryaz timsallı gərilmiş qanadları bu ulduzları nə qədər biçirdisə, yenə də qurtarmaq bilmirdi ki, bilmirdi...

Mən iş masamın arxasında əyləşib bu qədim ulduzların işığında yeni xatirələrimi yazmaq istədim. Birdən masamın üstündəki telefon yenə uzun-uzadı cingildədi. Ürəyim istiləşdi. Sanki ürəyimdəki ulduzlarla dolu qeyri-adi gecədə qəfil bir şimşək çaxdı. Riqqət içində dəstəyi qaldırdım:

– Alo, kimi isteyirsiniz?
– Bağışlayın, bura şairin evidir?
– Bəli!
– Zəhmət olmasa şairi çağırın telefona!
– Buyurun, sizinlə danışan elə şairin özüdür.
– Salam, möhtərəm şair! Sizinlə danışan Saleh Salehzadədir.

– Əleykəssalam! Cox şadam! Hərçənd ki, biz tanış deyilik, amma...

Telefon müsahibim sözümü tamamlamağa qoymadı. Həyəcan dolu bir tələsikliklə dedi:

– Necə yəni tanış deyilik? Biz çoxdan tanışmışq. Ancaq qiyabi. Mən hələ Vətəndəykən odlu-alovlu mübarizə illərində sizin inqilab çağırışlı şeirlərinizi oxuyardım. Hətta ürəyimə yatanlarını əzbərləyərdim. Elə o şeirlərin təsirilə döyüşlərə atıldığım vaxtlarda bir oğlum oldu. Ona sizin adınızı qoydum.

– Məgər sizin oğlunuzun adı Əlayi deyil?
– Xeyr, Əlidir. Bu adı əziz, möhtərəm, uca tutmaq üçün qohum-əqraba arasında ona Əlayi deyirlər.

Nə gizlədim? Bu səmimiyyətlə dolu hərarətli sözlərdən doğan qürur hissəleri sinəmi qabartdı. Axı bir zaman cəbhə xəttində görüşdüyüm, lakin surətini ayrılığın uzun yollarında yadımda saxlaya bilmədiyim döyüş dostumla indi telefon xəttində görüşürdüm. Ona Təbrizdəki qızının mənə haçan zəng vurduğunu, nə xahiş etdiyini aram-aram, aydın səslə dedim. Lakin bu aydın səsimdən köhnə dostumun bayaqqı şaqraq səsi tutuldu, kövrəldi, qəhərləndi. Bəs necə? Axı o səs nisgillə

döyünen bir ürəkdən axıb gəlirdi. Bu ürəyin sahibi iki uşaq itirmişdi. Böyükü iki yaşında, kiçiyi altı aylıq olanda. Sonra... Daha ata öz ciyərparalarından nə məktub, nə də soraq ala bilmədi. Sanki indi bala həsrətlisi ata üçün bir cüt övlad, bacıyla qardaş dünyaya yenidən gəlirdi. Mən qızın Təbrizdəki telefon nömrəsini ataya verdim. O da söz verdi ki, günü sabah Təbrizə zəng vurub qızıyla danışacaq və məni ağsaqqallıq məsuliyyətinin narahatlılığından qurtaracaq. Ancaq hörmətli səngər dostum bir həqiqəti bilmədi. Bilmədi ki, iki ata həsrətlisi övladiyla əl-ələ, göz-gözə, nəfəs-nəfəsə görüşənə qədər mən elə narahat olacağam...

Dəstəyi yerinə qoydum. Qəribədir, qızın adını nə mən atadan soruştum, nə də o mənə dedi. Yenə də hicab xatırınə danışmış zamanı qızın adı çəkilmədi. Heç gərək də deyildi. Məgər qızın mənə verdiyi bir telefon nömrəsində onun bütün tərcüməyi-halı yazılmamışdır mı? Yer kürəsi sapsarı, dolaşış düşmüş nəhəng bir kələfə benzəyir. Bir də görürsən ki, bu kələf bir yerdən qırılır, insanlar düyünləyirlər. Gələn dəfə o başqa yerdən qırılır, yenə də insanlar düyünləyirlər. Ancaq nə qırılması qurtarır, nə də düyünlənməsi... Beləcə, insanlar kələfi düyünləyə-düyünləyə tamam dağılmaqdan qoruyurlar. Axı qapalı niyyətlər bu düyünlər üzərində açılır. İki niyyət isə günəşli səhər qədər mənə aydın idi. Bu niyyətlərdən biri atanın görmədiyi doğma qızına mütləq zəng vuracağı, biri də ana Vətənin bizdən sonra Əlilərsiz qalmaması idi.

O həyəcan dolu telefon danışqlarından neçə-neçə ağlı-qaralı gün keçib. Ancaq o kövrək səsli gəlinin havas tellərində mənə verdiyi telefon nömrəsini hələ də saxlayıram. Bəlkə Təbrizə gedəndə o nömrə mənə gərək oldu. Kim bilir, bəlkə elə Təbrizdə birinci olaraq adını öyrənmədiyim Vətən qızına zəng vurub Vətənə qayıtdığımı təntənəylə ona xəbər verdim... Axı keçmiş bizə nə qədər yaxın olsa da yenə uzaqdır. Gələcək isə nə qədər uzaq olsa da yenə yaxındır...

TELEFON ZƏNGİ

Baharın ilk günləri idi. Havadan Vətən torpağının ətri gəlirdi. Rayona görüşə getmişdim. Evə qayıdanda qızım mənə üstündə telefon nömrəsi yazılmış bir kağız parçası verib dedi: – Kərəm kişi gətirmişdi. Dedi ki, atanın əmisi oğlu Cavadın telefon nömrəsidir. Tehrandan mənə göndərdiyi məktubunda yazıbdır. Deyir ki, “əmim oğlundan çox nigaranam. Gör neçə illərdir ki, ayrılmışıq! Heç bilmirəm ünvanı nə təhərdir? Özü necədir? Barı ailə qurubmu? Axı inqilabçıların çoxu mühacirətdə ailə qura bilmir. Telefon nömrəmi alan tək mənə zəng vursun. Bəlkə yadırğadığım səsini heç olmasa telefonda bircə dəfə eşidə biləm. Məgər dünya ölüm-itim dünyası deyildirmi?”.

Kərəm kişi Cavadın dayısıdır. Vaxtı ilə Cənubi Azərbaycanda fədai başçısı olub. Milli hökumət süqut etdikdən sonra o da sığınmaq üçün Arazın bu tayına keçmişdir. Kağızda yazılmış telefon nömrəsini riqqətlə

oxudum. Rəqəmlər gözlərimdə böyüdü. Yadıma düşdü ki, mənim Cavadla görüşüb ayrıldığım o uzaq gün indi özünü qırx illiyinə yaxınlaşmaqdadır...

Bəli! Qırx illiyinə! İndi sən bu qırx ildə məhrəm bir adamının ləhcəsini, ahəngini, hərarətini unutduğun doğma səsinə sakit qulaq as görüm necə asırsan? Dogrudur, o taydan hətta tanımadığım adamlar da mənə zəng vurub telefonda danışmışdır. Mən də xahişlərini məmnuniyyətlə yerinə yetirmişdim. Ancaq öz qohumlarım ilə danışa bilməmişdim. Necə deyərlər, çıraq öz di-binə işiq salmamışdı. Yox! Salmışdı! Lakin qohumlar bu işığı duymamışdı, tapmamışdı, görməmişdi.

Telefon nömrəsini yazı mizimin üstünə qoymadum. Əmim oğlunun Tehrandan ünvanıma telefon nömrəsi göndərib mənimlə danışmaq istədiyini dostlarına bildirdim. Ancaq zəng vurmağa əlim gəlmədiyini də dedim, ürəyimin tərəddüd içinde çırpındığını da. Dedim ki, bu qədər uzun ayrılıqdan sonra əmim oğlunun səsini telefonda eşidərkən ürəyim kövrəlməyə bilməz, boğazım qəhərlənməyə bilməz, səsim titrəməyə bilməz. Keçirdiyim təlatümlü halların cərəyanları əmim oğlunun sabit halını da təlatümə gətirməyə bilməz. Mən isə öz istəkli doğmamın kədərlənməsini istəmirəm. Dostlarım təkidlə dedilər ki, əmin oğluna mütləq zəng vur! Ancaq qayğıma da qalıb yarızarafat, yarıciddi dedilər ki, sən ehtiraslı adamsan. Ona görə də danışıqdan əvvəl yanına ürək dərmanı qoymağı da unutma.

Yazıq ürək! Fırtinalarda çırpına-çırpına fırtına quşuna dönən ürək!

Mən də dostlarımı yarızarafat, yariciddi dedim ki, mənim ürəyim Savalan suyu içib. Əgər Savalan suyunun təpəri varsa, onda acı dərman içmək gərək deyil. Ancaq, deyəsən nəinki təpəri, hətta hikməti də var! Yoxsa ürəyim təkbaşına bu qədər keşməkeşlərə dözə bilməzdi. Sanki o, əzəldən belə sınaqlar üçün yaranıb!

Axşam əmim oğlunun telefon nömrəsini deyib beynəlxalq danışçılar məntəqəsinə Tehrani sifariş verdim. Dəstəyi cavan bir gəlin götürdü:

- Xanım, burası Tehrandır?
- Bəli!
- Burası Cavadın evidir?
- Bəli!
- Mən Cavadla danışmaq istəyirəm.
- O evdə yoxdur.
- Bəs siz kimsiniz?

Gəlin susdu. Sonra utana-utana həzin bir səslə dedi:

- Cavadın gəliniyəm.
- Həyat yoldaşınızın adı nədir?

Gəlin yenə susdu. Mən isə düşündüm ki, gəlin yəqin tutarlı bir cavab axtarır. Demək isteyir ki, axı siz kimsiniz? Məni niyə sorğu-suala tutursunuz? Ancaq heç nə demədi. Sanki ürəyinə dammışdı ki, bu ocağın haradasa bir doğması da var. Bir gün o doğmanın səsi də bu ocaqda eşidiləcək. Gəlin piçiltiya bənzər bir səslə:

– Həyat yoldaşımın adı Canəlidir, – dedi. Hiss etdim ki, gəlin bu dəfə daha da utandı. Sanki çöhrəsinin qızartışı əlimdəki dəstəyə hopdu. O da qızardı. Dəstək yanağımı yandırdı. Mən də qızardım. Nəcib gəlini utandır-

dığım üçün özüm də utandım. Gəlinin eşidəcəyi tərzdə:

– Canəli! – deyə mən də təkrar etdim. Dərhal yanağım-dakı od beynimdə üst-üstə qalanın xatırə buludlarını işıqlandırdı. Axı böyük əmim usta Qulam ilk övladına babam Cavadın adını qoyduğuna görə, həm də Cavad məndən beş yaş büyük olduğu üçün mən Cavadı adı ilə çağırımadım. Yarızarafat, yariciddi ona – Baba! – deyərdim. O da hər sözümüz: – Can! – deyərdi. Mən Vətəndən ayrılanan qədər Cavadın övladı yox idi. Sonralar mühacirətdə eşitdim ki, əmim oğlunun bir oğlu olub. Ancaq adını öyrənə bilmədim. Sən demə, həssas əmim oğlu şair olmasa da şair ürəkli imiş! Əmisi oğlunun ayrılığından sonra öz doğma diyarında özünü qərib hiss edən Cavad Can sözünü mənim adımla birləşdirib ilk oğlunun adını Canəli qoyub. Kim bilir, bəlkə bu sırrı öz həyat yoldaşından da gizli saxlayıb. Gəlindən xahiş etdim ki, heç olmasa Canəlini telefona çağırınsın. Gəlin isə təəssüflə dedi ki, o da evdə yoxdur. Gəlin naməhrəm adamlı çox danışa bilməzdi. Aradakı tərəddüdü məhərəmlik qətiyyətilə dağıtməq lazımdı. Mən öz adımı da, haradan danışdığını da gəlinə dedim. Sonra məni tanıyb-tanımadığını soruştum. Düşündüm ki, məni harada görmüşdə ki, tanıya da bilsin. Axı o qızım yaşındadır. Ancaq, sən demə, yanılırmışam. Gəlin doğma, gümrah, şən səslə: – Bəs necə? – dedi – Həmişə evimizdə söhbət sizdən gedir. – Sanki gəlin hələ körpə ikən itirdiyi doğma atasını tapmışdı. Sevinirdi. Mən də sevinirdim. Sanki mən də hələ körpə ikən itirdiyim doğma qızımı tapmışdım. Gəlin qürurla: – Əminiz oğlu (o yenə utan-

dığından qaynatam demədi) burda şəkilləriniz, şeirləriniz, müsahibələriniz çıxan ruznamələri, məcəllələri, kitabları yiğib saxlayır – dedi. Düşündüm ki, əmim oğlu hələ də mənimlə görüşmək ümidi itirməmişdir. Yəqin həmin mətbuat nümunələrini də toplayıb saxlayıb ki, görüşəndə mənə hədiyyə versin.

Yadına Azərbaycan yazıçılarının qurultayında Vətəndən Vətənə qonaq gəlmış mübariz nəgməkar Hüseyn Düzgünlə görüşüm düşdü. O mənim kim olduğumu biləndə gözləri sevincindən elə parladı ki, qara çəşməyinin iri şüşələri dalında bərq vurdı... Sonra qollarını vüsətlə açıb boynuma doladı. Mən də onu həsrətlə bağırmış basdım. Beləcə ayaq üstə dinməz-söyləməz qaldıq. Aradan neçə an keçdi? Bilmədim. Nəhayət, biz qurultay nümayəndələrinin sevinclə kədərin qaynayıb-qarışlığı baxışları altında qol-qola verib həyəcan təlatümüzdə geniş foyeyə çıxdıq. Mən təşnə görüşümüzdə ilham çəsməsi tək çağlayan həmvətənimə dedim:

– Hüseyn! Mən Vətənə qayıtsam neylərsiz?

O, bircə an fikirləşmədən, şair səxavətilə dedi:
– Siz Vətənə qayıtsanız ayağınızın altında qoyun nədir, karvan-karvan dəvə kəsərik. Hüseynin bu sözlərindən elə kövrəldim ki, gözlərim doldu...

İndi də gözlərimə dolan yaşları dodaqlarımnda şaxələnən gülüşlərlə gizlədə bilsəm də boğazımda qaynayan qəhəri heç nə ilə toxdada bilmədim. Sanki qəhər – Vətən! – Görüş! – deyə ağızmanдан uçacaqdı. Axı qəhər yanın ürüyin tüstüsüdür. O insanın boğazına elə tixanır ki, qubarını nə sellənən göz yaşı, nə də şaqraq-

laşan sevinc gülüşü dağında bilir. Bəli! Qəhər boğazın yolunu elə tutur ki, insanı zaman-zaman həsrətini çəkib uzun zəhmət bahasına tapdıgı əzizi ilə də ürəkdən gələn sözlərlə danışmağa qoymur. Özümü birtəhər ələ alıb telefon nömrəmi gəlinə dedim ki, Cavad mənə zəng vursun. Danışaq. Əhvallaşaqq. Arxayınlashaqq. Gəlin hörmətlə: – Baş üstə! – dedi.

Danışıb qurtardıqdan sonra həyat yoldaşım məni məzəmmət edərək dedi ki, nə üçün gəlinə telefon nömrəmizi təkrar etdirmədin. Bilək ki, rəqəmlər onun yadında düzgün qaldı, ya yox? Sən elə hər şeydə tələsirsən...

Ancaq həyat yoldaşım özü də biliirdi ki, məndə olan təmkin bəlkə heç dağlarda da yox idi. Eh, mən uzun illərin sınağına o qədər təmkin sərf etdim ki... İndi isə tələsməyimin mühüm səbəbi də elə təmkinimin tükənmək təlaşıdır. Ancaq, sən demə, təmkinin tükənmək təlaşı olsa da, xatırələrin qurtarmaq qorxusu yox imiş. Gecə evdə hamı yatdıqdan sonra sərnişini olduğum xatırələr qatarı məni öz gənclik dünyama apardı. İndi ömrümdə payız, təbiətdə isə bahardı! O zaman ömrümüzdə bahar, təbiətdə payızdı...

Cavad Mehri ilə təzəcə evlənmişdi. Bir yerdə kəndimizin yanından keçən Neştəri çayının sahillərindəki bağlara gəzməyə çıxmışdıq. Bağlarda zümrüd donlarını dağıdıb getdikcə çılpaqlaşan ağacların altına sarı yarpaqlar səpələnmişdi. Nəmli yarpaqlar gözəl tamaşadan sonra yerə atılmış köhnə biletlərə bənzəyirdi. Budaqlarda tək-tük almalar qalmışdı. Ancaq yarpaq tökümdən sonra bu almaların əlinə sanki gırəvə düşmüştü. Yar-

paqları seyrəlmiş budaqlarda öz gözəlliklərini daha da qabarıq nümayiş etdirən qırmızı almalar sarı dənizdə yanın mayaqları andırırdı. Mehri başına ağ güllü qara çadra örtmüdü. Gəlin sanki ulduzlarla dolu cənub gecəsinə bürünmüdü. Mənə elə gəldi ki, bu gecənin səmasına parlaq ulduzlar deyil, Mehrinin sevinc dolu gözlərinin şəffaf nurları səpələnmişdir. Ancaq atlas çadra nədənsə mənim gözlərimdə qənirsiz bir gözəlin vaxtsız dənlər düşmüş qara saçına bənzədi. Sanki sükut timsalı olan çadra donuq pərdə tək şən gəlini qaynar həyatdan ayırmışdı. Deyəsən, Cavad mənim narahat duyğularımı həssas baxışlarından oxudu: – Ay Mehri, bu çadra nədir? Yoxsa sən mənim əmim oğlundan da gizlənmək isteyirsin? – deyə əlini nəzakətlə atıb gəlinin başından çadranı götürdü. Sanki sevinclə çağlayan qara şəlalənin qabağını kəsən ala sədd bir anda dağıldı. Mehrinin ətir saçan şəvə telləri mərmər ciyinlərinin üstə töküldü. Qara şəlalə gəlinin hərarətlə dolu dodaqlarındakı mehriban təbəssümün işığında daha da parladi. Sanki bağlardakı ağaclar axşam yağan yağışdan sonra islanmış sarı yarpaqlarını deyil, sarı kürklərini yerə sərib qurudurdular. Biz hələ tamam qurumamış kürklərin üstündə əyləşdik. Havaya qarışmış alma ətrini iştahyla udduq. Sinəmiz qabardı. Bağ gözləyən kənd qızları da bizi uzaqdan görüb yanımıza gəldilər. Salam verib sarı kürklərin üstə əyləşdilər. Sonra Mehrini də, Cavadı da təzə ailə qurmaları münasibətilə təbrik etdilər. Cavad bu mehriban qızlara öz təşəkkürünü bildirdi. Mehri isə onlara da toy sevinci arzuladı. Qızlar utandı-

lar. Gözlərini yerdəki sarı yarpaqlara dikdilər. Sanki sarı kürkün üstə səpələnmiş qızıl pulları sayacaqdılar. Mehri qızların yanaqlarının allandığını görüb sözlərinin axarını dəyişmək üçün üzünü mənə çevirdi: – İndi növbə sənindir – dedi, – əmioğlu! Gərək sən də hərəkətə gələsən. Yoxsa sonra gec olar. Oba köçər, yurdu qalar.

Qayğıkeş gəlin eyhamla demək istəyirdi ki, eger tez tərpənməsən, qızların yaxşalarını seçib aparacaqlar. Sonra sən də bir yaxşı qız tapa bilməyəcəksən. Cavad etirazla: – Yox! Mənim oxumuş əmioğlum oxumuş şəhər qızı alacaq – dedi.

Hiss etdim ki, Cavadın qətiyyətlə dediyi bu sözlər Mehrinin həssas ürəyinə toxundu. Ancaq nəcib gəlin bürüzə vermədi. Qızların iri açılmış gözlərindəki təbəssümün yerində isə bir qısqanlıq odu yanıb söndü. Sən demə, Mehri də söz altında qalan cuvanəzən deyilmiş. O, Cavadın təkəbbürlü gözlərinin içində dik baxıb: – Əmioğlu oxumuş şəhər qızı ala bilər, – dedi, – ancaq öz sevdiyini sənin tək incitməz. Qızlar heyrətlə əvvəl Cavadın, sonra da bir-birinin üzünə baxıb qımsıdılar. Elə bu zaman ağaçdan iri bir alma üzülüb düz Cavadın təpəsinə düşdü. Səsi qulaqlarımızda elə tappıldı ki, sanki hərəmizin gicgahına bir alma çırpıldı. Cavad sağ əlini almanın dəydiyi yerə qoyub sarı kürkün üstündə diyirlənən qırmızı almanın dalınca baxa-baxa ufuldadı. Qızlar sanki Cavadın ufullusunu eşitməsinlər deyə qəh-qəhə çəkdilər. Bəlkə də bu həssas şeytanlar təzə bəyin utanmasına qıymadılar. Axı o daha kişi idi. Qadınının yanında özünü sindirməməli idi. Mən də özümü saxla-

ya bilmədim. Güldüm. Sən demə, Mehri belə fürsəti çoxdan gözləyirmiş. Ürəyi dolu imiş. Ağacdan düşən alma bir sərrin qapısının açarı imiş. Öz cingiltisi ilə qapının arxasında yatmış xatirəni diksindiribmiş. Bayaq gəlinin mənim haqqımda Cavada dediyi “ancaq öz sevdiyini sənin tək incitməz” sözlərində də incə bir eyham var imiş. Ancaq biz duya bilməmişik. Mehri üzünü hələ də ufuldayan Cavada tutub tənə ilə: – Hə, görürsən, necə ağrıdır? – dedi – hələ bu alma ağacdan öz vəminə düşdü. Sonra da ki, keçdiyi məsafə heç iki arşın da olmaz. Bəs sən toy günü damın üstə lovğa-lovğa dayanıb o almaları iyirmi arşınlıqdan var gücünə mənim başıma çırpanda heç düşünmədin ki, insafsız zərbədən kəlləm yarıla bilər? El içində ikimiz də biabır olarıq?

Mən təəssübkeş gəlinə qulaq asa-asə düşündüm ki, qızlar həmişə zərifliklə gözəlliyi özlərində yanaşı yaşayırlar. Bəlkə də elə gözəllik özü zəriflikdən başlayır. Sərtlik və möhkəmliyi ilə zərifliyi bütün xətərlərdən qoruyur. Zəriflik isə öz incəliyi ilə sərtliyi yumşaldır, nazildir, gözəlləşdirir. Ancaq sərtlik zərifliyi dərindən duymayanda əlindən xata da çıxa bilər. Onda zəriflik sarsılır. Sərtliyi də kövrəldir. Doğrudan da toy günü Cavad üçüncü almanı dam üstən gəlinə elə atmışdı ki, qızın altındakı köhlən at hürkmüşdü. Alma isə qoşa əlini duvağ altından üzünə dayaq tutan Mehrinin başına dəymışdı...

Qızların təzədən çəkdikləri qəhqəhələr məni xəyaldan ayırdı. Sanki, qəhqəhələr havada pərvazlandı. Dalğa-dalğa Cavadın sifətinə dəydi. Təzəbəy qızardı.

Dalğalar Cavadın sifətindən damcı-damçı sarı kürküñ üstə qırmızı almanın açdığı cığırda düşüb yeni izlər saldı. Yox! Daha bu izlər qəhqəhə dalğalarından qopub düşən damcılar deyildi, xəcalət təri idi... Xəcalət yalnız insana məxsusdur! İnsanlıq duyğusudur! İnsan xəcalət çəkəndə əziyyət də çəkir. Əziyyət çəkəndə isə özü-özünü cəzalandırır. Öz günahını öz təri ilə yuyur. Deyirlər elə insanlar olub ki, qışın şaxtasında donmayıblar,ancaq xəcalətin hərarətində əriyiblər. Elə əmələlər də olub ki, toxumları xəcalət tərində cücəriblər. Xəcalətin qızarmış üzünü yalnız rəşadət ağarda bilər. Min xəcalət bir rəşadətə dəyməz, bir rəşadət min xəcaləti unutdur!

Sən demə, Cavadın başına dəyən bu alma da xəyalında bir qar topasına dönübmüş. Sonra qarlı-çovğunlu bir gecəyə düşübmüş. O gecəyə ki, Cavad üç canavarla təkbaşına döyüşürmüştə. Ancaq təvazökarlıqla Mehriyə: – Əgər mən səni doğrudan da sevməsəydəm, bütün gecəni yalquzaqlarla əlbəyaxa vuruşmadım – dedi. Mən əmim oğlunun əfsanəvi rəşadətini qızların maraq dolu gözlərində daha da reallaşdırmaq məqsədi ilə: – Bəs sən canavarlardan qorxmadın? – deyə Cavaddan soruştum. O inamlı mənə: – Gərək qorxunun gözlərinə elə baxasan ki, sən ondan yox, o səndən qorxsun! – dedi. Mehri yenə də öz ömür yoldaşını hirsləndirmək niyyətilə: – Axı sənə kim demişdi ki, öz kəndinizin gözəl-göyçək qızlarını qoyub yol ölçə-ölçə qız sorağıyla gəlib bizim kəndə çıxasan? – dedi. Qızlar bu dəfə elə şaqqa-naq çəkdi ki, al yanaqlarının şölələri Cavadın sifətinə

də düşdü. Əmim oğlu yenə də qızardı. Qızların üzünə baxmadan etiraf dolu səslə: – Mənə heç kim, heç nə deməmişdi. Ancaq sənin öz hənirin məni Sumaya getirmişdi, – dedi. Sanki başımız üstdən keçən soyuq buludlar qızların isti yanaqlarına qondu. Şaqraq gülüşləri buzlar tək dodaqlarında dondu. Qara qaşları iri gözlərinin üstdə şəvə cığırlar tək gərildi. Sonra ətəkləri cilçıraqlı yollar tək Sumaya doğru uzandıqca uzandı. Mehrigilin yaşadığı Suma kəndi ilə bizim kəndimiz Çanaxbulaq arasındaki yol iki ağacdən artıq olmazdı. Ancaq bu yol gözişləməz bir çəmənlilikdən keçirdi. Sanki Ərdəbil mahalindəki bütün çəmənləri yiğib bir-birinə tikmiş, nəhəng, yaşıł, hamar bir süfrə tək iki kəndin arasına sərmişdilər. Mehrigilin əсли də bizim kəndimiz Çanaxbulaqdan idi. Sonra, nədənsə, atası Yolçu ailəsini də götürüb Sumaya köcmüşdü. Yolçunun əsl adı Sadıq idi. O çərçiliklə məşğul olardı. Qənd, çay, düyü, kişmiş, çit, ədva yüksəlmiş atının cilovundan yapışib yazda Savalanə qalxar, qışda isə Muğana enərdi. Apardığı şeyləri alaçıqlı obalarda şahsevənlərlə yağa, pendirə, yuna, dəriyə, bağırsağa dəyişib qayıdardı. Sadıq ilin bütün fəsil-lərində yollarda olduğu üçün sanki əsl adını da yollarda salıb itirmişdi. Kənddə ona “Yolçu” ləqəbi vermişdilər. Ancaq bu ləqəb Sadığa doğrudan da yaraşındı. O həmişə belinə qurşaq bağlar, ayağına qıbçaq ayaqqabılar geyər, başına qulaqlı papaq qoyardı. Bir sözlə, səfərə hazır vəziyyətdə olardı. Sumadan Çanaxbulağı baxanda o, Savalanın qoynunda daştullu bir amfiteatralı bənzəyir. Sanki çanaxbulaqlılar bu amfiteatrı ona görə

düzəltmişdilər ki, uca sıralarda əyləşib gündüzlər Bağrov dağının ətəklərinə qədər uzanıb gedən Xalxal düzünün nadir gözəlliklərinə başdan-başa tamaşa etsinlər, gecələr Savalanla Bağrov arasına düşmüş kəhkəşəni andıran Ərdəbilin çıraq-çıraq yanın baxışlarındakı dərin mənanı tamam duysunlar. Gözdən heç nə qaçmasın, yaddan heç nə çıxmasın... Sumadan Çanaxbulağı baxanda təkcə Savalan deyil, həm də Savalanın böyük sinəsinə sığınmış kiçik dağlar görünür. Sanki bu dağlar qədim, səmimi, möhkəm bir ailədir. Bu ailənin əbədi başçısı isə ağ saçlı həmişəcavan Savalandır! Dağlar ülfəti ulduzlardan, insanlar isə dağlardan alıblar. Axı dağlar ulduzlara daha yaxındırlar. Dağlar ulduzlarının gecələr məclis qurub necə həsb-hal etdiyini aydın görür. Bəlkə piçiltilərini da eşidir. Dağlarda ulduzlar arandakılardan iri olur. Ülfəti ulduzlardan öyrənən dağlar öz təmiz havasını bu səma çiçəklərindən əsirgəmir. Ulduzlar dağların ətir dolu havasını udub genişlənir, iriləşir, pardاقlanır. Bəzən də ulduz karvanından ayrılan bir ulduz dağlara qovuşur. Sanki göy yarpaqlar arasında sayrısan qızıl almalardan biri saplağından qopub ağ saçlı müdrik bir qocanın yaşıl ətəyinə düşür. Sanki o, səmanın cansıxıcı məclisindən bezir. Gümrahlıq, qaynarlıq, coşgunluq istəyir. Dağlarda həmişə həyat çağlayır. Dağlarda gənclik də, qocalıq da, gözəllik də, kamillik də var! Daima nəsə qönçələşir, nəsə pardaxlanır. Nəsə gəlir, nəsə gedir. Ancaq dağlarda yorğunluq, pərişanlıq, ümidsizlik gözə çarpmır. Bəlkə ona görə insanlar vüqarı da, səbatı da, dözümü də dağlardan alır-

lar. İnsanlar dağlarda saldıqları cığırlarla öz talelərinin ilk dastanlarını yazmışlar. Sonra cığırlar dərələrdən zirvələrə doğru dikəlib getmişdir. Dərələrin dağlara ucaltdığı ilk raketlərə dönmüşdür.

Cavad arandan dağlara qalxan yolda qanad gərən qarlı-çovğunlu gecədə başına gələn o dəhşətli hadisəni yalnız bircə dəfə danışmışdı. Özü də həmin gecənin səhəri evlərində ətrafına toplanan adamlara danışmışdı. Sonralar danışmazdı. Bəlkə o dəhşətli hadisəni təzədən yadına salmaq istəməzdı. Bəlkə də o ölüm-dirim savaşında canavarlara qalib gəldiyini yenidən dilinə gətməyi tay-tuş içində bir lovğalıq sanardı. Nə isə, bilmirəm. Ancaq onu bilirəm ki, Cavad bu haqda daha heç nə deməzdi. İndi də qızların ən gözəli olan Gulkənd o dəhşətli hadisəni danışmağı Cavaddan təkidlə xahiş etdikdə təvazökar qalib susdu. Mən bu zərif qızın incə səsində dilə gələn xahişin yerə düşüb yumşaq çəmən üstə belə, sınaçağından qorxdum. Sağ əlimi göyə qaldırıb sanki xahişi havada qaparaq: – Qoy mən danışım – dedim. Sonra heç zaman unuda bilməyəcəyim o dəhşətli hadisəni intizar baxışlı qızlara hərarətlə danışmağa başladım.

Axşamdan kəndin başı üstə hiddətlə uçan çovğunun gümüş xallı qanadları uca çinarların möhkəm budaqlarına dəyib sınmışdı. O, havada qala bilməyib nəhəng qu quşu tək kəndin sinəsinə qonmuşdu. Birdən qapımız elə şiddətlə döyüldü ki, az qaldı səsindən nəhəng qu quşu da hürküb qaça. Mən çovğunun meydan oxuyan nərəsindən obaşdana qədər yata bilməmişdim. Gözləri-

mi elə təzəcə yummuşdum ki, qapının səsi məni də ya- tağında silkələyib oyatdı. Qalxıb qapını açmaq istədim. Ancaq qapını hər gün dan yeri ağarmamışdan qabaq evimizin toranını ağ saçının işığı ilə boyayan ana nə-nəm Qərib açdı. Əmimin kiçik oğlu Qılinc evə girdi. Onun al yanaqları kəndin sinəsinə qonmuş nəhəng qu quşunun siniq qanadları tək ağarmışdı. Sanki Qılinc hardasa aldığı qılinc zərbəsindən sarsılmışdı. O kövrə-lə-kövrələ mənə: – Qağam Sumadan qayıdanda gecə yolda çovguna düşüb. Dədəm məni sənin dalınca göndərdi. Dedi tez bizə gəlsin. Dur, geyin, gedək! – dedi. Gözlərim kəlləmə çıxdı. – Bəs indi Cavad özü haradadır? – deyə Qılincin üstünə qışqırdım. Sanki Cavadın çovguna düşməsinə Qılinc səbəb olmuşdu. – Evdədir! – deyə Qılinc həyəcandan titrəyən dililə təlaşdan quru- muş dodaqlarını yaladı. Mən qalın yorğanı üstündən kənara atıb dərindən nəfəs aldım. Sanki ciynimdən ağır yük götürüldü. Tələsik geyinib Qılinci gözləmədən əmimgilə qaçıdım. Əmimin ortancı oğlu Əşrəf həyətdə samovara od salırdı. Ondan: – Cavad necədir? – deyə soruştum. O mənə baxıb başını buladı. Yeyin addımlarla evə keçdim. Cavad yataqda uzanmışdı. Üstünə iki qalın yorğan örtmüdüllər. Ətrafına qonşular yiğilmişdi. Əmim Cavadın gah əllərini, gah ayaqlarını ovurdu, gah yanaqlarını, gah qulaqlarını siğallayırdı. Əmimin yega-nə qızı Həvvə (əmim qızına ata nənəmin adını qoymuşdu) mis ləyəndə tez-tez umac ovurdu. Ancaq iri gözlərində gilələnən büllur yaşları saxlaya bilmirdi. Göz yaşları hamar yanaqlarına yuvarlanırdı. Sanki böyük

qardaşı üçün bişirəcəyi aşa ləyəndə ovduğu umac azlıq edirdi. Qız göz yaşlarından da umac ovurdu. Özü də elə umac ovurdu ki, bişirməyə ehtiyac qalmırı. Bu umaca əl vuran olsaydı, barmaqları yanardı. Həvvə Cavadı çox istəyirdi. Özü əmimin ikinci övladı olsa da, hörmət naminə qardaşına o da qağa deyirdi.

Cavad məni görən tək gülümsədi. Yenə doğma gözlərdə tanış təbəssüm çağladı. Sanki yaz gəldi. Qoşa bulağın şüşə buzları sindi. Donmuş suları qaynadı. Dərinliklərində gizlənmiş ulduzları üzə çıxıb parladı. Əmim oğlu başına gələn dəhşətli hadisəni aram-aram danışmağa başladı.

Cavad Məşədi İbad tək Sumaya adaxlibazlığa gedibmiş. Hava sakit, göy açılmış. Birdən üfüqdə bir parça bulud ağarır. Bulud topası yumaq tək böyüməyə başlayır. Elə böyüyür ki, Bağrovdan Savalana qədər uzanır. Sonra yerin üstə boz, iri, nəm bir süfrə toxuyub salır. Göydən bu süfrəyə ağ noğullar ələnir... Hardansa əsən külək sanki bu süfrədəki noğulları vurub dağıdır. Hava qaraldıqca yağan qar da şiddətlənir. Sanki qar qaranlıqda öz yolunu öz işığı ilə daha da aydınlaşdırmaq üçün şiddətlənir. Sumadakıların qəti etirazlarına baxmayaraq Cavad Çanaxbulağa yola düşür. Bir qədər Sumadan aralandıqdan sonra bu piyada yolçunun üstünə üç canavar düşür. Ancaq Cavad özünü itirmir. Dərhal əl fənərini cibindən çıxarıb yandırır. Od görən canavarlar duruxub bir an dayanır. Sonra ac olduqlarını xatırlayıb təzədən hücuma keçir. Cavad yanar fənəri havada yel-ləməyə başlayır. Sanki bu hərəkətləri ilə canavarları

qovmaq istəyir. Gözləri qızmış yalquzaqlar isə öz yeganə şikarlarından əl çəkə bilmir. Canavarlardan biri Cavadın qarşısına keçib dal ayaqlarıyla qarı sovurmağa başlayır. Guya külək qarı zəif sovurmuş, bu isə yalquzaqlara sərfəli deyilmiş. Bəli! Qarşidakı canavar Cavadın gözlərini qarla doldurmaq üçün sovruq atır. Qar xırmanı yaradır. Bundan bir şey hasil olmadığını görüb gözlərinin oduyla sovruğa yanğın da salır. Ancaq bundan da bir şey çıxmır. Cavadın əlində yanın fənərin şölösi sovruq atan canavarın gözlərində qarlı düzün özü boyda yanğına çevrilir. O, qorxusundan təşnə bir pəhləvanın dili tək yanın fənərə yaxınlaşa bilmir. Canavarlardan biri Cavadın sağı ilə, biri isə solu ilə gedir. Tənha yolçunu ovsuna salmağa çalışır ki, o ayağını cızıqdan kənara qoya bilməsin. Canavarlar növbə ilə Cavadın həm qarşısında sovruq atır, həm də yanlarında gedə-ge-də dincəlirmiş. Cavad isə nəfəsini də dərə bilmirmiş. Deyirlər insanın həyatı bəzən bir tükdən asılı olur. Cavadın da həyatı ayaqlarının bircə dəfə büdrəməsindən, gözlərinin bircə dəfə çəşmasından, əllərinin bircə dəfə titrəməsindən asılı imiş. Cavad isə: “Ölmək-öl-məkdir, xırıldamaq nə deməkdir?” – deyə cürətlə Çanaxbulağa doğru addımlayırmış. Sərrast atlığı addımlarının altında qar xırtıldıyarmış. Bu yeknəsəq xırtıltıdan əsəbiləşən canavarlar ulaşırlarmış. Külək dəydikcə man-qalın boz külləri arasında közərən odalar tək canavarların qan sağılmış gözləri də qar dənələri içində qırmızı kürələr tək sayışırmiş. Şikara tuşlanıb atılan güllələr tək havada gah yanırmiş, gah da söñurmüş. Atalar “tək

əldən səs çıxmaz” demişlər. Ancaq Cavadın tək əlindən səs də, od da, işıq da çıxır! Bu, cəsur yolçunun ürəyindəki hərarətli sevgidən qopan səs, od, işıq idi! Sanki bu səs, od, işıq deyirdi: “Yox! Acgöz vəhşilər, mən bu çovğunlu gecədə sizə təslim olub iki kəndin gözlərini həmişəlik yolda qoya bilmərəm. Bəli! Bu ağ alovlu yol nə qədər müşkül olsa da mən onu qöt etməliyəm”.

Cavad səhərə yaxın canavarlarla döyüşə-döyüşə kəndə yaxınlaşanda köməyə adam çağırır. Həm Cavadın səsinə, həm də canavarların ulaşmasına kəndin itləri səs-səsə verir. Cavadın iti öz sahibinin səsini dərhal tanır. Alovlu nəfəsilə qarı yara-yara hələ də köməyə adam çağırən səsə doğru irəliləyir. Cavadın qarşısında dal ayaqları ilə qar sovuran canavarı vəl boyda döşü ilə kənara atır. Bu zaman yuxudan hərasan durmuş kəndlilər də Cavada sarı axışır. İnsan axınının çalxalana-çalxalana yaxınlaşdığını görən canavarlar ulaya-ulaya Cavaddan aralanır. Mübariz insan iradəsi qarşısında məğlub olan yırtıcılar sanki kəndi hədələyə-hədələyə, son güllələrini ata-ata qaçırlar. Heyrətdən donmuş kəndlilər soyuqdan donmuş Cavadın sırsıralı ağaca dönmüş qollarına girib evlərinə gətirirlər.

Mən yarpaq dilli sarı royalı andıran çəməndə səsləndirdiyim çovğunlu gecə nəgməsinin son akordlarını vurub maraqla qızlara baxdım. Onlar daha mənə yox, heyrətlə Cavada baxdır. O isə hələ də susurdu. Sanki bu söhbət özü haqda deyil, başqası haqda idi. Qızlar əsl qoçaqlığın da, hünərin də, təvazökarlığın da necə olduğunu ilk dəfə Cavadın simasında görürdülər. Kəndimi-

zin mehriban, təmiz, zirək gözəlləri əmim oğluna qıbtə ilə baxırdılar. Az qala Cavadı gözə gətirəcəklər. Lakin bu zaman Mehrinin məhəbbətlə dolu şəvə gözləri iri, şəffaf, nadir göz muncuqları tək parladı. Birdən “üşüdüm” deyə gəlin ayağa qalxdı. O doğrudan da üzüyürdü. Ancaq bilmirdim ki, gəlini üzüdən ürəyinə dolan o soyuq qısqanlıq duyğularıdırmı, yoxsa üstünə yağan o çovğunlu gecənin qarıdır? Biz də qalxdıq. Qızlarla görüşüb ayrılmak istərkən Gulkənd bizi saxladı. Sonra yaşıl çəməndə ağaran ciğirlə bağ komasına doğru qaçmağa başladı. Biz maraqla qızın dalınca baxdıq. Ağ ciğir Gulkəndin yalın ayaqları altında torpağın yaşılı çuxa üstündən taxlığı ovxarlı qılınc tək parlayırdı. Ancaq bu qılınc qızın zərif ayaqlarını kəsəcəyindən qorxub yerindən tərpənmirdi. Gulkənd isə qaçırdı. Qaçdıqca körpə, əlvan, qəşəng payız gullərindən ayaqlarına düşmüş incə naxışlar qılınc işığında daha aydın görünürdü. Qızın komaya girməyi ilə çıxmağı bir oldu. Gulkəndin əlində seçmə almalarla dolu qəşəng bir səbət vardı. Qız əvvəl dayanıb gülə-gülə bizə baxdı. Sonra səbəti yuxarı qaldırıb ehmalca əlində sanballadı. Sanki səbətin çəkisini, dəyərini yoxlamaq istəyirdi. Gulkənd bu vəziyyətdə dahi bir rəssamin yaşılı parça üzərində əlvan boyalarla yaratdığı nadir bir gözəlin canlı surətinə bənzeyirdi. Ancaq qızın bu vəziyyəti də bir an çəkdi. O komadan pərvazlanmış bir quş tək yanımıza uçdu. Mən gözaltı səbətə baxdım. Bu səbəti qızlar özləri Neştəri çayının sahillərindən kəsdikləri söyüd şüylərindən toxumuşdular. Səbətin üstündə qızların məharətli əllərinin naxışla-

rı da qalmışdı, hərarətli nəfəslərinin ətri də. Səbətdəki almaların ətri adamı uzaqdan vururdu. Sanki səbət bu bağın almaları ilə deyil, hansı xəzinəninsə yaqtları ilə doldurulmuşdu. Gulkənd keçib Cavadın qarşısında dayandı. Bir pərəstişkar tək qalibin təbəssümlü gözlərinə qürurla baxdı: – Sağ ol, – dedi – El oğlu! Qeyrətinə, etibarına, hünərinə görə sağ ol! – Sonra səbəti Cavadə uzadıb: – Xahiş edirəm götürəsən, – dedi, – bayaq xahişimi yerə saldın,ancaq ümidvaram ki, indi salmayacaqsan! Bu zaman Gulkəndin məlahətli səsində giley də var idi, həsəd də, tənqid də var idi, tərif də! – Sən də sağ ol, Gulkənd, təşəkkür edirəm! – deyə Cavad səbəti qızdan aldı. Mən Gulkəndin xətrinə dəyməsin deyə, səbəti Cavadın əlindən almadım. Bağların nəgməkar keşikçiləri ilə sağıllaşıb Neştəri çayının sahilinə endik. Sahildə səbəti Cavadın əlindən aldım. Axı mən duradura təzəbəy əmim oğlunun təzəgəlin yanında səbət götürməsi yaxşı deyildi. Bu təzəbəyin təzə yaraşığını poza bilərdi. Biz Neştəri çayını keçib quzey sahildəki yolla kəndə qalxanda güney sahildəki bağda Gulkənd oxuyurdu:

**Bağlarda küləyə bax,
Dağlarda şimşəyə bax,
Ayaq saxla, dalınca
Mələyən ürəyə bax!**

**Bir qızdım, gülə döndüm,
Gileyli dilə döndüm.
İstisini duymamış
Odunda külə döndüm.**

**Qoyma arxanda məni,
Apar yaxanda məni,
Dedim suyundan içim,
Boğdun dalğanda məni.**

Qız bu yaniqlı sözləri niyə oxuyurdu, kimə deyir-di? Sanki Gulkənd bağda bir nəgmə tonqalı çatmışdı. Bu tonqalın tüstüsü görünməsə də alovu Neştəri çayı-nın soyuq dalğalarını yara-yara keçib yolda bizim üz-gözümüzü qarsırdı. Yox! Qızın səsi elə məlahətli, nəgməsi elə təravətli idi ki, öz uyarlı vəhdətilə hamı-mızı sehrləmişdi. Biz kəndə qədər ürəyi sözlə dolu mehriban yolcular tək yanaşı addımlasaq da susurduq. Küsülü adamlar tək dinib-danışmırıq. Mən əlimdəki alma dolu səbətə baxa-baxa düşünürdüm ki, Gulkənd doğrudan da kəndimizin gülüdür! Özü də pardaxlanmış gülü! Sanki qızın ipək yanaqlarına bağdan dərdiyi ətir-li almaların al şəfəqləri hopmuşdu. Şəffaf gözlərinə əl-üzünü yuduğu Neştəri çayının parlaq ulduzları səpələnmişdi. Mərmər sinəsinə havasını ududuğu Savalanın peşmək qarları ələnmişdi. Yaqt dodaqlarına Bağrov dağından qalxıb kəndimizin üzünə gülümşəyən munis Günəşin hərarətli təbəssümləri qonmuşdu...

Bir aydan sonra qonşu kənddən Gulkəndgilə elçilər gəlir. Qızın atası Fərman əmi dünyagörmüş bir adamdı. O arvadını çağırıb Gulkəndin yanına göndərir ki, qızının rəyini öyrənsin. Qismət xala məsələni Gulkəndə açanda otaqda qəribə bir mənzərə yaranır. Qız qollarını açıb anasının boynunu qucaqlayır. Sonra başını onun ciyininə qoyub hönkür-hönkür ağlayır. Yazılıq arvad ürə-

yindən dilinə gətirdiyi sözdən peşman olur: – Ağlama, qızım – deyir, – neynək, əgər könlün yoxsa, atan elçi-ləri nəzakətlə başa salıb hörmətlə geri qaytarar. Ancaq qız danışmir. Yenə də ağlayır. Qismət xala bilmir ki, Gulkənd onun çiyinlərini isladan göz yaşları ilə öz kön-lündə yuvalanan nakam bir sevginin izlərini silmək istəyir. Gulkənd haçandan-haçana: – Yox! – deyir, – ra-ziyam! Ana öz gözlərinin qabağında böyüyən, qohum evinə də tək getməyən, nişandan, toydan, ərdən söhbət düşəndə başını aşağı salan qızındakı bu cürətə heyrət edir. Ancaq nahaq yerə. İnsan ömür yolu üstəki mən-zillərin birincisində xoşbəxtlik tapmayanda cürətlə ikincisinə doğru addımlamırı? Məgər insan səadət üçün doğulmayıb? Gulkənd də bu səadət naminə öz doğma adamlarından, gözəl rəfiqələrindən, əvan xatirələrin-dən istər-istəməz ayrılmağı qərara alır. Xatirə kül altında qalan közə bənzeyir. Bəzən o ehtiraslı bir nəfəsdən də alışib-yanır. İşığına baxan gözü qamaşdırır. Şöləsinə uzanan əli qarsır. İstisinə qızınan bədəni alovlandırır. Gözü qamaşan, əli qarsalanan, bədəni alovlanan adam öz yanğını söndürmək üçün daha dayaz bir arx, sisqa bulaq, kiçik şəlalə deyil, təlatümlü dəniz axtarır. Belə bir dənizin soyuq dalğaları günüşi üşüyən qızıl xəzan-da bizim kəndimizin gülünü də yaxasından qoparıb apardı...

Xatirə insanın özü deməkdir! Ancaq insan bəzən özündən də uzaqlaşmağa çalışır. Bu niyyət ürəkdə o zaman qabarır ki, artıq insan dəmir qəfəsə dənən xati-rənin içində sıxlıq, əzilir, çırpınır. Harasa uçmaq, har-

dasa bir təsəlli tapıb xatirəsini təzələmək istəyir. Axı təzə xatirə köhnə xatirə üstündəki təbəqəyə çevrilir. Bizim kəndimizin gülü də yalnız belə təbəqəyə dönəcək bir xatirənin xatirinə qonşu kəndin döşünə qondu...

Ömürlər də qayalar tək müxtəlifdir. Elə ömür var ki, illər onu rəndələyə-rəndələyə hələ yarıya çatmamış kələ-kötürünü hamarlayıb sinəsini məslək yürüşünün keçəcəyi düz yola çevirir. Mənim ömrümü illər sığalla-mamışdı ki, sabit də qala bilsin. Elə rəndələmişdi ki, kürədən təzə çıxan bühlur aynaya döndərmişdi. Bu ay-nada ancaq iradəm, cəsarətim, inamım dəyişmədi. Mə-nim haqq sözümü alçaq adamların üzünə sax deməyim Cavadın xoşuna gələrdi. Qışın ilk günləri idi. Ağanın şəhərdəki malikanəsinə taxıl qəlləsi daşınırı. Mübaşirə quyruq bulayan katdaya dedim ki, axı niyə bu qədər alçalırsan? Məgər sən insan deyilsən? Nə üçün öz ləya-qətini ayaqlar altına atırsan? Katda dinmədi. Mənə tərs-tərs baxıb getdi. O özü əmimgilin tayfasından idi. Ancaq kənddə təklənmişdi. Sərvət, qulluq, məqam ehtirası katdanı əməkçi insanlardan ayırmışdı. O yalnız ağaya güvənirdi. Mən isə həm əmimgilin, həm də dayımgilin böyük, zəhmətkeş, məğrur tayfalarına arxa-lanırdım. Katda yel olsa da gözlərimi üfürə bilməzdi. Ağanın məmurları harayına çatınca qohumlarım katda-nın tükünü yoldarı. Ancaq ağa da dövlət, nüfuz, zor sahibi idi. Dalını divana bağlamışdı.

Dəmir gündüz də, gecə də işləyir. İnsanın bütün ar-zularını yerinə yetirir. Amma nədənsə dəmirin qiyməti ucuz, hardasa yatan qızılınsa qiyməti bahadır. Halbuki, əgər qızıl kəşf olunmasayıdı da həyat elə dəmirlə

keçinə bilərdi. Ancaq dəmir olmasayı, qızıl dəmirin işini görə bilməzdi. Yaxşı ki, dəmir qızıldan əvvəl keşf edilmişdir. Yoxsa insan heç nə edə bilməzdi. Həyatda insana yaramaqda mənim taleyim də dəmirin taleyinə bənzeyirdi. Katdanın ardınca istehza ilə baxan Cavad: – Ey qoca dünya, müdrik dünya. Ayıq ol! Əgər alçaq adamlar səni də özləri ilə bərabər alçaltsa, onda səni dikəltmək mümkün olmayacaq. Hətta başımız üstdəki sarı ulduzlar nəhəngdən də nəhəng qızıl zənbillərə dönüb səni göyə qaldırmaq üçün yerə ensələr də mümkün olmayacaq. Amandır, özünü gözlə! – dedi.

Mehri şaqqanaq çəkdi. Cavada sataşmaq məqsədilə: – Maşallah, sən nə dərin ağıl dəryası imişsən? Mən niyə indiyə qədər bu dəryanın göz qamaşdırıan inciləri ni görə bilməmişəm? – dedi. Cavad özünü sindirmədi. Laqeydliklə Mehriyə: – Çox dərin ağıl dəryası olmaq da bir şey deyil – dedi. – Nəyə görə ki? – deyə Mehri Cavaddan soruşdu. – Ona görə ki, adam özü də öz ağıl dəryasının dərinliklərində bata bilər – dedi.

Sanki bu tövsiyəni canıyananlıqla Mehriyə deyib mənə eşitdirən Cavad bayaq əmisi oğlunun cəsarətli olmasından qürurlanıb dünyaya müraciətlə monoloq oxuyan adam deyildi. Bildim ki, mənim insanlıq naminə söyü üzə deməyimdən, heç nədən çəkinmədiyimdən Cavad könlündə fərəh də duyur, təlaş da keçirir. Mən xatirələr dünyasını bir gecədə başa vura bilməyəcəyimi dərk edib yatağıma girdim. Özümü birtəhər yuxuya verdim.

...Səhər tarix institutunda ağ saçlı ana Vətənin ifti-xarla dolu tərcüməyi-halını yazan fədakar alımlərlə

görüşə getdim. Tarixçiləri yalnız həkimlərlə müqayisə etmək olar. Axı tarixçilərin işləri də həkimlərin işləri qədər məsuliyyətlidir. Bəlkə daha çox məsuliyyətlidir. Həkim xəstənin tibb vərəqində diaqnozu səhv yazsa ondan ancaq bir adam şikəst olar. Tarixçi isə araşdırıldığı mənbələrdə nöqsan buraxsa bir xalqın həyat salnaməsini təhrif edər. Mən tarixçi alımlar qarşısında Bakı, Təbriz, Qız qalası, Ərk qalası haqqında yazdığını şeirlərimi oxudum. Şair ürəkli tarix qaranquşları mənə haradansa aldıqları qısa ömürlü gül dəmətlərindən deyil, özlərinin yazdıqları uzun ömürlü kitablardan hədiyyə verdilər. Evə qayıtdım. Həyat yoldaşım süfrə açdı. Əlimi süfrəyə uzatmamış telefon uzun-uzadı cingildədi. Dəstəyi oğlum qaldırdı: – Ata! Tehrandandır! – dedi. Qədim adətimizə görə süfrə üstdən qalxmaq günahdır. Ancaq mən qalxdım. Bəs necə? Axı təşnə bir adəmin su içməsi günah deyil, savabdır! Mən isə adı su deyil, bir insan ömrünün müddəti qədər həsrətini çəkdiyim əzizimin yanğıma məlhəm olacaq səsini içəcəkdir! Bu savabdan da savab deyilmi? Dəstəyi dərhal oğlumdan aldım:

– Alo, danışan kimdir?

– Danışan Cavaddır!

– Baba??

– Ay can! Dünən gecə evə gələntək gəlin sənin zəng vurdugunu böyük sevinclə dedi. Mən də gecəyarısına qədər sənə zəng vurdum. Çox təəssüf ki, tuta bilmədim.

Ürəyimdə gəlinin yaddasına heyran qaldım. Dərhal yadıma düşdü ki, gecələr telefonu qovşaqdan çıxarıraq. “Gecəyarısı bizə kim zəng vuracaq” deyə düşüñürdük. Sən demə, zəng vuran olacaqmış! İntizar fürsət tapannda nə məkana baxır, nə də zamana. Yalnız gözlərini zillədiyi hədəfə doğru can atır.

– Gecələr telefonu qovşaqdan çıxarıraq. Mən hardan biləydim ki, babam gecəyarı mənə zəng vuracaq? Yoxsa bütün gecəni yatmayıb telefonun keşiyini çəkərdim.

– Sən gərək biləydin ki, mən qırx ilə yaxındır ki, narahat ürəyimin titrək tellərini telefon xətlərinə çevirib əmim oğlunun xəyalı ilə danışıram.

– Haqqın var, baba! Yaxşı, hələ de görüm necəsən? Uşaqlar necədir? Həvva Əşrəf, Qılınc necədir?

– Həvva kənddə, Əşrəf Ənzəlidə, Qılınc isə Ərdəbildədir. Hamısı da sağ-salamatdır.

– Cox şükür!

– Bəs sən necəsən? Ailə qurubsan?

– Bəli!

– Neçə uşağın var?

– Dörd! Hamısı da ali təhsilli!

– Allah saxlasın! Hansı sənətin sahibidirlər?

– İki qızım həkimdir. Bir qızım iqtisadçıdır. Oğlum isə rejissordur.

– Maşallah!

Mən danışirdim. Qollarımı havada oynada-oynada danışirdim. Dəstəyi gah bu əlimə, gah da o biri əlimə verə-verə danışirdim. Sanki telefon xətləri qollarıma

sarınmış hicran ipləri idi. Qollarımı dartıb o iplərin arasından çıxartmışdım. Daha azad dolandırıldım. Sanki həyatımızda donmuş ayrılıq illəri çağlayan səsimizin hərarətli axarında əriyirdi. Biz bu axarda üzə-üzə gəncliyimizin sahillərinə çıxırdıq. Mən onu gəncliyimdə necə görmüşdüm, elə də xatırlayırdım. Yəqin ki, o da məni gəncliyində necə görmüşdüsə, elə də xatırlayırdı. Sən demə, uzun ayrılıq aramızdakı ülfət tellərini qırıb tökübmüşsə də, könlümüzdəki möhkəm qürur görüş inamını qoruyub saxlayıbmış. Biz danışırdıq. Səsimiz hərarətlə, əzəmətlə, qətiyyətlə gurlayırdı. Zirvələri həmişə qarla örtülü olan dağların başlarında çaxan şimşəklər də həmişə belə hərarətlə, əzəmətlə, qətiyyətlə gurlamırmı? Qoca dağların cavan səslərinə dönmürmü? Bəlkə elə ona görə dağlara həmişəcavan deyirlər? Mən eşitmişdim ki, satqın şahın açıq qapı siyasəti ucbatından kəndlilər axın-axın şəhərlərə köçmülər. Kəndlər baxımsızlıq üzündən dağılıbdır. Ona görə bizim də kəndimizin gözəl bağlarının tələf olması xiffəti mənim ürəyimdə Vətən həsrəti qədər böyük nisgil olmuşdu. Təşvişlə Cavaddan soruşdum:

– Hələ de görüm, gəncliyimizdə gəzdiyimiz o sahil bağları dururmu? Yoxsa... Deyəsən əmim oğlu səsimdəki təşvişi duydı. Sözlərimi tamamlamağa qoymadı:

– Durur! Durur! Həm də ikiqat çoxalıb.

Dərindən nəfəs aldım. Sanki bağların üstünə gələn bələni nəfəsimlə qovmaq istədim. Gülkəndi xatırladım. Özü də elə gördüğüm yaşda, biçimdə, ovqatda xatırladım. Alma dolu səbətilə, təbəssüm dolu baxışıyla,

məhəbbət dolu ürəyiylə xatırladım. Qızın tanış nəğməsinin nisgilli notları telefon xətlərindən axıb qulağıma doldu. Gulkəndin taleyini Cavaddan soruşmaq istədim. Ancaq dilimin ucundan qaytardım. Doğrusu, Mehrinin inciyəcəyindən ehtiyat etdim.

- Mehri bacım necədir?
- Yaxşıdır, sənə salamı var!
- Mənim də salamımı mehriban gəlinimizə yetir!
- Məmnuniyyətlə yetirərəm. Sənə nə lazımdırsa, de, göndərim!
- Heç nə lazım deyil. Sizin salamatlığınızdan başqa.
- Mən demədim ki, sənin nəyə isə ehtiyacın var.

Dedim ki, sovqat göndərim.

- Mənim istədiyimi sən sovqat göndərə bilməzsən!
- Niyə?
- Gücün çatmaz.
- O nədir elə?
- O Vətəndir!

Cavad susdu. Daha danışmadı. Mən dedim:

- Onda sən mənim sovqatımı Vətənə çatdır.
- Hansı sovqatını?
- Mənim ürəyimi!

Cavad kövrəldi. Tutuldu. Susdu, haçandan-haçana:
– Quşını^{*} həyat yoldaşına ver – dedi. Dəstəyi yanımızda dayanan Şəfiqəyə verdim. Cavad üzünü görmədiyi gəlinləri ilə elə ucadan danışındı ki, səsini mən də aydın eşidirdim. O deyirdi:

^{*}dəstəyi

– Xanım, siz allah mənim əmim oğlundan muğayat olun! O o tayda da təkdir, bu tayda da. Nə qardaşı var, nə də bacısı. Onun qardaşları da, bacıları da əmilərinin, dayılarının, bobilərinin, xalalarının övladlarıdır. Hamısı da bu taydadır. Əmim oğlunun əli əlimizə çatana qədər onun həyatını qorumağı sizdən xahiş edirəm – dedi. Cavad sanki həyat yoldaşına yalvarıldı. Ancaq bilmirdi ki, mənim həyat yoldaşım həm də mənim həyat keşikçimdir! Bunu bilsəydi, sədaqətli həyat keşikçisinə xahiş əvəzinə öz minnətdarlığını bildirirdi. Mən Cavadı qınamırdım. Görmədiyi adamı hardan tanıya bilərdi? Dözə bilmədim. Dəstəyi həyat yoldaşından alıb əmim oğluna:

– Yox, baba, mən tək deyiləm. Dünyada məndən arxalı adam yoxdur. Arazın bu tayı da mənim arxamdır, o tayı da! – dedim.

Cavad yenə də yalvarıcı bir səslə:

– Xahiş edirəm telefonunuzu gecələr qovşaqdan çıxarmayasınız. Telefonunuz zəng vuranda isə narahat olmayıasınız. Biləsiniz ki, zəng vuran bizik. Gündüzlər beynəlxalq telefon xətləri qarışq olduğundan sizin nömrənizi ala bilmirik. Səslər yalnız gecəyarısı seyrəlir. Danışmaq da onda asanlaşır. Axı bir də nəzərə almaq lazımdır ki, biz haçandır danışmırıq. Madam ki, hələlik Vətəndə görüşə bilmirik, heç olmasa telefonda danışaq... – dedi.

– Elədir, mənim babam! Tək beynəlxalq telefon xətləri deyil, beynəlxalq yollar da qarışqdır. Bu boyda dünyada xəyallar dumanlı, ürekler səksəkəli, baxışlar intizarlıdır. Təlatümlü dünya ağır yükə dolu nəhəng

cuvala bənzəyir. Hardansa sözülür. İnsanlar çitəyirlər. Yenə haradansa sözülür. İnsanlar çitəyirlər. Haçansa partlamaq qorxusunu isə birdəfəlik çitəyib qurtara bilmirlər ki, bilmirlər. Ancaq siz istədiyiniz zaman bizə zəng vurun! Biz narahat olmarıq. Siz də narahat olmayı! Kaş, səsiniz yalnız telefon xətlərindən gəlməyə, gün ola, özünüz də buyurub qapımızdan içəri girəsiniz... Məndən bütün qohum-əqrabaya salam de!

- Baş üstə! Başına dönüm!
- Mənim əvəzimdə doğmalarımın hamısını öp!
- Göz üstə! Gözünə qurban!

Cavadın vədlərində bir şirinlik yanğısıvardı. Elə şirin danışındı ki, az qalırdı dodaqlarına söykədiyim telefon dəstəyinin ağızlığını Savalan balı tökülmüş nəlbəki tək yalayım. Yox, yalamağa ehtiyac qalmamışdı. Onsuz da sanki ağızlığın özündən dodaqlarına Savalan balı sözüldü...

- Mənim də... Daha doğrusu Mehrinin də səndən bir xahişi var.
- Buyurun! Canla-başla hazırlam!
- Şeirlərindən bir neçəsini öz səsinlə ləntə yazdırıb bizə göndərəsən.
- Göz üstə!

Düşündüm ki, nə olaydı bizi müvəqqəti birləşdirən bu telefon xətləri bir də ayrılmayayıdı, bir-birimizə əbədi bağlayayıdı! Sonra düşündüm ki, yox, telefon xətləri də haradasa qırıla bilər. Elə qırıldı da. Danışiq qurtardı. Ancaq nisgillər, arzular, təsəvvürlər qurtarmadı. Sonra düşündüm ki, bu nazik telefon xətləri haçansa qadir insan qollarına dönüb nisgilləri, arzuları, təsəvvürləri qucaqlamalıdır! Səz həmişə ürəkdə, səs həmişə boğazda, arzu həmişə gözdə, gül həmişə qönçədə, gүnəş həmişə buludda qala bilməz! Yox! Səz deyilməli, səs ucalmalı, arzu həqiqətləşməli, gül pardaxlanmalı, günəş parlamatıdır! Bəli! Qarışq yollar ayrılmalı, bulanıq sular durulmalıdır, dağınıq fikirlər cəmləşməlidir! Otağın pəncərəsini taybatay açıb dənizə baxdım. Dənizdə aşarısan qırçın ləpələr mavi sular üstə sərilmiş nadir naxışlı ağ tülü andırırdı. Yox! Zəncir açmış ləpələr bir ömür karvanının həyat yolunda saldığı kələ-kötür ləpir-lərə bənzəyirdi. Üfüqə baxdım. Üfüqdə bədrlənmiş Ay geniş açılmış göy vərəqdə zamanın qızıl ulduzlarla yazdığı qərarın altına vurulmuş iri möhürü xatırladırı...

NİKBİN ADAM

Bir gün axşam hamamda çımirdim. Telefon zəng çaldı. Dəstəyi Şəfiqə qaldırdı. Sonra mənə dedi ki, Mirrəhim Vilayidir. Səni istəyir. Yaman həyəcanlıdır. Şəfiqəyə dedim ki, dəstəyi mənə ver. Dəstəyi alıb Mirrəhim Vilayi ilə salamlaşdım, əhvallaşdım. Doğrudan da yaman həyəcanlı idi. O, hiddətlə mənə: – Neçə vaxtdır sənə bir məsələ haqqında şeir yazmağı demək isteyirəm. Deyə bilmirəm – dedi. Mən maraqla: – Hansı məsələ haqqında? – deyə soruşdum. O coşgunluqla: – A kişi, qəzetləri, jurnalları, kitabları oxuyuram, radiolarla qulaq asıram. Bütün dövlətlər bir-birindən ayrı düşmüş qohumların öz ərazisində görüşməyinə icazə verir, şərait yaradır. Ancaq biz Cənubi Azərbaycandakı doğmalarımızla görüşmək üçün gərək ya Avropa, ya

Amerika ölkələrinə gedək. Halbuki Araz çayının eni cəmi beş addımdır. Bu taydan kimi çağırısan, o tayda eşidər. Məgər bu görüşü ya bu tayda, ya da o tayda təşkil etmək olmaz? Sən bu haqda bir şeir yaz. Elə bili-rəm ki, sən o şeirdə bu taydakı bütün siyasi mühacirlərin görüş arzusunu daha təsirli verə bilərsən – dedi. Mən etirafla: – Bu məsələ məni də çoxdan düşündürür. Bu haqda bir şey yazmaq istəyirəm. Sənin telefon zəngin öz təkanıyla mənim istəyimi daha da sürətləndirər. Çalışaram bir şey yazam – dedim. Sonra müsahibimlə xudahafızlışdı. Mən son illərdə təzə yazdığınış şeirləri axşamlar telefonda Mirrəhim Vilaiyyə oxuyardım. O da qürurlanardı. Sonra şəhər içində hansı tanışımıla görüşərdimsə o mənə Mirrəhimə oxuduğum şeirdən danışardı. Sən demə, axşam telefonda şeirlərimi dinləyən Mirrəhim səhər o şeirlər haqda tanışlara danışmış.

Elə hamamdaca yazacağım şeirin ilk misraları xəyalında yarandı. Bəli! Sanki başıma isti su yox, isti misralar yağdı. Nədənsə yadına buxarın hərəkətverici qüvvəsini kəşf edən alim düşdü. Axı o kəşfindən sonra hamamda qala bilməmişdi. Çılpaq şəkildə çıxıb kəşfini car çəkmişdi. Amma mən gözlədim ki, yazacağım şeirin sonrakı misraları da xəyalimdə yaransın. Hamamdan çıxanda artıq şeir beynimdə hazır idi. Yalnız kağız üzərinə köçürməyim qalırdı. Tələsə-tələsə geyinib yazı masamın arxasında əyləşdim. Şeiri xəyalimdən kağıza köçürdüm:

Vətəndən ayrıldığım
Yarım əsri haqlamış.
Ancaq məni hələ də
Öz ümidim saxlamış.

Mənə elə gəlir ki,
Ümidlə bir yaşıdayıq.
Vüsəl məclisə dönsə,
Biz hamidan başdayıq.
Fəqət hələ Vətəndə
Nə vüsəl var, nə məclis.
Gecələr yuxuda da
Munis gəzirəm, munis...
O tayda tanışları
Axtarır baxışları.
Qəribədir, bu tayda
Yaşayan tanışlarım
Əziz doğmalarının
Üzünü görsün deyə,
Uzun həsrətdən sonra
Bir salam versin deyə,
Bu dünyanın ən uzaq
Qıtəsinə yollanır.
Həsrətin sarı üzü
Xəcalətdən allanır.
Qəribədir, o tayda
Yaşayan tanışlarım,
Həsrəti gözlərində
Daşıyan tanışlarım
Əziz doğmalarının
Üzünü görsün deyə,
Uzun həsrətdən sonra
Bir salam versin deyə,
Bu dünyanın ən uzaq
Qıtəsinə yollanır.

Həsrətin sarı üzü
Xəcalətdən allanır.
Yox! Bu qəribə deyil,
Dəhşətli faciədir.
Ağız-ağız dolaşan
Qeybətli faciədir.
Arazın o tayında
Bir Culfa həsrət çəkir.
Arazın bu tayında
Bir Culfa xiffət çəkir.
Sərhəddin o tayında
Bir Astara gözləyir.
Sərhəddin bu tayında
Bir Astara izləyir.
Dünyanın o başında
Görüşə gedən insan
Bəs doğma şəhərlərdə
Haçan görüşsün, haçan?
Almaniya, Koreya
Parçalanmamış məgər?
Ayrılanlar görüşmür
Qəti vüsala qədər?
Görüşür! Bəs harada?
Öz Vətən torpağında!
Neçə-neçə şəhərin
Mehriban qucağında!
Ancaq gör Azərbaycan
Haçan bölünüb, haçan...
Hələ belə görüşə
Nə qayğı var, nə imkan.

Şeiri yazıb qurtardıqdan sonra başdan-ayağa oxuyub bir kənara qoydum. Yadıma Təbriz düşdü. Milli hökmətin son gecələrindən biri idi. Mən Təbriz radiosunda şair dostlarımıla bir neçə döyük ruhlu şeir oxuyub evə qayıtmışdım. Gecəyarı idi. Gəlinxanım xalamdan çay istədim. O bir stəkan çay süzüb qarşıma qoydu. Dalğın idim. Xalam dalğınlığımın səbəbini bilirdi. Ona görə də məndən heç nə soruşturmdu. O özü də dalğın idi. Təbrizdə dalğın görünməyən bir kəs yox idi. Çayı içdim. Sanki kimsə qulağıma piçildadı ki, niyə əyləşibsən? Durub şəhəri gəzib vəziyyəti yoxlasana. Təbrizin ecazla dolu mənzərəsinə gözlərindolusu baxsana! Kim bilir, sabah nələr olacaq? Ömürdə bir gecə də qənimətdir. Yerimdən qalxıb evdən çıxməq istəyəndə xalam mənə maraqla baxdı. Sonra mehriban-mehriban: – A bala, gecə yarıdan keçib, bu vaxt hara belə? – deyə soruşdu. Mən nəzakətlə xalama: – Şəhərə çıxıram – dedim. O heyrətlə: – A bala, şəhərdən indi gəlmədin? – dedi. Mən etirafla: – İndi gəldim. Ancaq yenə gəzmək istəyirəm – dedim. Xalam daha bir söz demədi. Küçəyə çıxdım. Gəzə-gəzə gəlib Səttarxan xiyabanına çatdım. Hava soyuq idi. Başıma papaq qoymuşdum. Qarşidan orta boylu, başı açıq bir adamın gəldiyini gördüm. Dogrusu, bu gecələrdə yoldan, bağdan, meydandan, dərbənddən, küçədən keçənlər bir-birinə ehtiyatla baxırdı... Bəli! Bu gecələrin qara qanadları altında neçə-neçə qırmızı gözlü təhlükə gizlənirdi. Mən qarşidan gələn adama diqqətlə baxdım. Dərhal tanıldım. O, Mirrəhim Vilayi idi. Mirrəhim Vilayi həm Milli məclisin katibi, həm də Təbriz firqə komitəsinin sədr müavi-

ni idi. Görüşdük. Dostum maraqla mənə: – Bu vaxt hara belə? – dedi. Mən məhrəmliklə: – Elə belə, çıxdım ki, bir az hava alım – dedim. O ərkələ: – Onda havanı birlikdə alaq – dedi və gəldiyi yolla geri qayıdış mənimlə xiyaban boyu yanaşı addımladı. Dostum hərarətlə: – Gərək biz qoymayaq ki, Təbrizin bu ətirli havasına Tehranın üfunətli havası qarışsin. Yoxsa canımız bahasına qurduğumuz bu növraq alt-üst olar. Bütün zəhmətlərimiz hədərə gedər – dedi. Sonra cibindən bir sıqaret çıxarıb alışdırdı. Dərindən sümürdü. Mənə elə gəldi ki, Mirrəhimin ağızından çıxan adı tüstü deyil, yanın üzeyinin tüstüsüdür. Yoxsa o, adı tüstüylə Təbrizin təmiz havasını korlamağa qiymazdı. Mən dostuma: – Düz deyirsən. İngilab hər il baş verən bir hadisə deyil. Onun yetişməsi üçün uzun vaxt lazımdır. Bəli! Münasib şərait yaranmadan inqilab doğa bilməz. Ona görə də döyüş meydanlarının alovlarından yaranan inqilab günəşini bütün varlığımızla qorunmayıq – dedim. Mirrəhim qürurla: – Bu axşam şairlərimizin radioda çıxışlarına məmnuniyyətlə qulaq asdim. Sənin oxuduğun şeirlər məni yaman həyəcanlandırdı. Xüsusilə “Bura Azərbaycandır” şeirin! Təzə şeirdir? – dedi. Mən: – Hə! O şeirlərin hamısını təzə yazmışam. Sabah axşam da radioda çıxışımız olacaq. İndi gərək döyüş şeirlərimiz daha əzəmətlə gurlasın. Sözlərimiz top mərmilərindən də uzağa getsin. Axı, sözün mənzili topun tuşlandığı hədəfdən çox uzaqdır – dedim. Mirrəhim etirafla: – Elədir! – dedi. Mən başımı qaldırıb göyə baxdım. Göydə qönçə-qönçə sayrısan ulduzlar irili-xirdalı arzulara bənzəyirdi. Axı, arzular da əvvəl qönçə-qönçə

olur. Sonra açılıb pardaxlanır. Necə ki, Ay pardaxlanmışdı. Mirrəhim Vilayi ilə gecəyarıdan xeyli keçənə qədər dərdləşə-dərdləşə gəzdik. Xiyabanda bir kimsə yox idi. Biz isə heç nədən ehtiyat etmirdik. İkimiz də silahlı idik. Ancaq sabah iş başında olmaliydiq. Ona görə də əl verib ayrıldıq...

Haçändi Təbrizdən çıxmışdıq. Bakıda universitetdə oxuyurdum. Mirrəhim Vilayi isə “Azərbaycan” qəzeti-nin redaktoru idi. Universitet redaksiyaya yaxın olduğu üçün hər gün dərsdən çıxanda əvvəl redaksiyaya dəyiib, sonra evə gedirdim. Bəzən Mirrəhim məni evə getmə-yə qoymurdu. Özüylə götürüb nahar etmək üçün “Yeni Avropa” restoranına aparırdı. Restoranda Qara adlı bir gitara çalan vardı. Biz hər dəfə restorana gedəndə Mirrəhim Qaraya pul verib “Qaragilə” çalmasını tapşırırdı. Qara da çalırdı. Özü də necə çalırdı? Sanki gitaranın simləri qızardılmış şıslərə dönündü. “Qaragilə” o şıslərin üstündə cızhacızla yanın kabab olurdu. Sonra bizi də kabab eləyirdi... “Yeni Avropa” restoranında olduğumuzu unudurduq. Sanırdıq ki, Təbrizin “Qrand hotel” restoranındayıq. Gözəl bir müğənni yanıqlı-yanıqlı “Qaragilə” oxuyur. Biz də riqqətlənə-riqqətlənə qulaq asırıq. Mən evə gec gələndə Şəfiqə şikayətlə mənə: – Bu vaxtacan haradasan? – deyərdi. Mən də üzrxahlıqla Mirrəhim Vilayi ilə restorana getmişdik – deyərdim. Şəfiqə heyrətlə: – Yenə “Qaragilə”yə qulaq asmağa? – deyərdi. Mən etirafla: – Hə! – deyərdim. Şəfiqə incikliklə: – Mən isə hələ nahar etməmişəm. Səni gözləyirəm – deyərdi. Birtəhər Şəfiqənin könlünü alardım. O artıq Mirrəhim Vilayini qiyabi tanıydı.

Bir gün harasa getmişdim. Evə axşam gəldim. Şəfiqə pərt idi. Səbəbin soruşdum. Dedi ki, günorta qapımız döyüldü. Acdım. Qapıda ortaboylu, yaraşıqlı bir kişi dayanmışdı. Qoltuğunda bir dəst ərəb əlifbası ilə çap edilmiş qəzet vardı. O təbəssümlə mənə: – Xanım! Əli Tudə evdədir? – dedi. Mən nəzakətlə ona: – Xeyr. Harasa gedib. Hələ qayıtmayıb – dedim. O təbəssüflə: – Hayif, ona qəzet gətirmişəm. Təzə poeması çıxıb – dedi. Sonra qoltuğundakı qəzetlərdən bir neçəsini mənə verdi. Mən heyrətlə ona: – Məgər siz poçtalyonsunuz? Axı bizim öz poçtalyonumuz var, – dedim. Kişinin dodaqlarındakı təbəssüm qəhqəhəyə çevrildi. Sonra o mehribanlıqla: – Yox! Mən qəzətin redaktoru Mirrəhim Vilayiyəm. Əli Tudə bizim istedadlı şairimizdir. Özü də yaxın dostumdur. İstədim ki, onu poçtalyondan qabaq özüm sevindirim. Bu qəzet hələ poçta göndərilməyib – dedi. Yaman utandım. Doğrusu, ömrümdə belə utandığım yadına gəlmir. Bu dəfə mən də güldüm. Mirrəhim Vilayini evə dəvət etdim. O təvazökarlıqla: – Yox! – dedi – bu hörmətli dəvətiniz qalsın başqa vaxta. İndisə getməliyəm. Görüləsi işlərim var. Məndən möhtərəm şairimizə salam deyərsiniz... Mən təbəssüflə Şəfiqəyə: – Sən yaxşı iş görməmisən. O çox həssas adamdır. Yəqin poçtalyon sözü könlünə dəyiib – dedim. Şəfiqə inamlı: – Qətiyyən, yox! Könkünlənə dəysəydi, elə qəhqəhə çəkməzdidi. O çox nikbin adamdır – dedi. Doğrudan Mirrəhim Vilayi narahat adam olsa da çox nikbin idi. Həmişə gümrah görünməyə çalışardı. Kədəri gözlərində sevincə büküb gizlədərdi. Yazı mizimin üstdəki “Azərbaycan” qəzətini həyə-

canla götürüb açdım. Qəzet sanki başdan-başa şeir idi. Mənim “Ananın arzusu” adlı poemam bütünlüklə çap olunmuşdu. Həcmi min misraya yaxın idi. Özüm yazdığım əsəri birnəfəsə oxudum. Poemanın bir vergülü də dəyişilməmişdi. Qəzeti mizin üstünə qoymadım. Mirrəhim Vilayinin sadəliyinə, fədakarlığına, qayğıkeşliyinə bir daha heyran qaldım.

Bir gün yenə Mirrəhimlə restorandan çıxdıq. O təntənəylə mənə: – İndi gedəcəyik bizə – dedi. Bu sözləri ərklə dedi. Mən də etiraz etmədim. Getdik. Həyat yoldaşı Asya xanım bizi gülər üzlə qarşılıdı. Dəhlizdə soyunub otağa keçdik. Otaqda kiçik bir qız da vardı. O bizi ədəblə salamladı. Mirrəhim qızı: – Hə, necəsən? – dedi. Qız gülə-gülə: – Yaxşıyam – dedi. Mirrəhim gülə-gülə qızı: – Başlayaq? – dedi. Qız şəstlə: – Başlayaq – dedi. Biz otağın ortasındaki mizin ətrafında əyləşdik. Mirrəhim son dəbdə olan mahnilardan birini əllərilə mizin kənarında ritmlə çalmağa, qız da oynamaya başladı. Özü də necə başladı? Sanki anadan elə oynamaq üçün doğulubmuş. Doğrusu, mən çalğını tamam unutdum. Heyran-heyran qızın oyununa baxdım. O oynadı, oynadı, oynadı... Mirrəhimin əlləri yorulmasayıdı, bəlkə hələ də oynayacaqdı. Mirrəhim Vilayi əllərini mizin kənarından götürüb qızı sarı uzatdı. Çağırıb yanında əyləşdirdi. Qızın azca qarışan tellerini tumarladı. Qəribədir. Bayaq öz sərbəst oyunuyla otağa sığmayan qız indi utandı. Sanki Mirrəhim musiqi çalan da əllərini mizin kənarına yox, qızın yanaqlarına döymüşdü. Qızın yanaqları qızarmışdı. Mirrəhim Vilayi sevincdən kövrələndə gözlərində yaş damları da par-

layardı. Bəli! Naşı adam bəlkə də onun gülməyiylə ağlamağını ayırd edə bilməzdi. İndi də qızın tellərini tumarlayanda gözləri yaşarmışdı. Mirrəhim Vilayi dəmir iradəli olsa da, uşaq təbiətli idi. Sinəsində hərarətlə döyünen ürəyi xərif bir kədərin təmasından da titrəyərdi. O üzünü mənə tutub: – Bu qız Asyanın yaxın qohumudur. Amma elə bilirik ki, öz balamızdır. Sanki qollarını açıb oynayanda könlümüzə dolmaq istəyən qəm buludlarını öz hərəkətlərilə vurub dağıdır. Biz yüngülləşib rahat nəfəs alırıq – dedi. Asya xanım çay gətirdi. İcdik. Mən ayağa qalxdım. Otaqdakılarla xuda-hafizləşib küçəyə çıxdım. İti addımlarla evə tələsdim. Axı yolumu gözləyənvardı. Ancaq o mənim Mirrəhim Vilayigildə olduğumu bildikdə “günahkari” bağışlayacaqdı. Doğrudan da belə oldu. Şəfiqə mənim harada olduğumu bildikdə bir söz demədi...

Sabahı “Azərbaycan” qəzetində İsmayııl Cəfərpurun mənim yaradıcılığım haqqında yazdığını məqaləni oxudum. Məqaləni səmimi yazmışdı. Ancaq sonunda bir neçə yerdə məni nahaq tənqid etmişdi. Əvvəl ətəyimə qoz töküb, sonra başımı yarmışdı. Nə gizlədim. Sənət yoldaşımıda əmək çalışqanlığı ilə bərabər sənət qısqanlığı da vardi. Qəzeti cibimə qoyub redaksiyaya yollandım. Mirrəhim Vilayinin iş otağına girəndə o İsmayııl Cəfərpurla danışındı. Salamlasdıq. Mirrəhim vəcdlə mənə: – Sənin haqqında buraxdığınız məqaləni oxudun? Necəydi? – dedi. Mən redaktora cavab vermədim. Üzümü İsmayııl Cəfərpura tutub təmkinlə: – Məqalənin sonundakı tənqidlər düz deyil – dedim. İsmayııl Cəfərpurun burnunun üstündə tər damları parladı. O

həmişə əsəbiləşəndə burnunun üstü tərləyərdi. Ancaq duydu ki, mən də əsəbiləşmişəm. Ona görə də mənimlə gah ciddi, gah da zarafatla danışdı. Mən tənqid müəllifinin dəlillərini sübutlarla təkzib etdim. Mirrəhim söhbətə qarışdı. Buraxdığı qəzətdəki məqaləni müdafiə etdi. Mən redaktorla da razılaşmadım. İkimiz də əsəbiləşdik. Otaqdan çıxdım. Başqa otağa getdim. Arxadan sanki peşiman olmuş redaktorun ötkəm səsi gəlirdi. O, İsmayııl Cəfərpura hırslı deyirdi: – Canım, o kişi haqlıdır. İradların düz deyil. Səni müdafiə etməyə məcbur idim. Axı o məqaləni mən buraxmışam. Ancaq necə olub ki, məqalədəki tənqidlərin haqsız yazılıdığını duya bilməmişəm. – Doğrusu, Mirrəhim Vilayinin hərarətli səsi ürəyimdə düyünlənmək istəyən hiddəti əritdi. Mən yalnız təəssüflə redaksiyadan çıxb evə yollandım...

Aradan illər keçdi. İlk övladımız Rəna nişanlandı. Ata evi sanki bir nəhəng ağacdır. Kökü üstdə böyük çarpaqlaşan budaqlar oğulları, dərilib aparılan meyvələri isə qızlarıdır. Bəli! Sanki oğullar ata evini yaşıdır, qızlar isə ata evinin ətrini özləri ilə köcdükləri yerə aparır. Mən qızımın nişan məclisinə Balaş Azəroğlunu, Mədinə Gülgünü, İsmayııl Cəfərpuru da çağırıldım. Biz Rənanın toyuna hazırlaşanda ərzaq məsələsi bir az çətinləşmişdi. Ancaq sən demə, bu az çətinliyə şükür etmək gərəkmış. Gələcəkdə qıtlıq, bahalıq, yoxsulluq tügən edəcəkmiş. Nəsə... Elə o günlərdə mən ADF-nin mərkəzi komitəsinə getmişdim. “Azərbaycan” qəzetiñin redaktoru Məmmədrza Afiyətin iş otağında əyləşib söhbət edirdik. Söhbət əsnasında qızımın toyuna hazırlaşdığını, ancaq ərzaq qıtlığı ilə rastlaşdığını

dedim. O dedi ki, Xırdalanda böyük bir quşçuluq ferması var. Direktoru da Cavid Axundovdur. Gəncəlidir. Kənd Təsərrüfatı elmləri namizədidir. Həm də şeir pərəstişkarıdır. Deyəsən, özü də arabir şeir yazar. Mənə danışıblar ki, o bir məclisdə sənin “Mən nə gətirdim” şeirini oxuyur. Bizimkilərdən də biri həmin məclisdə imiş. Yerindən qalxıb Cavidə deyir ki, bu şeir adı bir şeirdir. Ancaq bilmirəm niyə hər yerdə, hər zaman bu qədər yüksəyə qaldırılır. Cavid ona, o Cavidə etiraz edir. Arada mübahisə qızışır. Məclisdəkilər mübahisəni birtəhər yatırda bilirlər. Mən bizimkilərdən olan o adamın kim olduğunu Məmmədrza Afiyətdən nə qədər soruştumsa da demədi. Təbəssümlə sonra deyərəm dedi. Məsləhət gördü ki, elə günü sabah birlikdə Xırdalana Cavidin yanına gedək. O bəzi ərzaq məsələlərində bizə kömək edə bilər. Sabahi maşınla Xırdalana getdik. Quşçuluq fermasını tapdıq. Cavid bizi səmimiyyət dolu təbəssümlə qəbul etdi. Yaxından tanış olduq. Mən qızımın toyuna hazırlaşdığını, ancaq bir qədər toyuq gərək olduğunu direktora dedim. O mehriban-mehriban: – Sizə nə qədər toyuq gərəkdir? – dedi. Mən utana-utana: – Yüz iyirmi ədəd – dedim. O gülə-gülə: – Bəs sizə yumurta gərək deyil? – dedi. Mən tutuldum. Bir söz deyə bilmədim. Axı evdə mənə yumurta almağı tapşırılmışdır. Direktor susduğumu görüb işçilərindən birini yanına çağırıldı. Ona xüsusi qutularda səliqə ilə yerləşdirilmiş yüz iyirmi toyuq, beş yüz də yumurta gətirməsini tapşırıldı. Toyuqlar ayrı, yumurtalar ayrı qutularda gəldi. Biz ayağa qalxdıq. Mən əlimi cibimə salıb toyuqların da, yumurtaların da pulunu çıxarıb minnətdarlıqla

direktorun qarşısına qoydum. Cavid aram-aram pulları götürdü. Sonra təbəssümlə mənə: – Canımçın sizdən inciyərəm. Elə bilirəm ki, mənim sizdən inciməyimə razı olmazsınız. Bu şeylər mənim toya hədiyyəmdir. Haqqını özüm ödəyəcəyəm – dedi. Sonra pulları təkidlə özümə qaytardı. İşçilər qutuları maşında yerləşdirildər. Biz Cavidlə görüşüb ayrıldıq. Sanki mən gələndə yad adam idim, gedəndə doğma adama dönmüşdüm. Maşınınız şəhərə yollandı... Qızımın toy məclisi təntənəylə dolu əzəmətlə keçdi...

Bir gün biz Cavigi həyat yoldaşıyla qonaq çağırıldıq. Yedik. İçdik. Arada qonağının şeirlərinə də qulaq asdım. Şeirlər xalq ruhunda yazılmış səmimi poeziya nümunələriydi. Mən Məmmədrza Afiyətin haqqında mənə danışlığı məclisi xatırladım. O məclisi Cavidə də xatırladaraq şeirimi oxuyarkən kimlə mübahisə etdiyi ilə maraqlandım. O güldü. Ancaq onun kim olduğunu demədi. Bəlkə də elə düşündü ki, mən o adamın kim olduğunu bilsəm aramıza nifaq düşə bilər. Cavid mənim nigaran qaldığımı gördü. Ona görə də ərklə mənə: – Elə şeylərə fikir verməyin. Yel qayadan heç nə qopara bilməz – dedi. Sən demə, başımız o qədər səhbətə qarışmış ki, gecə yaridan keçibmiş. Qonaqlarımız ayağa qalxdılar. Bizimlə məhrəm-məhrəm görüşüb getdilər.

Günlər keçdi. İsmayııl Cəfərpur Əliağa Vahidin xatırə gecəsində qəflətən vəfat etdi. Ürəyim yana-yana İsmayııl Cəfərpur haqqında bir şeir yazdım. Bu ona həsr olunan yeganə şeir idi. Mən bu şeiri mərhumun qırxında, məzarı üstdə oxudum. Şeir məzar başına toplaşan-

ları yaman sarsıdı. Söhrab Tahir məni öpdü. Nədənsə Məmmədrza Afiyət yalnız bu zaman yaxınlaşış qulağıma piçildadi ki, haqqında danişdığını məclisdə sənin “Mən nə gətirdim” şeirinə görə Cavid Axundovla mübahisəyə girən, İsmayıł Cəfərpur olub. Mən tutuldum. Ancaq özümü ələ aldım. Məmmədrza Afiyətə də heç nə demədim. Axı ölünin dalınca danişmaq yaxşı deyil. Atalar nə deyib? Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir...

Bir gün Mirrəhim Vilayi də dünyasını dəyişdi. Bu unudulmaz dostuma da yanğı dolu bir şeir həsr etdim. Məzari başında məslək, silah, qələm yoldaşlarına oxudum. Vaxtıyla Mirrəhim telefonda mənə bir-birindən ayrı düşmüş azərbaycanlıların görüşünə imkan yaratmaq haqqında bir şeir yazmayı tapşırmışdı. Mən də yazmışdım. Telefonada özünə də oxumuşdum. Dostum şeirdən məmnun qalmışdı. Əgər bir rəssam bu mövzuda şəkil çəksəydi, sərgisində tamaşaçılara nümayiş etdirib öz arzusunu o şəklin dili ilə deyərdi. Özü də çəkinə-çəkinə yox, qürurlana-qürurlana. Şairin sərgisi də öz kitablarıdır. Bəli! Şair şeirlərini öz kitablarında nümayiş etdirir. Özü də sixila-sixila yox, qanadlana-qanadlana. Mən isə Mirrəhim Vilayinin tapşırığı ilə yazdığını şeiri özümdən asılı olmayaraq nə dövrü mətbuatda, nə də kitablarimdə çap etdirə bilmədim. Axı o şeir qiyam ruhlu etirazıyla qəddar siyasetləri ifşa edərdi. Sonra, Allah bilir nələr olardı... Ancaq Mirrəhim Vilayi nikbin adam idi. O biri-birindən ayrı düşmüş azərbaycanlıların nəinki görüşməyinə, hətta birləşməyinə də inanırdı...

QARDAS SOYUQLUĞU

1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış məşhur Türkmençay müqaviləsindən sonra da Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında get-gəl davam etmişdir. Bu taydan o taya, o taydan bu taya pənah aparanlar olmuşdur. Tarixdə hələ də şöhrətləri solmayan Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Mərdan Vətəninin şimalından cənubuna pənah aparan, hörmətlə qarşılanan, qayğıyla əhatələnən qəhrəmanlardandırlar. O taydan bu taya gələnləri isə nədənsə yalnız çörək pulu sorağına düşənlərə bənzədirlər. Əslində tamamilə belə deyil. O taydan bu taya gələnlər ağır işlərdə çalışmaqla bərabər, neçə-neçə azadlıq döyüşündə iştirak etmişlər. Vətənin istiqlali uğrunda qurban getmişlər. Qəribədir, mənim öz millətim o taydan bu taya gələnlərə həmşəhri, bu taydan o taya gedənlərə isə qafqazlı deyib. Sanki hər iki tayın sakinlərinin öz doğma övladları olduğunu danıb. Beləliklə də azərbaycanlı sözü aradan gedib. 1920-ci ilin aprelində bolşeviklər Bakıya gələndə Şimali Azərbaycandan xaricə böyük axınlar başlayıb. Bu axınlardan biri də Cənubi Azərbaycana keçib. Ancaq o axında gələn adamlar istər Cənubi Azərbaycanda, istərsə də İranda nəinki özlərinə yalnız təzə həyat qurublar, həm də yaxşı imkan sahibi olublar. Elə dövlətləniblər ki, soraqları bu taya da gəlib çatıb. Mən özüm Ərdəbildə bu dediklərimin şahidi olmuşam. O boyda şəhərin adlı-sanlı bəzzazzlarının əksəriyyəti bu taydan o taya keçən masallılı, lənkəranlı, astaralı sahibkarlar idi. Bu taydan o taya keçənlər Təbrizdə, hətta

Tehranda yüksək dairələrdə dövlət işlərinə baxırdılar. 1946-cı ilin dekabrında isə o tayda Milli hökumət süqut etdikdən sonra bu taya gələnlərin taleyindən heç danışmağa dəyməz. Axı faciələrlə dolu talelərdən danışmaq nə ürəyə, nə dile, nə qələmə, nə sözə, nə kitaba sevinc gətirməz. O taydan bu taya gələnlərin bir qismi ağır yaşayış şəraitinə dözməyi geriyə – Vətənə göndərilməsini istədi. Ancaq Vətənə yox, sürgünə göndərildi. Özü də Rusyanın soyuq, dərin, qaranlıq cəhənnəmi sayılan Sibirə. Ömürlərinin sonunun necə olunduğu isə bilinmədi. Bir qismi uzun, çətin, müdhiş mübarizədən sonra Vətənə qayıtdı. Bir qismi daha Vətənə köçə bilmədiyi ni görüb dünyadan köcdü. Bir qismi bütün ehtiyaclarını, arzularını, əməllərini həyalarına büküb işlədi, çalışdı, qurdu, yazdı, yaratdı. Ancaq nə istedadını sübut, nə də haqqını tələb edə bildi. Nə canıyananı oldu, nə də müdafiəçisi. Özündən neçə qat aşağıda duran istedadların özündən neçə qat yuxarıya qalxmasına baxa-baxa qaldı. Nə var, nə var, bu o taylidir, o bu taylı. Deməli nə bu tayda Vətəni var, nə də o tayda. Burda deyiblər ki, Bağdadda xurmadan oldum, Muğanda ətənədən. Yox! Xurmasız da keçinmək olar, ətənisiz də. İki Vətənində heç olmasa bir Vətəninin olmaması isə misli görünməmiş dəhşətdir...

Bütün ölkələrdə siyasi mühacirlərə sığınacaqdan əlavə bir sıra imtiyazlar da vermək çoxdan qanun şəkli almışdır. Ancaq Şimali Azərbaycanda Cənubi Azərbaycandan gələn dili bir, dini bir siyasi mühacirlərə üzdə saxta qayğıyla qardaş desələr də, dalda tamam unudurdular. Heç olmasa dünya miqyasında siyasi

mühacirlərə göstərilən yardımın yarısı qədər də yardım qail olmurdular. Belə soyuq laqeydliyin nəticəsində Cənubi Azərbaycandan gələn siyasi mühacirlər Şimali Azərbaycanda sözün yaxşı mənasında heyrət doğuran halal əməklərinə layiq qiymət ala bilmirdi. Bəli! Şimalılarla cənublular doğmalarla ögeylərə ayrıldıqca ədalət göz görə-görə tapdanırdı. Xaricdə isə belə şey yoxdur. Siyasi mühacirdə doğrudan da fitri istedad vardırsa, o heç bir ayrı-seçkilik səddi ilə qarşılaşmayıır. Öz ləyaqətinə görə dəyərləndirilir. 1979-cu ildə İran inqilabından sonra Xomeyni rejimi ilə razılaşmayıb o taydan bu taya keçən siyasi mühacirlər isə mövcud sistemin yuxarı dairələrindən heç bir qənaətbəxş yardım ala bilməyi Avropaya getməli oldular. Yağışdan çıxıb yaqmura düşən adamlar necə hərəkət edər? Onlar da elə... Deyə bilərlər ki, gəmidə oturub gəmiçiyələ dalaşmaq olmaz. Ancaq gəmiçi olanda nə olar? Gəmiçi də müsafirinə qayğı göstərməlidir. Bilməlidir ki, sükanı arxasında əyləşdiyi gəmi dünyada yeganə gəmi deyil. Bəli! Başqa gəmilər də var...

Cənubdan gələnlərin evlənmək məsələsi də yarımaz oldu. Bu tayda evsiz-eşiksiz o taylılar ehtiyac ucbatından kişisiz qadınların evlərinə girməyə məcbur oldu. Bəli! Hələ əli heç bir qız əlinə dəyməyən, valideynlərinin toy arzularını gözlərində qoyan yaraşıqlı oğlanlar dul qadınlarla evləndi. Amansız ehtiyac o taylı siyasi mühacirlərə yerə-göyə sığışmayan ləyaqət dolu şəxsiyyətini, mənliyini unutdurdu. Onları evlərinə salan dul qadınların arasında üzü üzlər görmüş sırtıqları da vardi. Əlbəttə, belə qadınlar özlərinin təzə, qəşəng, hər şey-

dən ümdə təmiz ərlərilə fəxr etdilər. Cənubdan gələnlər üçün bu tayda gözə gəlimli qız almaq müşkül iş idi. Tək-tək babat qızların o taylılara getməsi möcüzə sayılırdı. Buna görə də çirkin qızların özlərini yaraşıqlı, savadlı, nəzakətli o taylı oğlanlara sıriya bilməsi adı hal idi. Gözəl qızların valideynlərindən soruşanda ki, qızını niyə o taylı oğlana vermək istəmirsən? Nə çoxdur o taydan gələn ürəyəyatımlı oğlanlar! Deyirdilər ki, onlara etibar yoxdur. Qızımızı götürüb başqa diyara aparar. Yaziq Azərbaycan! Hər diyarı doğma övladlarına məhrəm ola-ola, yenə cənubu başqa diyar adlanırdı...

Şair Əli Kərim də ailəsi ilə mənim ailəmin yaşadığı “Yazıcılar evi”ndə yaşayırıdı. Son vaxtlar o işləmirdi. Deyirdilər ki, laqeydliyinə görə işdən çıxarılmışdı. Sən demə, laqeyd Əli Kərim yox, gözəl bir şairi işdən çıxaranların özləri imiş. Əli Kərimlə tez-tez yaşadığımız binanın həndəvərində rastlaşırdım. O başına gələn əhvalatı məhrəm-məhrəm mənə danışırıdı. İşdən çıxarılandan sonra neçə-neçə əsər yazıb bitirdiyini deyirdi. Qəribədir. Danışdıqca həm sevinirdi, həm də kədərlənirdi. Bəli! Qələminin məhsuldarlığına sevinirdi, mühitinin laqeydliyinə kədərlənirdi...

Bir neçə gün onu görmədim. Bir gün səhər həyət-dən qalxan ağlaşma səsi binanın yuxarı mərtəbələrinin pəncərələrini də titrətdi. Eyyvana çıxıb aşağı boylandım. Həyətin ortasında mafa qoyulmuşdu. Əli Kərimin qaynatası Süleyman kişi mafadan bir qədər aralı dayanıb iki kişi ilə danışırıdı. Bir neçə dəqiqədən sonra Əli Kərimin vəfat etməsi xəbəri bütün evləri dolaşdı. Sonra səhərə yayıldı. Adamlar dəstə-dəstə “Yazıcılar evi”nin həyəti-

nə gəlməyə başladı. Həyət adamla doldu... Dəfn günü elə həyətdə matəm mitinqi oldu. Rəsul Rza Əli Kərimin istedadından, xeyirxahlığından, təvazökarlığından hərərətlə danışdı. Natiqlər şairin sənət dünyasındaki istedadını dəlillərlə sübut etdi. Ancaq gec idi. Artıq Əli Kərim həyatda yox idi. Həyatda qalan ömür yoldaşı ilə üç körpə övladı idi... Hamisının da qayğıya ehtiyacı vardi. Günlər isə keçirdi... Əli Kərimin böyük oğlu ali məktəbə daxil olasıydı. Mənim də yeganə oğlum instituta gitərsiydi. Günlərimi düşüncələrimin qazanında əridirdim. Bir gün haradansa evə gəlirdim. Süleyman kişiyə qarşılaşdım. Görüsdük. – Nə var? Nə yox? – dedim. O kədərli-kədərli: – Əli Kərimin povestini nəşriyyata təqdim etmişəm. Sonra neçə dəfə nəşriyyata gedib-gəlmışəm. Qəti bir cavab ala bilməmişəm. Sizdə nə var, nə yox? – dedi. Mən inamsız-inamsız Süleyman kişiyə: – Oğlum bu il instituta girməyə hazırlaşır. Heç bilmirəm necə olacaq? – dedim. Sanki kişinin yarasının közünü qopardılar. O əsəbi-əsəbi: – Canım, – dedi – heç olmasa sizə də Afrikadan gələn qaralara ayırdıqları qədər yer ayırsınlar. Qayğı göstərsinlər. Başa düşsünlər ki, özgə danaşının çatısı adəmin əlində qalar. Yenə adəmin özünüñkü... Süleyman kişi köhnə nəslin nümayəndəsi idi. Bu nəsil ömrün dolaşış yollarında kirpiklərilə od götürə-götürə gəldiyi üçün daha nəinki odlu güllədən, heç odlu bombadan da qorxmurdı. Ancaq o taydan bu taya gələn Azərbaycan demokratlarının necə keçilməz sədli manələrlə qarşılaşdığını bilirdi. Ona görə də öz vəziyyətini unudub mənim halımı düşünürdü. Nə isə... Süleyman kişilə xudahafizləşib evə getdim...

Mən o taydan bu taya gələndə indiki "Azərbaycan" jurnalı "İnqilab və mədəniyyət" adlanırdı. Sərhəddi keçən gecə Naxçıvanda yazdığını "Mən nə gətirdim" şeirimi 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap olunmuşdu. Bu şeir həm bu tayda yazdığını, həm də "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyim ilk əsərim idi. Bundan sonra istər "İnqilab və mədəniyyət"də, istərsə də "Azərbaycan"da bir-birinin ardınca şeirlərim, poemalarım, xatırələrim oxuculara təqdim edilmişdi. Təvazökarlıqlıdan uzaq olsa da deməliyəm ki, həm "İnqilab və mədəniyyət"də, həm də "Azərbaycan"da çıxan yazılarım geniş oxucu məhəbbəti qazandı. Yox! Bu yazıların dəyəri yalnız geniş oxucu məhəbbətilə məhdudlaşmadı. Söz ustalarının təqdirini də qazandı. Mən "Nəğməkar qız" adlı bir poema yazıb "Azərbaycan" jurnalına təqdim etmişdim. Çapını intizarla gözləyirdim. Poema 1946-cı ildə Milli hökumət zamanı Təbrizdə yaradılmış Dövlət filarmoniyasının bir müğənnisinin keşməkeşlərlə dolu həyatından danışındı... Elə insan tapılmaz ki, öz zəhmətini dəyərləndirməsin, öz uğuruya fəxr etməsin. Min arzuyla qurduğu növraq düşmən ayaqları altında tapdandıqda isə təəssüf etməsin. Yox! Quru təəssüf nədir? Odsuz da cızhacızla yanmasın. Mən o Dövlət filarmoniyasının yaranmasında böyük əmək sərf etmişdim. Bəli! Demək olar ki, zəhmətin doxsan faizini mən çəkmışdım. Ona görə də elə bir sənət ocağının düşmən ayaqları altında tapdanmasına hiddətlə yanıldım. Poemanı da yana-yana yazmışdım. Mənim İçərişəhərdə iri bir otağım vardı. Telefonum yox idi. Yaxşı ki, qonşunun telefonu vardı. İstədi-

yim zaman o telefondan istifadə edirdim. Sanki telefona qonşumla şərik idim. İnsafən, qonşum da yaxşı adam idi. Bu "şərklilik"dən inciməzdi. Bəzən özü yanımı gəlib – səni telefona çağırırlar – deyərdi. Mən də gedib danışardım. Atalar naşa deməyiblər ki, yaxın qonşu uzaq qohumdan əfzəldir.

Bir gün yenə qonşu yanımı gəlib – səni telefona çağırırlar – dedi. Getdim. Dəstəyi qaldırıb: – Alo! – dedim. Dəstəkdən doğma, gümrah, məğrur bir səs gəldi: – Əli, ya Allah! Səsi dərhal tanıdım. Mehdi Hüseynin səsi idi. Bu həmin Mehdi Hüseyn idi ki, Bakıda İran konsulu mariqda dura-dura siyasetə məhəl qoymadan mənim "Mən nə gətirdim" şeirimi redaktoru olduğu "İnqilab və mədəniyyət" jurnalında C.Səbri imzasıyla buraxmışdı... İndi isə Yaziçilər İttifaqının sədri idi. Mən də dərhal: – Ya Allah, Mehdi müəllim! – dedim. Mehdi Hüseyn məmnun-məmnun: – Poemanı oxudum. Təsirli yazıbsan. Məni tutdu. Yanımdakı qələm yoldaşlarımı dedim ki, belə əsərlər yazmaq lazımdır. Bəli! Həm bu tayın, həm də o tayın yaxşı əsərlərə ehtiyacı vardır – dedi. Artıq bildim ki, poemam jurnalda çıxb. Həm poemanın çıxmağına, həm də Mehdi Hüseynin mənə zəng vurmağına görə yaman sevindim. Gülə-gülə: – Mehdi müəllim! Poemanı oxuyub bəyəndiyiniz üçün sizə təşəkkür edirəm. Üstəlik, gərək sizə müştuluq da verəm ki, poemanın çıxmasını ilkin siz mənə bildirdiniz – dedim. Mehdi Hüseyn hərarətlə: – Yox! Müştuluq gərək deyil. Elə bu poemanın özü ədəbiyyatımız üçün bir müştuluqdur – dedi. Mən utandım. Daha danışa bilmədim. Axı nə deyəydim. Mehdi Hüseyni

tanıyanlar bilirdi ki, o gəlişi gözəl sözlər deməz. Hə-ləm-hələm yazını bəyənməz. Fələk gəlsə də haqdan keçməz. Deyəsən, müsahibim susduğumu utanmağıma yozub söhbəti uzatmaq istəmədi. – Sağ ol! – deyib dəstəyi yerinə qoydu.

Mehdi Hüseyn dünyasını dəyişəndən sonra Yaziçılar İttifaqının havası da sabitliyini itirdi. O taydan gələn qələm sahiblərinə münasibət soyudu. Xüsusilə mənə qarşı münasibət buza döndü. Ona görə ki, qılığa girməyi bacarmırdım. Laqeydlik, mühafizəkarlıq, yaltaqlıq nə olduğunu hələ yeniyetməliyimdən bilmirdim. Məndə günah yox idi. Təbiətim beləydi. Nədən xoşum, nədən acığım gəlsəydi, üzə deyərdim. O tayda özümdən qat-qat güclülərlə çarpışardım, ancaq məğlubiyyət ərəfəsin-də də əyilməzdim. Ancaq sən demə, o taylı qələm yoldaşlarının arasında qılığa girənlər, hətta gözə soxulanlar da varmış. Belələri yerlərini şirin salmaq üçün o taydan gələnsovqatlarından bu taydakı vəzifəli şəxslərə də pay aparırmış.

Bir dəfə Balaş Azəroğlu ilə Mədinə Gülgün mənə dedilər ki, "Azərbaycan" jurnalının baş redaktoru Cəlal Məmmədov xəstədir. Xəstəxanada yatır. Gedək Cəlala dəyək. Nə deyə bilərdim? Xəstə kim olur-olsun, yanına getmək lazımdır. Bazara yollandıq. Bir qədər meyvədən-zaddan alıb xəstəxanaya getdik. Mən redaktora salam verib əlimdəki meyvə dolu kapron torbamı ehmalca çarpayısının ayağına söykədim. Kefini soruşdum. O təbəssümlə: – Yaxşıyam – dedi. Sonra mən çəkilib bir kənarda dayandı. Balaşla Mədinə irəli keçib gətirdikləri meyvə dolu kapron torbanı kiçik

masanın üstünə qoydular. Torba elə işişmişdi ki, az qalırkı redaktorun gözünə girsin. Qələm yoldaşlarım Cəlala salam verdikdən, sağlamlıq dilədikdən, qayığı göstərdikdən sonra da o qədər o yan-bu yanına keçdi-lər ki, mənim heyrətlə titrəyən kirpiklərim gözlərimdə mürgüləyən ikrəhə oyatdı. Belə təmasa da, qılığa da, məqsədə də nifrət etdim. Cəlalla xudahafızlışib xəstə-xanadan çıxdıq. Yol boyu bu görüş haqqında fikirləşdi-yimdən qələm yoldaşlarımla az danışdım...

Mən Təbrizdə olanda yolum tez-tez Ərk qalasının ətrafindan düşərdi. Səhər işə gedəndə də, axşam işdən qayıdanda da Ərk qalasının yanından keçərdim. Bir an ayaq saxlayıb qalaya iftixarla baxardım. Sanki qalanı ilk dəfə görərdim. Ancaq zəngin tarixli qala hər baxışda ürəyimdə yeni bir duyu oyadardı. Mən tarixçi alımlər-dən qalanın necə deyərlər, tərcüməyi-halını da az-çox öyrənmişdim. Qala haqqında bir əsər yazmaq istəyir-dim. Ancaq düşünürdüm ki, möhtəşəm qala haqqında möhtəşəm də əsər yazmaq lazımdır. Zəif əsər yazmaq isə günahdır. Sənət günahı! Ancaq elə bir əsəri Təbrizdə yazmaq məlum səbəblərə görə mənə qismət olma-di. Sonralar Ərk qalasının tərcüməyi-halına şah sərbaz-larının qanlı süngülərlə yazdığı yeni dəhşətli hadisələr də əlavə olundu. Bakıda yaşayan o taylı, bu taylı qələm sahibləri Ərk qalası haqqında həm nəzm, həm də nəşr əsərləri yazdılar. Mən də Təbrizdəki arzumu heç olma-sa Bakıda həyata keçirməyi qərara aldım. Başı keşmə-keşli, özü qürurlu Ərk qalası haqqında "Səngərli qala" adlı bir qəhrəmanlıq poeması yazdım. Poemada Ərk qalası neçə-neçə ağır döyüş yolu keçmiş qocaman bir

bahadırı andırırdı. Bu bahadırın sınanmış köksünə sıçı-nıb amansız yağılarla döyüşən fədailər isə öz babalarını söykənib vuruşan nəvələrə bənzəyirdi. İçərilərində cəsur bir qadın da vardı. Poemanı “Azərbaycan” jurnalının redaksiyasına təqdim etdim. Aradan təqrübən bir ay keçdi. Poemadan bir xəbər tutmaq üçün redaksiyaya getdim. Redaktor Cəlal Məmmədov dedi ki, poemani rəyə vermişik. Sonra rəy yazılmış vərəqi mənə uzatdı. Rəyi oxudum. Əvvəlində yaradıcılığım haqqında bir neçə xoş söz deyildikdən sonra yazılmışdı ki, guya bu poema mənim yaradıcılıq imkanlarından aşağı səviyyədədir... Rəyin altındakı imzaya baxdım. Balaş Azəroğlu yazılmışdı. Axı, o jurnalın redaksiya heyətinin üzvü idi. Burda deyiblər ki, ilahi, sən məni özümükülərdən qoru, özgələri ilə özüm bacararam. Rəyi nəzakətlə redaktorun qabağına qoymadım. Sonra qətiyyətlə: – Mən bu rəylə razi deyiləm – dedim. Ancaq demədim ki, bu rəydən qərəz qoxusu gəlir. Yox! Dedim ki, poemani rəy üçün redaksiya heyətinin başqa bir üzvünə də verin. (Redaksiya heyətinin üzvləri içərisində Balaş Azəroğlu-dan başqa o taylı yox idi). Redaktor mənim hiddətləndiyimi görüb poemani mətbəəyə göndərmək üçün imzaladı. Poema “Azərbaycan” jurnalında çıxdı. Balaş Azəroğlu da gördü. Ancaq mən ona poema haqqında yazdığını rəy barəsində bir kəlmə söz də demədim. Bir qədər keçdi. “Səngərli qala” poeması “Seçilmiş əsərlər”imdə də çıxdı. İllər keçdi... İran inqilabının^{*} ilk gün-

lərində Tehranda Azərbaycan dilində çıxan nüfuzlu qə-zetlərdən biri birinci səhifəsində Ərk qalasının əzəmətli əksini, altında isə “Səngərli qala” poemasından bir parçanı çap etdi. Yenə illər keçdi. “Azərbaycan” jurnalında Balaş Azəroğlunun Ərk qalasına həsr etdiyi poemani oxudum. Nə gizlədim. Sanki misraların üstündən soyuq külək keçmişdi. Poemada nə hərarət, nə şeiriyyət, nə təravətvardı...

Mən hələ yeniyetməliyimdən memarlıq sənətinin vurğunu idim. Nadir memarlıq nümunələrinə heyran-heyran baxardım. Daş sənəti ilə söz sənəti arasında bir ünsiyyət duyardım. Axı, daş sənəti gözəl tikililər ucaldırırsa, söz sənəti də məğrur zirvələrdə sakınləşir. Mən Şimali Azərbaycan memarlarının həyatından bəhs edən bir poema yazmaq qərarına gəldim. Bu haqda qəzetlərin yeni il sorğusunda oxuculara da məlumat verdim. İstədim oxucular elə təsəvvür etməsin ki, mən yalnız Cənubi Azərbaycan mövzularında yazanda müvəffəq oluram. Axı mənim Cənubi Azərbaycan mövzularında yazdığım neçə əsər oxucular tərəfindən hərarətlə qarsılananda Şimali azərbaycanlı qələm yoldaşlarım qulaqları eşidə-eşidə demişdilər ki, bu əsərlər Cənubi Azərbaycan mövzusunda yazıldığları üçün təsirli çıxıblar. Guya yalnız həsrətlə, kədərlə, mübarizəylə yoğrulmuş əsərlər oxunaqlı olur. Heç də yox! Əsərin təsirli çıxməsi üçün, birinci, sənətkar səmimiyyəti olmalıdır. Bəli! Səmimiyyətlə yazılmayan əsərdə heç nə ola bilməz. Nə isə... Şimali Azərbaycan memarlarından uğurla da-nışan “Həyat sınağı” adlı bir poema yazdım. Sən demə, “Həyat sınağı” özü neçə-neçə sınaqdan keçəcəkmiş.

^{*} 1979-cu il İran İslam inqilabı

Poema radio dalgalarında səsləndi. Sonra onu “Azərbaycan” jurnalının redaksiyasına təqdim etdim. Burda əməkdən də, sevgidən də, dostluqdan da, şöhrətdən də, vəfadan da danışılırdı. Aradan bir qədər keçdi. Eşitdim ki, jurnalın baş redaktoru Cəlal Məmmədovu daha böyük vəzifəyə keçiriblər. Cəlal Məmmədovun təzə iş yerinə zəng vurub onu bu münasibətlə təbrik etdim. Sonra poemanın taleyini soruştum. Dedi ki, poemanı çap üçün imzalayıb mətbəəyə göndərmişəm. Mən intizarla jurnalın növbəti sayının çıxmاسını gözlədim. Jurnal çıxdı. Amma poema yox! Redaksiyaya getdim. Hələ jurnalala yeni baş redaktor təyin olunmamışdı. Baş redaktor müavini şair Novruz Gəncəlidən soruştum ki, poemam niyə çıxmayıb? Novruz dedi poema çıxmayacaq. Dedim niyə? Dedi poema xoşuma gəlmədi. Dedim, axı, poemanı baş redaktor çap üçün imzalayıb. Haçandır ki, mətbəədədir. Dedi nə olsun imzalayıb. İndi daha Cəlal Məmmədov baş redaktor deyil. Onu isə mən əvəz edirəm. Mən dedim, Novruz dedi... Əsəbiləşdim. Çıxbı evə getdim. Cəlal Məmmədova zəng vurub Novruz Gəncəlinin ədalı sözlərini ona bildirdim. Cəlal Məmmədov qətiyyətlə: – Mən poemanı çap üçün imzalayıb mətbəəyə göndərmişəm. Bununla da öz vəzifəmi bitirmişəm. Novruz Gəncəli isə provokatordur* – dedi. Daha bir söz demədim. Poema da jurnalda çıxmadı. Sonra öyrəndim ki, redaksiyada Cəlal Məmmədovla Novruz Gəncəli arasında dərin uçurum varmış. Gözlə-

yirmişlər ki, bu uçuruma hansı düşəcək... Bəli! Redaktorla müavin arasındaki çəkişmələrin təkanları müəlliflərə də dəyirmiş. Kim yıldı, yıldı... Yox! Sanki yıldızın tamaşaçını da özüylə yıxmalıymış.

“Gənclik” nəşriyyatı yeni kitabımın çapını plana salmışdı. “Ömrün illəri” adlandırdığım bu kitaba “Həyat sınağı” poemamı da saldım. Kitabı nəşriyyata təqdim etdim. Nəşriyyat da redaktora verdi. Bir gün kitabı nə vəziyyətdə olduğunu bilmək üçün nəşriyyata getdim. Gördüm ki, kitabın redaktoru şair Mirmehdi Seyidzadə “Həyat sınağı” poemasını kitabdan çıxarıb kənara qoyub. Əvvəl təəccübəndim. Sonra təmkinlə: – Ağa, poemanı kitabdan niyə çıxarıbsınız? – dedim. Mirmehdi Seyidzadə qətiyyətlə: – Jurnalda getməyən poema kitabda gedə bilməz – dedi. Mən nəzakət xətrinə heç olmasa Mirmehdi Seyidzadəyə demədim ki, axı bunu sən hardan bilirsən? Sənə kim deyib? Jurnalın ixtiyarı redaktorundadır. Kitabı ixtiyarı isə müəllifində... Bu kitab da mənimdir. Özüm bilərəm. Kitabımı hansı əsərləri salaram. Yox! Demədim. Poemanı sakitcə götürüb Mirmehdi Seyidzadəyə dedim ki, poemanın həcmində kitabı şeirlər daxil edərəm. Təzə şeirlərim var. Sonra nəşriyyatdan çıxdım.

Yolda yadına bir əhvalat düşdü. Məni gülmək tutdu. Güldüm. Bəli! Poemamın keşməkeşli taleyinə acısam da güldüm. Bir gün Mədinə Gülgün bizə gəlmişdi. Söz kitabdan düşdü. Dedim mən də yeni kitabı hazırlayıb “Gənclik” nəşriyyatına təhvıl vermİŞəM. Deyəsən redaktoru Mirmehdi Seyidzadə olacaq. Mədinə Gülgün maraqla: – Heç bilirsən Mirmehdi Seyidzadə haqqında nə

*ara qızışdırان, ara vuran

deyirlər? – dedi. Mən etirafla: – Yox! – dedim. Mədinə Gülgün düzəlişlə: – Daha doğrusu o özü öz haqqında nə deyir? – dedi. Mən yenə etirafla: – Yox! – dedim. Mədinə Gülgün gülə-gülə: – Mirmehdi Seyidzadə deyir:

**Otururam hər cümə,
Xırda-xuruş xərcimə
Eləyirəm tərcümə...** – dedi.

Mən onda güldüm. İndi də güldüm. Onda istehzaya, indisə qəzəblə güldüm. Ancaq həm ondakı, həm də indiki gülüşümün təəssüflə dolu mənası birdi. Gör sənət nəyə xidmət edir?

Sabahı təzə şeirlərimi aparıb nəşriyyatda poemanın yerinə kitaba daxil etdim. Kitab Mirmehdi Seyidzadənin redaktorluğu ilə çıxsa da Mirmehdi Seyidzadə kitabı görə bilmədi. O artıq dünyasını dəyişmişdi... Mənim kitabımla bağlı acı xatırəsini isə ürəyimdə qoymuşdu. Bir il keçdi. “Həyat sınağı” poemamı yeni kitabıma saldım. Kitabın adını da elə “Həyat sınağı” qoydum. Kitab tələbkar oxular tərəfindən hərarətlə qarşılandı...

Söz ustaları yaşa dolanda bəşəri mövzulara daha artıq meyl edirlər. Özlərinin dünya baxışlarını, həyat duygularını, sənət diləklərini bu mövzularda yazdıqları əsərlərə aşılamaq isteyirlər. Bu zaman onların köməyinə ömrü boyu yiğdiqları qələm təcrübəsi gəlir. Mən də bu mövzularda bir silsilə şeir yazdım. “Azərbaycan” jurnalının redaksiyasına təqdim etdim. Bir qədər sonra dedilər ki, jurnalın redaksiyasındaki işçilər dəyişilənlər. İsmayıł Şıxlı baş redaktor, Qabil İmamverdiyev baş redaktor müavini, Musa Yaqub isə poeziya şöbəsinin

müdiri təyin olunublar. Şeirlərimin vəziyyətindən bir xəbər tutmaq üçün redaksiyaya getdim. Musa Yaqubla görüşdüm. – Poeziya şöbəsinə şeirlər vermişdim, – dedim – Ona görə gəlmışəm. Mənimlə həmişə səmimiyyətlə danışan Musa Yaqub rəsmiyətlə: – Şeirləri Qabil müəllimlə bir yerdə oxumuşuq – dedi. Mən intizarla: – Şeirlər haqqında redaksiyanın rəyini bilmək istəyirəm – dedim. Musa Yaqub məsləhətlə: – Şeirlər Qabil müəllimlərdir. Onunla görüşsəniz hər şeyi bilərsiniz – dedi. Mən baş redaktor müavininin otağına keçdim. Qabillə salamlışib görüşdüm. Yazı masasının qabağında boş stullar düzülsə də əyləşmədim. Elə ayaq üstədə Qabildən şeirlərim haqqında redaksiyanın rəyini soruşdum. Qabil də rəsmiyətlə: – Sənin şeirlərini Musa Yaqubla bir yerdə oxumuşuq. Doğrusu, nə onun, nə də mənim xoşuma gəlib – dedi. Mən kinayəylə: – Səndə günah yoxdur, Qabil. Təzə işçi özündən əvvəlki işcidən fərqlənmək üçün ya yaxşı, ya pis, mütləq bir şey icad etməlidir. Yoxsa təzə işçinin təzəliyi bilinməz – dedim. Qabil bozara-bozara: – Yox! Elə deyil. Şeirlər özləri bizi təmin etmədi – dedi. Mən hirslenə-hirslenə Qabilə: – Hanı şeirlər? Göstər görüm sizi təmin etməyən nədir? – dedim. Qabil şeirlərimi masasının siyirməsindən çıxarıb mənə uzatdı. Şeirləri alıb diqqətlə bir-bir hamısına baxdım. Beş şeirin heç birində işarə-zad yox idi. Şeirləri büküb cibimə qoydum. Qətiyyətlə Qabilə: – Şeirlərdə heç bir işaretin olmaması sübut edir ki, doğrudan da aşığın sözü qurtaranda yarım-yarım deyər. Bir də axı, şeirlərdə niyə işarə-zad olsun. Yüyrək at da özünə qamçı vurdurarmı? – dedim.

Ancaq bu sözlərlə ürəyim soyumadı. Neçə-neçə inciklikdən boğaza yiğmişdim. Partlamaq dərəcəsinə gələn dolu ürəyimi boşaltmalı idim. Sonra Qabilə nələr dediklərimi bilmədim. Sanki otaqda bir müəllif yox, bir vulkan püskürdü. Redaktor müavininin otağı ilə redaktorun otağının arasındakı qapı açıq idi. Redaktor İsmayııl Şıxlının öz otağında olub-olmadığını bilmirdim. Ancaq püskürən vulkanın alovlarının o otağa da keçə biləcəyindən çəkinmirdim. Nəhayət, deyəsən ürəyim boşaldı. Redaksiyadan çıxıb evə yollandım.

Yolda şair Əliağa Kürçaylı ilə qarşılışdım. Görüşdük. Əliağa həmişəki məhrəmliklə: – Nəşriyyata gedirəm, – dedi – təzə kitabım çıxacaq. Əliağa ilə aramız açıq idi. O həssaslıqla mənə: – Gözümə birtəhər dəyirsən, – dedi – sözlü adama oxsayırsan. Yoxsa xətrinə dəyiblər? Daha Əliağadan heç nəyi gizlətmədim. Axı o, “Azərbaycan” jurnalının redaksiya heyətinin üzvü idi. Şeirlərimin başına gələn əhvalatı ona danışdım. Doğrusu, Əliağa təəssüfləndi. Hətta bir qədər əsəbiləşdi də. Sonra ciddiyətlə: – Şeirləri mənə ver, – dedi. Şeirləri vermək istəmədim. O şeirləri təkidlə məndən aldı. Dedi ki, axşam evdə oxuyub rəyimi yazaram. Sonra şeirlərlə bir yerdə redaksiyaya təqdim edərəm. Nəticəsini də sənə deyərəm. Ayrıldıq. O nəşriyyata getdi, mən də evə gəldim.

Axşamdan bir az keçmiş telefonumuz səsləndi. Dəstəyi qaldırdım: – Alo! – dedim. O başdakı səs mehriban-mehriban: – Axşamın xeyir, Əli. Şeirləri oxudum. Vallah, deyəsən redaksiya işçilərinin zövqləri korlanıb. Şeirlər çox xoşuma gəldi. Xüsusilə “Deyil”, “Körpü”,

“Balaban” şeirləri. Daşdan keçən həqiqətlə dolu bir rəy yazmışam. Şeirlər mütləq çap olunmalıdır. Sabah səhər mən şeirləri rəylə bərabər redaksiyaya təqdim edəcəyəm. Sən günorta çağrı etika xətrinə baş redaktora bir zəng elə, – dedi. Danışan Əliağa idi. Mən könülsüz-könülsüz: – Yaxşı! – dedim. Sonra xudahafızlışdik. Dəstəyi yerinə qoydum.

Aradan bir gün keçdi. Redaktora zəng etmədim. Doğrusu, bütün redaksiya işçilərindən sidqim sıyrılmışdı. Axşam yenə telefonumuz səsləndi. Dəstəyi qaldırb: – Alo! – dedim Axşamın xeyir, Əli! Mən şeirləri yazdığını rəylə birlikdə aparıb redaktorun özünə verdim. Şeirlər haqqında o ki var, danışdım. Redaktor şeirləri oxuyub çapa getməsi üçün imzaladı. Mətbəəyə göndərilər – dedi. Əliağa danışırı. Mən isə susurdum. Özü də qımışa-qımışa gülürdüm. Yadıma bir Molla Nəsrəddin lətifəsi düşmüştü. Deyirlər bir gün mollanın qonşusu dəyirmana dən aparacaqmış. Amma ulağı yox imiş. Oğlunu göndərir ki, bir hovurluq molladan ulağını alıb gətirsin. Dəni dəyirmana aparsın. Qonşunun oğlu gəlib mollanın qapısını döyür. Qapını mollanın oğlu açır. – Nə istəyirsən? – deyə qonşunun oğlundan soruşur. Qonşunun oğlu deyir məni atam göndərib. Deyir ki, dəyirmana dən aparmalıyıq, amma ulagini yoxdur. Molla bir hovurluq ulagini bizə versin. Sən demə, molla oğlunun arxasında dayanıbmış. Oğlunun qulağına piçıldayır ki, de ularaq evdə yoxdur. Dəyirmana aparıblar. Oğlu da deyir. Elə bu zaman ularaq pəyədə anqırır. Qonşunun oğlu çəş-baş qalır. Bilmir mollanın oğlunun sözünə inansın, yoxsa uların səsinə. Kor-peşman qayıdır evlə-

rinə gedir. Deyə bilərlər ki, bu lətifə həm köhnədir, həm də avamlardan danışır. Ancaq həyatda lətifələrə bənzəyən həqiqətlər də var. Müasirimiz “Kirpi” jurnalı bir şair-alimin şəklini çap etmişdi. Bu şair-alim hər iki əlində Səməd Vurğunun “Muğan” poemasını göyə qaldırıb sanki aləmə göstərmək istəyirdi. Ancaq poemaların birinin üstündə “Muğan yaxşıdır”, birinin üstündə isə “Muğan pisdir” sözləri yazılmışdı. “Kirpi”də günah yox idi. Şair-alim ağır zəhmət bahasına yaranmış “Muğan”ı gah tərifləyirdi, gah da tənqid edirdi. Əliağa susduğumu görüb danışdırmaq xətrinə: – Sən redaktora zəng vurdun? – dedi. Mən fikirli-fikirli: – Yox! – dedim. Əliağa etirafla: – Bilirəm. Sən məğrur adamsan. Özünü sindırmaq istəməzsən. Ancaq redaktora zəng etmək sinmaq deyil, haqqı müdafiə etməkdir – dedi. Mən yenə, ancaq qətiyyətlə: – Yaxşı! – dedim. Doğrudan da sabahi redaktora zəng edib: – Salam İsmayıllı müəllim! Kefiniz necədir? – dedim. Pa... Sanki dəstəkdə bomba partladı. İsmayıllı Şıxlı hiddətlə: – Sən müavinimi təhqir edəndən sonra kefim necə ola bilər? – dedi. Sən demə, mən Qabillə danışanda İsmayıllı Şıxlı öz otağındaymış. Bütün danışığımızı da eşidirmiş. İsmayıllı Şıxlıyla aramda qarşılıqlı hörmət vardi. O redaktor olmamışdan qabaq harda görüşsəydik ürək söhbətləri edərdik. Yenə yadına bir əhvalat düşdü. 1947-ci il idi. Bu taya təzə gəlmişdi. Bakıdakı institutlarda “Cənubi Azərbaycan poeziyası” gecələri keçirilirdi... Bir axşam da o taylı şairlər Pedaqoji institutda çıxış edəcəkdi. Biz Rəyasət Heyətində əyləşmişdik. Mən şeir oxumaq üçün kürsüyü qalxdım. Salona baxdım. İsmayıllı Şıxlı birinci sırada

əyləşmişdi. O həm institutda işləyirdi, həm də yazırıdı. Ağzımı açıb oxuyacağım şeirin adını deməmiş, İsmayıllı Şıxlı yerindən: – “Mən nə getirdim”i oxu – dedi. Düzü, o gecədə başqa şeir oxumaq istəyirdim. Ona görə ki, “Mən nə getirdim”i mənə şeir pərəstişkarları şeir gecələrində çox oxutdurmuşdular. Bu şeiri neçə-neçə adam əzbər bilirdi. Bu şeirə 30-dan artıq şair cavab yazmışdı. Ancaq İsmayıllı Şıxlının xətrinə yenə də “Mən nə getirdim” şeirini oxudum... İndi isə... Mən nəzakət-lə dolu təmkinlə İsmayıllı Şıxlıya: – İlani tapdamasalar o heç kimi sancmaz. Ancaq mən ilan deyiləm, insanam. Özü də sizin qardaş dediyiniz insan! Qardaşla belə rəftar etməzlər. İllah daki o qardaş sənin qonağın ola. Sağ olun – dedim. Sonra dəstəyi yerinə qoydum. Şeirlərim jurnalda çıxdı. Oxucuların çox xoşuna gəldi. Neçəsi evimizə zəng vurub məni təbrik etdi. Axı, şeirlər dəbdə olan neftdən, pambıqdan, üzümdən danışmındı. Yox! İnsanın hissələrindən, düşüncələrindən, arzularından söz açırdı. Hamısı, necə deyərlər, bəşəri mövzularda yazılımışdı... Qəribədir. Həmən günlərdə Şimali Azərbaycanın orta səviyyəli qadın yazıçılarından birinin hekayəsini oxumuşdum. Hekayədə Şimali Azərbaycanda bir adamın bir arzusu uğrunda nə qədər çarpışlığından danışılırdı. Axırda həmən adam arzusuna çatsa da sevinmirdi. Ona görə ki, arzusuna çatınca yorulub əldən-dildən düşmüştü. Az qalmışdı ki, həlak ola. Mən o yazıçının ümumi yaradıcılığını yüksək dəyərləndirməsəm də bu fikrini dahyanə müləhizə adlandırdım.

Qələm dostlarım mənə bu şeirləri rus dilinə tərcümə etdirib “Literaturniy Azerbaydjan” jurnalında burax-

dırmağı məsləhət görmüşdü. “Literaturniy Azerbaydjan” jurnalının redaksiyasına getdim. Bu redaksiya Yaziçılar İttifaqında “Azərbaycan” jurnalı redaksiyasının yanında yerləşirdi. Dəhlizdə Qabillə görüşdük. O maraqla mənə: – Nə əcəb? – dedi. Qabilin – Nə əcəb? – deməsi yersiz deyildi. Son zamanlarda Yaziçılar İttifaqına az-az gedirdim. Özü də əyləşmirdim, ayaqüstü dəyib qayıdırıdım. Bu da o zaman olurdu ki, Yaziçılar İttifaqından zəng vurub deyirdilər ki, Əli müəllim, sizin adınıza poçt nəsə gətirib. Onda gedirdim. Mən soyuq-soyuq Qabilə: – Bura gəlmışəm! – deyə əlimlə “Literaturniy Azerbaydjan” jurnalının redaksiyasını göstərdim. O mənim qolumdan tutub “Literaturniy Azerbaydjan” jurnalının redaksiyasına apardı. Otaqların birində qoyulmuş divanda əyləşdirdi. Özü də yanımda əyləşdi. Sonra istiisti mənə: – Bilirəm, bizdən inciyibsən. Vallah, bizdə də günah yoxdur. Müəlliflər heç birimizdə əsəb qoymayıblar qala. Əli Vəliyev təzə yazdığını romanın bir üzünü bizə vermişdi, bir üzünü də nəşriyyata. Bizdə əsər çox olduğuna görə romanının çapı bir qədər yubandi. Dünən özü gəlmışdi. Dedi ki, roman nəşriyyatda bir aya çıxasıdı. Əgər siz romanı ondan qabaq bu nömrədə buraxmasınız mən üç min manat ziyan çəkəcəyəm. İsmayı Şıxlı dedi ki, bu mümkün olan şey deyil. Jurnalın bu nömrəsinin materialları çoxdan yiğilib. Bu günlərdə nümunə nüsxəsi çıxmalıdı. O dedi, bu dedi. Axırda Əli Vəliyevin ürəyi keçdi. Qaya cüssəli kişi tappılıyla yerə döşəndi – dedi. Yadıma Əli Vəliyevin “Azərbaycan” jurnalının baş redaktoru olduğu illər düşdü. Kişi bir-birinin ardınca kərpic-kərpic romanlar yazırdı. Sonra da

jurnalda buraxırdı. Utancaq müəlliflər isə redaktorun otağına əvvəl qapı arasından sıxıla-sıxıla baxıb sonra girirdilər. Bəlkə ona görə vəzifə sahibi olan şairlər, yaziçılar, tənqidçilər qurultaylarda seçki zamanı təlaş keçirirlər. Rəngləri ağappaq kətan rənginə dönür. Qorxurlar ki, vəzifələri əllərindən çıxanda ixtiyarları da çıxa. Da-ha zəif əsərlərini çap etdirə bilməyələr.

Təsəvvürümə gəlməzdi ki, bir müddət keçəcək “Mənim dastanım” adlı xatirə-romanımdan bir hissəni “Azərbaycan” jurnalına verəcəyəm. Üstündən bir ay keçəcək, Qabil zəng edib: – Salam Əli, sənin nəşr əsərini “Azərbaycan”ın baş redaktoru rəy yazmaq üçün mənə verdi. Oxudum. Bu əsər hamımızın müqəddəs nisgili-mizdir. Özü də dörd poemaya dəyər. Gözəl bir rəy yazıb əsərin üstünə qoydum. Sonra aparıb jurnalın baş redaktoruna verdim deyəcək...

Ancaq yadıma düşdü ki, bir dəfə həm şəxsiyyətinə, həm də sənətinə dərin hörmət bəslədiyim bir həkim dostum canıyananlıqla mənə: – Sən ya gərək yüz il bundan qabaq dünyaya gələydin, ya da yüz il sonra. Hayıfsan, əsəblərini qoru – demişdi. Mən heyrətlə həkim dostumdan: – Kimdən qoruyum? Niyə qoruyum? – soruştum. Həkim dostum da heyrətlə mənə: – Mə-gər ətrafindakı həngamələri görmürsən? Yaltaqlığın bir anda qəddarlığa, qəddarlığınsa bir anda yaltaqlığa çevrildiyi bir mühitdən nə desən gözləmək olar – demişdi. Mən Qabilin Əli Vəliyevlə bağlı danışdığı əhvalat haqqında heç bir söz demədim. Ayağa qalxıb özümlə gətir-diym şeirləri “Literaturniy Azerbaydjan” jurnalı redak-

siyasının poeziya şöbəsinə verdim. Sonra Qabillə xuda-hafızlışib redaksiyadan çıxdım...

Sən demə, o taydan gələn qələm sahiblərinin bu tayda sıxıldıqlarını yuxarı dairələrdəki rəhbərlər də bilimişlər. O zamanlar Azərbaycan KP MK-nin birinci katibi olan Heydər Əliyev sonralar "Ulduz" jurnalının 1990-cı ilin 6-cı sayında açıqca deyir: "...Balaş Azəroğluna Azərbaycanın xalq şairi adı verdik. Qurultayda Yaziçılar İttifaqının katibi seçildi. O vaxta qədər onlar çox sıxılırdılar. Onlara mənəvi arxa-dayaq lazım idi..." Ancaq Heydər Əliyev haradan biləydi ki, o taydan gələn qələm sahiblərinin çəkdikləri sıxıntılar da dərəcəylədi. Eləsi var, sıxılması duyulmur. Eləsi var, az sıxılır. Eləsi var, çox sıxılır. Mən üçüncü idim. Ancaq həddən artıq sıxılmağı kiməsə ağız açmaqdan üstün tuturdum. Hər şeyi şərəfimə qurban verirdim. Bunu isə nə H.Əliyev bilirdi, nə də ona çatdırırdılar.

Almanlar Berlinin qranit səddini daşıtmışdı. İki alman dövlətinin saknləri sorğu-sualsız o tərəfə, bu tərəfə keçib öz qohumlarıyla görüşürdü. Bu xəbər radio, televiziya, mətbuat vasitəsilə bütün dünyaya yayılmışdı. Bir axşam əmim oğlu Cavad Tehrandan zəng vurub həsədlə almanın görünüşlərindən danişdı. Sonra nisgilli-nisgilli mənə: – Almanların sağ əli başımıza! Bəs görəsən biz haçan görüşəcəyik? Axı, bizim ayrılığımızın yaşı almanın ayrılığının yaşından qat-qat çoxdur – dedi. Mən də uzun sürən ayrılıqlan yaman şikayətləndim. Şikayətlənməyə haqqım da vardi. Axı dünya tarixinin özündə də hələ belə ayrıliga rast gələn olmayıb. Ona görə də hər şeyi unudub həsrətlə dolu

ürəyimi telefon dəstəyinə boşaltdım. Dedim nə olacaq, qoy olsun. İstəyir lap sözlərimi haradasa lentə yapsınlar. Sonra? Onsuz da həm zamanın, həm insanın mənə rəva gördüyü cəzanı çekmişəm. Cavad kövrəldi. Dedi ki, daha ömrümüzün qürub çağıdır. Biz mütləq görüşməliyik. Ya sən bura gəl, ya da mən ora gəlim... Ancaq qəti qərara gələ bilmədik. Doğrusu, mən öz doğma diyarıma qonaq sifətilə gedib qayıtmaq istəmirdim. Axı, adam öz evinə necə qonaq gedib qayıda bilər? Mən zorla çıxarıldığım evimə həmişəlik qayıtmaq isteyirdim. Danışiq nəticəsiz qurtardı. O gecə "Görüş ömrü" adlı bir poema başladım. Bir həftəyə bitirdim. Poemanı Bakı radiosuna verdim. Bir neçə gündən sonra baş redaktora zəng edib dedim ki, əgər mənim bu poemamı efirdə səsləndirsəniz sizə təşəkkür edərəm. Baş redaktor səmimiyyətlə bildirdi ki, gərək biz sizə təşəkkür edək ki, belə gözəl bir poema yazıb bizə veribsınız. Sanki poemanı yazanda bizim həsrətlə dolu ürəyimizin də duyğularını nəzərə alıbsınız. Poema sabah efirdə səslənəcək. Buyurub qulaq asa bilərsiniz. Sevindim. Baş redaktora – diqqətinizə görə sağ olun – deyib dəstəyi yerinə qoydum. Axşam kürəkənim Kazıma zəng edib dedim ki, sabah "Görüş ömrü" adlı poemamı radioda oxuyacaqlar. Maqnitofona yazmağı unutma! Kazım nəzakətlə: – Arxayın olun, yazaram, – dedi. Sabahı baş redaktorun dediyi vaxtda radionu açdım. Diktorun qısa təqdimatından sonra poema səsləndi. Poemanı Azərbaycan Dövlət Akademik Dram Teatrının istedadlı aktyoru İlham Əsgərov oxuyurdu. İlham ki, ilham! Sanki aktyorun özü də, səsi də, tələffüzü də başdan-ayağa ilham

idi. Mən poemanı diqqətlə dinləyirdim. Özü də müəllif diqqətilə yox, dinləyici diqqətilə. Bəzən yanında çalınan bir tarın, bir kamançanın, bir udun, bir balabanın, bir neyin səsi səni cəzibə toruna sala bilmir. Ancaq uzaqda çalınan bir tarın, bir kamançanın, bir udun, bir balabanın, bir neyin səsi səni ecazkar tilsiminə çekir. Poema da məni özünə elə çəkirdi. Nə gizlədim. Poemanı dinləyə-dinləyə həm qürurlanırdım, həm də kövrəldim. İlham poemanı oxuyub qurtarandan sonra da tanış misralar hərarətlə qulaqlarında səslənirdi. Birdən başqa bir səs bu səsləri üstələdi. Telefonumuz cingildəyirdi. Dəstəyi qaldırdım. Zəng edən Mirzə İbrahimov idi. Dedi ki, poemana qulaq asdım. Sənin ana dilimizi bu qədər gözəl bildiyinə valeh oldum. Gözəl poemadır. Bunu çap olunmaq üçün bir yerə veribsənmi? Mən təvazökarlıqla: – Hələ yox – dedim. Mirzə İbrahimov gileyə mənə: – Bəzi adamlar mətbuatı da inhisara alıb. Ancaq sən bu poemanı bir yerə ver, çıxsın – dedi. Mən məmnuniyyətlə Mirzə İbrahimova: – Çalışaram – dedim. Sonra telefonda xudahafızlaşdırıb. Sabahi “Azərbaycan” jurnalının baş redaktor müavini şair İsa İsmayılladəyə zəng edib cənub həsrəti mövzusunda yazdığım “Görüş ömrü” adlı poemamın radioda səsləndiyini, Mirzə İbrahimovun poemanı radioda dinlədikdən sonra mənə zəng edib onun məziyyətlərindən danışdığını, mütləq çapa verməyimi məsləhət gördüğünü dedim. Poemanı jurnalda təqdim etmək istədiyimi bildirdim. İsa İsmayılladə dilucu mənə: – Gəndərin gəlsin – dedi. Mən özüm poemanı götürüb jurnalın redaksiyasına getdim. İsa İsmayılladə yerində yox idi. Poemanı şeir

şöbəsinin müdirlinə verib qayıtdım. Poema nə az, nə çox, düz üç ay şöbədə qaldı. Bir neçə dəfə şöbə müdirlinə zəng edib poemanı oxuyub-oxumadığını soruştum. Nəhayət, bir gün şöbə müdürü mənə dedi ki, poemanı oxuyubdur. Əsər haqqında fikri müsbətdir. Hazırda poema İsa İsmayılladədədir. Mən bir neçə dəfə də İsa İsmayılladəyə zəng vurub poemanı oxuyub-oxumadığını soruştum. Nəhayət, bir gün o mənə dedi ki, poemanı oxudum. Biz poemanı bütöv buraxa bilmərik. Ondan yalnız ayrı-ayrı fragmentlər çap edə bilərik. Əgər razı deyilsinizsə, onda şeirlər göndərin. İsa İsmayılladəyə bir söz deməyib dəstəyi yerinə qoydum. Yalnız bu zaman yadına Azərbaycan Yazıçılarının bir qurultayı düşdü. O qurultayda İsa İsmayılladə Mirzə İbrahimovu şeir yazmaq üstündə tənqid etmişdi. Mirzə İbrahimov da İsa İsmayılladənin cavabını vermişdi. İsa İsmayılladə unutmuşdu ki, Mirzə İbrahimov ədəbiyyata elə şeirlə gəlib. İndi qurunun oduna yaş da yanındı. Bəli! Sanki İsa İsmayılladə Mirzə İbrahimovun acığını məndən çıxırdı. Xeyli təzə şeirim olduğuna baxmayaraq, daha “Azərbaycan” jurnalına heç bir yazı verməmək qərarına gəldim. Ancaq mümkün olmadı. Ailə üzvlərim gəldiyim qərara etiraz etdilər. Xeyli təzə şeirin ola-ola niyə çapa vermək istəmirsin? – dedilər. Mən “Azərbaycan” jurnalının redaksiyasına bir silsilə şeir apardım. Şöbə müdirlinə verdim. İsa İsmayılladə yerində olmadığı üçün poemanı geri ala bilmədim. Aradan təqribən bir ay keçdi. Bir gün telefonumuz səsləndi. Dəstəyi qaldırdım. İsa İsmayılladə mənimlə salamlaşandan sonra dedi ki, şeirlərinizi mətbəədə itiriblər. Əgər şeirlərin üzü

sizdə varsa, təcili bizə göndərin. Daha əsəblərimi cilovaya bilmədim. Dedim – Xeyr! O şeirlərimin üzü məndə yoxdur. Deyəsən sizin laqeydliyinizin ucbatın-dan o şeirlər heç mənim kitablarına da düşməyəcək. Sonra redaktor müavini ilə xudahafizləşmədən telefon dəstəyini yerinə qoydum. Redaksiyadan elə zəhləm getdi ki, daha o tərəfə üz çevirib poemamı da götürmədim.

Bir gün “Azərbaycan” jurnalının təzə nömrəsini poçt qutusundan çıxaranda maraqla vərəqlədim. Nə görsəm yaxşıdır? Redaksiya jurnalda mənim “Görüş ömrü” poemamdan fragməntlər çap edib. Mən yalnız indi, gedib poemani redaksiyadan geriyə götürməməyi-mə peşman oldum.

...İranda Bəhmən inqilabı şiddetlə alovlananda təbrizli şair Süleyman Salis mənə bir kitab bağlaması gəndərdi. O yeni çıxmış kitabların arasında “İran Xalq Partiyası” adlı nazik bir kitab da vardi. Kitabı Təbrizin “Təlaş” nəşriyyatı buraxmışdı. Kitaba əvvəl mənim “Azadlıq hekayəsi” (əsl adı “Azadlıq heykəli”dir), “Bayraqdar”, “Sərdar”, sonra Rəsul Rzanın “Son gecə”, “İnsan şəkli” adlı əsərlərimiz daxil edilmişdi. Halbuki Bakıda mənim heç iki cildliyim çıxmadiği tərzdə Rəsul Rzanın beş cildliyi buraxılmışdı...

ANLAŞILMAZ MÜNASİBƏT

Əliağa Kürçaylı universitetdə məndən bir kurs aşağı oxuyurdu. O məşhur bir xanəndənin qızı ilə sevişirdi. Qız da Əliağa ilə bir sinifdə oxuyurdu. Dərsə gələndə, tənəffüsə çıxanda, evə gedəndə sevgililərin

universitetin dəhlizlərində yanaşı gəzə-gəzə söhbət etdiklərini gördüm. Onlar təbəssümlə mənə salam verirdilər. Mən də təbəssümlə salamlarını alıb yanlarından keçib gedirdim. Mənə elə gəlirdi ki, sevgililərin gözlərində parlayan təbəssüm talelərinin günəşli sabahından xəbər verən dan ulduzudur...

Əliağa ilə yaxındıq. Harda görüşsəydik dərdləşərdik də, zarafatlaşardıq da, gülüşərdik də. Mən hələ 3-cü kursda oxuyanda evlənmişdim. Bir totuq-motuq qızım da vardi. Canlı kuklaya bənzəyirdi. Qızımla əylənəndə sanki illərin yorğunluğu yarımcə saatda canımdan çıxırı.

Universiteti bitirdikdən sonra “Azərnəşr”də redaktor işləyirdim. Dörd sanballı şeir kitabı çıxmışdı. Əliağanın isə nazik bir kitabı vardi. Uşaqlara həsr olunmuş o kitab Əliağa Kürçaylinin ilk şeirlər toplusu idi. Bu kitabı “Uşaqgəncnəşr” buraxmışdı. “Azərnəşr”də çıxacaq ikinci, böyüklərə aid ilk kitabının redaktorluğunu isə mənə tapşırılmışdılar. “Salam, gələcək illər” adlanan bu şeirlər toplusu insanların əməyindən, sevincindən, kədərindən, şikayətindən, arzusundan danışındı... Mən kitabdakı təzə nəfəsli şeirləri qayğıyla redaktə etdim. Kitab çıxdı.

İllər sanki şimşek sürətilə keçdi. Övladlarının sayı dördə çatdı. Əliağa da bir oğul, bir qız atası oldu. Məşhur bir ədəbi-bədii jurnalda katib işlədi. O daha yalnız şeirlər, poemalar, komediyalar yazımaqla kifayətlənmirdi. Bədii tərcümələr də edir, tənqidi məqalələr də yazır, publisistika ilə də məşğul olurdu. Maddi vəziyyəti də düzəlmüşdi. Qapısında “Volqa” maşını dayanırdı.

Ancaq universitetin dəhlizlərində dibçək ürəklərimizdə bitən mehribanlıq şitili nəinki solmuşdu, əksinə daha da şaxələnmişdi. Belə ki, Əliağa ilə harda rastlaşsaydıq yalnız əl verib görüşməklə kifayətlənmirdik, qucaqlaşıb öpüşürdük də. Adamla dolu salonda da, küçədə də, bazarda da belə edirdik. Aramızda məhəbbətə dönən hörməti boyatlaşmağa qoymurduq. Bəli! Hər dəfə görüşəndə sanki ilk dəfə görüşürdük. Çünkü hər görüşümüz sevinc dolu ovqata çevrilirdi. Hətta yanımızdan ötən adamlar da bunu duyurdu...

Desəm ki, həyatda qızıl bahadır, yoxsa gümüş? Deyərlər bu nə sözdür? Əlbəttə qızıl! Mənim şəvə saçım zərgər zamanın tozlu nəfəsilə gümüşləşdi. Tək mənimmi? Yox! Yoldaşlarımın da. Ancaq mənimki bir qədər artıq gümüşləşdi. Yaşıllarım qızılın gümüşdən baha olduğuna uyub gümüş saçını rənglədi ki, bəlkə qızillaşdırıa bilsin. Axı, gümüş saçə yaxılan rəng bir qədər sonra sürtülüb yalnız şəvəyə yox, qızılı da çalırdı. Özü də sünə qızılı. Axı, zaman M.F.Axundovun Molla İbrahim kimyagəri deyildi, yalan danışaydı. Dədəsi də gəlsəydi, dediyindən dönməzdi. Yəni, gümüşü qızıl eləməzdi. Mən də düşündüm ki, niyə məndə zərgər zaman qədər qətiyyət olmamalıdır. Axı, mən də həmişə süniliyi gözlərimin düşməni sanmışam. Həqiqət carçısı olmuşam. Yaxşısı budur ki, gümüş saç altında qızıl dəyərli əsərlər yaradı. Yaratdım da! Qızıl olub-olmadıqları zərgər zamanın məhək daşından keçəndən sonra bilinəcək... Bu əsərlərin arasında "Saçın nə tez ağardı" adlı bir şeir də vardi. Bəli! Saçım keşməkeşlərlə dolu həyat yollarında yaşına görə tez ağarmışdı. Ancaq cə-

fakeş xalqımın yanında nəinki yalnız üzüm, hətta başım da ağ idi. Şairin xəyal ağacının budağına qonan misra xam quşa bənzəyir. Şair o quşu dərhal ağ vərəqdə yuvalandırmasa, fürsəti əlindən çıxarar. Bəli! Quş maneəsiz harasa uçub gedər. Şair onun dalınca göz döyə-döyə baxar. Ancaq, o bir daha geriyə qayıtmaz. Mən də xəyal ağacımın budağına qonan məhrəm misraları "Saçın nə tez ağardı" adlı şeirimdə yuvalandırmışdım. Azərbaycan Yaziçılar İttifaqının sədri Mehdi Hüseyn Yaziçılar qurultayında mənim "Saçın nə tez ağardı" şeiri mi hərarətlə oxumuşdu. Şeir salondakıları sarsılmışdı. "Saçın nə tez ağardı" şeirində keçdiyim keşməkeşlərlə dolu yolun yalnız bir hissəsi təsvir olunmuşdu. Söz yox ki, bu hissədə də hicran, nisgil, kədər vardi. Sonralar o şeiri dinləyən şairlərin çoxu o şeirin təsiri ilə mənə şeir həsr etmişdi.

Bir axşam evdə televizora baxırdım. Tədris haqqında verilişdən sonra Əliağa Kürçaylı öz şeirlərini oxudu. Şeirlərdən biri mənə, daha doğrusu, ağ saçlarıma həsr edilmişdi. Hər misrada bir səmimiyyət duyulurdu. Çıxış qurtardı. Bir qədər sonra telefon cingildədi. Dəstəyi qaldırdım. Danışan Əliağa idi. Qələm dostuma mənə şeir həsr etdiyinə görə təşəkkür etdim. O şeirlərə qulaq asdığını bilib qürurlandı. Sonra məhrəm-məhrəm: – Sənə həsr etdiyim şeiri mətbuata təqdim etmişdim. Ancaq nədənsə çəkinib dərc etmədlər. Mən də acığımdan televiziyyada oxudum ki, mətbuatı izleyənlər də, izləməyənlər də dinləsinlər. İnşaallah gün gələr, o şeir mətbuatda da çıxar – dedi. Sonra xudahafizləşdik. Dəstəyi yerinə qoydum. Doğrudan da

bir neçə aydan sonra Əliağa həmən şeiri də daxil etdiyi kitabını avtoqrafla mənə bağışladı.

Nənəm deyərdi ki, insanın nə ətini yeyərlər, nə gönüünü geyərlər. Axı, o insandır, heyvan deyil. İnsanın verdiyi çörəyi yeyərlər, gətirdiyi suyu içərlər, bağışlaşdıgı paltarı geyərlər. Bəli! İnsandan hörmət, şəfqət, məhəbbət umarlar. Nəyə görə insanın başı yeganə yaranmışdır? Ona görə ki, yalnız öz ağlına arxalansın. Özgələrin məsləhətilə əyilib-düzəlməsin. Nəyə görə insanın ürəyi yalqız yaranmışdır? Ona görə ki, daşlığı sevgiyə kimsəni şərik etməsin. Nəyə görə insanın qulağı cüt, ağızı tək yaranmışdır? Ona görə ki, çox eşidib, az danışsin. Nəyə görə insanın gözləri qoşa yaranmışdır? Ona görə ki, biri yaxşı görməyəndə o biri ona kömək etsin. Nəyə görə insanın burnu vahid yaranmışdır? Ona görə ki, iylədiyi şeyin ətrini həssaslıqla yoxlayıb düzgün qiymətləndirmək məsuliyyətini öz üzərinə iradədən yoğrulmuş qətiyyətlə götürsün.

Bir gün hansı bir məsələ üçünsə Yaziçılar İttifaqının sədrinin yanına getmişdim. Katibə dedi ki, içəridə adam var. Gözləmə otağında düzülmüş boş stulların birində əyləşdim. Bir az sonra sədrin otağının qapısı açıldı. Əliağa Kürçaylı gözləmə otağına çıxdı. Məni görüb güldü. Əlini mənə uzatdı. Mən də ayağa qalxdım. Görüşdük. Əliağa etirafla mənə: – Hüseyn Hüseynzadə (Hüseyn Arif) redaktoru olduğu sənin “Yanıqlı tütkək” kitabını yaman tərifləyirdi. Mən ona dedim ki, Əli zəif əsərlər yazmaz – dedi. Mən minnətdarlıqla Əliağaya: – Sən də məni təriflədiyin üçün sağ ol – dedim. Sonra onunla xudahafizləşib sədrin otağına girdim...

Bir axşam divanda uzanıb “Ədəbiyyat və incəsənət” qəzetiñə baxanda Əliağa Kürçaylinin böyük bir məqaləsini gördüm. Məqalədə ədəbi prosesdən danışılırdı. Məqaləni maraqla oxudum. Əliağa bu taylı, o taylı şairlərin adlarını səxavətlə dönə-dönə çəkmişdi. Ancaq o boyda yazıda heç olmasa bircə dəfə məni də xatırlayıb adımı çəkməmişdi. Bəli! O böyük məqalədə yalnız mənim adıma yer çatmamışdı. Doğrusu, əsəbi-ləşdim. Axı, necə olub vaxtilə şeirlərini redaktə etdim, ədəbiyyata çox sonra gələn, məndən xeyli aşağı səviyyəli şairlərin adları məqalədə dönə-dönə çəkilib, amma mənim adım bir dəfə də yada düşməyib? Qəzeti divanın üstünə atıb qalxdım. Telefon aparatına doğru gedib dəstəyi qaldırdım. Əliağanın telefon nömrəsini yığdım. – Bəli! – deyə dəstəkdən onun səsi gəldi. Mən məqaləni diqqətlə oxuduğumu, ancaq dönə-dönə çəkilən adlar içərisində öz adıma bircə dəfə də rast gəlmədiyimi hiddətlə dolu gileyə ona dedim. Əliağa sanki əl boyda dəstəyin dalında özünü gizlətməyə çalışdı. O utana-utana: – Vallah, heç özüm də bilmirəm bu necə olub? – dedi. Qəribəydi. Yazan özü ola-ola, xəbəri mən verirdim. Əliağa gah susdu, gah udqundu. Handan-hana günahkarcasına mənə: – Üzr istəyirəm. Sən o adları çəkilən şairlərdən çox yüksəkdəsən. Elə yüksəkdəsən ki, adını unutsam da, özünü hamı görür – dedi. Əliağa yenə məni üzümə tərifləyirdi. Atalar demişkən, “başımı yarib, ətəyimə qoz tökürdü”. Daha heç nə demədim. Dəstəyi yerinə qoydum...

Bir gün köhnə univerağın yanında köhnə qonşumuz Cəlil kişiyə rastlaşdım. Görüşdük. Keçmiş günlər-

dən danışdıq. Ataların “keçən günə gün çatmaz, calasan günü günə” dedikləri ibrətamız ünvanlı məsəli ayaqüstü səhbətimizlə bir daha təsdiq etdik. Birdən uzaqdan Əliağanı gördüm. O da məni gördü. Addımlarını sürətləndirib bizə yaxınlaşdı. Görüsdük. Əliağanı Cəlil kişi ilə tanış etdim. Ondan heç nə soruştamamış, o hərarətlə mənə: – Universitetdə görüşüm vardi. Ordan gəlirəm. O qədər səndən dedim ki, – dedi. Mən maraqla: – Nə dedin? – deyə soruştum. O səmimiyyətlə: – Dedim ki, Əli Tudə o taydan bu taya gələndə şüx, qəşəng, məğrur bir gənc idi. Elə yaraşıqlı idi ki, küçədə gedəndə qızlar dönüb ona baxardı. İndi ağ saçına şeir yazır. Qələm yoldaşlarını kövrəldir. Mən özüm də Əli Tudənin ağ saçına bir nisgillə dolu şeir yazmışam – dedi. Əliağa yanıqlı-yanıqlı danışındı. Axı, o özü də xatırladığı zamanlarda gənc idi. Danışdıqca Cəlil kişi təzə müsahibinin dediklərini təəssüf içində başıyla təsdiqləyirdi. Kim bilir, bəlkə də əvvəl özünü, sonra da mənim gəncliyimi anırdı. Axı, o qonşuluqda mənim gəncliyimi də görmüşdü. Sonra xudahafızlışib üçümüz də bir-birimizdən ayrıldıq... Sabahı axşam Əliağa Kürçaylı zəng vurub əvvəl kefimi soruşdu. Sonra təəssüflə mənə: – Biz sizə bir kömək edə bilmədik. Bari sən mənə bir yaxşılıq elə. Qızım universitetin şərqşünaslıq fakültəsinə daxil olmaq isteyir. Bəlkə onu tapşırasan. Axı, qəbul imtahanlarını götürən professorlardan biri sizin xanımlardandır – dedi. Mən onun kimi nəzərdə tutduğunu bildim. İnamlı qələm dostuma: – On dəqiqədən sonra mənə zəng vur – dedim. Dəstəyi yerinə qoymadan professorun telefon nömrəsini yığdım. Əvvəl keyfi-

ni soruştum. Sonra mən də, o da nisgil dolu ürəyimizi boşaldıq. Axı, çoxdanın tanışları idik. Bəli! Uzun bir döyüş yolu keçmişdik. Həyatın istisini də duymuşduq, soyuğunu da. Şirinini də dadmışdıq, acısını da. O fars qızı idi. Ömür yoldaşı da fars oğlu idi. Özü də şah ordusunun yüksək rütbəli zabiti idi. Cənubi Azərbaycanda Milli hökumət qurulduqdan sonra ər xalq qoşununda xidmət etmək arzusuyla Təbrizə gələndə qadını da Tehranda qalmaq istəməmişdi. Ərinə qoşulub Təbrizə gəlmişdi. Milli hökumət şah ordusunun süngülərilə dağılandan sonra ikisi də o taydan bu taya keçmişdi. Qadın universitetdə fars dilindən dərs demişdi. Əvvəl namızədlik, sonra doktorluq dissertasiyaları müdafiə edib professor dərəcəsinə yüksəlmişdi... Mən səhbətimizin axırında utana-utana Əliağanın qızını professora tapşırdım. O xətrimi çox istəyirdi. Aramızda qarşılıqlı ehtiram vardi. Bilirdim ki, bu nəzakət mücəssəməsindən nə xahiş etsəm müzayiqə etməz. Ancaq nədənsə bu xahişimi deyəndə çətinlik çəkdim. Professor bunu duydu. Səxavətlə mənə: – Baş üstə! Sizin üçün hər şey olar. Nigaran qalmayıñ – dedi. Professorla xudahafızlışib dəstəyi yerinə qoymadum. Bu anda telefon səsləndi. Dəstəyi qaldırdım. Zəng vuran Əliağa idi. Mən müsahibimə qızını professora tapşırğımı dedim. Üstəlik, arxayıñ olmağı da məsləhət gördüm. Professor qəbul imtahanında Əliağanın qızına əla yazdı. Qız da universitetin şərqşünaslıq fakültəsinə daxil oldu.

M.Ə.Sabir poeziya günlərini keçirən təşkilat komitəsinin sədri Rəsul Rzanın həm təşəbbüsü, həm də redaktorluğu ilə hər il bir poeziya almanaxı çıxırıdı. O

almanaxda şairlərin yeni şeirlərindən nümunələr nəşr edilirdi. Almanaxın ilk nömrələrində mənim də bir neçə şeirim çıxdı. Sonra tamam unuduldum. Sən demə, almanaxın tərtibində Əliağa Kürçaylı mühüm rol oynamışdır. Bir gün kitabımın işindən ötrü nəşriyyata getdim. Dəhlizdə nəşriyyatın direktor müavini Hüseynqulu Axundovla rastlaşdıq, salamlaşdıq, görüşdük. Vaxtilə mən də, o da "Azərnəşr"də bir otaqda redaktor işləmişdi. Hüseynqulu Axundov köhnə mətbuat işçisi idi. Bir-birimizə yaxşı bələd idik. Onun qardaşı oğlu Əlövət Axundov universitetdə mənimlə bir sinifdə oxumuşdu. Hüseynqulu çox söhbətcil adam idi. Sanki yalqızlıqdan qorxurdu. Sözün yaxşı mənasında məhrəm saydığı adamları görəndə qır-saqqız olub onlara yapışındı. Nə dəndləri, nə sərləri olduğunu öyrənmədən buraxmazdı. Ancaq dəndləri, sərləri olanlardan da öz köməyini əsir-gəməzdi. O gülə-gülə qoluma girib məni öz otağına apardı. Bir az ordan-burdan söhbət etdi. Birdən gözlərim direktor müavininin masası üstdəki almanaxa sataşdı. Bu M.Ə.Sabir poeziya günləri münasibətilə çıxan almanaxın növbəti nömrəsi idi. Hüseynqulu Axundov almanaxa maraqla baxdığını gördü. Götürüb vərəqlədi. Sonra təəssüflə: – Nə əcəb burda sənin şeirin yoxdur? Özün verməmisən, ya istəməyiblər? – dedi. Mən qısa-ca: – İstəməyiblər – dedim. Direktor müavini heyrətlə: – Gör ha! – dedi. Sonra almanaxı masanın üstünə qoydu. Mən direktor müavini ilə xudahafızlaşmış otağından çıxdım. Kitabımın redaktoru ilə görüşüb evə yollandım. Ömür yoldaşım yemək gətirdi. Əlimi süfrəyə uzadanda telefon səsləndi. Dəstəyi qaldırdım. Danışan Hüseynqu-

lu Axundov idi. Deyirdi ki, Rəsul Rza nəşriyyatdadır. Sənin haqqında onunla danışmışam. Təzə şeirlərindən bir neçəsini götürüb nəşriyyata gəl. Növbəti almanaxda sənin də şeirlərin çıxsın. Mən çap acgözü deyildim. Onsuz da hər kitabında təzə şeirlərimi çap etdirirdim. Ancaq qayğıkeş bir ağsaqqalın sözünü yerə salmaq yaxşı alınmazdı. Ona görə minnətdarlıqla Hüseynqulu Axundova: – Yaxşı, gəlirəm! – dedim. Süfrə üstündən qalxmaq günah olsa da, köhnə tanışımın həssaslıqdan yoğrulmuş canıyananlığı naminə günaha batmaqdən çəkinmədim. Bir neçə təzə şeirimi götürüb nəşriyyata yollandım. Yolda yadına düşdü ki, Rəsul Rza da, Hüseynqulu Axundov da göyçaylıdırlar. Hüseynqulu Axundov Rəsul Rza ilə mənim haqqımda danışanda ərk də edə bilər. Ancaq Rəsul Rza nə yerliçiyə, nə də ərkəbaxan adam deyildi. Mənim həm özümə, həm də yaradıcılığımı yaxşı bələd idi...

Rəsul Rza ilə nəşriyyatın dəhlizində rastlaşdım. Salam verdim. O əlini mənə uzatdı. Hərarətlə görüşdük. Ancaq Rəsul Rza tək deyildi. Əliağa Kürçaylı da yanında idi. Rəsul Rza əvvəl keyfimi soruşdu. Sonra üzünü Əliağaya tutub heyrətlə: – Necə olub Əli Tudənin şeiri almanaxa düşməyib? Belə şairin şeirini çap etməmək həm xəyanətdir, həm də cinayət – dedi. Sonra cavab gözləmədən üzünü mənə çevirib məhəbbətlə: – Şeir gətiribsən? – dedi. Mən gətirdiyim şeirləri Rəsul Rzaya verib evə qayıtdım. Yeməkdən sonra Hüseynqulu Axundova zəng edib adətə çevirdiyi təmənnasız xeyirxahlığına görə təşəkkürümüzü bildirdim. Növbəti almanaxda mənim şeirlərim də getdi...

Aradan iki həftə keçdi. Bir axşam evdə yenə “Ədəbiyyat və incəsənət” qəzetiñə baxanda Əliağa Kürçaylıñın böyük bir məqaləsini gördüm. Yenə ədəbi prosesdən danışırı. Məqaləni maraqla oxudum. Yenə köhnə hamam, köhnə tas. Bəli! Yenə dönə-dönə çəkilən adlar içərisində mənim adım bircə dəfə də çəkilməmişdi. Daha Əliağaya zəng vurmadım.

Bir neçə gün keçdi. Oğlumla bazara gedirdim. Bir-dən tini burulanda Əliağyla rastlaşdıq. Görüşdük. Ancaq deyəsən təmasimdakı soyuqluğu duydu. Bəzən ünsiyyətdə kiməsə dili acı deyirlər. O adamın dili yox, dediyi həqiqət acı olur. Axı, haçansa müdrik atalar da həqiqət acı olur deyiblər. Ancaq atalar dönə-dönə sı-naqdan çıxmış bu ifadəni həqiqəti eşitməyənlər haqqında deyiblər. Bəli! Təzadalarla dolu cəmiyyətdə həqiqəti eşitmək kiməsə acı, kiməsə şirindir. Ancaq həqiqətdən yoğrulmuş dünyada elə meyvələr bitir ki, qabıçı acı, içi şirin olur. Elə dərmanlar hazırlanır ki, tamam acı olur. Hətta zəhərdən də acı. Amma xəstə insanı sağaldıb ömrünü şirinləşdirir. Bəzən həyatda kiməsə dilinin bə-lasına düşüb deyirlər. Dildə bəla olmur. Bəla həqiqətdə olur. İnsanı da bəlaya həqiqəti şax deməkdən çəkin-məyən dili salır. Sonra da dil öz aləmində bu bəlanı məşəqqət yox, cəsarət sanır. Bəs bəla nə edir? Öz ünvəndə sakinləşdiriyi kəsi minnətlə xiffətləndirmir, heyrətlə şöhrətləndirir. Ancaq gərək həqiqət heç zaman təhrif olunmaya. Necə var, elə də nümayiş etdirilə...

Mən dilucu Əliağaya: – Hara belə? – dedim. O hüznlə mənə: – Hüzr yerinə gedirəm. İnsanın beşiyi də, məzarı da torpaqdır. İnsan da torpaq qədər pak, müqəd-

dəs, həyan olmalıdır. İnsanların işinə yaramalıdır. Heç kəsin ürəyinə dəyməməlidir. Günah qazanmamalıdır – dedi. Qəribədir. İnsan ya qəbristana, ya da hüzr yerinə gedəndə öz günahlarını xatırlayıb daha indən belə təmiz olacağına söz verir. Özü də heç kimə yox, özünə. Hər yerdə yox, ürəyində. Ancaq Əliağa ədəbi proses haqqında təzə yazdığını məqaləsində yenə mənim adımı çəkməməklə günaha batdığını unutdu. Sanki o mənim bir insan ömrü qədər yaşı olan sənətimi uğurlamışdı. Bundan böyük günah nə ola bilərdi? Əliağının günahını ikinci dəfə yadına salmalı oldum. Dedim sən ədəbi proses haqqında birinci məqaləni yazıb çap etdirəndə mən öz adımları içində olmadığını sənə xatırlatmışdım. Sən isə məndən üzr istəmişdin. Demişdin heç özüm də bilmirəm bu necə olub? Sənin adın yadımdan çıxıb. Bəs ikinci məqalənə nə deyirsən? Axı, orda da mənim adım adalar içərisində yoxdur. Özü də necə adlar? Hamısı birə, biri heçə dəyməz. Əliağa qızardı, pörtdü, tərlədi. Sonra həqiqət nəfəslə etirafla: – Sən məni lap xəcil etdin – dedi. Mən kinayəylə: – Yox! Səhvin var. Səni mən yox, özün xəcil etmişən. Sənət-kar yeriyəndə göyə yox, yerə baxmalıdır. Yoxsa, çox şeyləri ayaqlaya bilər – dedim. Ürəyimdə isə iki misra bir sim üstdə dilə gəldi:

**Atalar haçansa deməyib məgər
Daldan atılan daş topuğa dəyər?**

Bəzi adamlar saxta ifadələrlə haray salıb günahını öz üzərindən götürür. Ancaq, nahaq yerə. Elə adamların susmağı daha yaxşıdır. Yoxsa başqaları o adamları

dəlillərlə-sübutlarla elə ifşa edər ki, günahı şaxələnər. Gözə görünməyən budaqları da bir-birinə dəyib öz səslərilə deyilənləri təsdiq edər. Sonra o adamlar susmadıqlarına görə peşiman olar. At mixini yerdən çıxaran da onu ora-bura çırpar. Mix bir dəfə yerə, beş dəfə atın özünə dəyər. Saxta ifadələrlə günahını öz üzərindən götürməyə çalışın adamın aqibəti də mixini yerdən çıxaran atın aqibətinə bənzəyir...

Sanki indi biz tamam yad adamlardıq. Mən: – Xudahafiz! – deyib Əliağadan ayrıldım. Oğlum da nəzakətlə: – Sağ olun! – deyib arxamca gəldi. Sən demə, oğlum bizim danışığımızı diqqətlə dinləyirmiş. Yolda etirazla mənə: – Ata, sən yaxşı iş görmədin. Onu yaman pərt elədin. Özün həmişə evdə deyirsən ki, kiçikdən xəta, böyükdən əta məsəlini müdriklər nahaq yaratmayıblar. Yoxsa xətaları cəzalara çevirsələr həyatda həyatlıq qalmaz. Sən yaşca bir az böyüksən. O sadəcə səhv edib. Onu bağışlaya bilərdin – dedi. Mən nara-zılıqla oğluma: – Yox, oğlum. Sən də səhv edirsən. İnsan birinci dəfə bilməyib səhv etsə, onu bağışlamaq olar. İkinci dəfə bilib səhv etsə, onu bağışlamaq olmaz. Bir də yadında saxla ki, ikinci dəfə bilib səhv etmək nəinki qəbahətdir, hətta rəzalətdir. Yaşlı bir şairin bütün ömrünü həsr etdiyi sənət aləmini tamam unutmaq rəzalət deyil, bəs nədir? Axı, o sənət aləmi özü rəzalətlərlə mübarizələrdə yaranmışdır – dedim. Oğlum xəfifcə köksünü ötürdü. Daha bir söz demədi...

Uzun bir müddət keçdi. Haçändi təzə yazdığını əsərlər bir qovluğun arasında yığılıb qalırdı. Bir gün qovluğu götürüb nəşriyyata yollandım. Əliağa Kürçaylı

artıq neçə vaxtdı ki, nəşriyyatda baş redaktor idi. Mən isə fikrimdə bir baş direktorun yanına getməyi qərarlaşdırılmışdım. Direktorun otağının qapısını döydüm. İçəridən: – Buyurun! – səsi gələndə qapını açıb içəri girdim. Gördüm direktor Əliağa ilə söhbət edir. Salam verib direktorun karşısındaki masaya bitişdirilmiş uzun masanın kənarında əyləşdim. Qovluğu da qabağıma qoydum. Direktor nəzakətlə kefimi sorusandan sonra qovluqda nə olduğunu bilmək istədi. Dedim ki, yaşım 50-ni keçsə də hələ indiyə qədər bir sanballı kitabım çıxmayıb. Halbuki, yaşıdlarımın dönə-dönə ikitidlikləri nəşr edilmişdir. Direktor imkansızlığı bəhanə gətirib mənə qəti bir söz demədi. Dedim ki, zərər yoxdur. Vaxt gələr, bu əsərlər Cənubi Azərbaycanda çap olunar. Məgər yazdıqlarımın əvvəl-axır sahibi Cənubi Azərbaycan deyil? Əliağa eyham dolu qətiyyətlə mənə: – O əsərləri Cənubi Azərbaycanda çap etməzlər. Ona görə ki, o əsərlərdə inqilaba çağırış ruhu var. Özü də kommunistlərin istədiyi inqilaba – dedi. Mən də inam dolu qətiyyətlə Əliağaya: – Əvvəla, mənim əsərlərimdə kommunist ruhu yox, demokrat ruhu var. Axı, mən kommunist deyiləm, demokratam. Sonra isə, əgər bu qovluqda sən dediyin tərzdə yazılmış bir kiçik şeirim də olsa, kənara qoyaram. Qalanlarını isə göndərərəm – dedim. Sonra ayağa qalxıb qovluğu götürüb direktorla xudahafızlaşüb otaqdan çıxdım.

Bir müddətdən sonra Dövlət Mətbuat Komitəsinin tapşırığı ilə nəşriyyat sanballı bir kitabımı plana saldı. Çap olunacaq əsərlərimi aparıb nəşriyyatın direktoruna

təqdim etdim. Əliağadan sidqim siyrildiyinə görə daha görüşmək üçün yanına getmədim.

Bir gün eşitdim ki, Əliağada şiş xəstəliyi tapılıb. Müalicə olunmaq üçün Moskvaya gedib. Qayıtdıqdan sonra yaxşılaşdı. Sovet nümayəndə heyətinin tərkibində xaricə göndərildi. Xaricdən qayıtdıqdan sonra bir silsilə publisistik yazılarla mətbuat səhifələrində çıxış etdi. Sonra əhvalı yenə pisləşdi.

Bir gün kitabımın redaktoru ilə görüşmək üçün nəşriyyata getdim. Redaktorla görüşdükdən sonra düşündüm ki, bura gəlmışkən Əliağaya da dəymək lazımdır. Axı, bəzən şöhrətlə yüksəlnmiş bir sənətkar tər axıda-axıda cılız bir təsəllinin dalınca qaçır. Əliağanın otağının qapısını döydüm. İçəridən: – Buyurun! – deyən tanış səs gəldi. Ancaq o səs həm yorğun, həm kövrək idi. Qapını açıb otağa girdim. Əliağa sozaran çıraqı andırırdı. Yox! Öz postunu tərk etməyən əsgərə bənzəyirdi desəm, daha doğru olar. Görüşdük. Ona təsəlliylə dolu bir neçə söz dedim. Ancaq deyəsən məni yox, öz xəyalını dinləyirdi. Birdən baş redaktorun telefonu səsləndi. O dəstəyi qaldırdı. Zəng vuranla iki-üç kəlmə kəsdi. Deyəsən zəng vuran Əliağadan telefonunun nömrəsini soruşdu. Baş redaktor əyilib telefonunun nömrəsinə baxdı. Sonra zəng vurana dedi. Məni heyrət bürüdü. Düşündüm ki, əgər zəng vuran Əliağanın telefonunun nömrəsini bilmirsə, onda bəs indi bura necə zəng vurub? Əliağa da məgər öz telefonunun nömrəsini əzbərdən bilmir ki, əyilib aparatın qabağına yapışdırılmış mürəkkəblə yazılın kiçik rəqəmlərə baxır? Yox! Deyəsən baş redaktor özündə deyil. Mən isə belə

vəziyyətdə onu narahat etməməliyəm. Ayağa qalxdım. Bəzən dərdli insana quru təsəllinin nadir dərmandan kəramətli olduğunu xatırlayıb yenə təsəlli naminə Əliağaya: – İranda Bəhmən inqilabından sonra sənin şeirlərin də mətbuat səhifələrində tez-tez çap edilir – dedim. Baş redaktor laqeyd-laqeyd üzümə baxıb: – Bilirəm – dedi. Mən Əliağaya dünyanın ən şirin, ən əziz neməti olan can sağlığı arzulayıb otaqdan çıxdım...

Ölümən müdrik, həssas, çevik bir kəşfiyyatçı yoxdur. O insanı haçan, harda olsa, tapa bilir. Bir gün na-hardan sonra bir qələm dostum zəng vurub dedi ki, Əliağa Kürçaylı axşam keçinib. Cənazəsi bir saatdan sonra öz evindən qaldırılacaq. Tələsik geyinib Əliağagilə getdim.

ŞALLAŞAN VƏRƏQLƏR

Gəlinxanım mənim kiçik xalam, ancaq böyük dün-yam idi. Axı anam ölümdən sonra mənə o analıq edirdi. Yaxşı yadımadır. Xalamın naxışlarla dolu iri bir şalı vardı. Sanki o şal ömrünün bir parçasının nəgməsi idi. Ətrafindakılar yaxşı görsünlər deyə, xalam şalı başında nümayiş etdirirdi... Hər dəfə yanında o şalı başına örтəndə: – Bunu sənin rəhmətlik atan alıb – deyərdi. Nənəm də başıyla onun sözlərini təsdiq edib: – Xalan düz deyir, başına dönüm – deyərdi. – O şalı atan xalanın toyunda hədiyyə alıb.

Elimizdə-obamızda şal yalnız isti-soyuq üçün deyil! Yox! Şal həya, namus, ismət rəmzi olub! Ancaq zaman da olub ki, başlarda gəzən şal insanlıq, mərdlik, azadlıq naminə ayaqlara düşüb. Ayaqlara qandal olacaq bir

bələni başlardan sovub. Dağların da, ağacların da, gül-lərin də şalları var! Bu şallar ağ da, yaşıl da, qırmızı da olur. Yeri gələndə sülh, həyat, bayram naminə başlardan qopub tufanların ayaqlarına döşənir.

Yayın istisində kənddə qalmazdıq. Yığışışb sərin çəsmələri göz-göz qaynayan Savalana qalxardıq. Gecə-lər evdə tünlük olduğuna görə mən eşikdə açıq havada yatardım. Ancaq gecə yarısı yaylağın ətir dolu təmiz ayazı məni yorğan altında üşüdərdi, titrədərdi, dondurardı. Gözlərimi açıb maraqla göyə baxardım. Ulduzlar da mənə matdım-matdım baxardı. Mənə elə gələrdi ki, ulduzlar da göydə üzüyür, titrəyir, donur. Ulduzlar mə-nə göy üzünə səpələnmiş buz parçalarını xatırladardı. Birdən Savalan tərəfdən gələn bir bulud topası başımın üstündə ağ yelkən tək açılardı. Deyərdim bəlkə o bulud topası deyil, Savalanın ağ şalıdır. Həmişəcavan ürəyi şəfqətlə dolu olan dağ öz şalını başından açıb yorğanımın üstünə sərir ki, daha ayazda üşüməyim. Sanki bu hərarətli duyğular məni isidərdi. Gözlərimi yumub təzədən yuxuya gedərdim... Səhər oyananda yorğanımın üstündə xalamın şalını görərdim. Şalı üstümə o örtərdi. Özü də elə örtərdi ki, heç xəbərim olmasın. Şalın parıltısı yuxulu gözlərimi qamaşdırardı. Huşumu toplayıb şala diqqətlə baxardım. Üstündə ağ muncuqlar parıldayırdı. Düşünərdim ki, bəlkə xalam şalı üstümə örtəndə əli boyunbağısına ilışib. Boyunbağısı qırılıb. Muncuqları şalın üstə səpələnib. O əlinin hənirilə məni oyatmamaq üçün muncuqları yiğmayıb. Şal üstə qoyub gedib. Əlimi uzadıb muncuqları yiğmaq isteyərdim. Əlim muncuqlara dəyən tək yox olardılar. Ancaq əlim

üşüyərdi. Gözlərimdə ləngimək istəyən yuxu diksinib qaçardı. Bilərdim ki, şal üstə parıldayanlar şüşə mun-cuqlar deyil, mirvari şəhlərdir. Elə bu an şəhlərin soyu-ğu əlimdən canıma keçərdi. Canım gizildəyərdi. Gecə nəinki şaldan, hətta ayazdan da xəbərsiz olduğumu etiraf edərdim...

İllər keçdi... Mən də Ərdəbildə azadlıq uğrunda döyüşə gedən fədailərin sıralarında addımladım. Xalam mənə xeyir-dua verdi. Uğurlar dilədi. Mən mühasirəyə düşəndə o Allaha yalvardı. Mən hücuma keçəndə o şalını nəzir dedi...

Mən döyüş bayrağını başım üstə qaldırdım ki, xala-min şalı ayaqlar altına düşməsin... Zəhmət də çəkdir, ləzzət də gördüm. Təbrizə gəldim. İşim o qədər çox idi ki, evlənməyə də vaxtım yox idi. Subaylıq güzəranımdan kənddə narahat olan xalam südəmər oğlunu şalına büküb arxamca Təbrizə gəldi. Qonaq-qaralı mənzilim-də hər işi öz öhdəsinə götürdü. Əliuşaqlı xalam yoru-lurdu. Mən işdən evə qayıdanda onu mürgüləyə-mürgü-ləyə şala bürünüb yol gözləyən, altı aylıq körpəsinə beşikdə müşil-müşil yatan, gümüş samovarı bucaqda yanıqlı-yanıqlı sızıldıyan görərdim. Sanki böyük bir otaqda kiçik bir nəfəslə orkestr intizar nəgməsi ifa edərdi. Mən bu orkestrin müşayiətilə xalamı qucaqlayıb bağrıma basardım. Saçlarından öpə-öpə gecikdiyim üçün üzr isteyərdim.

Bəzən də işdən çıxb yaxın dostlarla Təbrizin zən-gin restoranlarından birinə gedərdik. Yeyərdik, içərdik, danışardıq, gülərdik. Evə gecə yarısı gedərdim. Xalam əllərini qoynuna qoyub, başını qapının çərçivəsinə söy-

keyib, gözlerini həyətə zilləyib məni gözləyərdi. Bu görkəmdə o məsumluq mücəssəməsinə bənzəyərdi... Ocağın üstündə xörək qazanı piqqıldayardı. Sanki qazan mənim kefimin sazlığını duyub xalamin bunu bilmədiyinə, yol gözlədiyinə, ac qaldığına, özünə yazığı gəlmədiyinə gülərdi.

Yox! Mənim mehriban, sadə, həssas xalam mənim yediyimi də, hətta bir qədər içdiyimi də dərhal bilərdi. Ancaq üzümə vurmazdı. Məni uşaq tək soyundurub yatağa salardı. Sonra marçamarçla o üzümdən, bu üzümdən öpərdi. Günahlarımı xalam öpüslərilə yuyardı. Mən yorğanı başıma çəkib yatardım. Şaxta isə yatmadı. Səhərə qədər nəqqas tək pəncərəmizə qəribə naxışlar vurardı. Yuxuda Təbrizin ulduzlarla dolu şalının yorğanımın üstündə sərildiyini görərdim. Səhər oyanardım. Yorğanımın üstündən xalamin şalının örtülüyüünü görərdim. Əlimi şala toxundurardım. Xalamin hərarətli əllərinin şalın qırçınlarında düşüb qalan istiləri soyuq əllərimi qızdırardı...

Azadlıq düşmənləri qapımızı zindan gözətçiləri tək kəsdirəndə xalam təşvişə düşdü. Dəyanətli şalını başından götürüb yalnız mənim gənc həyatımın xatirinə ləyaqətsiz düşmənlərin ayaqlarına atmaq istədi. Ancaq düşmənlər etibarsız, mərhəmətsiz, amansız idi. O boyda Vətən torpağını ayaqlayıb keçən namərd düşmənlər bir qadın şalına baxmadı. Mən də qoymadım ki, xalam öz qüdsi şalını düşmənlərin murdar ayaqlarına atsın. Necə ki, qoymadım da! Düşmənlərin sərnizə meşəsini qranit döşümlə yarib doğma ocaqdan uzaqlaşdım. Qayıdib ürəyimin oduyla o ocağı təzədən alışdır-

maq üçün inamlı gələcəyə doğru addımladım... Arxadan yanlıqlı bir bayatı eşitdim. Xalam oxuyurdu:

**Dedim torpaqda xalam,
Gərək bir qala salam!
Zirvəsinə çatmamış
Başıma uçdu qalam...**

Bayatı məni kövrəltdi. Gözlərim doldu. Ancaq xalam göz yaşımı görüb hönkürməsin deyə geriyə baxmadım. Heç olmasa son dəfə xalamı doyunca görə bilmədim. Səbəbi göz yaşı oldu. Mən o dəhşətli ayrılıqdan sonra göz yaşına nifrət etdim. Xalam məndən sonra bir dəfə də olsun o şalı başına örtmədi. Büküb sandıqda saxladı. Sən demə, xalam məqam gözləyirmiş. Yalnız qapısını şaha qarşı bağlayan inqilabın * təlatümlü dalğaları döyəndə o şalı sandıqdan çıxarıb başına saldı. Kim bilir, bəlkə xalam istəyibmiş ki, inqilabın təlatümlü dalğalarına mənim də nəfəsim qarışın. Axı o şala mənim də nəfəsim dəymışdı.

Elə həmin günlərdə xalamdan məktub gəldi. Tez zərfi açıb məktubu həyəcanla oxumağa başladım. Sanki xalamın dilindən çıxan sözləri gözlərimlə yeyəcəkdir. Birdən xalamın doğma nəfəsi hopmuş məhrəm sətirlər gözlərimdə böyüdü, şaxələndi, uzandı... Tehranın inqilab nəfəsli odlu-əlovlu küçələrinə döndü. Mən də bu küçələri səngər-səngər gəzdim. Qara çadralarını başlarından atmış mübariz qadınlar qara qınından sıyrılmış ağ parıltılı qılınca bənzəyirdi. Zərif əllərini havada

* 1979-cu il İran İslam inqilabı

düyünləyib yumruğa döndərən cəsur qadınlar kişilərlə çiyin-çiyinə qaya boyda Amerika tanklarının üstünə hücuma keçirdi. Ancaq əliyalın qadınlar da kişilərlə bərabər imperialistlərə, şahpərəstlərə, istismarçılara qalib gələcəklərinə inanırdılar. Döyüşü qadınların ön sırasında qana batmış şalını bayraqa çevirən xalam mətin addımlarla şah qəsrinə doğru irəliləyirdi. Başının üstə qızara-qızara dalğalanan şal düşmən atəşlərindən dəlik-deşik olmuşdu. O havada uçan iri arı şanına bənzəyirdi. Ancaq havada elə əzəmətlə dalğalardırı ki, öz təkanı ilə Vətənin başındakı qara dumandan toxunmuş şalı dağım-dağım eləyirdi. Dəmir iradəli qadınların incə ayaqlarının altında soyuq torpaq yanındı. Mən dolmuş gözlərimi çağlayan çeşmələrə döndərib yanan torpağın üstə axıtmaq, odu-alovu söndürmək, qarsan ayaqları toxtatmaq istədim. Ancaq bacarmadım. Hünərim çatmadı. Yox! Düzü qorxdum ki, göz yaşam qadınların qeyrətinə toxuna...

Məktubun gerisini oxudum. Xalam yazdı: – “Sənin bu günlərdə yanımda olmadığına yanıram! Yanıram ki, sən gərək burda olaydın. Təbrizli anaların, xalaların, bibilərin Tehranda necə qəhrəmanlıqlar göstərdiklərini öz gözlərinlə görəydin!” Daha özümü saxlaya bilmədim. Dolmuş gözlərimdən “yanıram” sözünün üstə iki damla yaş düşdü. Sanki bu damlalar yaş deyildi. Gözlərimdən düşən iki od idi. Axı mən özüm də o günlərdə xalamın yanında olmadığıma görə yanırdım. Yox! Yana bilmirdim. Sanki indi gözlərimdən düşən iki odu xalamın oduna qarışdırırdım ki, mən də yanım. Daha doğrusu, bir yerdə yanaq. Xalam məktubun sonunda ya-

rı ərklə, yarı xahişlə yazdı: “– Əziz balam! Atandan yadigar qalan, sənin də nəfəsin dəyən qanlı şal mənim inqilab bayraqıma çevrildi. Mərdliklə döyüşdü, qorxmazlıqla yaralandı, qəhrəmanlıqla həlak oldu. İndi, sən də mənə təzə bir şal al, göndər”.

Üzünü görmədiyim, səsini eşitmədiyim, mehrini dadmadığım xalamın öz ürəyiycə olsun deyə, həyat yoldaşım böyük şəhərin bütün mağazalarını gəzib əla bir şal aldı. Bu mənim mübariz xalama gözəl bir qələbə hədiyyəsi olacaqdı. Ancaq şalı xalama göndərmədim. Axı, mənim də öz arzum vardı. İstəyirdim ki, o şalı xalamın zəfər çələnginə layiq keşməkeşli başına öz həsrətli əllərimlə örtəm. Zəfər kitabı da yazılıb qurtarandan sonra örtülmürmü? Ancaq sən demə, zəfər kitabı hələ tamamlanmayıbmış. İngilabdan sonra da mənim öz doğma qapımı mənim üzümə açmayanlar tapılacaqmış. İngilab alovlarında bərkiyən xalamın ömrü yazdan müjdə verən bənövşə ömrünə dönəcəkmiş. Mənim əziz xalam daha həyatda yoxdur. O bədrlənmiş Ay tək son işıqlarını da inqilab meydanlarındakı barrikadalar üstə səpələyərək üfüqlər arxasında batmışdır.

Bəli! Təzə şal xalama qismət olmadı. Mən uşaqlıqda Mirzə Cəlilin “Buz” hekayəsini dönə-dönə oxumuşdum. Həm də yana-yana oxumuşdum. Xəstə xalasına buz almağa gedən uşağı halına acılmışdım. Axı, bu hekayədə də uşağı aldığı buz xalasına qismət olmur. Mən sonralar da buz görəndə o uşağı nisgillə xatırlayırdım. Kövrələrdim. Ürəyim yanardı. Gözlərimdən iki damla odlu yaş axıb buzun üstə düşərdi. Buzu da yandırdı. Düşünərdim ki, o uşağın vicdanı da bu buz

qədər saf, təmiz, parlaq imiş! Günah o uşaqda yox, savadsız nadanlıqda imiş. Ancaq heç təsəvvürümə də gətirməzdim ki, bir zaman öz başıma da bu buz hekayəsinə bənzər bir əhvalat gələcək. Lakin mənim vicdanım da o uşağın vicdanı qədər saf, təmiz, parlaq olacaq. Günahi məndə yox, elmlı nadanlıqda görəcəklər...

Deyirlər ki, inqilabçı ağlamaz! Niyə ağlamaz? Məgər inqilabçının ürəyi yoxdur? Var! Özü də şair ürəyi! Dünyanın özünə əbədi həyat arzulayan inqilabçı şair dünyadan vaxtsız getmiş inqilabçı ananın sorağında nəinki ağlayar, hətta fəryad da qoparar!

Mən göz yaşına nifrət etsəm də ağlayacağam!

Bəli! Kirpiklərimi qara iynə, göz yaşlarını ağı sap edəcəyəm. Kitablarımıdan xalama həsrət duyğularıyla yazdığınış şeir dolu vərəqləri qoparacağam. İri bir şal tikəcəyəm. Elə xalamın öz şalı boyda! Sonra o şalı xalamın tənhalıqdan üzüyən məzarının baş daşına bürüyəcəyəm! Bu niyyətimə çatmayınca, bütün dünyanın acar şalları belə yelpiyə dönüb yellənsələr də, mənim ürək yanğımı söndürə bilməyəcəkdir!

YAZILI SOVQATLAR

İranda Bəhmən inqilabından sonra qəzetlər, jurnallar, kitablar çıxmaga başladı. Sanki naşirlər ölkənin doğma dilli mətbuat tarixində zaman-zaman qalan boşluğu birnəfəsə doldurmaq istəyirdi. O taydakı qələm yoldaşları mənə müntəzəm təzə çıxan qəzetlərdən, jurnallardan, kitablardan göndərirdi. Şair Süleyman Salis mənə Təbrizdə çıxan kitabımı yollamışdı. Şair

Firudin Hasarlı isə “Dədə Qorqud” jurnalının kolleksionunu göndərmişdi. Doğrusu, ürəyimdə səpili qalmış Vətənə qayıtmaq arzusunun toxumları göyərmişdi. Gündüz də, gecə də intizarla yaşayırdım. Vətənin tezliklə məni öz məhrəm qoynuna çağıracağına inanırdım. Təmkinlə, qürurla, fərehlə gözləyirdim. Hətta Vətənə gedərkən haraları görmək istədiyimi də xəyalımda müəyyənləşdirmişdim. Bəli! Bu mövzuya həsr etdiyim “Səfər arzusu” şeirimdə yazmışdım:

**Dostum! Mənə deyirsən
Arzusu var quşun da.
Harda olmaq istərdin
Ömrünün bu yaşında?
Qulaq as! Sonra bil ki,
Harda olmaq istərəm.
Sərhəddə nə dayanam,
Nə də sənəd göstərəm.
Yox! Yox! Sorğusuz keçəm
Görüş intizarı tək.
İki doğma sahilin
Doğma sənətkarı tək.
Yolüstü Astaraya
Baş çəkəm həsrətlə mən.
Bəlkə şeir də yazam
Hüsnünə riqqətlə mən.
Yenə gözümə köçə
Heranın gözəlliyi.
Boynumu qucaqlayan
Dumanın gözəlliyi.**

Sonra Bağrodan keçib
Tələsəm Ərdəbilə.
Halaldır göz yaşımı
Ələsəm Ərdəbilə.
Mənə tanış gələndə
Hər evin mənzərəsi,
Qapısını açanda
“Şeyx Səfi” məqbərəsi,
Bir də isinəm, bir də
Müqəddəs ocağında.
Fikrim gəzə bir qılınc,
Bir qələm sorağında...
Sonra yanğıyla gedəm
Əziz Çanaxbulağa,
Mənə bir damla suyu
Dəniz Çanaxbulağa.
Girəcəyində axan
Bulaq üstə əyiləm.
Deyəm dürlərin dürrü,
Mən özgəsi deyiləm.
Yox! Yox! Uzaqlarda da
Həsrətinlə yananam.
Büllur şeiriyyətini
Hər şeirimdə ananam.
Sonra dodaqlarımı
Söykəyib buz suyuna,
İçəm... Bəlkə çirkənlənmiş
İçərim də yuyuna.

Sonra qohumlarımla
Ayaqüstü görüşüb,
Ancaq soyuq-soyuq yox,
İsti-isti görüşüb,
Möhtəşəm Savalanın
Zirvəsinə qalxam mən,
Mənsiz qalan diyarın
Hər yanına baxam mən.
Deyəm, gözünüz aydın,
Gəlmışəm, yoldaşlarım!
Su gələn arxa bir də
Su gəlib, qardaşlarım!
Sonra nə xumarlanam,
Nə dəki hallanam mən,
Şitləşmiş ürəyimlə
Səraba yollanam mən.
Bir də hikmətlə dolu
Sərab duzunu dadam,
Mən Sərabdən çıxmamış
Təbrizə düşə sədam.
Sonra Təbrizə gedəm,
Görəm o mehribanı.
Deyəm bir din, bir danış
Tərbiyət xiyabanı!
Həni qucağındakı
Şairlər cəmiyyəti?
İstedadlar yarışı,
Arzular ünsiyyəti?

**Sonra sakit yönələm
Mərkəzi xiyabana.
Deyəm, dünya həsədlə
Baxanda kəhkəşana,
Sən özün kəhkəşandın
Firdovsi mədrəsəsi.
Hanı filarmoniyanın
Rübəblər təntənəsi?
Sonra Ayın hilal yox,
Bədrli çağında mən,
Bir qədər nəfəs dərəm
“Gülüstan” bağında mən.
Doğma diyarımda da
Özümü sixa-sixa,
Gah yerə, gah da göyə
Diqqətlə baxa-baxa
Deyəm, ana Təbrizim,
Şair oğlunu tanı!
Səndə qoyub getdiyim
Odlu gəncliyim hanı?
Arxasınca gəlmışəm
Güçünə tamarzı tək.
Qürbət yorğunluğundan
Razi yox, narazı tək.**

Azərbaycan Yaziçılarının VII qurultayına iki gün qalındı. Respublika radiosunun Cənubi Azərbaycan şöbəsindən mənə zəng edib dedilər ki, o taydakı dinləyicilərimizdən xahişlərlə dolu məktublar almışıq. Həmvətənlərimiz sizinlə “Dalgalarda görüş” verilişində gö-

rüşmək istəyirlər. Nə gizlədim. Bu xəbərdən çox sevindim. Gözlərim yaşardı. Titrək həyəcanımı odlu nəfəsimlə əridib radionun əməkdaşına minnətdarlıqla: – Baş üstə, gəlib çıxış edərəm – dedim. Sonra xudahafızlışib dəstəyi yerinə qoydum. Mən Respublika radiosunda çox çıxışlar etmişdim. İndi isə məni öz həmvətənlərim görüşə dəvət edirdi. Səsimi eşidib, sözümü dinləmək istəyirdilər. Uzun illərin ayrılığından sonra öz həmvətənlərimlə sanki üz-üzə, göz-gözə, nəfəs-nəfəsə danışacaqdım. Özü də necə? Hərarətlə, məhəbbətlə, ləyaqətlə! Mən yazı mizimin arxasına keçib üç səhifəlik bir çıxış yazdım. Axşam düşmüştü. Yazdıqlarımı təzəcə gözdən keçirib qurtarmışdım ki, telefon uzun bir zəng çaldı. Dəstəyi qaldırdım. Tehrandan idi. Dəstəkdən əmim oğlu Cavadın mehriban səsi gəldi. Yenə gah kövrələ-kövrələ, gah gülə-gülə danışdıq. Cavad dedi ki, yanımda bir şair var, səninlə danışmaq istəyir. Dedim adı nədir? Əmim oğlu şairin adını demədi. Güldü. Dedi danışanda özü deyər. Dedim yaxşı, dəstəyi ver şairə! Dəstəkdən qulağıma riqqətlə dolu mehriban bir səs axdı: – Əli! Salam! Danışan Haşim Tərlandır! – Ürəyim çırpındı. Haşim Tərlan bu danışığımızdan elə sevinirdi ki, sanki itirdiyi əziz qardaşını tapmışdı. Özü də bir insan ömrü qədər uzanan ayrılıqdan sonra danışındıq. Bir-birimizə aman vermədən tez-tez danışındıq. Sanki yenidən ayrılaceğimizdən qorxurduq. Təbrizdə bir yerdə keçirdiyimiz gənclik illərini xatırladıq. Mənim unutduğumu o mənim yadına salırdı, onun unutduğunu mən onun yadına salırdım... Sən demə, Haşim Tərlan altı

uşaq atasıymış. Danışaq qurtardı. Dəstəyi yerinə qoydum. Sonra pəncərədən dənizə baxdım. Dəniz elə sakit idi ki... Sanki o da öz sözlərini kiməsə, nəyəsə deyib həyəcanını yatırmışdı. Mən Haşim Tərlanla məktublaşdırırdım. Ancaq məktublaşmaq hara, danışmaq hara? Məktublarımın birində Haşim Tərlana yazmışdım ki, Tehranda əmim oğlu var. Adı da Cavaddır. Sonra da Cavadın evinin telefon nömrəsini yazmışdım. Deməli, Haşim Tərlan gedib Cavadgilin evini tapıb... Nə yaxşı olub! İnsanlar yalnız qürbətdə bir-birinə həyan olmur. Yox! Vətəndə də bir-birinə həyan olur!

Aradan bir gün keçdi. Axşam qələm dostlarımdan biri zəng edib dedi ki, Hüseyin Düzgün Tehrandan Bakıya gəlib. Ola bilsin ki, Azərbaycan Yazıçılarının VII qurultayında o da iştirak etsin. Hüseyin Düzgün Tehranda redaktoru olduğu “Yoldaş” jurnalında mənim “Döyüşdən-döyüşə” adlı şeirimi şəklimlə birlikdə çap etmişdi. Şeirdə milli qəhrəmanımız Səttarxanın şəxsiyyəti, hünəri, xatirəsi tərənnüm olunurdu...

Azərbaycan Yazıçılarının VII qurultayında mən ikinci sırada əyləşmişdim. Birinci sırada, qabağında qara çəsmək taxmış bir gənc, gəncin sağ yanında isə bir şair dostum əyləşmişdi. Salondakılar fasilə zamanı tənəffüsə çıxməq üçün ayağa qalxdı. Mən də qalxdım, qabağımdakı gənc də, şair dostum da. Birdən şair dostum arxaya baxanda məni gördü. Tez üzünü yanındakı gəncə tutub hərarətlə: – Hüseyin, Əli Tudə budur! – dedi. Mən yalnız indi bu gəncin Hüseyin Düzgün olduğunu bildim. Onu qucaqlamaq istədim. Ancaq Hüseyin

Düzgün mənə macal vermədi. Boynuma elə sarıldı ki, heç bir sarmaşıq, heç bir ağaca elə sarmaşa bilməzdı. Sanki Hüseyin Düzgün məni yenə itirəcəyindən qorxub qolları arasından buraxmaq istəmirdi. Fasiləyə çıxmaq istəyən söz ustaları isə bu qəfil görüşə həyəcanla baxırdı. Biz qol-boyun danişa-danişa foyeyə çıxdıq. Bir qədər də foyedə danışdıq. Hüseyin Düzgün harasa getməliydi. Tələsirdi. Mən onu evimizdə görüşə dəvət etdim. O dəvətimi sevinclə qəbul etdi. Ayrıldığ. Evə gəldim. Qızım mənə bir açıqlama verdi. Alıb baxdım. Bu, Təbrizin yaxınlığında məskən salmış Şah gölünün əksi idi. Gölün mavi parlaqlığı, sahilindəki parkın yarasığı məni heyran etdi. Ancaq bir an sonra bu heyranlıq heyrətə çevrildi. Şah sözünün üstündən qələm çəkilmişdi. El sözü yazılmışdı. Bəli! Göl şah gölü yox, el gölü olmuşdu. Açıqlamani çevirib arxasına baxdım. Kiçik məktub idi. Ərəb əlifbası ilə yazılmışdı. Altında bir neçə ay əvvəl Bakıda mənimlə görüşən Tehran universitetinin tələbələrinin imzaları qoyulmuşdu. Aralarında azərbaycanlı da, fars da, kürd də var idi. O zaman bu gənclər necə də böyük inamlı yaşayırdılar. İngilab yolunda hər şeyə hazır idilər. Oğlanların yumruqlarında cürətlə siqlət, qızların gözlərində ismətlə qeyrət bir-birinə qarışmışdı. Tələbələr məndən kitab istədilər. Mən arxivimi axtardım. Müxtəlif illərdə çıxan kitablarımdan hərəsinə iki kitab ancaq çatdı. Öz kitablarımdan özümə qalmadı. Dedim zərər yoxdur. Hədəfə atılan gullə hədəfə dəy-

məlidir. Mən o kitabları öz xalqım üçün yazmışam. Öz xalqıma da çatdırılmalıdır!

Azərbaycan Yaziçilərinin qurultayı öz işini qurtardı. Sabahı axşam Hüseyin Düzgün bizə gələcəkdi. İntizarla gözləyirdim. Qapı döyüldü. Qapını özüm açdım. Vədələşdiyimizə görə bildim ki, gələn Hüseyin Düzgün olacaq. Hörmətli qonağı özüm qarşılımalyam. İlk dəfə görüşürmüşük tək yenə də qucaqlaşdıq. Hüseyin Düzgünün yanında bir nəfər yerli yoldaş da var idi. Onunla da əl verib görüşdüm. Otağa keçdik. Yerli yoldaş keçib masa kənarındaki stulda əyləşdi. Mən isə Hüseyin Düzgünlə divanda yanaşı əyləşdim. Sanki uzun həsrətin məsafəsini bacardıqca qısaltmaq istədim. Söhbətimiz qızışdıqca uzandı, uzandıqca qızışdı. Siyasətdən də, ədəbiyyatdan da, inqilabdan da, məsləkdən də, istiqlaliyyətdən də, gələcəkdən də danışdıq. Arabir o mənə elə qəliz suallar verirdi ki, onlara çətinliklə cavab tapa bilirdim. Ancaq deyəsən cavablarımıdan razı qalırdı. Yoxsa qonaq olsa da öz etirazını bildirərdi. Qəribədir, Hüseyin Düzgün növbəti sualı verdikdən sonra susur, qara çeşmək altından diqqətlə mənə baxırdı. Mənə elə gəlirdi ki, mən danışan zaman keçirdiyim bütün halları incəliklərinə qədər görsün deyə, qonağın gözləri böyüyür. Elə böyüyür ki, çeşməyin gözləri boyda olur. Sonra parlayır. Mənim gözlərimə də işiq salır ki, baxışlarimdakı vəziyyətləri aydın təyin edə bilsin. Hüseyin Düzgünün dediyinə görə o 1946-cı ildə Təbrizdə doğulub. Bizdən sonra yetişən ədəbi nəslə mənsubdur.

Qonaq cibindən bir şəkil çıxarıb mənə göstərdi. Bu, onun həyat yoldaşıyla iki uşağının şəkli idi. Sonra səmimiyyətlə: – Bəlkə bir-iki şeir oxuyasınız? – dedi. Mən “Vətən”, “Araz üstdə palid”, “Mənim xalqım” şeirlərimi Hüseyin Düzgünə oxudum. Qəribədir. Qonaq susurdu. Şeirlər haqqında heç nə demirdi. Ancaq qara çeşmək altından yanaqlarına axan göz yaşları qurumurdu. Bəli! Sanki qara çeşmək qara çeşmə olmuşdu. Lakin ağ damlalar axıdındı... Hüseyin Düzgün səssiz-səmirsiz şeirləri məndən aldı. Bir şəklimi də götürdü. Bu şəkli son zamanlarda çəkdirmişdim. Mən aradakı sükut buzunu sindirmaq üçün qonağa dedim ki, şair Süleyman Salis Təbrizdə mənə bir şeir yazıb Bakıda otaylı bir qələm yoldaşımı göndərmişdi. O da həmin şeiri yazıçıların iclasında oxudu. Sonra mən də Süleyman Salisə bir şeir yazdım. İndi istəyirəm o şeiri də sizə verəm. Qayıdanda Süleyman Salisə göndərəsiniz. Hüseyin Düzgün qətiyyətlə: – Baş üstə, göndərərəm – dedi. Şeiri qonağa verdim. Şəfiqə süfrə açdı. Yedik. İçdik. Sonra evimizin dənizə baxan eyvanına çıxdıq. Birdən oğlum həyəcan dolu səslə: – Ata! Ora bax! Ağ gəmi gəlir – dedi. Mən dənizin üfüqlə birləşdiyi yerə baxdım. Bəli! Ağ gəmi gəlirdi. Sanki dan yeri ağarırdı. Səhər açılırdı. Təkcə günəşin doğmağı qalırdı. Mən Hüseyin Düzgünün maraqla ağ gəmiyə baxdığını görüb: – Bu ağ gəmi Ənzəlidən gəlir. Sanki göy çəməndə ağ göyərçin irəliləyir. Biz də o məsum quşa riqqətlə baxırıq. Xeyalımız isə qartal qanadlarını açıb Vətənə doğru

uçmaq isteyir – dedim. Qonaq kövrələ-kövrələ: – Bili-rəm – dedi – siz bura həmişəlik qalmaq üçün yox, qayıtmaq üçün gəlmışdiniz. Ancaq atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Bu zaman otaqda telefon səsləndi. Otağa keçib dəstəyi qaldırdım. Zəng vuran Bakı radiosunun Cənubi Azərbaycan şöbəsində işleyən qələm yoldaşlarımdan biri idi. O tələsik: – Radionu açıb çıxışına qulaq as! – dedi. Mən də tələsik dəstəyi yerinə qoyub radionu açdım. Hüseyn Düzgünü də çağırıldım. Gəldi. Radioda o tay üçün çıxışımı verəcəklər – dedim – isteyirsinzsə, siz də qulaq asın. Qonaq: – Məmnuniyyətlə qulaq asaram! – deyib yenidən divanda əyləşdi. Həyəcanla dolu səsim otağa yayıldı: – Özümü xoşbəxt sanıram ki, hörmətli eşidənlər mənim yaradıcılığımı maraqlanırlar. Səsimi dinləmək, yeni əsərlərimlə tanış olmaq, yaradıcılıq nəqşələrimi bilmək isteyirlər. Bir sözlə, məni unutmurlar. Əziz eşidənlər, mən də sizi unutmuram. Unutmağa haqqım da yoxdur. Axı, sizinlə bir göyün altında, bir yerin üstündə yaşayıram! Bəli! Sanki biz bir ailənin üzvləriyik. İnsan lap dünyanın o başına getsə də, öz ailə üzvlərini unuda bilərmi? Əlbəttə yox! Bizi Vətən məhəbbətinin, xalq səadətinin həmişəyaşar duyğuları birləşdirir. Mənim söz sənətim qönçələnməyə başladığı zamandan Vətən məhəbbətilə isinir, xalq səadətilə naxışlanır. Mən Vətənin azadlığı uğrunda Ərdəbildən Təbrizə qədər odlu-alovlu döyüş yolu keçmişəm. İndi o qaynar gəncliyimlə fəxr edirəm. Sevinirəm ki, əl çatmayan o

gənclik illərimdə mən də yaşlılarla ciyin-ciyinə istibdad əleyhinə alovlanan döyüşlərdə həm qələmlə, həm də silahla iştirak etmişəm. Mənə elə gəlir ki, Vətən uğrundakı fədakarlığı unutmaq insafsızlıqdır. Unudulmaq isə sonsuzluqdur. Mən hələ orta məktəbdə oxuyarkən on üç yaşimdə yazdığım şeirlərimdən birinin adını “Vətən” qoymuşdum. Sonralar bu mövzu yaradıcılığında baş mövzuya çevrildi. Obrazlı desək, bu mövzu sənətimdə bir sədaqətli sarbana dönüb karvana bənzəyən misralarımı həmişə öz arxasınca aparıb.

Keçmişdə bahar pərəstişkarı bir şair varmış. Güldən çox yazırımış. Ağır zəhmət bahasına tapdığı təşbeh-ləri, bənzətmələri, mübaliğələri səxavətlə gülün tərənnümünə aşılıyırıdı. Ancaq şairlər də, oxucular da, tənqidçilər də şairin mövzu sarıdan korluq çəkdiyinə heyrət edirmiş. Yox! Qadir sənətkarı məzəmmətlə qınayırmışlar. Nəhayət, şair məzəmmətlə qınaqlardan nəticə çıxarıb daha gülə bir söz də həsr etmir. Bu dəfə bir gözəl haqqında şeir yazar. Sənət dünyasını zənginləşdirə biləcək nə qədər təşbeh, bənzətmə, mübaliğə varsa, hamisini bu şeirə calayır. Ancaq yenə gözləri doymur. Sanır ki, o gözəli daha yüksək zövqlə dəyərləndirməkdə nəsə çatmır. Şair düşünür. Birdən yalnız bircə misra “bir gül olsayıdı, sənin yaxana taxardım mən” – deyir. Sonra dərhal gül haqqında ünvanına deyilən sözləri anıb eh, yenə zəhrimər gül deyir...

Mən də Vətən haqqında çox yazmışam. Hətta başqa mövzularda yazdığım şeirlərdə də hərlənib-fırlanıb

yenə Vətənə üz tutmuşam. Ancaq Vətən zəhrimar deyil, baldır. Özü də elə baldır ki, şirinliyi acı qürbətə düşən övladının damağından məzara qədər getmir... Ona görə də, güldən çox yazan şairi qınamaq labüddürsə, Vətəndən çox yazan şairi qınamaq günahdır... Mən Vətəndən yazanda Vətənə yenidən vuruluram. Bəli! Vətən sözü hər şeirimin nəqarətinə çevrilir. Axı hər sənətkarın əsəri yalnız Vətən havasıyla nəfəs almalıdır. Başdan-ayağa Vətənləşməlidir! Mən Vətən haqqında yazdığını şeirlərdə Vətənin əzəmətli şəhərlərinə, yaraşıqlı kəndlərinə, tunc qalalarına, nadir abidlərinə, zümrüd bağlarına, büllur göllərinə necə heyran olduğumdan danışıram. Bilirəm ki, şairin nəğməli gecələrini Vətən sevgisinin bədrlənmış Ayı işıqlandırmalıdır. Şairin zəhməti də, məqsədi də, inamı da Vətənin səadəti olmalıdır. Şeirlərdə Vətən dağlarının möhtəşəm vüqarı görünməlidir. Vətən bulaqlarının şaqraq səsi eşidilməlidir. Vətən güllərinin cazibədar ətri duymalıdır. Mənim əsərlərimdə sevinc də var, kədər də, məgrurluq da var, məsumluq da, mətinlik də var, kövrəklik də. Ancaq arzu birdir. Vətənin səadəti! Arzu edirəm ki, mənim xalqımın da şirin dilli övladları öz ana dilində dərs oxusun. Evlərdə ana nəfəsli laylalar dilə gəlsin. Çöllərdə hikmət dolu bayatılar qanad çalsın. Yollarda sevinc müjdəli nəğmələr ucalsın. Kürsülərdə beynəlmiləlçi şairlər öz ana dilində yazdığı şeirləri oxusun. Mən də arzusu həqiqətə dönən şair qələmilə xoşbəxt insan naminə yeni-yeni mövzular sorağına düşüm.

Bəzən həyatın canlı hadisələri elə geniş, zəngin, əlvan olur ki, şeirin dar çərçivəsinə sıçısa bilmir. Bu zaman şair ədəbi imkanı daha böyük olan nəsrə müraciət edir. Mən də belə etmişəm. Məni narahat edən mövzuların bir qismini nəsrlə yazmışam. Sizdən aldığım məhəbbət dolu məktubları riqqətlə oxuyuram. Bu məktublarda hərarətli nəfəsinizi duyuram. Qanadlı arzunuzun gələcəyə uçuşunun səsini eşidirəm. Sonra ilhama gəlirəm. Yazıram. İnsan naminə yazıram. Axı həyati dəyişən, tarixi zənginləşdirən, dünyani gözəlləşdirən insandır! Mübariz, fədakar, kamil insan!

Çıxisim qurtardı. Radionu bağladım. Hüseyn Düzgün həyəcanla: – Təsirli çıxışdır – dedi – heç bilirsiniz sizin səsinizi o taydakı azərbaycanlıların dinləməyi nə deməkdir? Yox! Siz bilməzsınız. Ancaq mən bilirəm. Sizin səsiniz o taydakı dinləyicilərə sinanmış dayaq, pərvazlanmış arzu, zirvələnmiş həqiqət deməkdir...

Sonra qonaq qolundakı saata baxıb ayağa qalxdı. O biri qonaq da ayağa qalxdı. Hüseyn Düzgün təbəssümələ: – İcazə verin gedək – dedi – sabah tezdən Şuşa yola düşəcəyik. Mən də ayağa qalxdım: – Şuşa görməli yerdir – dedim – biz də dəfələrlə o gözəl şəhərdə olmuşuq! Sizə yaxşı yol! İnanıram ki, Şuşanın qədim, əlvan, nadir mənzərələri sizin ilham xəzinənizi daha da zənginləşdirəcək. Qonaqlar xudahafızlışib getdilər...

Birisini gün axşam Hüseyn Düzgün mehmanxanadan mənə zəng edib Şuşa təəssüratını həvəslə danışdı. O Şuşa səfərindən razı qalmışdı. Sonra dedi ki, durun

gəlin mehmanxanaya. Bir az söhbət edək. Tək darıxi-ram. Özünüzlə istədiyiniz kitablardan da gətirin. Vətə-nə aparacağam. Mən təzəcə çıxan kitablarımdan ikisini götürdüm. Getməyə hazırlaşanda oğlum dedi ki, mən də səninlə gedirəm. Dedim gedək. Mehmanxanaya gəldik. Hüseyn Düzgün otaqda tək idi. Bizi görəndə sevindi. Çay gətirdi. Yenə o taydan, bu taydan söhbət etdik. Çayları içdik. Qarşımızdakı kitablarımdan birinin cildini qaldırıb Hüseyn Düzgünə avtoqraf yazmaq istədim. Üzümü oğluma çevirib: – Natiq, ruçkanı mənə ver – de-dim. Bu zaman Hüseyn Düzgün heyrətlə: – Əli müəllim! Qələm sözü ola-ola ruçka sözü nədir? – dedi. Mən qımışdım. Dedim mənə şükür! Siz özünüz mənim yerimdə olsaydınız, yəni bu qədər mühacirətdə ya-saydınız, onda dilinizdə daha çox özgə sözlər işlədərdi-niz. Deyəsən o məni başa düşdü. Dinib-danışmadı. Mən kitablara avtoqraf yazıb Hüseyn Düzgünə verdim. Bir az söhbət etdikdən sonra ayağa qalxdım. Oğlum da aya-ğa qalxdı. Hüseyn Düzgün bizi mehmanxananın küçə qapısına qədər müşayiət etdi...

Sabahı axşam Hüseyn Düzgün yenə mənə zəng etdi. Səsində bir təlaş titrəyirdi: – Təyyarəyə bilet tapıl-mır – deyirdi – axı mən getməliyəm. Qorxuram sizin gününüzə düşəm. Qal oğlu qal olam. Məni gülmək tutdu. Ancaq gülüşümü saxlaya bildim. Axı bu gülüş acı gülüş idi. Qızığın təbiətli Hüseyn Düzgünün iradəsinə heyrətlənən gülüş idi. Sanki müsahibimin qızığın təbiəti öz nəfəsilə möhkəm iradəsini yumşaltmışdı. Onu

inandırmağa çalışdım ki, elə şey olmaz! Siz bizə bax-mayın! Sizin taleyinizlə bizim taleyimiz tamam başqa-başqa talelərdir. Siz mütləq Vətənə qayıdacaqsınız! De-yəsən mənə inandı. Xudahafızlışdı. Dəstəyi yerinə qoydum. Sabahı gecə saat on iki də o yenə mənə zəng vurdu. Bu dəfə səsində bir sevinc çağlayırdı: – Əli mü-əllim! Gedirəm, – dedi – siz müdrik adamsınız. Biz siz-dən hələ çox şey öyrənməliyik! Özü də Vətəndə... Gün o gün olsun ki, Təbrizdə görüşək! Mən riqqətlə: – İn-şaallah! – dedim – hələlik isə məndən Vətənə sədaqətlı övlad salamı aparın! Xudahafızlışdı. Dəstəyi yerinə qoydum. Gözlərimdən dəstəyin üstünə iki damla yaş düşdü... Elə həmən gecə “Mən səni görsəydim” şeirimi yazdım.

**Mən səni görsəydim taleyim Təbriz,
Bir ömür gələrdi ömrümün üstə.
Sən doğma sahilsən, mən coşqun dəniz,
Məndən yosunlar yox, incilər istə!**

**Daim yaşasam da könlü-gözü tox,
Söhbətin düşmədi dilimdən mənim.
Həsrətin ömrümün bir qismini yox,
Hamisini aldı əlimdən mənim.**

**Qocalıq uzaqdı... Mən kəsib yolu
Onu gözləmədim əziz qonaq tək.
Yox! Qocalıq özü qönçəylə dolu
Ömrümdə qəfildən bitdi alaq tək.**

Qismət ağacımdan yollarım üstə
Tökülən günlərim ağ tutlarmıdır?
Döyüsdə yorulmuş qollarım üstə
Tüklərim ucalan ağ otlarmıdır?

Mən nəyəm? Yubanan vüsala həsrət,
Durmuşam vüsala yaraşıq təki!
Yaz hələ gəlməmiş... Həsrətsə fəqət
Mənə sarısaibdır sarısaçıq təki!

Zaman sınaqlardan keçirir mərdi,
Dərdi danışmaq da cəfa deməkdir.
Əl boyda ürəkdə dağ boyda dərdi
Gizlətmək dərmansız şəfa deməkdir.

– Təbriz! – söyləməkdən dilim doymadı,
Uzatdım, çatmadı əlim qoynuna.
Sən məni çağırıdın... Kimsə qoymadı
Ana nisgiliylə gəlim qoynuna.

Durnalar neçə yol düzülüb səfə,
Qürbətdən qayıtdı ana torpağa.
Qərib ola-ola mənsə bir dəfə
Qayıda bilmədim doğma ocağa.

Qadir yaransa da mübariz insan,
Dedim adı durna olaydım mən də.
Durnalar Vətənə qayıdan zaman
Yolumu Təbrizə salaydım mən də.

Sənə həsr etdiyim əlvan sətirlər
Bir yerə yiğilsa, beş kitab olar.
Notlarından gələn nadir ətirlər
Axsa, hərəsindən bir güləb olar.

Sənin bir xalçanı canamaz kimi
Hörmətlə qarşıma saldım evimdə.
Sənin rayihəni güllü yaz kimi
O əlvan xalçadan aldım evimdə.

O xalçanın üstdə zaman-zaman mən
Ayağımı deyil, alnımı qoydum.
Məhrəm naxışları heyran-heyran mən
Öpdükçə nə bezdim, nə dəki doydum.

Doğma bir xalçanın naxışları da
Mənimçin möhürə döndü Bakıda.
Gözümdə bir gülün baxışları da
Təbrizli ömürə döndü Bakıda.

Yunun istiliyi hərarətin tək
Mehriban-mehriban canıma keçdi.
Həmişəlik qalan təravətin tək
Gəncliyim təzədən qanıma keçdi.

Yenə qartallaşdım! Qanadlarımı
Bir daha bərkidin əllərinlə sən.
İnamdan yoğrulmuş muradlarımı
Eldən-elə yaydın yellərinlə sən.

Günlər keçdi. Bir gün poçtalyon mənə bir bağlama gətirdi. Tehrandan gəlmışdı. Bağlamani açdım. İçərisində “İnqilab yolunda” jurnalı, bir də Hüseyin Düzgünün öz kitabları vardı. Hüseyin Düzgün mənim “Vətən”, “Araz üstdə palid”, “Mənim xalqım” şeirlərimi şəklimlə birlikdə “İnqilab yolunda” jurnalında çap etmişdi. Məni heyrətləndirən şəkil məsələsi idi. Bu şəkili Bakıda neçə kitabımda çap olunmaq üçün nəşriyyatlara təqdim etmişdim. Lakin bu şəkil kitabda yaxşı çıxmaz deyə özümə qaytarmışdır. Ancaq “İnqilab yolunda” jurnalında elə yaxşı çıxmışdı ki... Hüseyin Düzgün Bakıda mənimlə görüşü haqqında redaktoru olduğu “İnqilab yolunda” jurnalında yazmışdı: – Əli Tudəni Bakıda gördüm. Evində qonaq qaldım. Əli Tudə aq saçlı bir qəhrəman idi. Önümüzə oturmuşdu. O yalnız şair deyildir. Onun bədii yaradıcılığında xatırə növü də mühüm yer tutur. Deyir ki, mənim əqidəmcə gərək indi xalq öz babalarının keçdiyi yolları bilsin. Cavanlarımız indi orada bizim nəsildən də odlu-atəşlidirlər. Amma onları qaragüruhdan qorumaq lazımdır. 25 kitabı Bakıda Moskvada çap olan aq saçlı şairimizdən onun mühacirəti haqqında soruşanda hərarətlə deyir: “Varlıq” jurnalı yazar ki, biz sürgün olmuşuq. Amma biz həyatımızın qalan hissəsini qorumuşuq ki, indi istifadə edək! Həmişə Təbriz ilə nəfəs almışıq. Mənim əsas mövzularım Vətəndir, həsrətdir, vətənpərvərlik hissəridir. Əli müəllimin həyat yoldaşı mədəni olduğu qədər də alicənab bir qadındır. Üç qızı, bir oğlu var. Ali təhsil almışlar. Əli

müəllim qızını bir qarabağlıya köçürtmüşdür. Deyir ki, hətta toy məclisində belə Cənubdan söz gedəndə bizi qəm basır. Ağlaşırıq. Əli Tudə pasportunu dəyişməyib. Sovet pasportu almayıb. İftixarla deyir ki, döşündə siyasi mühacir pasportu gəzdirir. Şüşədən saf olan ürəyi baxışından belə oxunur: – Hüseyin! Qardaş! Imperializmin maddi imkanı çoxdur. Bizim bura gəlməyimizə 25 gün qalanda Təbrizdə Bakı radiosundan eşitdim ki, Amerika İrana 45 təyyarə verib. Həmən təyyarələrin birində şah özü gəlib bizim fədailərin səngərlərindən əks çəkib. Əli Tudə İranda Azərbaycan dilində çıxan jurnallardan söz açır. “Ülkər”i sevir. Ona bir şeir də hədiyyə edib. “İnqilab yolunda” haqqında geniş danışır. Sonra deyir ki: – Hüseyin! Özünü sixma! Sizin bu jurnalın da müəyyən bir dövrdən sonra qiyməti məlum olacaq! Əli Tudənin könlünün xəzinəsini açmaq çətin iş deyil. Çünkü bu xəzinənin qiymətli inciləri onun Azərbaycan xalqının böyük günəşli sabahına inamlı baxışlarında aydın hiss olunur. Bu ehsaslı şairin bir neçə şeirini burada təqdim edirik”...

Sonra Hüseyin Düzgün mənimlə Bakıdakı görüşü haqqında yazdığı bu sətirləri özünün “Vətən yaddaşları” adlı kitabına da salmışdı. Bağlamada bu kitab da vardı. Doğrusu, Hüseyin Düzgünün mənə yolladığı yazılı sovgatlar sinəmi iftixar duyğularıyla qabartdı. Düşündüm ki, Vətənlə ülfətimiz gah gizli, gah da açıq davam edir. Olsun! Təki bu ülfət arada soyumasın, tüketməsin, itməsin!

HƏSRƏT NƏĞMƏLƏRİ

Bir səhər Hökümə Bülluri zəng edib dedi ki, Tehranda çıxan “Varlıq” məcəlləsinin redaktoru doktor Cavad Heyət xanımıyla Bakıya gəlib. Mən də görüşünə getmişdim. O sənin telefon nömrəni məndən aldı ki, sənə zəng vursun. Vurdumu? Mən təəssüflə: – Yox! – dedim. Hökümə xanım arxayın-arxayın: – Gözlə, o sənə mütləq zəng vuracaq! – dedi. Mən qətiyyətlə: – Yaxşı, gözləyərəm! – dedim. Hökümə xanım Cavad Heyətin mehmanxanadakı telefon nömrəsini də mənə verdi. Sonra qələm dostumla sağollaşıb dəstəyi yerinə qoydum. Cavad Heyətə həsr etdiyim “Şərikli yol” şeiriనi öz-özümə piçildədim:

Sənət nədir? Bir tilsim!
Sirlərlə doludur o.
İstedadla zəhmətin
Şərikli yoludur o.
Nə zamandan yaradıb
İnsan onu dünyada?
Nə əvvəli görünür,
Nə də sonu dünyada.
O heyrət doğuranda
Nadir gülşənə dönər.
Heyrət doğurmayanda
Adı çəmənə dönər...

Həmən gün vacib işlərim olduğuna görə evdən çıxmışdım. Axşam mehmanxanada Cavad Heyətin düş-

düyü otağa zəng vurdum. Dəstəyi götürən adam: – Allo! Kimdir? – deyəndə mən kövrəldim. Danışa bilmədim. Sanki o tayda qoyub gəldiyim dostlarımdan birinin səsini eşitdim. Dəstəkdən yenə bayaqkı mehriban səs gəldi: – Alo, kimdir? Özümüz ələ alıb: – Sizinlə danışan Əli Tudədir, Vətən oğlu! Siz Vətənin bu tayına xoş gəlibsiniz. Vətəndə nə var, nə yox? – dedim.

Cavad Heyətin səsi titrədi. Sanki o titrəyiş dəstəkdən axıb ürəyimə doldu. Mənim ürəyim də titrədi. Cavad Heyət riqqətlə: – Mən sizə üç dəfə zəng vurmuşam. Ancaq dəstəyi götürən olmayıb. Sizin haqqınızda “Varlıq” məcəlləsinin son nömrəsində materiallar vermişəm. Avtobioqrafik məqaləni isə özüm yazmışam. Çalışmışam ki, heç olmasa həm həyatımızın, həm də yaradıcılığınızın bir hissəsini qələmlə kağız üzəndə canlandıra bilim. Sizin xalaniza yazdığınız “Hicran yolu” adlı poemanızı həyəcanla oxudum. Bəzi parçaları məqaləmə salanda gözlərim yaşardı. Həyat yoldaşım mənə baxıb heyrətləndi. Axı, həyat yoldaşım fars qızıdır. Sonra həmin parçaları fars dilinə çevirib həyat yoldaşımı oxuyanda onun da gözləri yaşardı. Poema başdan-ayağa qədər uzun həsrətin şiddətli yanğısıyla yazılmışdır – dedi.

Cavad Heyət doğru deyirdi. Elə şairlər olur ki, gəncliyində adı danışıği da, sənət dünyası da vulkanlaşış od-alov saçır. Yaşa dolanda isə özü nisbətən sakitləşsə də, sənət dünyası yenə od-alov püskürür. Bəli! Vulkanlığını özündə saxlayır. Bu zaman şairin içərisin-

dəki yanğının şölələri gözlərində əks etmir. Elə biryoluq ürəyindən vərəqlərə düşür. Haçansa yazdığını bu misraları xatırladım:

**Şeir də canlıdır bir insan kimi,
Dost qapılar açır bir mehman kimi.
Şeirdə insana inam da vardır,
Şeiriyyət, musiqi, ilham da vardır.
Mehriban, qayğıkeş, xeyirxahdır o,
Həm dünən, həm bu gün, həm sabahdır o.
Deməyin dünyada yaxşı şair var,
Deyin hikmət dolu gözəl şeir var.
Nə fərqi, ilhamdan yoğrulan şeirin,
Uğurlu bir gündə doğulan şeirin
Atası ya qoca, ya cavan olsun,
Təki hər misrada bir dastan olsun!**

Sonra Cavad Heyət məhrəm-məhrəm: – Mən “Varlıq” məcəlləsinin son nümunə nüsxəsini yalnız sizin üçün gətirmişəm. Məcəllə hələ Tehranda satışa buraxılmayıb. Deyin görək biz necə görüşə bilərik? Məcəlləni sizə necə verə bilərem? – dedi. Mənim təlatümə gəlmış ürəyimdə qürurla nisgil bir-birinə qarışdı. Sonra Cavad Heyətə minnətdarlıqla: – Əvvəla, mənim haqqımda məcəllənizdə məqaləni özünüz yazdığınız üçün sizə ürəkdən təşəkkür edirəm – dedim. Sonra isə məmnuniyyətlə sizi ziyarət etmək üçün sabah yanınıza gələrəm. Xahiş edirəm məndən həssas ürəkli həyat yoldaşınıza səmimi salam deyəsiniz. Cavad Heyət məhəbbətlə: – Sabah sizi mehmanxanada gözləyəcə-

yəm. Hələlik, sağ olun! Gecəniz xeyrə qalsın! – dedi. Mən mehribanlıqla: – Xeyrə qarşı! – deyib dəstəyi yerinə qoydum.

Səhər qələm yoldaşım Mirəli Mənafiyə zəng vurdum. O Nizami adına ədəbiyyat institutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləyirdi. İkimiz birlikdə Cavad Heyətin görüşünə getdik. Mehmanxanada Cavad Heyətlə qucaqlaşış öpüşdüm. Sanki Vətənin o tayının nəfəsilə bu tayının nəfəsi bir-birinə qarışdı. Cavad Heyət Mirəlini də qucaqlayıb öpdü. Bu mənzərəyə həyəcanla baxan Cavad Heyətin həyat yoldaşının gözləri yaşardı. Otaq sakıləri əziz qonaqlarını yuxarı başdakı yumşaq kreslolarda əyləşdirilər. Cavad Heyət özüylə gətirdiyi yeganə “Varlıq” məcəlləsini mənə verdi. Məcəlləni əllərimdə vərəqləyib səhifələrinə maraqla baxdım. Özüm haqda yazınları tapıb ilk sətirlərə göz gəzdirdim. Məcəlləni büküb qovluğunma qoydum. Cavad Heyətə bir də təşəkkürümüz bildirdim. Sonra ərklə: – O tayda nəşr edilən ruznamələri, məcəllələri, kitabları müntəzəm alıram. Ancaq nədənsə, sizin “Varlıq” məcəlləsini ala bilmirəm – dedim. Cavad Heyət həzin bir gileyə mənə: – Siz özünüz kəmiltifatsınız. Balaş tez-tez bizə məktub yazır. Məcəllə istəyir. Biz də göndəririk – dedi. Mən tutuldum. Elə bildim ki, Cavad Heyət məni lovğalıqda təqsirləndirir. Halbuki, mən istedadımla qürrələnməyib sadəlikdə neçə-neçə şairə nümunə ola bilərem! Yox! Mən danışmalıydım! Özümün məğrur görkəmli mehriban təbiətimi Vətəndən gələn

söz sərrafına göstərməliydim. Başımı qaldırıb əvvəl Cavad Heyətin həyat yoldaşına baxdım. Sanki ərinin dediyi sözlərin təsirini qadının üzündən duymaq istədim. Axı, mən Cavad Heyətin naħaq sözlərindən utanmışdım. Sanki qadın ərinin giley dolu baxışından bilmışdı ki, mən təvazökar deyiləm. Yoxsa xanımın iri qara gözlərindən qəribə bir heyrət boylanmadı. Mən təmkinli etirazla: – Ağayı Heyət, siz mənim yaradıcılığımla az-çox tanış olsanız da, şəxsiyyətimlə tanış deyilsiniz. Mən çox təvazökar adamam. Öz işimin xətrinə başqalarını narahat etməyi insafıma sığışdırı bilmirəm. Ancaq təəssüf ki, bu xasiyyətimi soyuqluğa yozanlar da olur – dedim. Sonra yenə Cavad Heyətin xanımına baxdım. Qadının sürəkli baxışlarında təqdiredici təbəssüm səxavətlə parlayırdı. Sonra mənim haqqımda Mirəli danişdi... Öz ürək sözlərilə mənim surətimi bütün məziyyətlər ilə Cavad Heyətin gözləri qarşısında canlandırmaga çalışdı. Vətəndən gələn söz ustası Mirəlinin mənim haqqımda səmimiyyətlə dolu hərarətli sözlərini diqqətlə dinlədikdən sonra öz təsəvvüründə yanıldığını başa düşdü. Sanki Cavad Heyət məni indi gördü. Üzümə qayğıyla baxdı. Sonra təəssüflə: – Sizin üzünüzün təravətilə saçınızın ağlığı qəribə təzaddır. Saçınız ağarıb. Üzünzdə isə bir dənə də olsun qırış yoxdur. Deyəsən saçınız sizə vəfasızlıq edib vaxtından tez ağarıb – dedi. Mən səmimiyyətlə: – Doğru deyirsiniz. Üzümün hamarlığına dostlarım-tanışlarım da həsəd aparırlar. Axı, saçım ağarsa da üzümə bir dənə də qırış

düşməyib. Ancaq dost-tanışlarım üzəyimi görə bilsəydi-lər, ordakı dərin qırışların şahidi olardılar. Bu qırışlar adı qırışlar deyil. Yox! Həsrətini çəkdiyim ana Vətənin doğma yollarıdır. Qırışlara dönüb üzəyimə düşüb. Deyirlər ki, ana öz övladını itirəndə üzəyinə bir yara düşür. Mənimki əksinə olub. Mənim üzəyimə itirdiyim ana Vətənimin yarası düşüb. Saçım, saqqalım, qaşlarım sadəcə ağarmayıb. Yox! Mən Vətənimin ağ gününü qarşılamaq üçün saçımı da, saqqalımı da, qaşlarımı da təbiətin ağ xinasıyla xınalamışam. Axı Vətənimin ağ günü mənim üçün ən böyük bayramdır! – dedim.

Cavad Heyət bu yanğı dolu sözlərimdən sarsıldı... Sonra dediklərimi həyat yoldaşına tərcümə etdi. Qadının gözləri yaşardı... Sonra Cavad Heyət mənə təsəlliy-lə: – Sizin əsərlərinizin ruhu mübarizdir! Hətta arzularınız da mübarizdir! İndi ki belədir, onda kədərlənmə-yə dəyməz! Yolun çoxu keçilmişdir. İnşaallah tezliklə Vətəndə görüşərik! – dedi.

Cavad Heyət iki saatdan sonra həyat yoldaşıyla birlikdə təyyarəylə Tehrana uçacaqdı. Mən ayağa qalxdım. Mirəli də ayağa durdu. İkiimiz də Vətəndə görüşmək arzusuyla Cavad Heyəti qucaqlayıb öpdük. Qadının isə mehriban əlini nəzakətlə sıxdıq. Sonra unudulmaz təəssüratla otaqdan çıxdıq. Evdə “Varlıq” məcəlləsini yenidən vərəqlədim. Cavad Heyət mənə ilhamlı səhifələr həsr etmişdi. Vətəni bir də görmək arzusuyla yazdığını şeirləri yanğılı həsrət nəgmələri adlandırmışdı. Yaradıcılığımı səmimiyyətlə dolu zəngin

duyğularla yüksək qiymətləndirmişdi. Sanki məni özü-mə tanitmışdı... Bu yaxınlarda yazdığınışım şeirimi dodaqaltı piçildadım:

**Mən hələ şən nəgməli toya qulaq asmamış
Anamın qəm laylahı beşiyindən keçmişəm.
İçi göz qamaşdırın qəsrə ayaq basmamış
Evmizin zülmətləşən eşiyindən keçmişəm.**

**Sonra odlu-alovlu döyüşdə bişmişəm mən,
Uğurdan nə çəşmişəm, nə dəki şışmişəm mən.
Haçansa, haradasa müşkülə düşmüşəm mən,
Baca nədir? İynənin deşiyindən keçmişəm.**

**İradəm keşik çəkib səhər-axşam ömrümə,
Nə rütbə məqsəd olub, nə də məqam ömrümə,
Azad Vətən uğrunda qayıb tamam ömrümə
Sınaqlarda neçə rəy yeşiyindən keçmişəm.**

QORXULU KİTAB

Mən həmişə eyvana çıxıb Ayın dənizlə üfüq arasındakı təntənəli doğuşuna baxıram. Bu tamaşa nəinki yorğun gözlerimi dincəldir, həm də ürəyimin həyəcanını yatırır. Bu axşam da elə oldu. Mən eyvana çıxanda Ay dənizlə üfüq arasında təzəcə doğurdu. Sanki bir narıncı göy yarpaqlar içindən pırtlayıb çıxırdı. Çıxa-çıxa da iriləşirdi. Ay o qədər iriləşdi ki, axırda dənizlə üfüq arasından ucalan çəhrayı bir təpəyə döndü. Mənə elə gəldi ki, iki dəniz arasında nəhəng bir sərhəd mayakı yandı...

Bir vaxt insanlar Ayı görəndə salavat çevirərdilər. Axı, Ay təmiz idi, müqəddəs idi, ülvı idi. Ay da insanlara qürurla baxıb sevinərdi. Ancaq elə ki, insanlar Ayı ayaqladılar, Ayın bakırəliyi pozuldu. O utandı. Buludlara daha tez-tez büründü. İnsanlara baxmaq istəmədi. Sırrını faş etdikləri üçün insanlardan üz döndərdi. Düşündüm ki, indi mənim Vətənim də Aya bənzeyir. Bəli! Vətənimin yalnız hüsnünə deyil, qüdsiyyətinə də özgə nəfəsi dəyib. Vətənimin doğma övladları didərgin düşüb. Nə yolları mənzillərə çatır, nə arzuları əməllərə çevrilir...

Eyvandan qayıdıb otağa girdim. Təbrizdən aldığım məktubu yazı mızimin üstündən götürüb bir də oxudum. Məktubu şair Süleyman Salis yazmışdı. O yazırdı: "Salavalan vüqarlı, Səhənd ehsasatlı, Lənkəran baharlı Azərbaycan bülbülnə salam! Sizə işinizdə böyük müvəffəqiyyətlər, yaradıcılığınızda görkəmli uğur, həyatınızda şirin səadət arzulayıram. Hüseyn Düzgün Bakıdan qayıtlıqdan sonra bizə gəldi. Sizin mənə yazdığınış şeiri mənə verdi. Sizdən danışdı. Söhbətimiz gecə yarısına qədər uzandı. Sabahı Hüseyn Düzgünlə birlikdə Hüseyn Ulduzgilə getdik. Xoşbəsdən sonra Hüseyn Düzgün söz açdı ki, Bakıya getmişdim. Tamam qardaşların sizə salamı var. Mən də Hüseyn Ulduzun dədəsi aşiq Əliyə dedim ki, Əli əmi, müştuluq ver! Əli Tudə də mənim şeirimin cavabını yazıb göndərib. Ustad çox sevindi. Nəvəsinə dedi ki, qaç bala, sazımı getir! Həm o şeiri yazarın, həm də onu gətirənin sağlığına bir saz çalıb

oxuyum. Aşıq Əli sizin mənə yazdığınız “Sən deyən olsun” şeirinizi Yanıq Kərəm üstdə oxudu.

**Şair dost! Sabaha baxıram ki, mən,
Möhkəm addım ataq, sən deyən olsun!
Şimşəkdən qanad da taxıram ki, mən,
Arzumuza çataq, sən deyən olsun!**

Gedək doğma kəndim Çanaxbulağa,
Bulaqla öpüşək dodaq-dodağa...
Savalan balını qatıb qaymağa,
Dönə-dönə dadaq, sən deyən olsun!

Duyaq tütəklərin nəvasını da,
Nəğməkar quşların sədasını da...
Təndirin tüstülü havasını da
İştəhayla udaq, sən deyən olsun!

Keçək yarpaqların şabaşlarından,
Yığaq almaların faraşlarından,
Xalamın gullənən lavaşlarından
İsti dürmək tutaq, sən deyən olsun!

Enək Neştəriyə söz karvanında,
Kədəri üydək dəyirmanında...
Ömrün də, günün də şən zamanında
Yalnız sevinc dadaq, sən deyən olsun!

Göydə sozaranda Ay xəyal kimi,
Qalxaq Savalana boz qartal kimi,
Zirvədə əl atıb ağ dəsmal kimi
Buludları tutaq, sən deyən olsun!

**Gündüz nərildəsə nər də, maya da,
Kəkliyi dinləyək “Qatar qaya”da...
Gecə dalğalanan yaşıl dəryada
Otlar üstdə yataq, sən deyən olsun!**

Saçımızda şəbnəm dönəndə zehə,
Duraq, sinəmizi açaq ağ mehə...
Güllə naxışlanmış yolda gah şəhə,
Gah şəfəqə bataq, sən deyən olsun!

Sərab yolu üstdə qalxaq Sayına,
Söz sanı qarışın ulduz sayına...
Gözləsək üfüqdə Günəş soyuna,
Dağda ocaq çataq, sən deyən olsun!

Təbrizdə başlaşın şeir gecəsi,
Dodaqda açılsın sözün qonçəsi...
Möhtəşəm kürsüyə qalxsın neçəsi,
Şeiri şeirə qataq, sən deyən olsun!

Tamam qardaşları yada saldı. Məxsusən aşiq Hüseyn Cavanı... Axı o aşiq Hüseyn Cavanla çox məclislər görüb, çox toyular yola salib. O məclisdə “Dədə Qorqud”, “Ülkər”, “İnqilab yolunda” məcəllələrinin yaxşılaşması barədə söhbət oldu. Qərara alındı ki, qüdrətli şairlərimizdən çox istifadə olunsun! Cavan şairlərimiz ustاد şairlərimizdən bəhrələnsinlər... Şənbə günü işdən gəlib nahar etdikdən sonra yatdım. Saat beşdə yuxudan oyanıb Bakı radiosunu açdım. Xəbərləri eşitdim. Bərnamələri elan edən direktor “Dalgalarda görüş” olacağını da dedi. Mən həmişəki tək intizarda

idim ki, görəsən “Dalğalarda görüş”də kim çıkış edəcək? Xəbərlər qurtaranda diktor dedi ki, indi də “Dalğalarda görüş”ü dinləyin! Bu gün qonağımız hörmətli şairimiz Əli Tudədir. Bunu eşidən tək maqnitofonna bir nəvar qoyub sizin danışığınızı yazdım. Evdə hamı sevindi. Dedilər yaxşı oldu. Əziz qardaşın səsi yadigar qalar həmişəlik arxivimizdə. Əziz qardaş! Sizə məktub yazan zaman əziz müğənnimiz ağayı Cənnəti məndən şeir almağa gəlmüşdi. Siz danışan nəvara qulaq asıb sevindi. Məndən xahiş etdi ki, onun salamını da sizə yetirim”...

Qəribə də olsa, mən məktubu burnumun qabağına tutdum. Məktubdan Təbrizin çarhovuzlu həyətlərində pardaxlanmış qızılıgullerin ətri gəlirdi... Məktubu təzədən yazı mizimin üstünə qoydum. Bu zaman telefon zəng vurdu. Dəstəyi qaldırdım. Danışan Sabir Əmirov idi. O salamlaşandan sonra dedi ki, Təbrizdən Məmmədəli Hüseyni adlı bir ədəbiyyatşunas öz xanımı ilə Bakıya gəlib. Balaş dedi ki, onu “Yazıcılar cəmiyyəti” heyətinin üzvlərilə restorana aparmaq lazımdır. Biz də getdik. Balaş Mədinəni də apardı. Mən incik-inçik: – Bəs mənə niyə deməyibsiniz? Əgər Balaş mənim heyət üzvü olmadığımı nəzərə alıbsa, axı, Mədinə də heyət üzvü deyil – dedim. Sabir tutula-tutula: – Vallah, nə bilim? – dedi. Mən hiddətlə: – Sən bilməsən də mən bilirəm. Balaş istəyib ki, görüşdə söhbət yalnız bu ər-arvaddan getsin. Başqaları isə heç yada da düşməsin – dedim. Sabir etirazla: – Yox! Məmmədəli Hüseyni

süfrə başında birinci elə səni soruşdu. Sən demə, Təbrizdə sənin “Seçilmiş əsərlər”inin başına bəlalar gəlibmiş. Bəli! Məmmədəli Hüseyni sənin kitabından elə qürurla danışındı ki... Ancaq, bu telefon söhbəti deyil. İstəyirsən Məmmədəli Hüseyninin mehmanxanadakı telefon nömrəsini sənə verim. Görüşün. O özü əhvalatı sənə daha ətraflı danışar – dedi. Mən yenə hidətlə: – Ver! – dedim. Sabir Məmmədəli Hüseyninin telefon nömrəsini mənə dedi. Mən də yazdım. Sonra Sabirlə xudahafızləşib dəstəyi yerinə qoydum.

Adətən xəyal adamı qanadlarına alıb irəliyə aparar. Bu dəfə məni geriyə apardı. Yadıma bir axşam düşdü. Özü də Novruz bayramının axşamı! O zaman Balaşla Mədinə bir yataqxanada yaşayırıdı. Ancaq hələ ailə qurmamışdılar. Mən də evlənməmişdim. Balaş kurortda idi. Mən Mədinəni bayram axşamının süfrəsinə dəvət etmək üçün yataqxanaya yollandım. Bu məqsədlə ertədən bazarlıq etmişdim. Mənzilimdə hər şey hazır idi. Mədinəni maşına mindirib mənzilimə gətirdim. Biz gələnə qədər Mirəli Mənafi plov üçün gərək olan şeyləri ayırib kənara qoymuşdu. (O müvəqqəti mənimlə bir mənzildə qalırdı). Mən üzümü Mənafiyə tutub ərklə: – Sən həmişə yaxşı plov bişirdiyindən danışırsan. Bu axşam da bir yaxşı plov bişir, ləzzətlə yeyək! – dedim. Mənafi heç nəyi ölçüb biçmədi. Ayırdığı düyünün hamısını qazana tökdü. Düyü şışdi, qalxdı, daşdı. Mən əsəbiləşdim. Mənafi güldü. Mədinə heyrətləndi. Ancaq plov hasıl olmadı. Düyü qazanda xəsilə

döndü. Mən qazanın daşib otağı batıracağından ehtiyat edərək piqqıldaya-piqqıldaya aparıb mənzilin qarşısındakı pilləkənlərin başına qoydum. Sonra qayıdış gəldim. Süfrə açdım. Süfrəyə bişmiş ət, çörək, göyərti qoydum. Axı, əziz axşam idi. Mənafı süfrəyə yaxınlaşmadı. Gedib yatağına girdi. Sanki günahını öz yorğanıyla gizlətmək istədi. Nə qədər qulaq yoldaşımı yalvardımsa da, onu süfrə qıraqına gətirə bilmədim. Mədinə ilə yedik, içdik... Sonra süfrəni yiğişdirdim... Mədinəni yataqxanaya qədər ötürdüm... Sabahı axşamüstü həmisi bayram günü məni təbrik etməyə gələn bir o taylı dostumla rastlaşdım: – Niyə məni bu bayramda təbrik etməyə gəlmədin? – deyə dostumdan soruştum. Dostum qətiyyətlə: – Gəlmişdim! – dedi. O dedi. Mən dedim. Axırda dostum pilləkənlərin başındakı plov qazanını öz sözlərilə təsvir etdi. Mən daha dostumun gəlişinə inanmaya bilməzdim...

Dəstəyi qaldırıb Məmmədəli Hüseyniyə zəng vurdum. Salamlaşandan sonra kim olduğumu dedim. O da sevindi, mən də. O da kövrəldi, mən də. Məmmədəli Hüseyni qürurla mənə: – Sizin qəribə taleli kitabınız Təbrizdə keşməkeşlərlə dolu sinaqlardan keçib – dedi. Mən nəzakətlə müsahibimin danışığını kəsib: – İndi sizin yanınıza gəlirəm – dedim. Məmmədəli Hüseyni məmnuniyyətlə: – Buyurun! Gəlin! Xahiş edirəm – dedi. Dəstəyi yerinə qoydum. Geyindim. Maşına əyləşib mehmanxanaya sürdürdüm. Görüşdük. Qucaqlaşdıq. Öpüsdük. Məmmədəli Hüseyninin həyalı xanimının da

əlini hörmətlə sıxdım. Əyləşdik. Məmmədəli Hüseyni səhbətə yenə mənim “Seçilmiş əsərlər”imdən başladı. Dedi ki, kimsə, haçansa, haradansa sizin bu kitabı tapmışdı. İnqilab döyüşçüləri kitabı gizlincə növbəylə oxuyurdular. Sonra içindəki şeirləri əzbərləyirdilər. Mən də sizin bir neçə şeirinizi əzbərləmişdim. Elə indi də həmin şeirlər yadımda qalıblar. Gün gəldi ki, kitabdakı şeirləri vərəqlərə köçürüb xalq arasında yayıldılar. Kimsə şeirlərin bir hissəsini ərəb əlifbasıyla kitabça şəklin-də çap etdi. Kitab dükanlarında satdırıldı. Ancaq bu işdən xəbər tutan Savakin^{*} əməkdaşları tökülüb kitabları müsadirə etdi. Satıcını isə həbsə aldı... Doğrusu, Məmmədəli Hüseyninin həyəcanla dediyi bu sözləri dinləyəndə həm sevindim, həm də qəzəbləndim. Sevindim ki, döyük dostlarım öz mətin sıralarında mənim də doğma səsimi eşidiblər, qəzəbləndim ki, Savakin muzdurları məğrur səsimi boğmaq istəyiblər...

Məmmədəli Hüseyni İrandakı təqiblərdən qaçmışdı. Dünyanın istisini, soyuğunu hələ doyunca duymamış bir gənc öz həyat yoldaşıyla ana Vətənini tərk etməyə məcbur olmuşdu. Sanki inqilab qurbanlarının özləri də unudulmuşdu, məqsədləri də. Bəli! O boyda inqilabin yolunu bir ovuc ağ əmmaməli molla dəyişə bilmışdı. İndi xalqı təzədən geriyə çekib orta əsr adətlərilə yaşa-

^{*}Şah dövründə İranda MTN

mağa çağırırırdı. İnqilab əsgərlərinin odlu-alovlu döyüş meydanlarında dediyi həqiqət dolu şüarlar qanlı vərəqlər üstdə qaralırdı...

Yadıma həyəcanlı bir gecə düşdü. O həyəcanlı gecədə Tehranda inqilab əsgərlərilə şah qoşunları arasında ölüm-dirim döyüşü gedirdi. Tehran radiosu döyüşün gedişini efirə verirdi. Bəlkə də bütün dünya Tehran radiosuna qulaq asırdı. Mən də riqqətlə Tehran radiosunu dinləyirdim. Ancaq məni tez-tez telefona çağırırdılar. Bakıdakı dostlarım, tanışlarım, qonşularım, qohumlarım mənə zəng vururdu. İnqilab əsgərlərinin qələbəsi münasibətilə təbrik edirdi. Zəng vuranlar arasında şairlər də, yazıçılar da, bəstəkarlar da, rəssamlar da, həkimlər də, müəllimlər də, mühəndislər də vardı. Zəng vuranlardan biri də Süleyman Rüstəm idi. O da məni təbrik edirdi. Mən qürurla: – Süleyman müəllim! Görürsünüz də! Vətən övladları inqilab yolunda necə mərdliklə döyüşürələr! – dedim. Süleyman Rüstəm etirafla: – Niyə, sənin də xidmətlərin az olmayıb. Bütün ömrünü inqilaba həsr etmişən! – dedi.

Məmmədəli Hüseynilə Vətənin dolaşiq taleyindən yanıqlı-yanıqlı xeyli danışdıq. Gecə keçirdi. Müsahibimlə xudahafizləşib haçansa kitab haqda yazdığınışım şeiri piçildaya-piçildaya evə gəldim.

Həyat nemət dolu əzəmətilə
Həyatın qədrini bilənlərindir.
Həyat nəğmə dolu təravətilə
Həyatda ürəkdən gülənlərindir.

Kimsə iqtidarsız sanmasın sözü,
Kimdə var, nədə var ondakı hünər?
Kitab olmasaydı dünyyanın özü
Sevilə bilməzdi bəlkə bu qədər.

Tək döyüşçü deyil, rəşadətilə
Sənətkar özü də qəhrəman olur.
Hünərdən yoğrulmuş məharətilə
Yazdığı sözü də qəhrəman olur.

Elə zənn etmə ki, sənin əlində
Yalnız sözlə dolu dastandır kitab.
Yadında saxla ki, sənət dilində
Səninlə danışan insandır kitab.

Kitab duyğuların ünvanıdırsa,
Həm də fikirlərin xəzinəsidir!
Notlar zəmanənin tufanıdırsa,
Həm də cəsarətin təntənəsidir.

Mən baxdım əprimiş varaqlara da,
Sən demə, sanbal da cilizlaşarmış.
Baxdım sarı-sarı yarpaqlara da,
Sən demə, kağız da payızlaşarmış.

Yaradan şairin dik məzarı da
Qalın kitabını andırır ancaq.
Başı üstdə duran söz qatarı da
Şamlar yox, ulduzlar yandırır ancaq.

**Söz güldür! Hüsnündən qalsın deyə iz,
Ətrini şüşədə saxlamaq azdır.
Canlı sənətkarı qoruyaq ki, biz,
Ömrü gül deyildir, gül dolu yazdır.**

Qürurla dolu sinəm qabarmışdı. Sanki Ərkləşmişdi, Səhəndləşmişdi, Savalanlaşmışdı. Həyecandan titrəyən əlimi kitab rəfinə uzadıb “Seçilmiş əsərlər”imi götürdü. İftixarla vərəqlədim. Sanki indi bu kitabdakı şeirlər qalib əsgərlər, mən isə qalib sərkərdə idim. Axı bu kitab fiziki cəhətdən müsadirə olunsa da, mənəvi cəhətdən müsadirə edənlərin özlərini sarsıtmışdı. Sanki kitabımın səhifələrinə təbəssüm səpələnmişdi. Şeirlər mənə baxıb gülürdü. Bəli! Hətta başdan-ayağa ürək yanğısıyla yazılın qəzəb dolu şeirlər də gülürdü. Məhz lovğa düşmənləri döyüsdə silahsız lərzəyə saldıqları üçün gülürdü. Bu zaman Şəfiqə mənə yanaşın təəccübələ: – Sənin bu kitabın çıxıb ki, indi niyə belə ona maraqla baxırsan? – dedi. Mən fəxrlə: – Bu kitaba maraqla baxmaq azdır. Bu kitabı öpmək gərəkdir! Çünkü döyüsdən qalib çıxıb – dedim. Şəfiqə ciyinlərini çəkib məhrəm-məhrəm: – Vallah, heç nə başa düşmürrəm. Kitab da döyüşər? – dedi. Mən qətiyyətlə: – Bəli! Döyüşər! – dedim. Kitab da elə döyüşmək üçün yaranır! Sonra kitabı sığallayıb yerinə qoydum. Keçib divanda əyləşdim. Dərindən nəfəs aldım. Sanki ağır bir yüksəltmədən çıxmışdım. Vətənə qaytaracağım borclar-dan heç olmasa birini ödəyə bilmışdım. Şəfiqə də gəlib divanda yanımıda əyləşdi. Sonra maraqla: – Deyirsən ki,

kitab da döyüşər! Bəlkə sənin də kitabın döyüşüb? Ona görə kitabına elə diqqətlə baxırsan ki, sanki indicə görürsən. Əgər döyüşüsə, danış görək harda, haçan, necə döyüşüb? – dedi. Mən Şəfiqəyə “Seçilmiş əsərlər”imin keçdiyi döyüş yolundan hərarətlə danışdım. Danışdıqca Şəfiqənin üzü gah tutulur, gah açılırdı. Gözlərində gah qəzəb parlayırdı, gah sevinc çağlayırdı... Söhbətimi qurtarıb Şəfiqənin haldan-hala düşən üzünə baxıb iftixarla: – Hə, indi bildinmi ki, mənim kitabım harda, haçan, necə döyüşüb? – dedim. Şəfiqə etirafla: – Bildim. Ancaq onu da bildim ki, bizim üçün uğurlu olan kitab özgələri üçün qorxulu imiş! – dedi.

Qulam Yəhya Balaş Azəroğlunu özünə müavin təyin etmişdi. Balaşın hörməti bir mərtəbə də qalxıb rəhbər məqamına çatmışdı. Ədəbiyyatı duya bilməyən Qulam Yəhya Balaşın timsalında ədəbiyyatla siyaseti birləşdirmişdi.

Bir gün İranlı siyasi mühacirlər cəmiyyətinə getmişdim. Cəmiyyətin sədri, tarix elmləri doktoru Ə.Rəhmanı ilə söhbət edirdim. Bir gənc otağa girib salam verdi. Dedi ki, İncəsənət institutundan gəlmisəm. Institutda “Cənubi Azərbaycan şeiri” gecəsi keçiriləcək. Sizə dəvətnamə gətirmişəm. Aşağıda dedilər ki, Əli Tudə də bu otaqdadır. Ə.Rəhmani təbəssümlə gəncə: – Bəli! Əli Tudə də burdadır. Buyurun, tanış olun! – dedi. Gənc iti addımlarla mənə sarı gələndə ayağa qalxdı. Əl verib tanış olduq. O, Ə.Rəhmani ilə də əl verib tanış oldu. Sonra hərəmizə iki dəvətnamə verib getdi. Dəvətnamə-

ni açıb gecədə çıxış edəcək iştirakçıların siyahısını göz-dən keçirdim. Birinci Balaş Azəroğlu, ikinci Mədinə Gülgün, üçüncü Əli Tudə yazılmışdı. Balaşın adını, təxəllüsünü oxuyanda Abbas Pənahı (Makulu)nun söz-ləri yadına düşdü. O həmişə deyirdi ki, bilmirəm Balaşı kim bizim siyahımıza bismillah edibdir. Yaxşı. Tuta-lım Balaş bismillah olub. Bəs qadını Mədinə nə olub? Doğrusu, belə ayrı-seçkilikdən əsəbiləşdim. Ə.Rəhmaniyə baxdım. Gördüm o da dəvətnaməni açıb oxuyur. Ancaq baxışından narazılıq yağır. O dəvətnaməni masa-nın üstünə qoyub mənə baxdı. Dərhal da pərtliyimi duydu. Aramız açıq olduğuna görə pərtliyimi danma-dım. Ə.Rəhmaniyə dedim ki, o gecəyə getməyəcəyəm. O mənimlə razlaşmadı. Qətiyyətlə: – Yox! Sən mütləq o gecəyə getməlisən! Necə şair olduğunu da o gecədə göstərməlisən – dedi. Ə.Rəhmani ilə xudahafizləşib evə gəldim. O gecəyə qədər əsəbilerimi sakitləşdir-məklə məşğul oldum. Sabahı Şəfiqəni götürüb İncəsə-nət institutunda “Cənubi Azərbaycan şeiri” gecəsinə getdim. Mən səhnədə Rəyasət Heyətində, Şəfiqə isə salonda əyləşdi. Şeir gecəsini institutun müəllimi Müxlis Cənizadə aparırdı. Mən Müxlisin yanında əyləş-mişdim. O əyilib təbəssümlə qulağıma piçildədi ki, Əli müəllim, sizi axıra saxlayacağam. Axi, şəfa piyalənin dibində olar, demişlər. Məndən inciməzsiniz ki? Müxlis həm də istedadlı aktyor idi. İnstytutda da nitq mədəniyyətindən dərs deyirdi. Gözəl şeir oxuyurdu. Respublika mətbuatında çıxan şeirləri də gözdən keçirirdi. Hansı

şairin nəyə qadir olduğunu yaxşı bilirdi. Mən də təbəs-sümlə Müxlisə: – Necə məsləhət bilirsınız, elə də edin – dedim. Sonra B.Azəroğlu, M.Gülgün, H.Bülluri, S.Tahir, İ.Cəfərpur növbəylə kürsüyə qalxıb istədikləri şeirləri oxudular. Söz yox ki, hərəsi salondan özünə uyğun alqış payı aldı...

Nəhayət, növbə mənə çatdı. Kürsüyə qalxıb bir şeir oxudum. Sanki, salonda bomba partladı. Sonra o partla-yış sürəkli alqışa dönüb salonu silkələdi. Mən alqış altında bir şeir də oxudum. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, sanki şeir gecəsi mənimlə başlayırdı. Dalbadal oxuduğum şeirlər alqış ümmanındakı adaları andırırdı. Mən bilmirəm neçənci şeiri oxuyub yerimdə əyləşdim. Alqış isə susmadı. Sanki alqış ümmanının dalğaları səhnəyə hücum edib məni qamarladı. Sonra Rəyasət Heyətindən kürsüyə atdı. Bir şeir də oxudum. İndi məni qarşidan salon, arxadan isə səhnə alqışlayırdı. Bəli! Qələm yoldaşlarım da istər-istəməz salonun alqışına əks-səda verirdilər... Keçib yenə öz yerimdə əyləşdim. Alqış yenə susmadı. Mən bir neçə dəfəayağa qalxıb başımı əyməklə salona öz təşəkkürümü bildirdim. Şeir gecəsi qurtardı. Şəfiqəni götürüb evə yollandım. Biz evə girməmiş telefonumuz səsləndi. Dəstəyi qaldırdım. Qəribədir. Mənimlə İncəsə-nət institutunda şeir oxuyan qələm yoldaşlarımdan biri məni təbrik edirdi. Sonra daha telefonumuz susmadı. Bəli! Şeir gecəsində mənimlə şeir oxuyan başqa qələm yoldaşlarım da məni təbrik etdilər. Mən daha kimsənin

zəng vurmayacağını zənn edib divanda əyləşdim. Doğrusu, həyəcandan dodaqlarım qurumuşdu. Şəfiqədən bir stəkan çay istədim ki, dodaqlarımı isladım. Elə bu zaman telefon yenə səsləndi. Dəstəyi qaldırdım. Zəng vuran Ə.Rəhmani idi. O hərarətlə mənə: – Sən bizi elə ucaltdın ki, göydə fələklərə meydan oxuduq. Sən bizim zəngin təfəkkürümüz, alovlu dilimizsən! Biz sənin qədrini bilmirik. Ancaq bilməliyik. Bəli! Özümüzdən artıq sənin qədrini bilməliyik! – dedi. Sonra xudahafizləşib telefon dəstəklərini yerlərinə qoyduq.

EPİLOQ

*Sanma mən günəşli səhərlərimi
Başa yetirməkçin ömür istərəm.
Yox! Yarımçıq qalan əsərlərimi
Yazıb bitirməkçin ömür istərəm.*

Gecə keçir. Mən isə hələ də xatirələr dünyasında qələm çalıram. Sanki keçirdiyim ağlı-qaralı günlərimi təzədən geriyə qaytarmaq həvəsinə düşmüşəm. İndi mənə gəncliyimdə keçirdiyim ağ günlərlə yanaşı qara günlər də əziz görünür. Axı o günlər də mənim ömür təsbehimdən qırılıb düşmüş dənələrdir. Özü də azadlıq döyüşlərində ana torpağın doğma sinəsinə səpələnmiş dənələr!

Yadıma Təbriz düşür. Təbrizdə bir bakılı yazıçı ilə tanış olmuşdum. O baş leytenant idi. “Vətən yolunda” qəzetiñin redaksiyasında işləyirdi. “Şairlər məclisi”ndə fəal iştirak edirdi. Məclis üzvlərinə dəyərli məsləhətlər verirdi. Saçı yaşına görə çox tez ağarmışdı. Ancaq hamar üzündə tək bir qırış da yox idi. İri qara gözləri işığa düşəndə azca qıyalırdı. Deyirdilər ki, çox mütaliə etdiyinə görə gözləri zəifləyib. Qəribəydi. O çox oxuyurdu. Ancaq az yazırıdı. Yazdıqları isə sevilə-sevilə oxunurdu. Özü nasir olsa da yazdıqları şairənə idi. Mən o ağ saçlı sənətkara baxanda düşünərdim ki, badam ağacı da saç ağardır. Ancaq saç ağartmaqdə badam ağacıyla

insan arasında böyük fərq var. Badam ağacı bar gətir-məmişdən əvvəl saç ağıdır, insan isə bar verdikdən sonra... Mən özümün dalgalı qara saçım ola-ola o sənətkarın ağ saçına qıbtə edərdim. İşıqda azacıq qiyılan iri, qara gözlərinə həsəd aparardım. Ancaq bu hissləri kor-koranə keçirməzdəm. Bilərdim ki, o sənətkarın saçının şəvəsi də gözlərinin işığında qətrə-qətrə əriyib sənət yollarına səpələnmişdir. O sənət nemətlərini həyat nemətlərinin hesabına qazanıb. Bəli! Sənətkara qara sətirlər bağışlayan gecələr əvəzində sənətkarın saçının şəvəsini girov alıb ki, öz saçı ağarmasın. Ona görə də gecənin saçı həmişə qaradır. Sənətkarın ilhamına qanad verən ulduzlar əvəzində gözlərinin nurunu alır ki, öz gözlərinin işığı azalmasın. Ona görə də ulduzlar həmişə parlaqdır. Sənətkar yaratmaq naminə hər şeydən keçir. Hətta öz ürəyinin odundan da!

Mən o yazıcıını indi də görürəm. Təbrizdə o mənim atam yerindəydi. İndi biz əkiz qardaşlara bənzəyirik. Axı mən də bir zaman qıbtə etdiyim bu sənətkarın keçdiyi sənət yolundan keçmişəm. Az-çox bar da vermişəm. Ləzzətini isə dadanlar bilir. Ancaq mən daha nə ağ saça, nə qayıq gözlərə qıbtə etmirəm. Yox! İndi dən düşməmiş saça, hər şeyə dik baxan gözlərə həsəd aparrıram. Bəli! Haqqında nə qədər yaxşı sözlər desəm də dərin, sakit, durğun gölü xatırladan müdrik qocalığa yox, qayalardan sıçrayıb atlanan şəlaləni andıran məğrur gəncliyə qıbtə edirəm. Qablardakı gülaba yox, gül üstdəki təzətər qönçələrə qıbtə edirəm. Vağamlaşmış

sünbülə yox, zümrüd xəsilə qıbtə edirəm. Günəşli günlərdə sözən diləyə yox, qaranlıq xatırələrdə közərən əmələ qıbtə edirəm. Ancaq dünya yaranandan, insan doğulandan, tarix yazıldan bəri kim keçirdiyi günlərin heç olmasa bircəciyini geriyə qaytara bilmüşdir. Heç kim! Mən də elə...

Bakı – 1988-1990.

KİTABIN İÇİNDƏKİLƏR

Əli Tudə	5
Proloq	9
Həmişəlik iş	11
Canlı üzərrik	20
Müdrikliyin sadəliyi	38
Gözəllər nəğməkarı	50
Sənətin dəyəri	60
Qonşu səxavəti	68
Vətəndaş təəssübü	82
Üçüncü film	98
Vətən ətirli	111
Rübabəli günlər	125
Məğrur ömür	138
Yanılmış güman	157
Tellərdə qovuşanlar	170
Telefon zəngi	182
Nikbin adam	211
Qardaş soyuqluğu	225

Anlaşılmaz münasibət	250
Şallaşan vərəqlər	265
Yazılı sovqatlar	272
Həsrət nəğmələri	292
Qorxulu kitab	298
Epiloq	313

ƏLİ TUDƏ

HƏYATIM, XATİRƏLƏRİM...

(dördüncü hissə)

XIX cild

Redaktor Natiq Cavadzadə
Rəssam Nazim Rzaquliyev
Kompüter yiğimi Yaqut Rəhimova
Kompüter işləri Sevda Allahverdiyeva

Kitab Natiq Əli Tudə oğlu Cavadzadənin
şəxsi vəsaiti ilə çap olunub.

Çapa imzalanmışdır 10.08.2021. Kağız formatı 60x90¹/16.
Fiziki çap vərəqi 20,0. Şərti çap vərəqi 20,0. Qarnituru Times.
Sifariş 1435. Tiraj 500.

“Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilmişdir.
Az 1073, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Tel.: (99412) 5380010. Faks: (99412) 5389085.
E-mail: azerb_nesch@mail.ru